





Müxtəlifliyin
ışığındırılması
üzrə vəsait





Müstəqil Jurnalistika Fondu &
Media Müxtəliflik İnstitutu
2004





İngilis dilində Media Müxtəliflik İnstитutu (MMİ) tərəfindən hazırlanmış və nəşr edilmişdir.


Kitabla bağlı suallar aşağıdakılara ünvanlanmalıdır:


Media Müxtəliflik İнститutu,
100 Park Village East, London NW1 3SR, UK
Tel: 44 207 38 00 200
Fax: 44 207 38 00 050
Email: info@media-diversity.org
Website: www.media-diversity.org




Ministerie van
Buitenlandse Zaken


Bu vəsait Avropa Cəmiyyəti və Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. Burada istifadə olunan fikirlər Media Müxtəliflik İнститutuna məxsusdur və heç bir halda Avropa Cəmiyyəti və Niderland Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini əks etdirə bilmez.





MÜXTƏLİFLİYİN MƏTBUATDA İŞİQLANDIRILMASI HAQDA VƏSAİT






Müstəqil Jurnalistika Fondu və bu vəsaitin müəllifi *Qeyri-mənfiət Təşkilatları üçün Strateji Rabitə Vasitələri* adlı media vəsaitləri silsiləsindən geniş istifadə etməyə icazə verdiklərinə görə Benton Fonduna, Strateji Rabitə Mərkəzinə və KİV Rabitə Konsorsium Mərkəzinə dərin minnətdarlığını bildirir.


Biz haşiyələrdən istifadə etməsək də, vəsaitin ərsəyə gəlməsində aşağıda adı çəkilən iki dərslikdəki materiallardan geniş istifadə olunub: *Strateji KİV: İctimaiyyətin Marağına Xidmət Edən Kampaniyanın Təşkili* (müəllif hüququ: KİV Rabitə Konsorsium Mərkəzi, 1991) və *Media Vasitəsilə Təbliğat* (müəllif hüququ: Benton Fondu, 1991).

Silsilə vəsaitlər haqqında daha geniş məlumat almaq və kitabları əldə etmək üçün aşağıdakı ünvana müraciət edin: Benton Fondu, Rod Aylənd prospekti 1710, NV, 4-cü mərtəbə, Vaşinqton, Kolumbiya Dairəsi 20036; (202) 857-7829.

ABŞ informasiya agentliyinin *Qadınlar üçün KİV dərsliyi: "cəmiyyətdə Öz Səsinin Axtarışında"* (1995) kitabı da bizim üçün faydalı vəsait oldu. Bu kitabı əldə etmək üçün ölkənizdəki ABŞ səfirliyi ilə əlaqə saxlayın.

Davranış Kodeksini əlavə şəklində vəsaitə daxil etməyə icazə verdiyinə görə Amerika İctimai Əlaqələr cəmiyyətinə (AİƏc) də öz təşəkkürümüzü bildiririk.





MÜXTƏLİFLİYİN MƏTBUATDA İŞİQLANDIRILMASI HAQDA VƏSAİT Mündəricat

8 Jon Ouendən Ön Söz

10 Giriş

14 Müxtəlifliyin işıqlandırılmacının Ümumi Məqamları

15 Mənbələri Necə Tapmalı

16 Digər qrup üzvlərindən müsahibə götürmək haqda məsləhətlər

22 Etnik Məncubiyyət

23 Misallar

Qaraçılardan hərbi polis qüvvələrinə balta ilə hücum edirlər

"Qaraçı" soyğunçular Qərbi talan edirlər

Bir gecəlik qonaq bıçağa əl atır

Türkiyədə erməni olmaq cinayətdir

Çuburxincidə "danışıqlar" davam edərkən gürcülər

Oçamçırıdə diri-dirili basdırılırlar


Qarabağ Azadlıq Təşkilatı ermənilərin ölkəmizə gəlişinə etiraz edir


Din haqqında

Misallar

Jender haqqında

Misallar





Əlliilik haqqında

Misallar

Aztəminatlı qruplar haqqında

Misallar

Ahillər və təqaüdçülər haqqında

Misallar

Qaçqınlar və köçkünlər haqqında

Misallar

Cekcual orientaciya haqqında

Misallar


Müxalifət və diccidentlər haqqında


Misallar

Fotoşəkil və təcvir haqqında


Misallar


Tədric modulları

İzahlı lügət





MÜXTƏLİFLİYİN MƏTBUATDA İŞİQLANDIRILMASI HAQDA VƏSAİT





ÖN SÖZ





Əgər siz Mediada Müxtəliflik İnstututunun qarşısında nə kimi problemlərin dardlığına dair müəyyən nümunələr istəyirsinizsə, sizdən tələb olunan yeganə şey hər hansı bir günün mətbu nəşrlərindən nümunələr seçməkdir. Britaniya qəzetlərindən və "Interneşnl Herald Tribun" qəzetindən yay günlərinin birində götürülmüş bu məqalələrə nəzər salın:

* Amsterdama yeni araştırma Niderlandda homoseksualistlərə qarşı "dözümsüzlük meylinin" olduğunu göstərir. Bu, elə bir ölkədə baş verir ki, homoseksualistlərin evlənməsinə birinci olaraq icazə vermişdi;

* Britaniyanın "Deyli Meyl" qəzeti "Həmzəye nifret edən kütlo məscidin əhatəsinə yığışib" başlığı ilə məqalə verib və onların həbsdə olan ruhani "Qarmaq əlli Həmzə" (onun bir əli yoxdur) ilə əlaqədar toplaşdırılmasını və onun terrorçu qruplarla əlaqələri olduğunu qeyd edib;

* İtaliyanın best-seller (əla satılan) qəzeti "Korriere della Sera" məşhur İtalya yazıçısı Oriana Fallaçının açıq-əşkar antiislam yönümlü 126 sehifəlik kitabını naşır edib;

* Britaniya ijmälçisi Darkus Hou "Qardian" qəzetində "Hər kəsə xıtab: siz kimi zənci adlandırırsınız?" adlı yazısında qərbi hindistanlılarla somalililər və qərbi hindistanlılarla pakistanlılar arasında zorakı qarışdırmaları tövüsüf hissi ilə qeyd edir.

Bu cür məqalələri yazmaq tapşırığının necə verəcəyi, onların necə yazılması və redaktə olunması Mediada Müxtəliflik İnstututunun (MMİ) missiyasının əsas məsələlərindəndir. Onun təsisçi direktoru Miltsa Peşic hesab edir ki, jurnalıstlər öz məqalələrində faktların düzgün verilməsinə görə məsuliyyət daşıyırlar. Onların sözleri potensial olaraq öldürüçü silahdır, o, işə salındıqda icmalara, fərdlərə və bütövlükde gəmiyyətə uzunmüddətli ziyan yetirə bilər. Təsədűfi seçme qaydasında seçilmiş bu azsaylı nümunələrdən görüntüyü kimi, böyük təsira malik bəzi qəzetlərdə jurnalıstlər tərəfindən şübhəli standartlar bərqərar edilib və demokratiya uğrunda mübarizə aparan cəmiyyətlərdə mediya işleyənlər həmin məqalələri yəqin ki təqlid olunmaq üçün nümunə kimi görürülər. Bu, MMİ-nin işini xüsusilə çətinləşdirir, bəlkı, Peşicin təkidlə iddia etdiyinə görə, lazımi qaydada trening və təkrar trening alan və məsuliyyətli jurnalıstlərin yeni nəslə nifret dolu icmaları məhsuldalar və dözümlü demokratik cəmiyyətlərə çevire bilərlər.

Müxtəlifliyin işıqlandırılmasında jurnalıstlər kömək etmək üçün MMİ "Müxtəlifliyin işıqlandırılmasına dair soraq kitabı"ni nəşr edib. Bu, narahatlıq hissi doğuran pis, çox zaman məsuliyyətsiz və bədxah məqalələr toplanmışdır ki, qəzetlərin öz oxucularına necə pis xidmət etmələrinin nümunələri kimi onlardan istifadə oluna bilər. Bu məqalələrə görə məsuliyyət daşıyan redaktorlar həkim olsayırlar, onların lisenziyaları ləğv olundu.

Eyni zamanda, bu soraq kitabı həm də jurnalıstlərə və jurnalistikən yaxşılaşdırmaqdə maraqlı olan hər kəsə bu sohvlerden necə yaxa qurtarmaq barədə konstruktiv məsələhət verir. Jurnalıst işəleyən hər kəs bu soraq kitabı əlinin altında saxlamalı və özündən soruştulmalıdır ki, onun indicə yazdığını və ya redakte etdiyi məqalə soraq kitabındaki müxtəliflik standartlarına cavab verirmi?


Bu soraq kitabı müxtəlifliyin necə işıqlandırılması baremə praktiki tövsiyələrdən əlavə həm də düşüncə tərzini nizama salmaq vasitəsidir. Mən Miltsa Peşiclə tam səmimiyyətlə razıyam ki, müxtəlifliyin işıqlandırılması probleminin əleyhinə mübarizə aparmaq lazım deyil və o, heç də redaktorların və müxbirlərin boyundan asılıb qalan daş deyil. Ağlılı, düşüncəli redaktorlar razılışalar ki, əhalinin pis xidmət göstərilən və ya məhəl qoyulmayan hissəsinə yeni oxucular cərgəsinə əlavə etmək olar. Sraq kitabındaki nümunələr xəbərlər şöbələrinin divarları boyunca yapışdırılmalı olan nümunələrdir.


Son olaraq, jurnalıstlər nifrotə və fanatizmə arxa çevirən dünyaya yardım etməkdə maraqlıdır. Onlar böyük Amerika yazıçısı və icmalçısı Uolter Lipmanın "projektor rolu" adlandırdığı funksiyani həyata keçirməlidirlər. Onlar ruhdan salmaqdan daha çox ruhlandıran məqalələrə öz jurnalıst öz işqlarını saçmalıdır.

"Interneşnl Herald Tribun"dan olan Rojer Koen "qlobalist rubrikası"ndakı yazısı tarixən bir-biri ilə döyüşmüs düşmənlər olan Almaniya və Polşanın nejə barışığını işıqlandırır. Kon yazar: "Əgər polyaklar və almanlar barışa bilirlərse, bunu israillilər və fələstinilər də edə bilərlər".


"Hər şeydən əvvəl qəbul etmək lazımdır ki, üzüdü tarixi silib atmaq olmaz, lakin gələcəyə birlikdə baxmaqla onun üzərindən adlayıb keçmək olar".


*Con Ouen
JBJ televiziya xəbərlərinin keçmiş baş redaktoru, "Fridim Forumun" ("Azadlıq Forumu") Avropa Mərkəzinin təsisçi direktoru və Londonun Siti Universitetinin jurnalistikə üzrə mühazirəçi professoru*





Giriş





Giriş

2003-cü ildə mən Cənubi Qafqazdan olan jurnalitslər qrupunun iştirak etdiyi media və etnik azlıqlar haqqında seminarda trener idim. Gürcü həmkarlarından biri hesab etdi ki, bu tədbir "başqa mövzulu seminar" olmalıdır idi. Onun izah etdiyinə görə, həmin vaxt onun ölkəsindəki siyasi çəşqinligi nəzərə alsaq, mövzu media üçün az məraqlı idi.

Lakin bu yaxınlarda o, mənə yazırkı ki, "zaman dəyişib: Cənubi Osetiya və Abxaziya Gürcüstanın siyasi gündəliyində əsas məsələyə çevrilib. O, yazırkı ki, "indi kütləvi informasiya vasitələri milli azlıqların problemlərini işıqlandırmağa çalışırlar və onlarla birlikdə münaqişədən sonrakı reallıqda yaşayırlar".

O, bildirirdi ki, "milli azlıqlar yerli və parlament seçkiləri zamanı tamamilə pasivdir. Onlar sadəcə özlərini bu ölkə ilə əlaqədə təsəvvür edə bilmirlər və əgər məsələ münaqişə nöqtəsinə gəlib çatmayıbsa, onlara, demək olar ki, heç vaxt xəbərlərin gündəliyində yer verilmir".


Media Müxtəliflik İnstytutunun Bakıdakı tədbirində media təhlilçisi öz ölkəsindəki analoji vəziyyəti təsvir etdi: "Bu, tibbi problemi həll etməyə bənzəyir. Siz elə etməlisiz ki, müalijə edərkən heç bir əlavə zərər yetirməyəsiz".


Analoji olaraq, Ermənistanda, Avropa Şurasının rəylərinə əsasən, təhsil, mediya çıxış və azlıqların dillərindən istifadə sahəsində milli azlıqlar üçün daha çox iş görməyə ehtiyac vardır.

Azlıqlarla birlikdə münaqişədən sonrakı reallıqda yaşamaq (və azlıqların da yamasına imkan vermək) problemi Cənubi Qafqazda MMİ-nin məşğul olmağa çalışıldığı problemdir. Bizim təmasda olduğumuz insanların çoxu, əsas əhaliyə, yaxud milli azlığa mənsub olmasından asılı olmayaraq, məsələyə səthi yanaşdıqları üçün mənim gürcüstanlı həmkarimla razılaşmadılar. Səthdə isə "daha ciddi məsələlər" ola bilər, təkcə sıxışdırılan və əlverişsiz vəziyyətdə olan digər kateqoriyalara aid insanları götürmək kifayətdir. Cənub-Şərqi Avropada olduğu kimi, milli azlıqlar yalnız münaqişə yarandıqda müzakirə predmeti ola bilərlər.

Kommunizm şəraitində yaşayan bizlərin çoxu, ola bilsin, səmimi şəkildə inanırdı ki, Berlin divarının yıxılması fəndlərin hüquqlarına hörməti təmin edəcəkdir. Biz düşünürdük ki, milli, siyasi, dini və digər fərqlərə əsaslanan qorxu və qərəzlilik erasından hansısa üsulla yeni və xoş eraya - döyümlülük və mərhəmət erasına yol açılaqdır.

Kommunist dövrü ilə müqayisədə Balkanlardakı vəziyyət və daha ümumi götürsək, Şərqi Avropadakı və keçmiş Sovet İttifaqının çox hissəsindəki vəziyyət ötən bir neçə ildə yaxşılaşdır. Lakin insan hüquqlarının kobud pozuntuları və düşmənçiliklər hələ də mövcuddur. Din, cins, sosial vəziyyət, yaş, fiziki və emosional vəziyyət, sek-





sual oriyentasiya və digər əlamətlər bəzi post-kommunist bölgələrində sabitliyə təhlükə törədir və ekstremizmi həvəsləndirmək istəyənlər üçün münbət zəmin yaradır.

MMİ-nin Cənubi Qafqazda bu gənkü işi göstərir ki, çox vaxt kütləvi informasiya vasitələri, demək olar ki, öz auditoriyalarına onların arasında yaşayan müxtəlif azlıq qruplarının hüquqlarını, ənənələrini və tələbatlarını başa düşməkdə kömək edə bilən heç bir məlumat çatdırırlar. Bunun əvəzinə jurnalistlərin hamısı çox zaman bu məsələni neqativ yönədə və ya ən yaxşı halda səthi şəkildə işıqlandırırlar, bu isə şübhə və qorxu üçün xeyli şərait yaradır.


Aydındır ki, bu problem keçid (tranzit) dövründə olan regionlarla məhdudlaşdırır. Son illərdə Böyük Britaniyada, Birləşmiş Ştatlarda və digər Qərb ölkələrində jurnalistlər və qərarlar qəbul etmək səlahiyyətinə malik olan şəxslər bütün növ azlıq qruplarının problemlərinin mediada işıqlandırılmasını necə təkmilləşdirmək üzərində çalışırlar.


Hal-hazırda Birləşmiş Krallıqda canlı müzakirələr gedir: daha çox müxtəliflik, yoxsa daha çox britaniyalılışma? Kanadada "Kanada partikulyarizmi" deyilən princip (milli azlıq qruplarının qorunmasına sadıqlik prinsipine) etiraz edilir. Niderlandda məsələ belə qoyulur ki, mühacirlər Niderland dəyərlərini paylaşırlar mı?

Qərb adlandırılın aləmdə böyük tərəqqi əldə edilsə də, orada etnik stereotipləri, təhqiramız dili, və birtərəfli işıqlandırmanın hələ də çətinlik çəkmədən tapmaq olar. Demokratiyaya doğru çətin yolu keçməkdə olan ölkələr üçün bu məsələnin əhəmiyyəti daha böyükdür. Demokratiya layihəsi öz mahiyyəti etibarı ilə dövlətin həyatına bütün insanların tam daxil edilməsini və integrasiya olunmasını nəzərdə tutur. Media barışiq prosesinə kömək etmək üçün səfərbər edilə bilən (və edilməli olan) güclü sosial resurs təşkil edir. Jurnalistlər öz missiyalarını xoş məramla və qərəzsizliklə yerinə yetirdikdə müxtəlif milli, dini və digər icma qrupları arasında münasibətləri demokratik cəmiyyətlərin bərqərar olması münasibətlərinə çevrilməsində başlıca rol oynaya bilərlər.

Mediada Müxtəliflik İnstitutu bu potensialı başa düşərək, treninq strategiyaları və praktiki işıqlandırma təşəbbüsleri vasitəsilə peşəkar jurnalistikanın ən yüksək standartlarını stimullaşdırmaq və bərqərar etmək, eləcə də müxtəliflik, azlıq icmaları və insan hüquqları məsələlərinin ictimaiyyət tərəfindən daha dərindən başa düşülməsinə yardım etmək üçün medianın gücünü səfərbər etmək məqsədilə "Müxtəlifiyi işıqlandırma" (Mİ) regional treninq programını hazırlayıb və həyata keçirib.

Biz inanırıq ki, ədalətli, düzgün, xeyirxah və dərindən işıqlandırma yuxarıdağı məsələlərin dərk olunmasına yardım etməkdə, qərəzliliyə və radikal siyasi çağırışlara qarşı mübarizə aparmaqdə həllədici amildir. İnkışaf etməkdə olan demokratik təsisatlarla müxtəlifliyə hörmət arasında, faktiki olaraq, mühüm əlaqə vardır. Heç bir cəmiyyət həqiqətən homogen (yekcins) deyil və bu faktı etiraf etmədən demokratiyaya keçid baş tuta bilməz. Jurnalistikanın əsas funksiyası cəmiyyətin bütün üzvlərinin ehtiyaclarını və istəklərini əks etdirməkdir, o halda jurnalistlər sadəcə bunu etmək üçün üsul və vasitələr tapmalı, buna sadəcə ədalətlilik məsələsi kimi deyil, həm də vətəndaşlığın doğurduğu məsuliyyət və üstünlükleri paylaşmaq üçün hər kəsə imkan yaratmağa doğru addım kimi baxmalıdırlar.





Müxtəlifliyin işıqlandırılmasının vurğulanması sadəcə keyfiyyətli jurnalistika məsələsi deyil. Bu, həm də ağıllı biznes məsələsidir. İşıqlandırmanın əhatə dairəsini artırmaqla media təşkilatları hal-hazırda eksəriyyətin düşmüş olduğu mühitin - seqmentlərə bölünmüş bazarın məhdud çərçivələrini dəf edə biləcəklər. Onlar aşkar edəcəklər ki, istifadə olunmayan potensial auditoriya ilə, xüsusən yaşayış və perspektivlərinə hörmət olunduğunu və ya qəzetlərdə və yayım vasitələrində lazıminca təmsil olunduqlarını ümumiyyətə hiss etməyən insanlarla öz əlaqələrini xeyli gücləndirə bilərlər.


Aramızdakı fərqlərə baxmayaraq, biz hamımız içərisində yaşadığımız və işlədiyimiz cəmiyyətlərin üzvləriyik. Biz hamımız sülh içərisində yaşamaq və uşaqlarımıza təhsil vermək istəyirik. Biz heyrətamız müxtəlifliyimizi zorakılığa və ümidişizliyə haqq qazandıran səbəb kimi deyil, güc və ümid mənbəyi kimi, və ya zənginlik və maraq mənbəyi kimi öyrənməliyik.


Jurnalist olaraq, biz barışq prosesinə yardımçı olmaq üçün unikal imkana malikik. Biz cəmiyyətlərimizin bütün üzvlərinə öz ehtiyac və istəklərini ifadə etməkdə kömək etmək imkanına malikik. Biz cəmiyyətlərimiz daxilində milli, irqi və dini azlıqlar barədə stereotipləri və təhrifləri aradan qaldırmağa kömək etmək gücünə malikik. Nəhayət, biz düzgün və qərəzsiz işıqlandırma vasitəsilə müzakirələr təşkil etmək və ümumi rəyin olduğu məsələləri müəyyən etmək səlahiyyətinə malikik.

Bu vəsait təşəkkül tapmaqdə olan cəmiyyətlərə müxtəliflik və "özgəlik" məsələləri ilə daha yaxşı məşğul olmaqdə yardım etmək üzrə tam programımızın sadəcə bir hissəsidir. Onun birinci dərəcəli vəzifəsi azlıq qruplarının, millətlərarası münasibətlərin və əsas insan hüquqlarının işıqlandırılmasını yaxşılaşdırmaqdə jurnalistlərə yardımçı olmaqdır. Vəsaitdə bu məsələlərin işıqlandırılmasına görə tam məsuliyyət daşıyan redaktorlar və media təşkilatlarının mülkiyyətçiləri də istifadə edə bilərlər.


Müxtəlifliyin işıqlandırılması programı yaradılandan bəri biz tərəfdاشlarımız olan təşkilatlarla əməkdaşlıq şəraitində ayrı-ayrı ölkələr üçün "Müxtəlifliyin işıqlandırılması üzrə vəsait" in səkkiz versiyasını, eləcə də onun ingilis dilində beynəlxalq nəşrini buraxmışıq. Bu vəsait bizim real həyatdan götürdüyüümüz misalların araşdırılması təcrübəmiz əsasında qurulub və həm müxbirlər, həm də media rəhbərləri üçün müxtəlifliyin işıqlandırılması treninqi üzrə sistematik metodologiya kimi istifadə edilə bilər. Biz ümid edirik ki, siz onu faydalı və asan istifadə olunan vəsait hesab edəcəksiniz. Lütfən bu soraq kitabındakı MMİ-nin istənilən materialının surətni çıxarmaqdə və yaymaqdə özünü sərbəst hiss edin, ondan daha çox istifadə edilməsi onu daha da faydalı edəcəkdir. Biz xahiş edirik ki, materialımızdan istifadə edərək lütfən onun bizə məxsus olduğunu qeyd edin.


Militsa Peşic
Media Müxtəliflik İnstututunun direktoru
2004





2. Müxtəlifliyi işıqlandırmağın ümumi məqamları





Müxtəlifliyi işıqlandırmağın ümumi məqamları

Jurnalistlərin üzləşdiyi ən mühüm problemlərdən biri onların özlərindən köklü şəkildə fərqli olan insanlar haqqında yazı yazmaqdır. Lakin mənbənin etnik mənsubiyəti, dini inancı, cinsi orientasiyası, ictimai mövqeyi və iqtisadi vəziyyətindən asılı olmayaraq, jurnalist özü ilə onun arasında çox böyük fərq hiss etsə belə, həmin şəxsin perspektivlərini, ideya və dünyagörüşünü dəqiqlik səkkizdə ifadə etməlidir.

Cənubi Qafqazda sosial və etnik ayrışçılık nəticəsində xeyli sayıda icmalar parçalanıb. Məhz bu səbəbdən bu cür regionlarda yuxarıda göstərilən məqsədə nail olmaq həddindən artıq çətindir. Lakin həmin məqsədə çatmaq mümkünsüz də deyil. Əgər jurnalistlər öz cəmiyyətlərinin daxilindəki yaraları sağaltmaq və barişığa yardım etmək istəyirlərsə, onlar fərqliliklə bağlı qorxu və inamsızlıq yox, məhz qarşılıqlı anlaşılma və düzüm aşılamaq üçün əllərindən gələni etməlidirlər.


Mənbələri Necə Tapmalı


Adətən strategiyalar spesifik qruplarla və ya fərqliliklərlə əlaqədar olur. Lakin aşağıda göstərilən təkliflərdən hamı yararlana bilər.

* Əgər siz etnik, ictimai, dini və digər azlıqlar haqqında yazı yazmaq istəyirsinizsə, onda həmin qrupun nümayəndələrindən müsahibə götürmək, onların baxışlarını yazıya daxil etməyiniz çox vacibdir. Əks təqdirdə, onlar məqalənin "subyektləri" yox, "obyektləri" olacaqlar. Bütöv bir qrupun üzvlərinə öz baxışlarını təqdim edib ittihamları cavablandırmaq şansı verilməlidir. Əks təqdirdə, heç bir məqalədə onların ünvanına tənqidli fikirlər söyləmək olmaz.

* Söz və ifadələrdən istifadə edərkən diqqətli olun. Sözlərin yaranı sağaltmaq kimi güclü xüsusiyyəti olduğu kimi, bıçaq kimi kəsmək xüsusiyyəti də var. Dildən necə gəldi istifadə edilməsi bu etnik və ictimai gərginlikləri artırıbilər. Mütləq maraqlanın ki, azlıq nümayəndələri sizin yazdığınız dildə özlərinin necə adlandırılmasını istəyirlər.

* Material toplayarkən əvvəlcədən gələ biləcəyiniz hər hansı yanlış qənaət və ya fikri dərk etməyə çalışın. Əlbəttə, sizin öz rəyləriniz olmalıdır. Ancaq nəzərə alın ki, özünüzdə və cəmiyyətdə öncədən yaranan qərəzli fikirləri nəzərdən keçirmək də məhz jurnalistikyanın rolunun bir hissəsini təşkil edir. Bir qrupun digə-





ri haqqında gəldiyi qənaətin əksəriyyəti faktlara yox, bəzən reallıq elementlərindən xali olmayan stereotiplərə əsaslanır. Məsələn, bəzi homoseksuallar (bəzi qeyri-homoseksual kişilər kimi) qadına bənzəsələr də, əksəriyyəti elə deyil.


* "Hər kəsin bildiyi kimi" və ya "məlumdur ki" ifadələrini işlədərkən diqqətli olun. Bu tip ifadələr adətən jurnalistin özünün, yaxud onun icmasının qərəzli fikirlərini təqdim etmək üsulu hesab olunur. "Hər kəsin bildiyi kimi" ifadəsi hansı mənəni daşıyırsa-daşısın, çox güman ki, səhvdir və ya öncədən formalaşmış qərəzli fikrə əsaslanır. Çünkü bu, real hadisələrin işıqlandırılması zamanı mövqe sapmasına gətirə bilər.


* İctimai qruplar arasında münaqişələrə səbəb olan halların əksəriyyəti mürəkkəb xarakterlidir. Hər iki tərəfi qanuni tələbləri və baxışları var. Jurnalistin üzərinə düşən vəzifənin mühüm bir hissəsi də bu baxışları ədalətli və dəqiq şəkildə təqdim etməkdən ibarətdir. Odur ki, mürəkkəb ictimai məsələləri yalnız ağ və qara boyalarda təqdim etməyə çalışmayıın.

* Müxtəlif profilli insanların həyatı yalnız ədalətlilik və tarazlıq naminə işıqlanırmamalıdır. Bu, KİV üçün həm də işin perspektivi baxımından zəruridir. Çünkü əksər mətbuat orqanları tək bir qrupun perspektivini təqdim etməklə, potensial oxucu auditoriyasının sayını məhdudlaşdırır. Əgər onlar digər icmalar haqqında məlumat verməklə materialı daha geniş işıqlandırmağa, zənginləşdirməyə cəhd göstərsələr, onda öz oxucularının sayını da artırı bilərlər.

* İşıqlandırdığınız hadisələrə hansı kontekstdən yanaşacağınızı əvvəlcədən müəyyənləşdirin. Axı etnik, dini və digər ictimai münaqişələr təsadüfən yaranır. Adətən uzunmüddətli münaqişələrdə iştirak edən tərəflərin keçmişlə bağlı şərhlərində böyük fərqlər mövcud olur. Materialı obyektiv şəkildə təqdim etməzdən öncə siz əvvəllər nə baş verdiyini anlamalı və daha sonra oxucuların əsas məqamları qavramaları üçün keçmişdəki hadisələrin neçə faizini materiala daxil edəcəyiniz barədə qərar qəbul etməlisiniz.

* Məsələlər barədə yazmanın qeyri-adi üsullarını aşkar edin. Bütün gününüüzü evsiz, lesbiyan və ya qaçqın düşmüş bir nəfərlə keçirib onların həyat tərzini öyrənin. Onların ümidi və qorxuları nədən ibarətdir? Onlar sizin stereotiplərinizə uyğun gəlir, ya yox? Əgər ictimai qrupun nümayəndələri öz ünvanlarına deyilən hansısa bir sözə etiraz edirlərsə, həmin sözün tarixini araşdırın. Bu söz işlədilər-kən hansı alt məna və fikirlər yaranır? İnsanların buna etiraz etməsinin səbəbi nədir? Niyə digər ictimai qrupun üzvləri bu sözdən istifadə etməkdə davam edirlər?





* Başqa icmalar daxilində özünüzə mənbə axtarın. Aid olduqları ictimai qrupun düşüncələri, fikirləri və narahat olduqları məsələlər barədə sizə məlumat vermək istəyən insanlarla əlaqə yaradın. Bu cəmiyyətləri təmsil edən qeyri-hökumət təşkilatları ilə əlaqə saxlayın və öyrənin ki, onların həyatının hansı aspektləri indiyə kimi işqlanırılmayıb. Xahiş edin ki, sizə həmin cəmiyyətin siyasi, ictimai, iqtisadi və digər nailiyyətləri barədə məlumat versinlər, başqa yolla öyrənə bilməyəcəyiniz informasiyaları çatdırınsınlar.


* Məsələyə skeptik yanaşın. Faktları araşdırın. İstər öz cəmiyyətinizin, istərsə də digər cəmiyyət üzvündən eşitdiyiniz hər məlumatı olduğu kimi qəbul etməyin. Unutmayın ki, sizin danışığınız, yaxud müsahibə götürdüyünüz hər bir kəsin öz fikri və müəyyən maraq dairəsi var. Siz onların baxışlarını nəzərə almalı, eyni zamanda onları digərlərindən eşitdikləriniz və müsahidə etdiklərinizlə tarazlaşdırılmalısınız.


* Etnik və digər azlıqlarla tək bir şəxs kimi davranışmayın. Hətta kənardan baxanda, icmanın bütün üzvlərinin tək bir perspektivə malik olması haqda təsəvvür yaransın belə, həyat heç zaman göründüyü kimi sadə deyil. Bir qrup digərini təkmil bir qurum kimi qiymətləndirirsə, bu zaman ortaya çıxan "özgələrdən qorxmaq" anlayışı vəziyyəti daha da gərginləşdirə bilər. Başqa icmalar daxilində mümkün qədər daha çox insanla ünsiyyət qurun və mümkün qədər çalarlı, aydın tərzdə müxtəlif fikirlər təqdim edin.

* Bir çox insanlarda müxtəlif ictimai qruplarla bağlı güclü mənfi hissler özünü bürüzə verir. Azlıqlardan danışarkən bəzi səlahiyyətli orqanlar, siyasetçilər, din xadimləri və digərləri təhqirəmiz sözlər işlədə bilər. Lakin bu, heç də əsas vermir ki, siz bir jurnalist kimi belə sözləri materialınıza daxil edəsiniz. Lazım gələrsə, bu tip sözləri başqa şəkildə ifadə etməyə çalışın. Əgər siz onlardan sitat götürmək fikrinə düşsəniz, yadda saxlayın ki, haqqında danışılan azlıq nümayəndələri belə dili özlərinə qarşı təhqir hesab edirlər.

Digər qrup üzvlərindən müsahibə götürərkən

* Həssas və diqqətli olun. Anlamağa çalışın ki, ilk dəfə olmasa belə, jurnalistlə ünsiyyət qurmaq sizdən fərqli olan bu insanları qorxuda bilər. Özlərini rahat hiss etmələri üçün siz səhbətə onların ailələri, iş həyatları, hobbişləri və bu cür məsələləri əhatə edən səhbətlərdən başlaya bilərsiniz. Bu, həmin insanların özlərini rahat hiss etmələrinə yardımçı olacaq. Həmin adamlar anlayacaqlar ki, siz onlara təkcə azlıq nümayəndəsi kimi yanaşmısınız, həm də onların həyatlarının digər aspektlərini də tanıyırsınız.





* Onların müsahibə ilə bağlı qoyduqları şərtləri anladığınızdan əmin olun. Həmin insanların adlarının çəkilməsinə etiraz edib-etmədiklərini aydınlaşdırın. Ola bilər ki, onlar adlarının çəkilməsinə yox, soyadlarının, yaşadığı şəhərin və ya şəxsiyyətlərini müəyyən edən digər təfərruatların qeyd olunmasına etiraz etsinlər. Həmin şəxslərin xahişlərini nəzərə alıb onları başqa cür yola götirməyə çalışın.


* Əgər müsahibə götürürəcəyiniz yerlə bağlı seçim qarşısında qalmışınızsa, həmin şəxslərin özlərini rahat hiss edə biləcəyi bir yer seçin. Ən yaxşısı, müsahibəni bu insanların özlərini çox sərbəst hiss etdikləri bir şəraitdə - öz mühitlərində, məsələn, onların mənzil və ya ofislərində götürməkdir. Bu da onları öz normal mühitlərində müşahidə edib baxışlarını anlamaqda sizə yardımçı olacaq. Bundan əlavə, siz daha rəsmi, yaxud yad mühitdə onlarda aşkar edə bilmədiyiniz məqamları kəşf edə bilərsiniz.


* İmkan yaradın ki, bu insanların öz söhbətlərini istədikləri tərzdə danişa bilsinlər. Əgər onlar söhbətə 5 və ya 10 il öncəki hadisələrlə başlamaq istəyirlərsə, bilmək istədiyiniz məsələyə uyğun gəlməsə belə, onların sözünü kəsməyin. Söhbət əsnasında onları tez-tələsik əsas məsələyə keçməyə vadar etməmək üçün əvvəlcədən qrafikinizdə buna kifayət qədər vaxt ayırmağa çalışın. İnsanlar çox vaxt danışqlarına məhdudiyyət qoyulmayan zaman ürəklərinə yaxın bir məsələni müzakirə edərkən özlərini daha sərbəst hiss edirlər.

* Suallarınızı öncədən yazıb hazırlayın. Ancaq hazırladığınız siyahıya ciddi riyət etməkdənsə, ondan ümumi bələdçi kimi yararlanın. Suallarınızı verərkən müsahibinize yeni suallar ünvanlamaq üçün onu diqqətlə dinleyin. Çevik olun. Əgər siz müsahibənin məzmunu barədə fikirlərinizə çox sadiq olsanız, onda mənbələriniz sizin bilmədiyiniz, xəbərdar olmadığınız problemin mühüm, lakin incə aspektlərini qeyd edərkən bunu dərk edə bilməzsiniz.

* Sizdən nə qədər fərqli olmasından asılı olmayaraq, bu insanlara öz həyatlarını necə yaşamağı öyrətməyə çalışmayın. Əgər siz onlara səthi münasibət göstərsəniz, onlar bunu dərhal anlayacaqlar. Və çox güman ki, sizinlə söhbət zamanı özlərini rahat hiss etməyəcək, yaxud da həmin informasiyadan düzgün şəkildə istifadə edəcəyinizə inanmayacaqlar. Onlar öz vəziyyətlərini sizdən yaxşı anlayır - məhz buna görə də siz onlardan müsahibə götürməkdə maraqlısınız.

* Bu insanların mənsub olduğu azlıqlar haqqında öncədən sizdə yaranmış qərəzli fikirləri dərk etməyə çalışın. Lakin onlardan müsahibə götürüb yazını hazırlayarkən həmin fikirləri bir kənara atın. Əgər siz haqqında yazdığınıız insanların standart baxışa malik olduğunu düşünür, ancaq bunu dərk etmirsinizsə, onda çox







güman ki, öncədən özünüzdə yaranmış yanlış fikirləri həm suallarınızda, həm də yazınızda əks etdirəcəksiniz.

* Unutmayın ki, sizin mənbələriniz ekspert sayılır. Ekspert yalnız həkim və ya alim deyil. Sizin mənbələriniz öz həyatlarının biliciləridir. Düşünməyin ki, onların sizə danışacaqları barədə hər şeyi bilirsınız. Çünkü o zaman siz heç bir sürprizə hazır olmayacaqsınız. Təbii, siz istəyirsiniz ki, bu insanlar öz həyat və təcrübələrini sizinlə paylaşınlar. Amma sizin vəzifəniz bu barədə auditoriyanızı məlumatlaşdırmaqdır.


* Müsahibənin sonunda müsahiblərinizdən söhbətə qoşulmaq istəyən başqa adamların olub-olmadığını soruşun. Bu, hazırlı və ya gələcək məqalələriniz üçün digər mənbələr aşkar etməkdə sizə kömək göstərə bilər. Əlbəttə, müsahibə götürürkən özünüüzü nə qədər həssas göstərsəniz, həmin insanlar rahatlıqla sizi başqa insanlarla calaşdıracaqlar.


* Hər seydən əvvəl, informasiyadan istifadə edərkən ehtiyatlı olun. Sizinlə danışmağa razılıq verən insanlar sizə lütf göstərirlər. Siz də onlar haqqında yazı yazanda bunu nəzərə alın, məqaləni mümkün qədər qayğı və şəfqətlə edin. Standartlardan, nalayıq və təhrikəcili dildən, yoxlanmamış informasiya və digər yanlış materiallardan istifadə etməklə müxtəlif profilli insanlar haqqında məlumat verib auditoriyanızı qorxutmaq çox asandır. Siz çalışmalısınız ki, auditoriyanızın nümayəndələrinə digər insanları anlamaqda, onlara xüsusi diqqət yetirməkdə kömək göstərəsiniz.





3. ETNİK MƏNSUBİYYƏT





Etnik mənsubiyət

Milli fərqlər son dövrlərdə dünyada, məsələn, Cənub-Şərqi Avropada baş verən müharibə və münaqışlarda, şübhəsiz ki, yüksək dərəcədə destruktiv rol oynayır. Dini və digər amillər gərginliyi daha da qızışdırısa da, milli mənsubiyətləri ucbatından insanların "özgə" şəxslər kimi qəbul edilməsi ən zorakı və aqressiv et-tirasları doğuran amildir, bu isə, öz növbəsində, 1990-cı illərdə sarsıcı Balkan faciələrinə gətirib çıxardı. Oxşar vəziyyət Cənubi Qafqazda da mövcuddur, bunu üçün sadəcə Abxaziyaya, Dağlıq Qarabağa, Cənubi Osetiyaya və Acarıstanaya baxın.


Təəssüf ki, jurnalistlər və onların media təşkilatları çox vaxt özlərini olduqca həssas və bəzən də çıxılmaz vəziyyətdə hiss edirlər. Konkret etnik icmanın üzvləri olaraq, onlar çox vaxt siyasi və sosial təzyiqlər axını ucbatından jurnalist obyektivliyi mövqeyini qorumaqda çətinlik çəkirlər. Əvəzində onlar çox vaxt öz rollarını mövcud vəziyyətin bütün mürəkkəbliyini dərk etməyə çalışan müşahidəçilər qismində deyil, mənsub olduqları konkret etnik qrupun maraqlarının müdafiəçisi qismində görürler.


Etnik məsələlərin işıqlandırılmasında qərəzli mövqe adətən rəqib etnik qrupların hamılıqla qaniçən, bədxah və münaqışəyə görə tam məsuliyyət daşıyan tərəf kimi təsvir edilməsində əks olunur. Jurnalistlər gündəlik fəaliyyətlərində daimi mənfi stereotipləri bərqərar etmiş, münaqışlərin kökündə duran sosial və siyasi səbəblərə məhəl qoymamış, çoxluğun nöqtəyi-nəzərini bölüşdürməyən hər hansı şəxsən müsahibə almaq üçün heç bir cəhd göstərməmiş və hadisələri da-ha geniş qarşılıqlı anlaşmanı həvəsləndirə bilən kontekstdə təqdim etməmişlər.

Son illər Cənub-Şərqi Avropada baş verən müharibə və münaqışlarda etnik fərqlər əsas məhvədici rol oynayıb. Dini və başqa faktorların münaqışləri alovlandığı bir zaman insanların etnik mənsubiyətlərinə görə "özgələr" kimi qəbul edilməsi sonda zorakı və təcavüzkar hisslərə, 90-cı illərin ən dəhşətli faciələrinə gətirib çıxardı.

Təəssüf ki, jurnalistlər və onların mənsub olduqları KİV-lər də çox vaxt özlərini həddən artıq dolaşıq, bəzən hətta tam çıxılmaz vəziyyətə salırlar. Müəyyən etnik icmanın üzvləri kimi onlar çox vaxt siyasi və ictimai təzyiqlər ucbatından jurnalist obyektivliyini qoruyub saxlamaqda çətinlik çəkirlər. Nəticədə, onlar çox vaxt öz rollarını mövcud mürəkkəb vəziyyəti anlamağa çalışan müşahidəçi kimi yox, mənsub olduqları etnik qrupun maraqlarının müdafiəçisi kimi görürler.

Təqdim olunan materiallar çox vaxt rəqib etnik qrupları qəddar, şer qüvvə və münaqışdə tam təqsirkar kimi təsvir edərək, əvvəlcədən yaranmış mənfi müna-





sibeti eks etdirir. Jurnalistlər müntəzəm olaraq münaqişələrin əsas ictimai-siyasi səbəblərinə əhəmiyyət vermir, çoxluğun rəyi ilə razılaşmayan şəxslərdən müsahibə götürməyə cəhd göstərmir və hadisələri daha yaxşı dərk etməyə yardım göstərən kontekstdə təqdim edə bilmirlər. Bununla da sanki mənfi stereotipləri əbədiləşdirirlər.

Biz barışdırıcı hissləri aşlayan və etnik fərqlərə hörməti təbliğ etməyə çalışın jurnalistlər üçün bəzi zəruri təklifləri təqdim edirik:


* Hər hansı tarixçəni qələmə almazdan öncə məsələ ilə bağlı müxtəlif mövqeli insanlardan müsahibə götürün. Çünkü yalnız bir tərəfin baxışının qələmə alınması təqdim olunan materialda əvvəlcədən formalaşmış münasabəti eks etdirir. Əgər sizin mənbələriniz bütöv bir etnik qrupu tənqid edirsə, onda həmin qrupun nümayəndələrinə ittihamları cavablandırmaq üçün imkan verilməlidir. Eks təqdirdə, jurnalist yalnız bir tərəfi təbliğ edən məddaha çevrilir.


* Söz və ifadələrinizə ciddi fikir verin. Başqa etnik mənsubiyəti olan insanlar haqqında danışarkən təhqiramız ifadələrdən istifadə etməyin. Əgər siz bu cür ifadələr işlədən insanlardan sitat gətirirsizsə, bunu birbaşa yazmaq əvəzinə onları öz sözlərinizlə ifadə etməyə çalışın. Bir dildə adı məna kəsb edən bir ifadə, başqa dildə təhqiredici ola bilər ki, bu da məsələyə çox həssaslıqla yanaşma tələb edir. Bu incəlikləri anlamaq bir jurnalist kimi sizin peşə vəzifənizin bir hissəsini təşkil edir. Əgər ifadənin təhqiramız olub-olmadığından əmin deyilsinizsə, haqqında danışılan insanların bu sözlə bağlı fikirlərini öyrənin.

* Mənbələri öz ətrafinizda deyil, etnik icmalarda axtarın. Onların maraqlarını təmsil edən QHT-lərlə (qeyri-hökumət təşkilatları) əlaqə saxlayıb bu qurumların nümayəndələri ilə görüşmək istədiyinizi bildirin. Onlarla nigaranlıqları, hansı ümidiylər yaşadıqları, ənənələri və nədən ehtiyatlandıqları haqda danışın. Vaxtıınızı onların toplaşlığı mədəni-ictimai müəssisələrdə - ictimai mərkəzlər, məktəblər, teatrlar və s. yerlərdə keçirərək bacardığınız qədər çox insanla ünsiyyət qurun. Bu zaman özünü nə qədər narahat hiss etsəniz də, yadda saxlayın ki, bu insanların nə düşündüklərini dərk etməyin ən yaxşı yolu elə onların mühitinə başvurmaqdır.

* Daxilinizə nəzər salıb orada kök salmış mənfi fikirləri saf-çürük edin. Hər kəsin ya şüurunda, ya da təftəlşürunda başqa ictimai qrup üzvləri haqqında müəyyən fikirlər kök salmış olur. Ən effektiv və dəqiq məlumat çatdırmaq üçün əvvəlcədən yaranmış mənfi fikirləri müəyyən edib, onları şüurlu şəkildə kənara qoymağı bacarmaq lazımdır. Bu, insanların sizə öz həyat və hissələri haqqında danışdıqlarını həqiqətən eşitmək üçün yeganə vasitədir.

* "Dünən kimsə kiminsə üstünə hücum edib" yazmaqla diqqəti məsələnin bu tərəfinə yönəltməkdənsə, hadisələrin və durumun mahiyyətinə varmağa cəhd göstərin. Çünkü heç nə birdən-birə baş vermir. Etnik mübahisə və münaqişələr baş





verən zaman jurnalistlər çox vaxt bu tip hadisələri başqalarından təcrid edirlər. Lakin, adətən, hər iki tərəfin hadisələrin hazırlığı mərhələyə gəlib çatması barədə öz şərhi olur. Materialı obyektiv təqdim etmək üçün siz hadisənin tarixini bilməli və auditoriyaya mürəkkəb məsələləri anlamaq üçün kifayət qədər məlumat verməlisiniz.

* Özlərini lider kimi təqdim edənlərlə yox, hər iki tərəfin sıravi nümayəndələri ilə səhbətləşin. Çünkü çox vaxt hadisənin şahidləri olan kişi, qadın və uşaqların baş verənlər haqqında dedikləri bütöv bir qrupun adından danişan şəxslərin fikirlərindən xeyli fərqlənir. Onlardan əslində nə istədiklərini soruşun. Maraqlanın ki, hazırladıqları strategiya məqsədlərinə çatmaq üçün düzgün yoldur, yoxsa yox.


* Etnik mübarizənin yalnız görünən və qabarık nəticələrinə yox, üzdə olmayan nəticələrinə də diqqət yetirin. Münaqişə hansı uzunmüddəti psixoloji sarsıntılarla səbəb olub? Münaqişə ictimai və iqtisadi sahələrə necə təsir göstərir? Bu gün baş verən hadisələrin gələcəyə təsiri necə ola bilər?


* Hər iki tərəfdən aldiğınız məlumatları əks etdirərkən onların arasındaki ortaq fikri müəyyənləşdirməyə çalışın və sonra həmin məsələləri işıqlandırın. Bir etnik qrupda digər etnik qrupdakılara qarşı məkralı münasibət göstərən insanları tapmaq asandır. Lakin məsələləri daha dərindən araşdırın və ətraflı suallar verən müxbir aşkar edə bilər ki, hər iki tərəfin qarşısına qoyduğu məqsədlər hamının düşündüyü qədər fərqli deyil.

* Çalışın ki, əsas diqqəti baş verən hadisənin özünə və bu olaya neytral münasibət göstərənlərə yönəldəsiniz. Axı biz hamımız insanıq. Və çox vaxt bir ictimai qrupun üzvlərinə general və siyasetçilərin qızışdırıcı, təcavüzkar bəyanatları ilə yox, qarşı tərəfdə duran vətəndaşların qorxu və əzab hissələri ilə təsir göstərmək olur. Məsələn, bir çoxları uşaqların və ya valideynlərin ölümündən, ev itkisi və ya ümidsizlikdən təsirlənirlər.

* Tərəflərin hər birinin eyni həqiqətə inandığını və hər kəsin eyni təfəkkürə malik olduğunu zənn etməyin. Hər bir cəmiyyətdə çoxluğun mövqeyindən fərqli fikir söyləyən insanlara rast gəlmək olar. Bəziləri qonşularının, siyasetçilərin və digər şəxslərin intiqam alacağından qorxub əsl fikirlərini səsləndirməkdən ehtiyatlı bilərlər. Lakin xəbərdar olmalısınız ki, zahirən monolit görünən cəmiyyətlərdə də başqa qruplar mövcuddur. Və siz məhz həmin qrupların üzvlərini təpib onların baxışlarını təqdim etməyə səy göstərməlisiniz.

* Hadisələri dəqiq təsvir edin, "kobud", "insanlıqdan uzaq", "vəhşi" kimi araqızışdırıcı sözlərdən yararlanmaq əvəzinə, informasiya mənbələrinizdən sitat götürməyə çalışın. Çox vaxt jurnalistlər tərəflərdən birini pisləyən ifadələrə əl ataraq,







qəsdən və ya bilməyərəkdən digər tərəfi zoraklığa başlamağa vadar edirlər. Bunu etməklə, onlar bir qayda olaraq, öz məqsədlərini həyata keçirir və tərəflərdən yalnız birinin münaqişə ilə bağlı rəylərini yaymaqla məşğul olurlar.

* Hər şeyə skeptik yanaşmağı yaddan çıxarmayın. Münaqişənin hər hansı bir tərəfində duranların sizdən istifadə etməsinə və ya sizə təsir göstərməsinə imkan verməyin. Hər bir faktı mümkün qədər incəliyinə, təfərrüatına kimi arasdırın. Əgər bir şeyin dəqiq olub-olmadığını tam əmin deyilsinizsə, onu həqiqət kimi təqdim etməyin. Ümumiyyətlə belə informasiyadan istifadə etməsəniz yaxşıdır. Eşitdiyinizi qiymətləndirərkən mənbəyinizin əvvəlki etibarlılığını nəzərə alın. Mənbələriniz haqda mümkün qədər çox məlumat verin ki, auditoriya onların nə dərəcədə etibarlı olmasına özü qərar verə bilsin.

* Səlahiyyətli orqanların və digər şəxslərin kifayət qədər "sadiqlik", yaxud "etnik həmrəylik" nümayiş etdirməyinizi tələb edən müraciətlərinə əhəmiyyət verməyin. Sizin rolunuz irqi stereotipləri əbədiləşdirmək, tərəflərdən birinə mənəvi dəstək göstərmək və ya ekstremist fəaliyyətə səbəb ola biləcək təsdiqlənməmiş şayiələr yamaq deyil. Sizin sadiqlik və həmrəyliyiniz auditoriyaya doğru yönəlməlidir. Yəni, siz öz auditoriyanıza dolğun və dəqiq məlumat çatdırmağa çalışmalısınız.

* Bəzi səlahiyyətli orqanlar, siyasetçilər, məmurlar və digər şəxslər etnik qruplaşmalardan danışarkən təhqiramız termin və ifadələrdən istifadə edirlər ki, bu da bir çox insanlarda başqa etnik qrup üzvlərinə qarşı güclü mənfi hiss oyadır. Lakin bu, bir jurnalist kimi sizin də öz materialınıza təhqiredici sözlər daxil etməyinizə heç bir əsas vermir. Lazım gələndə bu sözləri başqa şəkildə ifadə edərək yazıya salın. Həmin şəxslərin sözlerindən birbaşa sitat gətirmək istəyirsizsə, müzakirə edilən qrup üzvlərinin bu cür dili təhqiredici və araqızışdırıcı hesab etdiyini də xatırladın.





Misallar

Mediada Müxtəliflik İnstitutu aşağıdakı bölmələrdə sizə Cənubi Qafqaz, Avropa və Amerika KİV-lərindən toplanmış məqalələrin təhlilini çatdırır. Burada effektiv və problematik jurnalist təcrübəsindən gətirilən misallar müvafiq şərhlərlə müşayiət olunur, eyni zamanda müxtəlifliyi daha yaxşı əks etdirmək üçün lazımi yanaşma və təlimatlar irəli sürültür.

"Qaraçılar hərbi polis qüvvələrinə baltalarla hücum edir"

Baş verənlərin inqilaba bənzər hadisə kimi təsvir edilməsi yüksək dərəcədə təhrikçilikdir, xüsusən ona görə ki, hadisədə yüzlərlə və ya minlərlə deyil, yalnız onlarla qaraçı iştirak edib. Bu ifadə əslində nəyin baş verdiyini oxuculara çatdırmaq üçün deyil, qorxunu artırmaq üçün nəzərdə tutulub.

Bu, bəlkə də doğrudur, lakin müəkkəb vəziyyətin həddən artıq sadələşdirilməsi kimi səslənir. Doğrudanmı 26 nəfər işdən azad olunmaq barədə ərizə verib? Jurnalist doğrudanmı 26 nəfərin hamisindən eşidib ki, onların işdən çıxmalarının səbəbi qaraçıların qisas almaq istəyindən doğan qorxu hissidir, yoxsa bu, konkert mənbə tərəfindən təqdim olunan, "ikinci əldən" alınmış məlumatdır? Həqiqi təhlükə vardımı, yoxsa onların qorxusunu qaraçı stereotipinə əsaslanırdı? Nə üçün jurnalist işçilərin hər hansı birindən, eləcə də qaraçılardan izahat almağa çalışmayıb? Bunlar olmadığı təqdirdə, hadisə barədə məlumatın etibarlılığı baxımından məqalədə həddən artıq boşluqlar vardır.

"Çərşənbə axşamı, axşam çəngi Botevqrad yaxınlığında meşələrdə inqilaba bənzər kütłəvi döyüş baş verdi."

"Baltalarla silahlanmış texminən 50-dən 60-a qədər qaraçı ağacları qanunsuz olaraq kəsməyə və oğurlamağa görə yoldaşlarının və qohumlarının tutularaq həbs edildiyini bildikdən sonra saat 20.30-da meşə mühafizəçilərinə və hərbi polisə hücum etdilər."

"Hərbi polis qüvvələri hadisə yerində göründlər, onlar havaya atəş açaraq qaraçıların qarşısını almağa çalışdılar. Lakin sonuncular öz hərəkətlərini dayandırmadılar və sadəcə polis əməkdaşlarının gözləri qarşısında polis maşınlarının təkərlərini kəsməyə başladılar."


"İndi şəhərin meşə təsərrüfatı işçiləri təlaş içərisindəirlər və 26 işçi işdən azad olunmaq barədə ərizə verib. Onların hamısı deyirlər ki, qaraçıların qisas almağa çalışacaqlarından qorxurlar".


"24 saat", Sofiya, Bolqarıstan, 29 avqust 2002-ci il.

Bu başlıqdan dərhal sonra milliyətcə qaraçı olan insanların əllərində balta tutaraq qaçmalarını və heç bir provokasiyaya yol verməyən polisə açıq-aşkar hücum etdiklərini təsvir edən şəkil verilir. Əsil həqiqət isə, şübhəsiz ki, daha müəkkəbdir

Hamının əlində balta var idimi? Məqalədən belə başa düşülür ki, var idi. Əger belədirse, siz düşünə bilərsiniz ki, dövlət qulluqçularının dan kimse öldürülüb və ya ən azı ciddi xəsarət alıb. Jurnalist hər hansı xəsarət barədə heç ne bildirmədiyinə görə, ola bilər ki, bu hadisə təsvir edildiyi qədər ciddi və təhlükəli olmayıb. Qaraçıların hərəkətinin motivləri də dəlaşiq salınır. Konkret olaraq kim həbsə alınıb? Onlar konkret olaraq nə ediblər? Onlar hansı qanunu pozublar? Onlar haraya aparılıblar? Onlar həbsxanaya salınıblarmı? Digər qaraçılardan ibarət qrup bunun baş verməsindən necə xəbər tutub?

Bu, o deməkdir ki, onlar dövlət qulluqçularına deyil, sadəcə onların maşınlarına hücum ediblər? Polis əməkdaşları sadəcə ətrafda dəyanıb təkərlərin kəsilməsini seyr etmişdilərmi? Hadisə nə ilə sona çatmışdı?





Qəzətin ön səhifəsinin yuxarısında verilmiş bu başlıq hələ sübut edilməyən, sadəcə şübhəli məsələni fakt kimi verir. Bu, elə səslənir ki, sanki bu soyğunçuluğu qaraçı dəstəsi və ya dəstələri törədə bilərdi, lakin görünür heç kim tutulmayıb və cinayətdə ittiham olunmayıb. "Basqınçı" və "talancılıq" kimi təhrikədici və şıxırdılmış terminlərdən istifadə olunması yalnız qaraçılara qarşı qərəzliliyi daha da artırmağa xidmət edir, halbuki onların çoxu, ola bilsin ki, sözügedən hərəkətlərdə iştirak etməyib.

"Qaraçı" basqınçılar qərb bölgələrində talancılıq edirlər

Anlaşılmaz dildə danışmaqla qurbanlarını çəşdiran Şərqi Avropa mənşəli insanlar dəstəsi...

...keçən ay İngiltərin qərbi və mərkəzi bölgələrinə silsilə reydlər edərkən saxta alışlar edərək yüz minlərlə avro ilə birlikdə aradan çıxıblar.

Ötən cümlə axşamı onların sonuncu hədəfi Klaremoris yaxınlığında Brikens poçt idarələri idi, orada dəstə seyfin açarlarını ələ keçirməzdən və iri məbləğdə pul oğurlamazdan əvvəl satıcının diqqətini yayındırmaq üçün körpədən istifadə etdi.

İki kişidən və dörd-beş qadından ibarət olan dəstə zeytun dərili və Şərqi Avropadan, və şox guman ki qaraçı, olduqlarını düşünməyə əsas verən paltar geyinmiş şəxslər kimi təsvir edilib.

Brikens reydi zamanı qadınlar onlardan birinin qucağında olan körpə üçün ərzaq axtardıqlarını bəhanə edərək satıcını piştaxta arxasındaki yerindən çıxarıblar.

Qrup çıxıb getdikdən sonra pulun itməsi aşkar edildi.

Dəstə son dövrlərdəki bir neçə digər reydlər zamanı da oxşar üsullardan istifadə


► Bu, elə səslənir ki, sanki onlar diqqəti talancılıq takasından yayındırmaq üçün anlaşılmaz dildə danışırlar. Lakin əgər onlar əcnəbi mənşəlidirlərsə, əlbəttə ki, onlarn dili həmin dildə danışmayan şəxsə aydın olmayacaqdır


► Sadəcə şübhə edilən məsələ yenə də fakt kimi bildirilir. Jurnalistlərin bu iki məsələ arasında ferq qoymaları çox mühüm məsələdir.

► Bu məlumat kimdən alınıb? Cinayət barədə məlumat verərkən mənbəyi bildirmək həmişə önemlidir. Məlumat verən şəxs hadisənin bilavasitə şahididirmi? Həmin şəxs polisdirmi?

Jurnalist hansı növ palṭarlardan danışır? Bunun konkret olması çox önemlidir. Bu, məqalədə yeganə məqamdır ki, birinci abzasda fakt kimi qeyd ediləni, yəni seyfi açmaları iddia edilən şəxslərin Şərqi Avropadan olmalarını, açıqlayır. Həm də diqqət edin ki, seyfi açmaları iddia edilən şəxslər başlıqdə "qaraçı" adlandırılsada, məqalədən bizə məlum olur ki, bu, fakt deyil, sadəcə ehtimaldır. Bu, məqalədə yeganə yerdür ki, seyfi açmaları iddia edilən şəxslərin milli mənsubiyyəti barədə çıxarılmış nəticə təqdim edilir, lakin bu, heç də fakt demək deyil.

► Yenə də eyni sual: bu məlumatın mənbəyi kimdir?





Qəflətən məlum olur ki, təkcə bir deyil, bir neçə dəstə vardır. Onların hamısı, iddia edildiyi kimi, qaraçılarnın dəstələridirmi? Yoxsa jurnalist çoxsaylı talançılıq hallarını bir-birinə qarışdırıb və bəlkə də yalnız talançılıq faktından savayı həmin hadisələri birləşidrən ümumi heç nə yoxdur? Görünür, məqalədə onların hamısı bir yerə toplanılıb və belə təəssürat yaradılıb ki, bütün hadisələrə görə qaraçılars məsuliyyət daşıyırlar. Bəlkə də belədir, lakin jurnalist bu qənaətə gəlmək üçün kifayət qədər sübutlar toplamayıb.

edib. Onların qurbanları arasında Şərqi Meyo ərazisində yaşlı mağaza sahibi də vardır, iyunun 11-də seçki günündə "onlara xidmət göstərməyə" çalışdığı zaman onun yataq otağına reyd edilib.

Ömrünün səksəninci illərini yaşayan qurban "Konnout Teleqraf'a deyib: "Qrupda beş qadın vardı. Onlar hamısı rəflərdəki şeyləri göstətərək ucadan danışırdılar. Onlar şokolad içkisi istədilər. Bunu çox təhdidəcidi tərzdə etdilər. Mən onlara söyləməyə çalışdım ki, eyni vaxtda onların yalnız birinə xidmət edə bilərəm".

Mağaza sahibi yalnız bir müddət sonra - mal təchizatçısına pul ödəmək üçün yataq otağına gəldikdə, müəyyən məbləğdə pulun uğurlandığını aşkar etdi.

"Qardey"in bildirdiyinə görə, son aylarda qərbi və mərkəzi bölgələrdə bir sıra analoji reydlər, eləcə də Niildə (Bellinrob yaxınlığında) uğursuzluqla bitən pul oğurluğu cəhdi baş verib.


Araşdırında iştirak edən yüksək rütbəli rəsmilərdən biri dünən (çərşənbə axşamı) dedi: "Bu dəstələr nə dərəcədə təhlükə törədir-sə, mən də araşdırında bir o qədər sərt olacağam".


Svinford Qarda rayonunun başçısı Sapt Ken Brennan silsilə hadisələrin istintaqını "Qardey"in müəyyən olunmuş çərçivədə aparlığındı deyib.

Sapt Brennan dedi ki, o, bölgədə fəaliyyət göstərən bir neçə dəstənin olduğunu düşünür.

O, əlavə etdi ki, "bu cinayətlər geniş yayılıb. Hər hansı zorakılıqdən və ya odlu silahdan istifadə edilməsə də, bu cinayətlər ikrah doğurur və qurbanlara böyük zədə yetirmiş olur".

"Konnout Teleqraf", Kastlbar, Meyo qraflığı, İrlandiya, 7 iyul 2004





Bu məqale hansı hallarda kiminse milli mənsubiyətinin ictimaiyyətə bildirilməsinin informasiya mənasında elə də vacib omamasına bir nümunədir. Zor tətbiq etməsi iddia olunan şəxsin macar olması əslində nəyin baş verdiyinə yəqin ki, çox da aydınlıq gətirmir. Bəlkə də belə deyil, amma bunu təsdiq etmək üçün jurnalist daha çox məlumat təqdim etməli idi. Məqalənin başlıca nəticəsi ümumən əcnəbilərə və xüsusən macarlara qarşı hissələri coşdurmaqdan ibarət ola bilərdi.

Gecə qonağı bıçağa el atır


Bu başlıq əsil faktlardan kənara çıxır. Məhkəmə araşdırması aparılmayıbsa və ya şəxs təqsirini həqiqətən etiraf etməyibsə, məhz nəyin baş verdiyi haqqında fikir söyləmek olmaz. Bəlkə də əslində Peter F. qonağına hücum edib və qonaq sadəcə özünü müdafiə edib. Biz savaşın səbəbinin nə olduğunu və ya hadisələrin hansı ardıcılıqla baş verdiyini bilmirik. Həm də jurnaliste məlumatın kim tərəfindən verildiyi barədə heç bir söhbət getmir. Məlumat Peter F. tərəfindən verilibmi? Bəlkə polis tərəfindən verilib?


Floridsdorf.

Floridsdorfdan olan 50 yaşlı Peter F. Frans-İonas meydanında, şəhərətrafi dəmiryol stansiyasında təhlükəli tanışlıq qurdu. O, macar Peter F. -i evinə dəvət etdi. Şənbə gecəsində savaş baş verdi və macar ev sahibini bıçaqla vurdu. O, qonşuların yanına qaçmaqla canını qurtardı. Macar isə mənzildə həbs edildi.

Qaranlıq qalan digər bir məsələ isə jurnalisten homoseksual əlaqənin baş verdiyini göstərmək istəmişdir ya yox sualıdır. Polis və ya Peter F. həmin əlaqənin olduğunu iddia edirlərsə, buna dəqiqlik getirmək lazımdır. Əgər jurnalist sübut olunmayan homoseksual əlaqəyə sadəcə işarə edirsə, bu, haqsız fikir ola bilər. Ola bilər ki, yaşlı şəxs sadəcə uğursuzluğa düşər olmuş insana kömək etmək istəyirdi. Bəlkə də o, həmin şəxsə iş tapmaqda köməyini teklif etmişdi. Bizim bu barədə heç bir təsəvvürümüz yoxdur, çünki qısa məqalədə əlavə heç nə deymir.

"Kuryer", Vyana, Avstriya,
18 may 2004





Bu məqaledə, şübhəsiz ki, mühüm və emosional bir məsələyə - Türkiyədə ermənilərlə rəftara toxunulur. Lakin başlıq bir qədər çəsdiricidir. Başlıqda həkayəyə istindən və sual formasında olan sitat verilir, lakin o, dirnaq işarələri götürülməklə nəqli cümlə şəklində verilir. Bu üsulla həmin sual bir nəfərin ifadə etdiyi ritorik konsepsiyadan daha çox, faktın bəyan edilməsinə çevirilir. Şübhəsiz, fakt bundan ibarətdir ki, Türkiyədə erməni olmaq hərfi mənada cinayət deyil. Lakin Karolina Cemkes bunu cinayət kimi qəbul edir və başlıqda bu fərq hiss edilmir. Bu, nəzərə o dəqiqə jarpan bir məqam olmasa da, həqiqət budur ki, bir çox insanlar sadəcə başlığı oxuyacaqlar və əslində məsələni yanlış başa düşəcəklər. Məqalədəki faktlar kifayət qədər narahatedicidir. Lakin onları həddən artıq dramatikləşdirməyə və ya ağırlasdırmağa ehtiyac yoxdur.

Türkiyədə erməni olmaq cinayətdir

"Kaliforniya kuryer" qəzetiin direktoru və naşiri Hərut Sasunyan Türkiyədə milli azlıqların hüquqlarının pozulması məsələsini işıqlandırmaqdə davam edərək 4 sentyabr tarixli məqaləsində yazır:

Bu bir faktdır ki, Türkiyədə azlıqlar, o cümlədən ermənilər, assuriyalılar, yunanlar, yəhudilər və kürdlər təkcə əsas mülki hüquqlarından möhrum olunmayıblar, həmdə elə bir qorxu altında yaşayırlar ki, hətta yaşadıqları ağır şərait barədə danışmağa cəsarət etmirlər. İnsan hüquqlarının müdafiəsini öz üzərlərinə götürən bir qrup Türkiyə fəalı da eyni qorxu altında yaşayır, pozuntuları və təqibləri ifşa etməklə öz həyatlarını təhlükə altında qoyur. Avropa İttifaqına üzvlük tələblərinə riayət etmək barədə Türkiyə hökumətinin verdiyi vədlərə baxmayaraq, bu Türkiyə fəallarının çoxu indi həbsxanadadır.

Azlığın üzvü olan şəxsin məruz qaldığı təqibləri kifayət qədər cəsarətlə pişləməsi nadir hallarda baş verir. Belə cəsarətli şəxs Baxçasarayda (Van bölgəsi) yaşayan, soyadının türkləşdirilməsinə baxmayaraq, erməni mənşəli olduğuna görə hələ də Türkiyə hökməti tərəfindən təqib edilən erməni əczaçısı Karolina Cemkesdir.

Karolina Cemkes türk mətbuatına söyləyib ki, hökumət rəsmiləri onu erməni mənşeyinə görə illərlə təqib ediblər.


Baxçasarayda məskunlaşmadan əvvəl o, qanunsuz təşkilatların üzvü olduğu barədə ittihamlardan yaxa qurtarmaq üçün şəhərbəşəhər gəzirdi. O, hətta həbsxanaya da salınmışdı.


"Türkiyədə milliyyətcə türk olmayan hər kəs davamlı təzyiqlərə məruz qalır. Əgər təsadüfən siz ermənisiniz-

Bu qəzet digər bir qəzetiin məqaləsini açıq-aydın təkrar çap etdiyinə görə, məlumatı qiyət verməkdə oxuculara kömək etmək üçün həmin nəşr barədə müəyyən faktları bildirmək faydalı olar. Əgər fərz etsək ki, istinad edilən qəzet həqiqətən Kaliforniada nəşr olunur, bu zaman başqa bir sual doğur - Kaliforniyanın hansı şəhərində nəşr olunur? Sasunyan bu məlumatı haradan götürüb? Həmin qalından o özü müsahibə götürüb mü? Yoxsa o məlumatı ikinci və ya hətta üçüncü şəxslərdən alıb?

Bu, həqiqətənmi onun erməni mənşeyinə görə baş verib, yoxsa sonrakı cümlədən başa düşüldüyü kimi, siyasi fəaliyyətinə görə baş verib? Bunların hər ikisi haqsızlıq olsada, eyni şəylər deyil və jurnalist onların eyni şey olduğunu güman etməməlidir.

Bunlar ciddi ittihamlardır, lakin hətta onların həqiqət olduğunu fərz etsək belə, buna cavab vermək üçün Türkiyə rəsmilərinə imkan verilməlidir. O, nə qədər dəhşətli hadisələrə məruz qalsa belə, bu, o demək deyil ki, ermənilərin ümumiyyətlə Türkiyədə yaşamaq hüququ yoxdur, çünki əslində Türkiyədə çoxlu erməni yaşayır. Onun təqib olunması barədə əhvalat da çox dəlaşıqdır. Konret olaraq nə baş verib? Hər seydən əvvəl, o, aptekin necə yarada bilib? Əgər onu bu qədər çox təhdid edirdilərsə, ümumiyyətlə onun hər hansı müştəriləri ola bilərdimi? Doğrudanmı hərbçilər ondan dərman alan hər kəsi güllələməklə hə-





sə, ümuiyyətlə yaşamaq hüququnuz yoxdur", - deyə o bildirdi və davam etdi: "Mən illərlə ölkə boyunca gəzmişəm. Lakin erməni mənşəyimə görə həmişə təqib olunmuşam. Aptek açdığını Baxçasarayda da təqiblər dayanmayıb. Bu bölgədə hərbi qulluqçuların çoxu "Milli hərəkat" partiyası ilə əlaqəlidir. Onların rəisləri kəndlilərə və digər dövlət qulluqçularına xəbərdarlıq edirlər: "Əgər siz Karolinanın aptekindən dərmanlar alsanız, biz sizin silahlarınızı alacaq və sizi güllələyəcəyik". Dərmanları satmaq barədə hökumətdən lisenziya alıǵıma baxmayaraq, mənim aptekimdən dərman almağa heç kim cürət etmir. Mənim müştərilərim davamlı olaraq təhdid edilirlər. Onlar hətta mənim qarşısında maneələr yaradırlar və yəni dərman partiyalarının mənim aptekimə gəlib çıxmışının qarşısını alırlar".

O, jurnalistlərə dedi ki, Qarsda işləyərkən PKK üzvü olmaqdə təqsirləndirilib və 3 ay yarım müddətinə həbs olunub.

O, İstanbuldakı təqibdən yaxa qurtarmaq üçün Qarsa getdi. Həbsxanadan azad edildikdən sonra o, Ərzurumda və Ərzincanda yaşadı və oraa yenə də 3 ay yarım müddətinə həbsxanaya salındı.

O, xatırlatdı ki, İstanbulda apteki işlədərkən həmişə gün ərzində iki polis maşını onun dükanı qası�ında patrul xidmətində olurdu. O, terrorçu təşkilatın üzvü olmaqdə təqsirləndirilmişdi. Sonda onlar Karolinanı müflis etməyə nail oldular.

O, öz facieli əhvalatını bu sualla bitirdi: "Türkiyədə erməni olmaq cinayətdir?"

Türkiyə rejiminin amansız xarakterini nəzərə alsaq, Karolina Cemkesin əsil narahatlıqları əslində bundan sonra başlamalıdır, çünkü o, hüquqlarının pozulması barədə danişmağa cəsəret edib. Avropa və Amerikanın insan hüquqları təşkilatları, eləcə də Qərb hökumətləri Karolinanın təhlükəsizliyini təmin etmek üçün onun vəziyyətini diqqətlə izləməyə borcludurlar.

Soyqırımdan seksən səkkiz il sonra Türkiyə hökuməti sadəcə keçmişin faktlarını inkar etmir, həm də Türkiyədə bir erməninin də yaşamayacağı barədə Tələtin və etdiyi siyaseti davam etdirir.

"AZG" qəzeti, İrəvan, Ermənistən, 13 sentyabr 2003

dələmişdilər? Onun ittihamları barədə türklər nə deyirlər? Jurnalistic məqaləyə hər hansı məntiq gətirə biləcək təfsilatları buraxması onun məqaləsinə xeyir götirmir.


◀ Bu necə baş verib? Bu doğrudurmu? Əgər doğru deyilsə, onu hansı səbəblərə görə həbs etmişdilər?


◀ Konkret olaraq nəyə görə?

◀ Bunlar hansı şəhərdə baş vermişdi?

◀ Hansı təşkilatlar? Hansı hökumətlər? Jurnalistic bu informasiyanı hansı mənbədən götürüb? Bu informasiya Karolinanın vəziyyətini müşahidə etməli olan təşkilatlar tərəfindən yoxlanılıbmı?

◀ Bu, açıq-aydın şışirdilmiş ittihamdır. Soyqırımdövründə nəyin baş verməsindən asılı olmayaraq, aydındır ki, Türkiyə bu gün erməniləri qırıb qurtarmayıb, hərcənd, onun siyastində arayı-seçkilik ola bilər. Üstəlik, jurnalist hələ də Türkiyədə faktiki olaraq nə qədər erməninin yaşaması barədə hər hansı rəsmi və ya qeyri rəsmi məlumat təqdim etməyib. Bu, məqalənin yazılımasını şərtləndirən konkret vəziyyəti bilməkdə oxucuya kömək etmiş olardı.





Bu, əslində bölgədə neyin baş verdi barədə kiməsə məlumat verməkdən daha çox, yalmız möv-cud gərginliyi qızışdırmağa xidmet edən olduqca qərəzli məqalədir. Məqalədə hər hansı qanuni mənbəyə istinad edilmədən mahiyət etibarı ilə abxazlar hamiliqliq bədxah və qəddar təqibçilər, saxta danışq iştirakçıları kimi təsvir edilirlər, eyni zamanda, davam etməkde olan gərginliklərin is-tənilən aspektinə görə gürcülərin təqsiri inkar edilir. Aydındır ki, bu münaqişə barədə bir nöqteyi-nəzərdir, lakin heç də yeganə nöqteyi-nəzər deyil. Eləcə də məqalədə dəhşətli ittihamlar, onların etibarlılığını və ya dəqiqliyini hər hansı sənədlərlə təsdiq etməyə cəhd göstərilmədən, "fakt" kimi təkrar-təkrar irəli sürürlür.

Çuburxinyidə "danışıqlar" getdiyi müddətdə Oçamçırıda ◀ gürcülər diri-diri basdırılırlar

Abxaziya ərazisində gürcülərin qətli davam edir, hərçənd, Çuburxinyidə, demək olar ki, hər çərşənbə axşamı keçirilən görüşlərdə vurğulanır ki, orada əmin-amanlıqdır və oradakı gürcülər öz həyatlarından razıdırlar.

Gürcüstan istintaq qrupunun üzvləri öz möv-qelərini qəti şəkildə ifadə edirlər, lakin bizim üçün təəssüfləndiricidir ki, onlara heç kim fikir vermir. Ötən cümə axşamı Çuburxinyidəki müntəzəm görüşdə Gürcüstan tərəfi xüsusi olaraq iki məsələni qaldırdı. Onlardan birincisi girov götürülmüş beş gürcüyə aid idi, hərçənd, məlum oldu ki, əslində onlar altı nəfərdirlər. Altinci qurbanı müəyyən edən şəxs Girovların müdabiləsi və itmiş insanların tapılması üzrə Komissiyanın başçısı Vladimir Doborcinidə idi.

Hər şey aşağıdakı kimi başladı: 4 avqust 2003-cü ildə Qali rayonunun Tagiloni kəndinin kənarında bəzi naməlum şəxslər "Qazel" miniatotbusunu partlatdırılar. Bu hadisə zamanı Abxaziyalı altı sərhəd keşikçisi qətlə yetirildi. Gözlənildiyi kimi, tezliklə abxazlar buna reaksiya verdilər. Onlar partlayışda gürcü partizanlarını ittiham etdilər.

Əvvəlcə abxazlar Çuburxinyi ilə Tagiloni arasındakı sərhəddə Kiriya qardaşlarının evini yandı-


"Danışıqlar" sözünü dirnaq içərisində verməklə jurnalist birbaşa belə bir nöqteyi-nəzərə işaretə vurur ki, digər tərəf (başqa sözlə, abxaz tərəfi) iki xalq arasında problemləri həll etmək üçün səmimi söylər göstərmir. Abxazların sübuta yetirilməyən qəddar davranışını barədə ittihamın (bu ittiham açıq-aydın gürcü oxucusunu qorxutmaq üçün nəzərdə tutulub) başlığı daxil edilməsi münaqişənin ağ-qara rəngli situasiyadan ibarət olması təsəvvürünnü daha da möhkəmləndirilir.


◀ Kim gürcülərin qətlinin davam etdiyini söyləyir? Bu ittihamın konkret sübutu nədən ibərətdir?

◀ O, məqalədəki bütün məlumatların mənbəyidir-mi? Əgər mənbə o deyilsə, kimdir? Buna heç bir aydınlıq götirilmir.

Gürcüləri konkret olaraq kim ittiham etdi? Burada kimdənsə - hər hansı rəsmi şəxsdən, kənd sa-kinindən, ümumiyyətlə istənilən şəxsdən sitat götirmək yaxşı olardı. Həmçinin gürcülərin cavabından sitat götirmək də faydalı olardı. Jurnalıst inanırdı ki, partizanlar məsuliyyət daşı-mırlar? Kimin məsuliyyət daşımı məsələsinə qətiyyən əhəmiyyət verilmirdi, sanki bunun və-ziyyətə heç bir aidiyyəti yox idi.

◀ Bu məlumatı verən kimdir? Jurnalıst kimin gü-nahısız və kimin günahkar olduğunu nədən bilir?





Bu informasiyanın heç bir mənbəyi yoxdur və bizzən xahiş olunur ki, hadisələr barədə jurnalistin verdiyi təsvirə inanıq.

Burada bəzi abxaz rəsmilərinin məsələyə dair mövqeləri barədə sitat gətirilməsi oxucuya yardımçı olardı.

Məlumatı verən kim idi?

Kim tərəfindən? Bu məlumatın mənbəyi kimdir? Şayiələr media tərəfindən fakt kimi yayılmamalıdır.

Yenə də eyni sual: məlumatın mənbəyi kimdir? Əgər bu, "etibarlı mənbə"nin adını çəkmək mümkün deyilsə, jurnalist ən azı bizə məlumat verməlidir ki, mənbə bu məlumatı necə əldə edib? Jurnalist nəye əsasən mənbənin etibarlı olduğunu müəyyən edib? İttihəm da olduqca qeyri-müəyyəndir. Jurnalistic qeyd etdiyi oğlanlar neçə nəfərdir? Onların neçə yaşı var? Bu vəhşilikdən qabaq ona səbəb olmuş hansı hadisə baş verib? Jurnalist onlara işgəncə verildiyindən və əl-ayaqlarının bağlanmasından necə xəbər tutub? Bu məlumatın mənbəyi etibarlıdırsa, bu, o deməkdirmi ki, bu məqalədəki əvvəlki məlumatların mənbələri etibarlı deyil?


dilar (onlar gürcü partizanlarının orada siğınacaq tapdığını düşünürdülər), sonra isə qardaşları girov götürdürlər. Eyni zamanda, onlar qətiyyən günahı olmayan insanların evlərini yandırdılar, günahsız insanları döydülər və bütün kəndi qorxutdular.


Kiriya qardaşları ilə yanaşı, onlar Çuburxinyi kəndinin üç sakinini: Cokola Xardzianini, Lifter Arkaniyanı və Nodar Lepsyanı da girov götürdürlər. Gürcüstan istintaq qrupunun üzvləri üç ay ərzində bu hadisə barədə məlumat axtardılar. Əvvəlcə abxazlar adam oğurluğunun baş verdiyini tama-mılə inkar etdilər, lakin sonra hadisədə adı cina-yətkarları ittiham etdilər.

Lakin həqiqət bundan ibarətdir ki, Çuburxinyidən olan gürcülər Qalinin miliitsiya adlandırılaraq qurumu tərəfindən həbs edilmişdilər.

Ötən çərşənbə axşamı dördərəfti görüşdə Gürcüstan tərəfi məsələ barədə müzakirə aparılmasını tələb etdi və tərəflərə dedi ki, bu, daha geniş miqyaslı görüşün mövzusu olacaqdır. Eyni zamanda, gürcü tərəfi Birləşmiş Millətlər Təşkilatının münaqişə zonasındaki missiyasını və MDB-nin sülhyaratma qüvvələrini ittiham etdi. Elə həmin axşam Girovların müdəbiləsi və itmiş insanların tapılması üzrə Komissiya Murtaz Kiriyanın və Cokola Xardzianinin meyitlərini abxaz ərazisindən birbaşa İnquri körpüsünə gətirdi. Təşkilatın fəaliyyətdə olan digər başçısı Vladimir Doborcindizə Abxaziya ərazisində girov saxlanan başqa bir şəxsi - Tbilisi sakini Nuqzar Kurtsidzeni gətirdi, o, borclarını ödəməkdən yaxa qurtarmaq üçün şəhərdən qaçmışdı və azadlıq axtarışında ikən Abxaziya ərazisinə gəlib çıxmışdı. Məlumat yayıldı ki...

...avqustda Qali rayonundakı Çuburxinyi kəndində bütün girovlar amansızlıqla qətlə yetriliblər. (Meyitləri İnquri körpüsündə tapılmış Xardziani və Kiriya da həmin girovların arasında idilər). Abxaz tərəfindən etibarlı mənbə də əmindir ki, Oçamçırı rayonunda separatçılar günahsız gürcü oğlanlarını xüsusi olaraq qazılmış quyulara atırlar.





Güman edilir ki, onların əlləri və ayaqları bağlanılır, onlara ağır işgəncələr verilərək quyuya atılır və sonra orada basdırılırlar.

Murtaz Kiriyannın qardaşının, Lefsayanın və Arkaniyanın taleyi hələ də adıyn deyil. Şübhə yoxdur ki, artıq onlar sağ deyillər.

İstənilən halda, hamı bu barədə susmağı ütstün tutur. Dördtərəfli danışqlar dalana direnir. Gürcü tərəfinin qəzəb doğuran bu faktlar barədə öz hiddətini ifadə etməsi və abxaz tərəfinin özünü müdafiə edərək baş verən hər şeydə gürcü partizanlarını ittiham etməsi istisna olmaqla, bu danışqlarda heç nə edilmir.

Çuburxinyi görüşlərində abxaz tərəfinin müdafiəciliyi BMT missiyasının və MDB-nin sülh-yaratma qüvvələrinin nümayəndələridir.

Ötən cümlə axşamı keçirilən müntəzəm görüşdə gürcü tərəfi heç də az əhəmiyyət daşımayan və abxaz gömrükxanasında vergi artımı adlandırılara məsələyə aidiyəti olan başqa bir məsələni qətiyyətə qaldırıdı.


Abxazlar gömrükxana adlandırılara yerdə yeni tariflər tətbiq etməklə faktiki olaraq gürçülərə "öz ərazilərində" öz torpaqlarına və evlərinə gəlməyi qadağan ediblər. Abxaziyanın, konkret olaraq Qali rayonunun sakini sərhədi keçmək, habelə gömrükxana adlandırılara yerdən keçmək üçün 100 rus rublu ödəməlidir (biz yalnız bir nəfərin gömrükxana-dan keçməsindən danışırıq). Heç kim bu məbləği ödəyə bilməyəcək, çünkü ailənin bir üzvünə bir gündə bir neçə dəfə gömrükxanalardan keçmək lazımlı gələ bilər, ailənin bir neçə üzvündən isə danışmağa dəyməz. Gürcü tərəfinin nümayəndələrinin bildirdiyinə görə, bu, gürcü əhalisinin Abxaziyyaya qayıtmamasına mane olmaq üçün abxaz tərəfinin oyunlarından biridir. Abxazların bildirdiyinə görə, bu addım casusluq etmək və informasiya ötürümək məqsədilə Abxaziya ərazisində daxil olan gürçülərin sayını azaltmağa kömək edəcəkdir. Bununla agentlərin qarşısının alınacağına inanmaq çətindir, çünkü bu işlə məşğul olan insanlar casusluq barədə


◀ Bu iki cümlə bir-birinə ziddir. Əger onların taleyi naməlumdursa, onların sağ olmadıqları qəti şəkildə necə məlum ola bilər?

◀ Jurnalist gərginliklərə görə partizanların günahkar olduqlarına inanırı? Belə görünür ki, inanmir. Görünür, onun nöqteyi-nəzəri belədir ki, hətta partizanlar münaqişədə iştirak etsələr belə, onların rolunu araşdırmağa dəyməz, çünki onlar vəziyyətin indiki qədər pişləşməsində rol oynamayıblar.

◀ Yenə də eyni sual: bu informasiyanın mənbəyi kimdir? Görünür, danışqlarda gürcü tərəfinin həmvətənləri olan jurnalistlər öz həmvətənlərinə rəğbətlə yanaşaraq münaqişə və müzakirələr barədə yalnız gürcü tərəfinin məlumatlarını yayırlar. Bundan başqa, görünür, jurnalist abxazların nöqteyi-nəzərini yalnız gürcü tərəfindən esidirlər. Bəlkə də abxazlar öz davranışlarını daha ətraflı izah edə bilərlər. Jurnalist məsələyə aydınlıq gətirmək üçün onlarla söhbət etməyə cəhd göstərməli idi.

◀ Yenə də eyni məsələ: bu ittiham, belə görünür ki, gürcü tərəfini mübahisəyə görə hər hansı məsuliyyətdən kənara çəkir. Jurnalist casusluğun baş verdiyini inkar etmir, sadəcə abxazların bu barədə narahatlığını əsassız sayaraq rədd edir. Eləcə də, bu məsələ barədə şərh verən abxazlar kimdir? Abxaz nöqteyi-nəzərini bildirmək üçün jurnalistenin mənbəyi olmalıdır.







sifariş verən şəxslərdən istənilən halda bu məqsəd üçün pul əldə edəcəklər.

Nəhayət, bu addım evlərinə baş çəkmək istəyən adı insanlara mənfi təsir göstərəcəkdir. Bu, onların özlərini və ailələrini (təəssüf ki, onlar qəçqındırlar) saxlamaları üçün yeganə yoldur. Gürcü tərəfi növbəti cümə axşamı Çuburxinyidəki görüşdə yenə də bu və digər mühüm və zəruri məsələləri qaldıracaqdır. Onların özlərinin qeyd etdiyi kimmi, onlar bunu problemin tam həll olunmasına qədər təxirə salmayıacaqlar. Hərçənd ki, Çuburxinyidə ən azı bizim xeyrimizə nəyinsə həll olunacağına inanmaq çətindir.

◀ Bu sonuncu cümlə və "bizim" sözündən istifadə olunması yenə də belə bir faktı vurğulayır ki, bu parça müxtəlif nöqtəyi-nəzərlərdən deyil, yalnız bir nöqtəyi-nəzərdən yazılıb. İttihamların yeknəsəq şəkildə sadalanması, şübhəsiz ki, gürcü auditoriyasının mövcud qərəzli mövqeyini möhkəmləndirəcəkdir. Lakin jurnalistin qərəzliliyi o qədər aydınlaşdır ki, digər oxucular məlumatın obyektivliyinə çətin ki inansınlar. Ağır ittihamlar onsuza da gərgin olan vəziyyəti bir qədər də qızışdırın yazıdan daha çox, ciddi jurnalist araşdırması əsasında daha yaxşı yoxlamla bilerdi.

"Tavisupali Qazeti", Tbilisi, Gürcüstan,
28 oktyabr - 3 noyabr 2003





Bu məlumat mübahisəleri sakitleşdirməkdən daha çox qızışdırın qızığın ritorikanın nümunəsidir. Jurnalist hər iki tərəfdən birbaşa izahat almadan mahiyyət etibarı ilə hökumətə qarşı QAT-in (Qarabağ Azadlıq Təşkilatının) mövqeyində durur. Ermənistan və ermənilər barəsində "təcavüzkar" və "terrorçu" terminlərindən istifadə edilməsi Azərbaycanda geniş yayılan əqidələri öks etdirməklə yanaşı, eyni zamanda bu əqidələri təsdiq etməyə xidmət edir. İstənilən halda, hökumət, şübhəsiz ki, belə ittihamlara cavab vermək hüququna malik olmalıdır.

Qarabağ Azadlıq Təşkilatı ermənilərin ölkəmizə gəlişinə etiraz edir

Qarabağ Azadlıq Təşkilatı Qara Dəniz Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün təcavüzkar Ermənistan-dan olan nümayəndə heyətinin dəvət olunmasına etiraz etdi. İclasın 31 oktyabr 2003-cü ildə Bakıda keçirilməsi planlaşdırılır.


QAT (Qarabağ Azadlıq Təşkilatı) bildirdi ki, hökumət bu addımı ilə bizim əzabkeş soydaşlarımızı alçaltdı, terrorçu ermənilərlə dostluq və qardaşlıq münasibətləri qurmaq üçün şərait yaratdı və bununla da, bizim işgal olunmuş ərazilərimizin unudulması barədə hökm çıxartdı. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, bu cür hərəkətlər Azərbaycan xalqının maraqlarına ziddir. QAT iqtidardan ilk növbədə Xarici İşlər Nazirliyindən erməni nümayəndə heyətinin Bakıya gəlişinin qarşısını almaq üçün təcili və qətiyyətli tədbirlər həyata keçirilməsini tələb edib. Öks halda, baş verəcək hadisələrin məsuliyyətinin həmin qurumun daşımala əldugunu vurgulayıb.


QAT tələb etdi ki, hökumət Ermənistan nümayəndə heyətinin Baka gəlməsinin qarşısını almaq üçün dərhal Xarici İşlər Nazirliyinə təcili və qəti tədbirlər görmək barədə göstəriş versin. Təşkilat vurğuladı ki, öks təqlirdə mümkün hadisələrə görə məsuliyyət adı çəkilən nazirliyin üzərinə düşəcəkdir.

"Azadlıq" qəzeti, Bakı, Azərbaycan, 28 oktyabr 2003


◀ Bunlar hökumət tərəfindən cavablandırılmalı olan ciddi ittihamlardır. Buna qətiyyən heç kimin cəhd göstərməməsindən aydın olur ki, bu məlumatda QAT-in nöqtəyi-nəzəri müdafiə edilir. Bəlkə də bu, qəsdən edilir, lakin xəbərlərə bu cür yanaşma vəziyyəti həll etməyə və ya onun həllinə çalışmağa o qədər də xidmət etmir. Jurnalist sadəcə QAT-in fikirlərinin carçası kimi hərəkət etməməlidir.


◀ Bu, şantaj növü kimi zoraklıq hədəsindən istifadə etmək deməkdir. QAT dinc etiraz hüququnu özündə saxlamalıdır, lakin onun hərəkəti insanların zorakı davranışa cəlb olunmasını nəzərdə tutursa, o, bu hərəkətinə görə məsuliyyət daşımalıdır.





4. Din





Din

Etnik mənsubiyyyət kimi dini fərqlər də bütün dünyada böyük münaqişələrə səbəb olub. Həqiqətən də, dirlə etnik mənsubiyyyət arasında fərq qoymaq çox çətindir. Çünkü əksər hallarda bir-biri ilə münaqişə aparan etnik qruplar müxtəlif dinə mənsub olurlar. Məsələn, Kosovoda serb və albanlar arasında yaşanan gərginliklər etnik mənsubiyyyətə, yoxsa dinə əsaslanır? Bunları bir-birindən ayırmak xüsusili məharət tələb edir. Şübhəsiz, sualların cavabında hər iki faktor rol oynayır. Lakin, eyni suali Dağlıq Qarabağ məsələsinə də aid etmək olar.


Eyni sözləri antisemitizmlə bağlı da demək mümkündür. Yəhudilərə qarşı ədavət etnik və dini komponentləri aydın şəkildə özündə ehtiva edir. Yəhudilər çox vaxt danqar buruna və şübhəli yollarla pul qazanma bacarığına sahib olan, fiziki və şəxsi stereotiplərlə müəyyənləşdirilən yad bir xalq kimi nəzərdən keçirilirlər. Eyni zamanda, anti-semitlər də həmişə yəhudilərin dininə rişxəndlə ya-naşır, onların dini inancları haqda yalan şayırlar yayırlar. Belə şayielərdən birində deyilirdi ki, guya yəhudilər xristian körpələri qurban verirlər.


Son illər dirlərlə bağlı münasibətə görə Cənub-Şərqi Avropadakı vəziyyət daha da mürekkebləşib. Bir tərəfdən bu bölgədəki qapalı cəmiyyətlərə daxil olan dini qruplar arasında uzun müddət ərzində formallaşan qarşılıqlı anlaşmanı qoruyub saxlamaq üçün mübarizə aparılması, digər tərəfdən isə Qərbdən gələn misionerlərin insanları digər dini təriqətlərə cəlb etməsi yaranmış vəziyyəti daha da gərginləşdirir.

Aşağıda diqqətinizə çatdırduğumuz tövsiyyələr məsələyə dini münaqişə kontekstindən yox, düzümlülük kimi yanaşmaqdə sizə yardımçı olacaq:

* Materialdakı boşluqları müəyyənləşdirmək üçün ilk olaraq işlədiyiniz mətbu orqanının yaşadığınız şəhər və ya regionda dini fərq məsələlərinə necə yanaşdıığına nəzər yetirin. Burada aparıcı dinə mənsub olmayanların baxışlarından bəhs edən hər hansı bir materiala rast gəlmisinizmi? Digər dirlərdən bəhs edən yazı obyektiv və tarazlı şəkildə təqdim olunub, yoxsa həqiqətə uyğun olmayan, əbədiləşdirilən stereotiplərdən ibarətdir?

* Bu mövzuda yazarkən digər dini qruplara aid insanları təsvir etmək üçün istifadə etdiyiniz dilə ciddi fikir verin. Siz bəzi sözləri təhrikə yol açan hesab etməsəniz də, haqqında yazdığınız qrupun üzvləri üçün bu, alçaldıcı ola bilər. Sözün təh-





qiredici olub-olmadığından əmin deyilsinizsə, yazı yazmazdan önce bunu araşdırın.

* Yaşadığınız regionda yenicə meydana gələn dirlər haqqında mümkün qədər çox məlumat toplayın. Bir gününüzü Mormon missionerləri və ya İehovanın Şahidləri ilə keçirin. Onların söhbət etdikləri və öz dirlərinə yönəltməyə çalışdıqları insanlara hansı təsir göstərdiyini müşahidə edin. Ancaq unutmayı ki, onlar haqqında dəqiq, anlayışlı və qərəzsiz məlumat vermək üçün bu adamların inanclarını paylaşmalı deyilsiniz.


* Yaşadığınız regionda dinə nəzarət edən qanunlardan yazın. Dövlət əsas dinə imtiyaz verməklə digər dirlərin hüququnu tapdalayır mı? Qanunda bütün dirlərin bərabər hüquqlu olduğu qeyd olunubsa, onda səlahiyyətli orqanlar qanuna əməl edirlərmi, yoxsa hələ də öz dini ənənələrinə sadıq qalırlar?


* Digər dindən olanlar haqqında ümumi stereotipləri təkrarlamamaq üçün diqqətli olun. Çünkü əksər hallarda yalançı "ekspertlər" öz bəyanatlarını faktlarla əsaslandırmaya ehtiyacı duymadan digər dini ənənələr haqqında istədikləri şəkildə danışırlar. Bəzən jurnalistlər də bu cür yanlış fikirləri paylaşırlar. Halbuki, onlar qarşı tərəfə xatırlada bilərlər ki, bu cür bəyanatları araştırma aparmadan qəbul edə bilməzlər.

* Yaşadığınız ərazidə yerləşən universitetlərdə dini kafedranın fəaliyyət göstərib-göstərmədiyini araşdırın. Əgər varsa, potensial mənbə kimi həmin kafedranın professorları ilə əlaqə yaradın. Əgər onlar həqiqətən də bir neçə din üzrə ixtisaslaşmışlarsa, onda dirlərarası əlaqələr haqqında çətin suallarınıza yaxşı cavab verə bilərlər.

* Dini mövzularla bağlı fikirlərini yalnız Quran, İncil və digər müqəddəs kitablardan sitat gətirməklə əsaslandırın insanlardan çəkinin. Bir neçə əsr önce yazılan sözlərin şərhində məntiqəuyğun fərqlər, eyni zamanda bir-birindən fərqli xristian təriqətləri və İslam ənənələri mövcuddur. Əgər dövlət siyasetini açıqlayan siyasetçi dini mətndən istifadə etmək istəyirsə, digərlərinin bu mətni necə şərh etdiyini araşdırın, həmin siyasetçiye bu barədə çətin suallar verin.

* Digər ictimai, siyasi və iqtisadi hadisələr kontekstində dini suallar hazırlayın. Məsələn, müəyyən dini qrup üzvləri arasında işsizlik özünü güclü şəkildə bürüzə verirsə, bu, onların ənənəvi iş sahəsində əks oluna bilər. Əgər hansısa yeni din özünə çoxlu davamçı cəlb edirsə, onda abelə sual qoyun: bu din həmin insanlara çatışmayan nəyi təklif edir?







* Standart stereotiplərin reallığı əks etdirib-etdirmədiyini, ümumiyyətlə bunun səbəblərini araşdırın məqalələr yazın. Məsələn, bu bir həqiqətdir ki, digər peşələr yəhudilər üçün əlcətməz olduğundan, tarix boyu onların əksəriyyəti əsasən sələmçi kimi çalışıblar. Bu fakt şübhəsiz, yəhudilərin tamahkar olması, ən azından pulla ağıllı davrandıqları barədə təsəvvürü əsaslandırı bilər.

* Digər dini bayramları öz bayramınız kimi işıqlandırın. Məsələn, yəhudilərin, yaxud xristianların pasxa naharında, yaxud yəhudilərin Hanuka bayramına həsr olunan messada iştirak edin. Müqəddəs Ramazan ayında bir gününüüz oruc tutan müsəlmanlarla keçirin.

* Dini qrupun bir üzvü ilə bütövlükdə onların hamısının nümayəndəsi kimi davranışmayın. Yalnız bir buddistin üzü günəşə tərəf meditasiya etməsi heç də onların hamısının bunu eyni şəkildə etməsi demək deyil. Hər kəs bir fərddir və ona öz fərdi rəy və fikirlərini ifadə etmək imkanı verilməlidir. Hər kəs öz inancına bir qədər fərqli şəkildə yanaşa bilər.

* Müxtəlif inanclı insanlardan müsahibə götürərkən özünüüz elə aparmayın ki, guya bu adamların həyatları dinlə başlayıb dinlə də qurtarrı. Onlara başqa mövzular haqqında da suallar verin. Sizin həyatınızda inancınızla bağlı olmayan ehtiyaclarınız, maraqlarınız, problemləriniz və sevincləriniz olduğu kimi, onlarda da belədir. Müsahiblərinizdən ailələri, maraqları, peşələri və həyatlarının digər aspektləri haqqında soruşun. Əlbəttə, bunların hamısını yazıya salmağınızıza ehtiyac yoxdur. Amma bu, sizin həmin insanların baxışları haqqında geniş anlayış əldə etməyinizə yardımçı olacaq.





Alternativ hərbi xidmət Azərbaycana nə verə bilər?

Yeni dini təriqətlər, laqeyd gənclər, rüşvət mənbəyi və düşmənlərə fürsət Heç kəs inkar etmir ki, Azərbaycan özünün həssas dövrünü yaşayır. Özümüzdən asılı olmayan səbəblərdən bölgədəki ziddiyətli geosiyasi və hərbi proseslərin mərkəzində dayanırıq. Müstəqillik əldə ediləndən bir an da olsa, təhlükəsizliyi yaddan çıxarmaq olmayıb.


İşgal altında torpaqlarımızın qalmasıyla yanaşı başqa aspeklərdə təhlükələri dəf etmək üçün səfərbər olmaq lazımlıdır. Deyək ki, enerji məsələləri ilə bağlı məsələlərin necə gərgin keçdiyini hamı bilir. Qida, ekoloji təhlükəsizliyin təmin olunması zərurətlərini də başa düşürük.


Son vaxtlar bu məsələlər daha aktuallaşıb. Ermənistanın inadından dönməməsi, danişiqləri faktiki olaraq pozması müharibə ehtimalını xeyli artırmaqdadır. Böyük qonşu dövlətlər də Azərbaycana təhlükəsizliyin təmini ilə bağlı müəyyən işarələr verməkdədir. Bütün bunlar Azərbaycan üçün müəyyən şəraitlərin ödənməsini tələb edir. Elə ona görə də alternativ hərbi xidmət barədə söz-söhbətlərin yayılması insanı çox düşündürür. Bu qanunun humanistliyi ilə ölkəmizin qısa qeyd etdiyimiz problemlərini tərəzini ayrı-ayrı gözlərinə qoyduqda tarazlıq pozulur. Aydın görünür ki, bir çox suallar meydana çıxır. Alternativ hərbi xidmət tarihimizin bu mərhələsində bize lazımdırı?

Alternativ hərbi xidmət vətəndaşa maliyyə qarşılığında fərqli xidmət etmək şansı verir. Deyək ki, kimsə hər hansı din, ideoloji və ya başqa bir səbəbdən müntəzəm orduda xidmət etmək istəmir, ona alternativ hərbi xidmət təklif edilir. Onu işlə təmin edirlər, müəyyən imtiyazlar verirlər, ancaq elə şərtlər qoyurlar ki, o xidməti iləorduya baglanır. Azərbaycanda dini missionerlərin və bir çox harinlərin özlərini necə aparması prizmasından bu imkana baxanda vəziyyəti yaxşı görür.

Dəfələrlə KİV-də məlumat gedib ki, xristian dini missionerlər hətta sərhəd bölgələrində təbliğat aparırlar ki, ermənilərlə müharibə etməyin. Onlar min cür bəhanələr, izahlar götərir, bizim "qardaş" olduğumuzu sübut etmək istəyirlər. Bundan başqa həmin təriqətlərə üzv olanların Azərbaycanlılarına olan münasibəti rahatsızlıq doğurur. Onlar azərbaycanlı olsalar da, yad kimi düşünürler və şəxsi maraqlardan kənara çıxmırlar. Bu adamlar üçün vəton, millət anlayışı yoxdur. Bunu açıq deyirlər. Fərdiyyəçiliyi ifrat formada qabardırlar. Krişnaçı, baptist, adventist və s. Azərbaycana xidmət anlayışından uzaqdırlar. Alternativ hərbi xidmət bunları birdəfəlik itirməyimiz və parazit kimi cəmiyyətə çəxalmaq şansı verməyimiz demək deyil? Şübhə etmirik ki, elə o deməkdir!

Müsəlman təriqətləri də cəmiyyəti az parçalamırlar. Vəhabî ideologiyasını "əsir düşmüş" azərbaycanlı "kafir orduda" xidmət edəcək, sizcə? Əksəriyyətet-





məyəcək. Vəhabiliyin hansı sürətlə yayılığını bir də xatırlasaq, alternativ hərbi xidmətdə minlərlə gəncin baş gırıldayı qənaətini alarıq. Üstəlik, bu, başqa gəncləri də eyni yolla hərəkət etməyə sövq edəcək. Sərr deyil ki, bir çoxları elə bu fürsəti gözləyir. Həm də alternativ hərbi xidmət bu adamların müəssisələrdə işlə təmin olunmasını nəzərdə tutdugundan, faktiki olaraq laqeydliyi ümumsosial mühitdə "yetişdirmək" işinə oxşayır. Bu cür adamları islah etmək əvəzinə cəmiyyətin ayrı-ayrı səbekələrinə atıb, onların daha çox yayılmasına şərait yaratmış oluruq. Özü də öz əlimizlə.

Nəhayət, bir faktı mütləq vurğulamaq lazımdır. Bilrik ki, xeyli adam uşaqlarını hərbi xidmətdən yayındırmaq üçün çox müxtəlif üsullarla ali məktəblərə yerləşdirirlər. Onlar rüşvət verir, xərcə düşür, ancaq uşaqlarının orduya getməsini qarşısını alırlar. Bunun bir çox səbəbləri var, indi onun konkretliklərinə varmırıq. Ancaq xüsusilə özəl ali məktəblərə baş çəksəniz, nə qədər uşagın bu məqsədlə orada veylləndiyini görərsiniz. Xüsusilə Rusiya ali məktəblərini filiallarında bu, kütləvi haldır. Hətta asgərlikdən saxlamaq şərtini bir çox valideynlər prestij sayırlar. Alternativ hərbi xidmət məsələsi ortaya çıxan kimi bu biveclərin axını dəyişəcək. İndi də eyni canfəşanlıqla xərc çəkib uşagını alternativ xidmətəqoyacaq. Qoyacaq ki, həm hərbi xidmət etdiyi görüntüsü yaratsın, həm də 4-5 il ali məktəblərin dəhlizlərində sürünməkdən canını qurtarsın.

Alternativ hərbi xidmətdə maraqlı olan ən təhlükəli təbəqə isə harinların övladlarıdır. Onlar "bir gülləyəyə iki dovşan vuracaqlar" - həm uşagini "hərbi xidmət"ə (alternative) göndərəcək, həm də işlə təmin edəcək. Azərbaycan reallıqları bunun belə olacaqına şübhə yeri qoymur. Bakının meri açıq rüşvət aldığını teleekranda deyirsə, bunların "alternativ xidmeti"nin mənası tam aydın olur.

Beləliklə, alternativ xidmət Azərbaycana nə verir?


Birinci, dini missionerlərin cəmiyyəti daha dərindən parçalamaq üçün əlavə stimullar. Onlar bundan mütləq yaralanacaqlar.


İkinci, xarici qüvvələrə Azərbaycan gənclərində döyükən ruhunu azaltmaq, cəmiyyətdə laqeydlik sindromunu gücləndirmək üçün əlavə fürsətlər. Bunun təsir kanalları çox müxtəlifdir və onlar daha da fəallaşacaq.

Üçüncü, bəzi valideynlər (harinlar və biveclər "çörəkpulu" adamları) uşaqlarını həqiqi hərbi xidmətdən yayındırmaq üçün əlavə bəhanə əldə edəcəklər. Parallel olaraq, kimlər üçünsə yeni rüşvət mənbəyi yaranacaq. Onlar zəli kimi cəmiyyəti sümürcəklər.

Alternativ xidmətin ola bilsin, demokratiya baxımından müsbət mənalarında var. Ancaq Azərbaycan üçün indi o, uçırıma aparan yoldur. Bir şeyi unutmayaq ki, ən gözəl ideyalar belə, vaxtında tətbiq edilməyəndə çox pis nəticələr verir! Biz ki, bunu bilirik, onda niyə başımızı aparıb daşa çırpaq?!

Şahin Məhəmmədoglu





Bu qısa məqalə ölkə üçün yeni olan dini əqidələrin üzvlərinə qarşı mənfi münasibətlər baxımından regional mediadakı bir çox məqalələr üçün səjiiyəvidir. "Təriqət" sözü müəyyən dillərdə alçaldıcı söz deyil, lakin erməni dilində məhz belədir. Bir dinin tərəfdarlarını təriqət üzvləri (mənfi mənada) hesab etmək, eyni zamanda əsas dini əqidəyə qulluq edənlərin "normal" insanlar olduğunu hesab etmək, əlbəttə ki, ayrı-seçkilikdir. Objektiv olaraq bir dini əqidəni digər əqidələrdən daha düzgün və ya etibarlı edən heç nə yoxdur; son nəticədə ateistlər deyə bilərlər ki, bütün dindarlar aldanırlar. Nətijə etibarı ilə "pentekostlar", "İyeqova şahidləri" və digər kiçik protestant təriqətlərinin üzvləri də Amerikanın dini mənzərəsinin tərkib hissəsi sayıyla bilərlər. Bəzi insanlar onları qeyri-normal və əqidələrini qeyri-adi hesab edə bilər, lakin bu, təriqətlər haqqda məqalələrin təsvir etdiyi kimi, onların öz dini seçim etmək iqtidarında olmaması ilə eyni şey deyil.

Xüsusi mərkəz yaratmaq tələbatı

"Moskvada keçmiş təriqət üzvləri üçün ruhi reabilitasiya mərkəzi yaradılıb. Məndə olan məlumatlara əsasən, keçmiş pentekostolların normal həyata qayıtmasisı olduqca çətindir - bu, davamlı səylər tələb edir. Biddə belə mərkəz yoxdur, lakin onu yaratmağa ehtiyac vardır, çünki ruhi deformasiyaya uğramış keçmiş təriqət üzvləri Ermənistanda çoxdur, onların hansı təriqətə mənsub olduqları əhəmiyyət daşıdır."


Bu, yəqin ki, dövlət və kilsənin birgə həll etməli olunduları problemdir, çünki burada tək jəhət həkimlərin və psixoloqların səyləri tələb olunmur, həm də ruhanilərin...


...bu jür insanları adı həyata qaytarmasına ehtiyaj vardır." - Bu, ruhani Gevond Mayilyanın ifadə etdiyi möhkəm əqidədir.

Belə mərkəz konkret olaraq nə ilə məşğul olacaqdır? Reabilitasiya programı nədən ibarət ola bilər? Mərkəzə gəlməyə insanlar möjbür ediləjəklər, yoxsa yalnız təriqətini tərk etmək istəyənlər oraya gələ biləjəklər?

Bu fikir onu nəzərdə tutur ki, yalnız hakim din normal və ya düzgün həyat tərzi sayıla bilər. Bunu ruhani düşüncə bilər, lakin, görünür, hər hansı başqa nöqtəyi-nəzəri deyil, yalnız bu fikri təqdim etməklə qəzet də bu baxışı müdafiə edir. Bəlkə də bu təriqət üzvləri ilə həqiqi söhbəti işqlandırmaq və onların digər dini qruplara üzvlükdən nə qazandıqlarını aşkar etmək olardı.

"Hayots Aşxarh" qəzeti, Yerevan, Ermənistan,
20 sentyabr 2003





Bu məqale iki dinin bütün ənənələrini təhqir edir və bunu onlardan hər hansı birinin üzvü ilə müsahibə aparmadan edir. Bu məlumatın da mənbəyi olduqca qeyri-müəyyəndir. Görünür, informasiyanın çox hissəsi polisdən daxil olub, lakin hər halda bu məsələ qaranlıq qalır, çünki jurnalist məqale üçün materialın kim tərəfindən təqdim edildiyini birbaşa bildirmir. Aydındır ki, digər dini baxışların mövcudluğu bir çox dindarlar üçün narahatlıq doğuran haldır, lakin xəbərləri çatdırıran bu cür məlumatların qarşılıqlı anlaşma ilə və müxtəlifliklərə hörmətlə yanaşma ilə heç bir əlaqəsi yoxdur.

Gürcüstanda "İyeqova şahidləri" ABŞ Konqresindəki erməni lobbisi tərəfindən dəsteklənir

Məqalədəki informasiya bu başlığı heç cür təsdiq etmir. Jurnalist erməni lobbisi və ya Amerika Konqressi haqqında heç nə demir.

"İyeqova şahidləri"nin ədəbiyyatı doğrudanmı Gürcüstan qanunvericiliyinə əsasən qanunsuzdur? Burada konkret olaraq hansi cinayət əməli vardır? Yoxsa o, polisin şişirdilmiş ehtimallarına əsasən qanunsuz adlanırlı?

Bütün bunlar doğrudanmı polisin məlumatlarına əsaslanır? Əgər belədirse, jurnalist məlumatı açıqlayan şəxsin adını və vəzifəsini dəqiqlik bildirməlidir. Əks təqdirdə, biz düşünə bilərik ki, bu, ikinci və ya üçüncü şəxsin vasitəsilə alınmış məlumatdır, bunun isə şayiədən o qədər də fərqi yoxdur.

bu, materialın aşkar edildiyi evin sakinləri olan "İyeqova şahidləri" ilə polis tərəfindən müsahibə aparılması bildirirmi? Bu məsələ tam aydın deyil.

Bu sitat haradan götürüllüb? Hansısa məramnamədənmi? Məktubdanmı? Bu sitat kontekstdən kənardır. Bəs bu məlumatı jurnalistə kim verib? Bu, polisdirmi? Biz məlumatın nə dərəcədə etibarlı olduğunu qiymətləndirə bilməliyik. Hətta o, qanuni olsa belə, jurnalist hesab edir ki, dini təşkilatın öz missionerlərinə insanların dinini dəyişməklə məşğul olmayı məsələhət görməsində nəsə bədxal bir şey vardır. Lakin missionerlərin məşğul oluqları iş məhz budur.

"Ənənəvi" anlayışı, əlbəttə ki, nisbi anlayışdır. Dini əqidələr yalnız ona görə qeyri-ənənəvidir ki, əvvellər konkret cəmiyyətdə mövcud olmayıblar. Lakin onlar dünyanın müxtəlif hissələrində uzun müddətdən bəri bərqərar olmuş dini əqidə sistemləridir ki, orada həmin əqidələr geniş yayılıb.

► Qori polisləri "İyeqova şahidləri"nin evlərinin birində maraqlı dəlil tapıb, orada qanunsuz ədəbiyyatla yanaşı...


...onlar Gürcüstanın xəritəsini aşkar edə biliblər, Gürcüstandakı bütün pravoslav kilsələri orada işarə ilə nişanlanmışdı. Bu kağızlar toplusunda onlar həmin kilsələrə basqın edilməsinin və onların dağıdılmasının təxmini tarixlərini də tapıblar. Qoridə başqa bir xəritə də tapılıb ki, orada Gürcüstanın ən yoxsun kənd əhalisinin təsviri, kəndlər üzrə onların sayı və adları verilir.


► Sonradan "İyeqova şahidləri" ilə müsahibə zamanı...

...bu sırlı xəritələrin məqsədi bəlli oldu. Gürcüstanda "İyeqova şahidləri" Birləşmiş Ştatlarda baş ofislərin birindən tapşırıq alıblar ki, Gürcüstanda təriqətə mümkün qədər çoxlu üzv cəlb etsinlər. "İri şəhər və qəsəbələrdə işləmek sizin üçün çətin ola bilər, lakin həvəsdən düşməyin. Gürcüstanın kənd yerlərində iş aparin, orada əhali dərin sosial və iqtisadi ehtiyac içərisindədir. Belə yerlərin hər birində məşhur ailənin və nəslin üzvü ilə iş aparmaqdan başlayın, sonradan onlar özləri dini əqidəni yaymaq üçün iş aparacaqlar".

► "İyeqova şahidləri" ilə vəhabilik arasında nə kim əlaqə vardır?

Bu gün ilahiyyatçılar "İyeqova şahidləri" və vəhabilik kimi qeyri-ənənəvi dini əqidələrdə





Bu qeyd olduqca qeyri-müəyyəndir. O, nəyi bildirir? Həmin xüsusi təşkilatlar hansılardır? Vatikan və ya Rusiya pravoslav kilsəsi "xüsusi qapalı təşkilatlar" sayıyla bilərmi?

Bu dini əqidələr əslində 10 ildən xeyli artıqdır ki, mövcuddurlar. Lakin keçmiş Sovet İttifaqı ölkələri bir-biri ilə rəqabət aparan dini əqidələrlə həqiqətən son illərdə tanış olublar.

Bu statistik rəqəmlər, onların dəqiqliyini qiymətləndirə bilmək üçün heç bir məlumat verilmədən, bize təqdim olunur. Bu kontekstdə "qeyri-ciddi" sözünün nəyi bildirməsi məlum olmur, lakin bu dini əqidələrin ardıcıllarının çox olmadığını bixmayaraq, onların Birleşmiş Ştatlarda ciddi qəbul edilmədiyini söyləmək də düzgün olmazdır.

"Yeni" nisbi termindir. Hər iki dini əqidə yüz ildən artdıq ki, mövcuddur.

Bu ittihamlar hər hansı sübutla təsdiq olunmur. Onlar cinayət məcəllələrini necə pozurlar? Jurnalist hansı zorakılıq hərəkətlərini nəzərdə tutur? Adətən onların hərəkətləri insanların qapısını döyməkdən və onlarla səhbət etməkdən ibarətdir. Əgər onlar həqiqətən insanların evlərinə soxulmaqla məşğul olurlarsa, jurnalist bu barədə müəyyən sübutlar təqdim etməlidir.

Vəhabilik haqqında bu informasiya hansı mənbədən alınıb? Polisdənmə? Din üzrə ekspertdənmə? Şəxsi biliklərdənmə? Vəhabiliyi səciyyələndirmək üçün jurnalistin dediklərinin çoxu heç də təxribatçı məqsədlər kimi səslənmir. Dindərin çoxu öz dindarlarına öyrədirilər ki, onların dini universaldır və yeganə həqiqi dindir. Onların çoxu dindarlara ölümədən sonra əbədi həyatdan danışırlar. Silahlar və zorakılıq barədə iddialar jurnalistin sözlərindən savayı hər hansı başqa sübutlarla təsdiq olunmur, bu isə belə ittihamlar üçün kifayət deyil.

► böyük təhlükə görürler.

Onların ikisi də xüsusi qapalı təşkilatlar tərəfindən idarə olunur.


► Bu dini əqidələr 10 il əvvəl fəaliyyətə başlayıblar və bütün dünyani bürüyüblər.


On il əvvəl dünya əhalisinin, o cümlədən Birleşmiş Ştatların əhalisinin 100%-i "İyeqova şahidləri" barədə qeyri-jiddi insan qrupu kimi düşünürdüsə, indi yalnız əhalinin 70%-i analogi nöqtəyi-nəzərə şərıkdır.

► Mənşəyi xristianlıqdan gələn "İyeqova şahidləri" təriqəti və müsəlman köklərinə malik vəhabilik xüsusi qapalı təşkilatlar tərəfindən yaradılmış yeni dini əqidələrdir.

Onların hər ikisi geniş əhali kütlələrini sıralarına cəlb etmək üçün yaradılmışdır və yüksək dərəcədə aqressivliklə səciyyələnirlər. "İyeqova şahidləri" öz məqsədlərinə çatmaq üçün zorakılıqdan istifadə etdiklərinə görə bütün dünyada Cinayət Məcəlləsinin əsas pozucuları sayılırlar. Onların qanunsuz ədəbiyyatı yaymaq üçün vətəndaşların evlərinə daxil olmaq məqsədilə etdikləri zorakılıq hərəkətləri də Cinayət Məcəlləsi ilə tənzimlənir.

Vəhabiliyə gəldikdə, onun ardıcılları iddia edirlər ki, o, insanları Quranın ilkin əsasları ətrafında daha six birləşdirir, hazırda həmin əsaslar müsəlman cəmiyyətində unudulub. Vəhabilər müsəlmanları "pis dindarlar" hesab edirlər. Vəhabilər xanların və ya hər hansı əmlak və ya pul sahibi olmanın əleyhinədir. Onlar hər bir dindarı əmin edirlər ki, onların dini universaldır. Xan və ya şeyx dindar vəhabidən yüksəkdə sayılır. Vəhabilik həmçinin qədim müsəlman ailə ənənələrini sadələşdirirlər. Məsələn, ənənəvi müsəlman ailəsində bütün ailə yatmağa getməmiş ən cavan arvad yatağına gedə bilməz, lakin vəhabilik iddia edir ki, arvad yalnız öz əri qarşısında cavabdehdir. Kişiyə gəldikdə, vəha-





bilik belə bir fikrin daşıyıcısıdır ki, hökmranlıq yalnız fərdi igidlik və silahlar vasitəsilə mümkündür. Qapalı tipli xüsusi təşkilatlar (təriqəti idarə edən təşkilatlar) hər bir vəhabinin kifayət qədər pula və silaha malik olmasını təmin etməyə çalışırlar. Onlar hər gün zorakılıqla, qan tökməklə və vuruşmaqla məşğul olmağa çəgirirlər. Döyüş meydانının qəhrəmanına "cəsur ürək" titulu verilir və ona o dünyada əbədi həyat və bu dünyada şərəfli həyat bəxş edlir.

Qafqaz regionunda bu dini əqidələrin hər iki si son 7-10 ildə fəaliyyətə başlayb. Bu təriqətlər əməkdaşlıq şəraitində işləyirlər və onların əsas məqsədi regionu nəzarət altına almaqdır.

"İyeqova şahidləri" Gurcüstanda olduqca feal olduqları halda, vəhabilik Pankisi dərəsində və Abxaziyada fəaldır. Səudiyyə Ərəbistanından olan bu tip qapalı təşkilatların əsas məqsədi dünya neftinə sahib olmaqdır.

Qafqazda nəzarətə kim yiylənəcək?

Hər iki təriqət əhali üzərində dini nəzarəti ələ almaq üçün Qafqazda feal işləyir və bu məsələdə onlar bir-birinə mane olmurlar. Masonların əsas məqsədi elitaya, məsələn, siyasetçilərə, alimlərə və incəsənət adamlarına nəzarət etmək idisə, vəhabiliyin və "İyeqova şahidləri"nin əsas məqsədi geniş kütlələrə nəzarət etməkdir.

Təriqət üzvləri hesab edirlər ki, protestantlıq və katoliklik Avropada necə populyardırsa, bu dinlər də tezliklə elə populyar olacaqlar. Qərbi Avropanın bir çox ölkələrində protestantlıq uzun müddət təriqət kimi baxılırdı, lakin indi o, dövlət dini sayılır.

Beləliklə, vəhabiliyin və ya "İyeqova şahidləri" təriqətininin 50 ildən sonra dövlət dini elan edilməsinə nə mane ola bilər?

"Corcian Tayms", Tbilisi, Gürcüstan,
22-29 avqust 2002

Müxtəlifliyin mətbuatda işıqlandırılması haqqda vəsait


Onların öz səylərini koordinasiya etmələrinə dair hansı sübutları var? Regionu "nəzarət altına almaq" dedikdə jurnalist nəyi nəzərdə tutur? Siyasi nəzarəti? Yoxsa sadəcə dini nəzarəti?


Jurnalıstin dedikləri o deməkdir ki, neft ticarətinə nəzarət etmək məqsədilə yerli sakinləri vəhabiliyə cəlb etmək üçün Səudiyyə Ərəbistanı öz vətəndaşlığını göndərir?

Bu məqsəd hər hansı digər dinlərin, o cümlədən ehkamçı dinlərin məqsədindən fərqlidirmi?


Bu, pisdirmi? Nəyə görə dövlət dini hər hansı başqa dindən yaxşı və ya pis olmalıdır? Jurnalıst bu barədə heç bir izahat vermir, sanki dinlərin hazırkı vəziyyəti (status-kvo) qaçılmaz olaraq ən doğru haldır.


İnsanların onlar üçün ən münasib olan dini əqidəni seçmələrinə imkan verməkdə bir yanlış şəymi var? Əgər onlar hər hansı başqa dini əqidəni qəbul edirlərse, bu, aydın şəkildə göstərir ki, ehkamçı din onlarnı ruhi və emosional tələblərinə cavab vermir və digər dini əqidələrə ittihəm yağıdırmaqdansa, bunun niyə belə olduğunu araştırmaq lazımdır.





5. GENDER






Cənubi Qafqazdakı cəmiyyətlər son 10 ildə dəyişdiyinə görə qadınların rolu da dəyişib. Lakin qadınlara həsr olunan son dövrlərin bəzi jurnallarını və digər nəşrlərini qiymətləndirsiniz, belə düşünün bilərsiniz ki, onları yalnız geyim, kosmetika, bəzək əşyaları və kulinariya maraqlandırır. Əlbəttə, ötən on ildə hamı ki mi onların məruz qaldıqları məhrumiyyətlərdən sonra müxtəlif çeşidli mallar arasından seçim etmək imkanının cəlbedici olduğunu başa düşmək olar, lakin qadınların çoxunun, şübhəsiz ki, daha geniş maraqları vardır.


Əgər qadın evdarlıq və dəb ilahəsi kimi təsvir olunmasaydı, çox güman ki, o, mətbuatda fahişə, yaxud digər qurban kimi qələmə veriləcəkdi. Fahişəliyin və qadınlarla qanunsuz ticarətin çox ciddi problem olmasına baxmayaraq, onların da həyatlarını kişiləki kimi bütün çalarları ilə işləndirmək zəruridir. Aşağıda sizə bu sahədə yardımçı olacaq bəzi məsləhətləri təqdim edirik:

* Qadınlar yalnız qadın problemləri barədə yazılın məqalələrdə əks olunmamışdır. Onları mümkün qədər mənbə kimi yazılarınıza daxil etməyə çalışın. Əgər siz rəssamlıq mövzusuna toxunursunuzsa, bir-iki qadın rəssam tapıb danışdırın. Əgər yaşadığınız şəhər və ya regionda gedən siyasi müzakirədən bəhs edirsinizsə, qadın siyasetçidən sitat gətirməyə çalışın. Əsas məsələ yazında qadınlardan süni şəkildə bəhs etmək deyil. Əsas odur ki, bir çox məsələlərin perspektivlərini ifadə etmək üçün onlara imkan verilməsinin əhəmiyyətini dəyərləndirəsən.

* Fikir söylərkən, yaxud yazı yazarkən müntəzəm olaraq müraciət etdiyiniz daimi mənbə və aidiyyatlı şəxslərin siyahısını nəzərdən keçirin. Əgər siyahıda kişilər üstünlük təşkil edirsə, bu siyahını genişləndirmək üçün şüurlu addımlar atın. Kişilərin təhsil, iş, siyasi və mədəni həyatın bir çox sahələrində daha üstün şəkildə təmsil edilməyə meylli olmalarına baxmayaraq, sizə lazımlı olan sahədə qadın nümayəndə tapmaq düşündüyündən də asan ola bilər.

* Qadınları kişiləri təsvir etdiyiniz kimi təsvir edin. Əgər siz kişi iş adaminın geyim və saç düzümündən bəhs etmirsinzsə, yazıya dəxli olmadığı üçün qadın iş adamanın da geyim və saç düzümünü təsvir etməyin. Bir çox assosiasiyaları ehtiva edən və hər kəs tərəfindən müxtəlif cür şərh edilən qeyri-müəyyən "qadın" kəlməsindən qaçın.





Nəzərdə tutduğunuzu ifadə etmək üçün təfərrüatlardan yararlanın. Onun yeriş zərifdirmi? Nitqi rəvandırımı?


* Qadınların rolu haqqında fərziyyələr irəli sürərkən ehtiyatlı olun. Çox vaxt jurnalistlər cəmiyyətin qadın və kişi stereotipləri haqqında görüşlərini bölüşür, şüursuz şəkildə bu fikirləri bir qədər də işiştirdirlər. Qadınların heç də hamisinin maraqları dəb və yeməklə məhdudlaşdırır. Qadınların əksəriyyəti cəmiyyətin mürəkkəb siyasi və ictimai problemləri ilə yaxından maraqlanır. Bəziləri isə başladığı işlərdə böyük uğurlar əldə edir. Qadınların necə olması barədə mövcud ümumi təsəvvürə zidd həyat yaşayan qadın cinsinin nümayəndələrini axtarır tapmağa çalışın.


* Qadın təşkilatlarının üzvləri ilə görüşüb onları narahat edən məsələlər barədə məlumat əldə edin. Bu məsələlər arasında qadınların mühüm hesab etdiyi, lakin nə sizin, nə də redaktorlarınızın xəbərdar olmadığı məsələlər ola bilər. Onları məcbur edin ki, maraqlı yenilik olan kimi sizinlə əlaqə saxlasınlar. Buna baxma-yaraq, onların dediyini son söz kimi qəbul etməyin və bütün qadın təşkilatlarının eyni söz söyləyəcəyini güman etməyin. Çox güman ki, digərlərinin rəyləri bundan fərqlənəcək və siz də həmin fikirləri materialınızda nəzərə almalıdır.

* Qərbədə geniş şəkildə işıqlandırılan, amma keçmiş sovet məkanında kifayət qədər diqqət yetirilməyən məsələlərdən - möişət zorakılığı və seksual təcavüzdən yazmağa çalışın. Bunların ikisi də qanun və KİV-in kifayət qədər diqqət göstərmədiyi son dərəcə ciddi problemlərdir. Möişət zorakılığı qadınların ciddi xəsarət alması ilə zədələnsə də, çox vaxt bu halları cinayət yox, şəxsi ailə problemi kimi qiymətləndirirlər. Yaşadığınız şəhər və ya regionda bu məsələyə necə münasibət göstərildiyini aşdırın. Qanun qadınları ərlərinin kötüyindən qoruyurmu? Buna polis və başqa səlahiyyətli orqanlar necə cavab verirlər? Orada qadın və uşaqların yardım üçün müraciət edə biləcəyi siğinacaqlar varmı?

* Qərbədə çox böyük diqqət çəkən digər məsələ isə iş yerində cinsi təcavüzdür. Bəzi insanların məsələni bayağılaşdırmasına baxmayaraq, fakt budur ki, bütün cəmiyyətlərdə qadınlar bəzən kişi həmkarları və rəhbərləri tərəfindən maaş və ya vəzifədə yüksəliş əvəzində, yaxud da işdən çıxarma hədələri ilə cinsi əlaqə-yə girmə tələbləri ilə üzləşirlər. Bəzən cinsi əlaqə ilə bağlı tələb vulqar, təhqiramız və ədəbsiz seksual dildə qadına ünvanlanır ki, bu da iş yerinin çox iyrənc bir məkana çevriləsinə səbəb olur. Yaşadığınız regionda bu məsələni əks etdirən hansı qanunların mövcud olduğunu aşdırın. Problem nə dərəcədə ciddidir? Qadınlar buna qarşı necə mübarizə aparırlar?

* Qadınların KİV-də təsvirinə gəlincə, fahişəlik problemi mühüm məsələlərdən birinə çevrilir. Əlbəttə, mövzunu işıqlandırmaq zəruridir. Lakin bu zaman qadın-







ların bu yola düşməsinin yeganə səbəbinin güzəran olması haqqında mövcud hökmü müvəqqəti bir kənara qoyun. Əgər qadın fahişəlik yolunu seçibsə və bu işə başlaması üçün ona heç bir təzyiq göstərilməyibsə belə, dünyaya onun gözləri ilə baxmağa çalışın. Və stereotiplərdən kənarlaşmağa cəhd göstərin. Fahişələrin heç də hamısı narkoman və pis ana olmur.

* Bəzi ölkələrdə fahişələr "şəhvət işçisi" terminini özlərinə qarşı daha az təhqirədici xitab forması kimi qəbul edirlər. Onların bu ifadəyə üstünlük verməsinin səbəblərini soruşun və bu dəyişikliyin hansı məna daşımıASI barədə bir məqalə yazın. Fahişələr, yaxud şəhvət işçiləri öz təşkilat və assosiasiyalarını yaratmağa çalışırlarmı? Onlar səhhətlərinin qayğısına qaldıqlarını təbliğ edir, yaxud özlərini HİV virusundan və cinsi yolla keçən digər xəstəliklərdən necə qorumaq haqqında informasiya yaymağa çalışırlarmı?

* Son illər qadın ticarəti mühüm problemlərdən birinə çevrilib. Yaşadığınız regionda vəziyyəti araşdırın. Həmin qadınlar haradan gəlir? Onları tovlayıb vətənlərindən çıxarmaq və başqa ölkədə qalmağa vadər etmək necə mümkün olur? Məsələ ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə danışaraq bu cür vəziyyətlərə düşən qadınlarla əlaqə saxlamaqdə sizə yardım etmələrini istəyin.





Küçə qadınları müxtəlif zöhrəvi xəstəliklərin daşıyıcılarıdır.

MDB-də əxlaqsız qadınlar arasında QİÇS-in yayılma səviyyəsinə görə "lider" mövqə Rusyanın Sankt-Peterburq və Yekaterenburq şəhərlərinə məxsusdur.

Rusyanın 4 şəhəri və MDB-nin iki ölkəsindəki QİÇS xəstələri və bu virusa yoluxmuş şəxslər arasında aparılmış genişmiqyaslı rəy sorgusunun nəticələri belə diqtə edir ("Mednews")

Sorgunu keçirmiş qrupun rəhbəri Qalina Fedotovanın dediyinə görə, Rusyanın Moskva, Sankt-Peterburq, Yekaterenburq və Tomsk şəhərlərində, həmçinin Azərbaycan və Moldovada əxlaqsızlıqla məşğul olan qadınlar arasında anketlər paylanıb, onlar QİÇS-testlərə məruz qalıb, alınan cavablar və bu qadınlar arasında seçilmiş şəxslərin müayinələrinin nəticələri təhlil olunub.

Əxlaqsız qadınlar arasında QİÇS virusunun yayılması səviyyəsinə görə sorgunun "lider"i Sankt-Peterburq olub. Burada vücudlarıyla alver edən və testdən keçirilən küçə qadınlarının 48 faizində ölümçül virus aşkarlanıb, Azərbaycanda bu rəqəm 13 faiz, Moldovada 28 faizdir.

Bu məqalədə mahiyyət ebtibarı ilə qadınlar qeyri-sabit və aqressiv təsvir edilirlər. Məqalədə bütün qadılara qarşı siyasi ittiham irəli sürülməsə də, konkret qadın qrupuna anlaşıla bilməyən düşüncə tərzinə malik ağılsız insanlar yığnağı kimi münasibət bəslənir. Hətta onların baxışları həddən artıq ifrat olsa belə, bu qadınların öz sözləri ilə desək, onların nə düşündüyünü və niyə belə düşündüyünü eşitmək faydalı olardı.

Zviadçı qadınlar "Burcanadze-demokratlar" blokuna hücum edirlər

Seçkiqabağı qantökmə artıq başlayıb. Bolnisi hadisəsi bu fəaliyyətin başlanmasıın əlamətidir. Bu qanlı toqquşmadan bir neçə gün sonra başqa bir savaş bu saatlarda Tbilisidə baş verib.


Seçkilər yenə də münaqişəyə səbəb oldu. Son toqquşmanın çox mühüm və maraqlı aspekti bu idı ki, həmin vaxt kişilər və qadınlar bir-biri ilə mübahisə edirdilər. Təbiidir ki, onlar fərqli siyasi maraqları təmsil edildilər.


Paytaxtın İslani rayonundan olan parlament üzvlüyüünə namizədin adı çəkiləndən sonra çaxnaşma və hay-küy səsləri ucaldı. "Burcanadze-demokratlar" blokunun bu rayondan olan namizədi David Çinçadzedir, o, 1999-2003-cü illərdə parlament üzvü idı və mühafizəkarları təmsil edirdi.

Əvvəlki savaşın indiki ilə nə kimi əlaqəsi vardır? Bunun qısaca təsvir edilməsi indiki insidentin kontekstini müəyyən qədər çatdırmağa kömək etmək baxımından faydalı olardı.

Nəyə görə "təbiidir"? Jurnalist kişilərin və qadınların həmişə fərqli nöqteyi-nəzərdə olduğunu nəzərdə tutur?

Bu, çox yaygın ifadədir. Onlar necə görünürdülər? Onların üzlərinin ifadəsi necə idi? Müəyyən təfsilatlar hadisənin mənzərəsini yaratmağa kömək etmiş oladı.





Onun namizədliyi rayonun dövlət oqanlarında mərasimdə irəli sürülmüşdü. Bir neçə yüz insan Çinçadzeni görmək və eştimək üçün mərasimə gəlmişdi. Onların çoxu kişilər idi. Çinçadzenin nümayəndələri və tərəfdarları üçün bədbəxtlikdən onlarla qadın binanın qarşısına toplaşdı. Şahidlərin bildirdiyinə görə, bu qadınların niyyətinin yaxşı olmadığını başa düşmək üçün onlara birjə dəfə baxmaq kifayət idi.

Bundan hər hansı pis nəticə çıxarmayıñ. Bu qadınlar sadəcə mərasimi dağıtmaq üçün gəliblər.

Qadınlar kişilərə doğru getdilər və öz siyasi arqumentlərini bildirdilər. Gürcüstanda yaşayan insanlar siyaset barədə hər şeyə çox emosional yanaşmağa meylidirlər və siyasətçi barədə bircə söz kiminləsə mübahisənin başlanması üçün kifayətdir. Çinçadzenin tərəfdarları düşünürdülər ki, xanımlarla mazaqlaşma hissinə müqavimət göstərə bildikləri kimi, bu meylə də müqavimət göstərə biləcəklər. Lakin bunun arxasında qızğın debatlar başlandı. Bu, kişilərin buraxdığı səhv idi. Onların etdiyi ikinji şey siyasi debatlara başlamaq oldu və qadınlar qeyi-insani çığır-bağırbaşladılar. Bu hay-küy zamanı aydın oldu ki, bu qadınlar keçmiş prezident Zviad Qamsaxurdiyanın tərəfdarlarıdır.

Bu qadın qrupu çaxnaşma salmaqdə çox böyük təcrübəyə malikdir. Son on il ərzində onlar müntəzəm olaraq yarıhərbçi qruplarla və xüsusi polis bölmələri ilə çaxnaşmaya giriblər.

Buna görə də, Çinçadzenin tərəfdarlarına müqavimət göstərmək də onlar üçün çətin deyil. Əvvəlcə kişilər geri çəkildilər, lakin qadınlar onlara yüngülə əl-qol atmağa başladıqda kişilər söyüsdən istifadə etməyə məcbur oldular.

Qarşı tərəf bunu cavabsız qoymadı. Buranın qadınları pis sözlər işlətməkdə olduqca mahirdirlər.

Sonda Çinçadzenin namizədliyinin irəli sürülməsi mərasimi ləğv olundu. Hay-küyə qulaq asan kişilər savaş meydanını tərk etməyə başlıdlar və keçmiş prezidentin tərəfdarları: "yalnız Qamsaxurdiya geri qaytmış olsayıdı, bu ölkə xilas ola bilərdi" - deyə ara-sıra qışqıraraq onların ardınca dağlışdılardı.

"Burcanadze-demokratlar" bloku bu incidentə çox da fikir vermədi. Onlar qorxub daglışan kişilərin məsələsi-


Etirazını bildiren qadınlar barədə jurnalistic kinayə ilə danışması belə bir məna daşıyır ki, onların deyə biləcəyi heç bir şey dinlənilməyə laiyq deyil. Əgər onlar bu qədər qəzəblidirlərsə, onların hansısa səbəbələri olmalıdır. Təəssüf ki, biz bunu heç vaxt öyrənə bilmərik.


Burada qadınların qeyri-insani davranışması təsvir edilir və bu davranış onların siyasi əqidələri ilə əlaqələndirilir. Bu bəsit müqayisə onların müzakirə etdiyi siyasi məsələnin üzərinə heç də işq salır. Onlar on ildən artıq bundan əvvəl olmuş Qamsaxurdiyanın tərəfdarları olduğuna görə, bu, məsələnin möğzini anlamaq üçün müəyyəyən ipucu verir. Onlar Qamsaxurdiya barəsində nə düşünürlər? Nəyə görə onlar düşünürlər ki, indi o, ölkəyə faydalı olardı? Müxbir bu suallara cavab verməyə heç bir cəhd göstərmir.

Bu, o deməkdir ki, siyasi baxışları qanunsuz elan edildikdən əvvəl onlar bu üsulla əl atıblar? Savaşın səbəbkarları həmişə onları olur?

Qadınların hamısı kişilərə əl-qol atırdı? Yoxsa yalnız onlardan biri bunu etməyə başlamışdı? Bu ittihamın mənbəyi kimdir? Müxbirin həqiqətən hadisə yerində olub-olmaması naməlum olaraq qalır.

Kişilər qadınların davranışını ucbatından söyüslər işlətməyə "məcbur olan" tərəf kimi təsvir edilir. Lakin burada jurnalistic qadınları pis sözlər söyleməkdə "mahir" olan şəxslər kimi göstərməsi onları təhqir etmək deməkdir. Nə üçün "pis sözlərdən" istifadə etmək kişilər üçün təbii olduğu halda qadınlar üçün belə deyil?





ni qaldırmaq itədilər, lakin onlar ijtimaiyyətə necə deyə bilərdilər ki, bir neçə qadın onların tərəfdarlarını qorxudub?


Çinçadzenin seçiciliərlə görüşünə mane olan qadınların kimin maraqlarına xidmət etməsi barədə söz-söhbətlər Çinçadzenin seçki qərargahında davam edir. İslanidə Çinçadzedən başqa daha iki namizəd var, hərçənd ki, zviadçı qadınlar nə Giya Karkaraşvilinin, nə də Vladimir Bakradzenin tərəfdarı deyillər. Beleliklə, onların rəqib namizədlərin maraqları naminə belə hərəkət etmələri istisna oluna bilər. Görünür, bu qadınlar sadəcə könüllülərdir və bu hadisəni siyasi gərginlik yaratmaq üçün təşkil ediblər.


Onların əhval-ruhiyyəsindən və səslərinin tonundan görünündüyü kimi, onlar başqa yerlərdə də analoji aksiyalar təşkil edə bilərlər. Bunu üçün onlara digər namizədlərin irəli sürüldüyü məkan və tarixi bilmək kifayətdir.

Qorxan kişilər məsələsi necə qaldırıldı? Konkret olaraq kim onları qorxaqlıqda təqsirləndirdi?

Bu hərəkətin möhkəm siyasi əqidələrdən irəli gəlməsi fikri yenə də redd edilir. Sadəcə juranlistin həmin əqidələrlə razı olmaması qadınların onları ifadə etmək hüququna malik olmaması demək deyil.

"Axali Taoba" qəzeti, Tbilisi, Gürcüstan, 1 oktyabr 2003





Bu məqalə qadınların cəmiyyətdə və siyasi həyatda oynamalı olduqları rol barədə bir-birinə zidd olan iki nöqtəyi-nəzəri verməklə jurnalistikyanın əsas tələblərindən birini həyata keçirir. Prezidentin sözlərinə Ruzan Xaçatryanın cavab verməsinə şərait yaratmaqla jurnalist oxuculara imkanı verir ki, bu iki nöqtəyi-nəzərdən hansına üstünlük verdikləri barədə özləri düşünsünlər. Lakin prezidente və ya çox güman ki, onun ofisindən olan hər hansı şəxsə imkan vermək yaxşı olardı ki, Ruzan Xaçatryanın söylədiyi fikirləri, xüsusən onun administrasiyasının konstitusiyani pozması və qanuni olmaması barədə ittihəmi daha da əsaslandırılmış şəkildə təkzib etsinlər. Əgər onun ofisindən heç kim cavab vermək istəməsəydi, bunu məqalədə qeyd etmək olardı ki, oxucular heç olmasa belə cəhdin edildiyini bilsinlər.

Biz növbəti 8 martı ailələrimizlə keçirəcəyik

Yerevan Dövlət Universitetində prezidentin tələbələrlə görüşündə...

...martın 8-də qadınların etiraz mitinqi keçirmələri faktına necə yanaşlığı barədə suala cavab olaraq, Robert Koçaryan bildirdi: "Bizim düşüncəmizə görə 8 mart qadın mehribanlığının, həssaslığının və ailənin bayramıdır. Şəxslən mən həmin gün onların niyə bu cür aqressiv mitinq keçirmələrini başa duşmürəm".

Biz "Ardarutyun" birliyinin media ilə əlaqələr üzrə nümayəndəsi, 8 mart mitinqində iştirak etmiş Ruzan Xaçatryandan prezidentin söylədiyi fikir barədə mülahizələrini oxucularımızla bölgüşdürülməsini xahiş etdik. "Burada maraqlı məqamı müşahidə etmək olar" - deyə o, qeyd etdi. "Cənab Koçaryan ona çoxlu zərər vurmuş bu günlərdə müstəsna dərəcədə səmimi olub. Bəlkə o, "həmin gün onların niyə bu cür aqressiv mitinq keçirmələrini başa duşmədiyini" söyləyərkən bu fikrin mənasını anlamır? Adamın ağlına təbii olaraq belə bir fikir gəlir: "aqressiv mitinqlər" üçün hansı gün əlverişlidir? Bəlkə o, bunu bizə deyə bilər. Yalnız mehriban ailə əlaqələrini itirmiş qadınların mitinqə çıxdığını düşünməyin özü böyük səhvdir. Çünkü həmin gün orada olanlar təkcə öz ailələri üçün deyil, həm də ölkələri və xalqları üçün narahat olan qadınlar id. Biz həmçinin cənab Koçaryanı əmin etmək istəyirik ki, növbəti 8 martı ailələrimizlə keçirəcəyik, çünki Ermənistanda konstitusiya hüququ bərpa olunacaq və qanuni hökumət təşkil ediləcəkdir.


◀ Bu görüş konkret olaraq nə vaxt keçirilib?


Jurnalist prezidentlə tələbələrin görüşündə olmuşdu mu? Əgər olmuşdusa, tələbələr prezidentin bu fikrin necə reaksiya verdilər? Onlar növbəti suallarını verdilərmi? Onun söylədiyi fikir qadınların roluna açıq-aşkar stereotip baxışın ifadəsidir. O, ümuiyyətlə mitinqin nə üçün arqressiv olduğu barədə izahat vermişdi mi? Əgər vermişdisə, o, məqaləyə daxil edilməli idi. Əgər jurnalist görüşdə deyildi, sitati təqdim edən mənbəni (rəsmi sənədi və ya hökumət sözüsünü) göstərmək vacib idi ki, oxucu sitatdakı fikrin faktiki olaraq prezidentin dediklərinin dəqiq ifadəsi olduğuna əsaslı inam hissə edə bilsin.

◀ 8 mart mitinqi barədə müəyyən ümumi məlumatlar vermək də faydalı olardı. Onu kim təşkil edib? Orada neçə nəfər iştirak edib? Bu, birdəfəlik aksiya idi, yoxsa eyni qruplar tərəfindən təşkil edilən silsilə nümayişlərin tərkib hissəsi idi?


Xaçatryanın bəyanatı çox aydın ifadə edilib, lakin onu daha geniş kontekstdə vermək olardı. Başqa sözlə, 8 mart mitinqi və onun siyasi təsirləri barədə daha çox təfsilatlar onun əhəmiyyətini və mənasını dərk etməkdə oxucuya kömək etmiş olardı.


"Iravunq" qəzeti, İrəvan, Ermənistan,
12 mart 2004





6. Fiziki və əqli qücuru olanlar





Istər fiziki, istərsə də əqli cəhətdən əlil insanlara çox vaxt KİV tərəfindən laqeyd münasibət göstərilir. Laqeyd münasibət göstərməyəndə isə bu adamlara ya istehza, ya da mərhəmət hissi ilə yanaşırlar. Müxbirlər çox vaxt əlillərinözləri ilə kəlmə kəsmədən onların problemlərini həkimlərlə, aidiyyatlı dövlət orqanları və digər şəxslərlə müzakirə edirlər. Buna görə də əlilliyi olan insanların vəziyyətləri ilə bağlı onların özlərinin hissələri, düşüncələri haqda müxbirlərdə çox cüzi məlumat olur.


Bu, müsahib kimi əlil insan tapmağın çox çətin olması ilə əlaqədar ola bilər. Şizofreniya, o cümlədən digər əqli məhdudiyyətlərdən əziyyət çəkən, əqli inkişafdan geri qalan insanların ailələri onlardan utandıqlarına, yaxud da onları ictimai ayrışękililikdən qorumaq istədiklərinə görə uzun müddət gizli şəkildə evdə saxlayıblar. Əl-ayağını itirmiş, yaxud beyni iflici, skleroz və başqa fiziki məhdudiyyətlərdən əziyyət çəkən insanların təhsil, iş yeri, eləcə də küçə və ictimai binalar kimi fiziki infrastrukturla müyəssərliklə bağlı ehtiyacları ödəmək üçün cüzi cəhdlər göstərdiyindən, eyni vəziyyət bu insanlara da aiddir.


Bəzən əlil insanlar həm də ümumilikdə cəmiyyətink mənfi münasibət göstərdiyi hansıa ictimai qrupun üzvü olurlar. Belə olan halda daha ciddi problemlər meydana gəlir. QIÇS-ə yoluxanlar, narkomanlar, fahişələr və homoseksuallar çox vaxt cəmiyyətin tam üzvləri kimi qəbul edilmir və onlara çox böyük təhlükə kimi yanaşırlar.

Əmək qabiliyyətindən məhrum insanlardan bəhs edərkən aşağıdakı tövsiyələrdən yararlanmaq lazımdır:

* Birincisi, onlar haqqında mütləq yazın. Və yazı hazırlarkən onlarla söhbət edin. Başqalarının bu insanlar haqqında hətta rəğbətlə söylədiyi sözlər yazınızın yalnız giriş olmalıdır. Əlil insanlarla özünüz əlaqə saxlayın və digərlərinin dedikklərinin onların fikirləri ilə uyğun gəlib-gəlmədiyini soruşun. Əgər eşitdikləriniz əvvəlki fikirləri təkzib edirsə, həkim və ya özlərini ekspert hesab edən şəxslərin yanına qayıdib onları yenidən sorğu-sualı tutun.

* Əlil insanları yalnız öz məhdudiyyətləri kontekstində işıqlandırmayın. Hər kəsin olduğu kimi əlillərin də öz maraqları, peşələri və ailələri var. Əgər siz əlilliyyinə baxmayaraq, rəssam, siyasetçi və ya peşəkar idmançı kimi uğur qazanan in-





sanlara rast gəlirsinizsə, bu, sizin üçün yaxşı bir tarixçə olardı. Vaxtinizin bir hissəsini bu insanlarla keçirib uğura gedən yolda hansı çətinlikləri dəf etdiklərini araşdırın. Eyni vəziyyətə düşən insanlara kömək etmək üçün onlardan məsləhət alın.


* Yazınızın dilinə diqqət yetirin. Hər bir dildə əllil insanları ifadə etmək üçün şəidli sözlər mövcuddur. Siz müəyyən söz və ya ifadənin mənfi calarının olmadığını düşünə bilərsiniz. Lakin bu barədə qərarı siz verməməlisiniz. Əgər bu insanlar başqa sözlərlə təsvir olunmağa üstünlük verdiklərini deyirlərsə, onların xahişlərini mütləq nəzərə almalısınız.


* Jurnalıstların əllil insanlarla bağlı işıqlandırıqları mühüm aspektlərdən biri də onların müyəssərliyi ilə bağlıdır. Mühüm ictimai işlərdə əlilliyi olanların iştirakına şərait yaratmağa cəhd göstərilib-göstərilmədiyi barədə yazı yazın. Əgər belə deyilsə, səbəbini araşdırın. Bu, maliyyə probleminə, siyasi əzmin yoxluğuna, dərin kök salmış yanlış rəyə, yoxsa digər səbəblərə görə belədir? Hansı təhsil və şə imkanları əllil insanlar üçün əlçatan və ya əlçatmazdır?

* Əlilliyi olan insanların təşkilatlanıb-təşkilatlanmadıqlarını, yaxud öz hüquqlarını müdafiə etmək üçün başqa qeyri-hökumət təşkilatları ilə çalışıb-çalışmadıqlarını və ümumiyyətlə bunların səbəblərini araşdırın. Məsələn, bir sıra Şərqi Avropa ölkələrində immun çatışmazlığı və QİÇS-ə yoluxan xəstələr həm bir-birini dəstekləmək, həm də öz ehtiyaclarını hökumətə və cəmiyyətə çatdırmaq məqsədilə xüsusi assosiasiylar yaradıblar. Bəzi ərazilərdə əqli və fiziki cəhətdən əllil insanlar effektiv müalicə üçün onlara daha geniş imkan verilməsini tələb edirlər. Yaşadığınız regionda bu sahədəki vəziyyəti araşdırın.

* Bəhs etdiyiniz mövzudan xəbərdar olun. Məsələn, əgər siz HİV viruslu xəstələrdən bəhs edirsınızsə, HİV viruslu və QİÇS xəstələri arasındaki fərqi anladığınızdan əmin olun. HİV-in hansı yolla keçib-keçmədiyi barədə anlayışa sahib olun. Jurnalıstların insanları hərtərəfli məlumatlandırmaq imkanı var. Lakin onlar həm də insanlara yanlış məlumat çatdırılmamasına görə böyük məsuliyyət də daşıyırlar.


* Əlilliyi olan insanlara qayğı ilə yanaşmaqla onlara qarşı mərhəmətli olmaq arasında böyük fərq var. Əgər onlara qayğı ilə yanaşırsınızsa, deməli, siz onlara bir fərd kimi hörmət edirsınız. Çünkü onlarla səhəbet edir, onlara vaxt ayırır və həyatlarını özünüz müşahidə edirsınız. Onları yaxıq kimi təsvir edirsınızsə, bu, sizin və ya başqalarının həmin insanların ehtiyaclarını guya onların özlərindən yaxşı bildiyinizi ifadə edir. Əgər siz əllillər haqqında sağlam insanların sözlərinə əsasən fikir formalasdırmısınızsa, çox güman ki, bu, mərhəmət hissidir. Belə olan halda siz hələ bu məsələləri işıqlandırmağa hazır deyilsiniz.






* Əlilliyi olan insanlar çox vaxt cəmiyyətdən gizli saxlandıqlarından onlardan müsahibə götürmək çətin ola bilər. İşə başlamağın ən yaxşı yolu bu insanları təmsil edən qrup və QHT-lərlə əlaqə saxlamaqdır. Həmin insanların narahatlıqları barədə ümumi anlayış yaratmaq üçün təşkilatçılarla söhbət edin və onlardan sizi bəzi üzvləri ilə tanış etmələrini istəyin. Siz qrupla əlaqəsi olmayan, lakin fərqli perspektivli və daha açıq fikirli ola bilən insanlarla da söhbət aparmalısınız.

* Stereotiplər bəzən həqiqəti eks etdirir. Fiziki cəhətdən əlil olan insanlar arasında çoxlu dilənçi və evsiz ola bilər. Lakin bu, çox güman ki, cəmiyyətin onların seçim hüququnu tanımadan irəli gelir. Narkomanların HİV virusuna yoluxma riski daha yüksək ola bilər, lakin bu, çox güman ki, onların infeksiyadan qorunmaq barədə anlayışa malik olmamasından və ya təmiz iynə əldə edə bilməməsindən irəli gelir. Bu tip əlaqələndirmə səbəblərinin kökü cəmiyyətin içində yatar və insanları günahlandırmaq heç də jurnalistin vəzifəsi deyil.





Bu məqalə fiziki qüsuru olanların nöqteyi-nəzərini təqdim etməklə yanaşı, onlara təklif olunan köməyə qarşı naşükür olduqları təəssüratını da yaratır. Bu təəssürati məqalənin başlığı möhkəmləndirir, orada diqqət yalnız onların şikayətlənməsi faktına yönəldilir. Məqalənin yaratdığı ümumi təəssürat bundan ibarətdir ki, bu insanlar onlara hər cür yardım etmək istəyən cəmiyyətdən mümkün olan hər şeyi almaq üçün tamahkarlıqla nalə çəkirlər. Məqalədə həm də Artik meri ilə yerli əllillər arasında siyasi toqquşma ətraflı təsvir edilir, amma əllillərin həyatlarında rastlaşıqları bu böyük çətinliklərin doğurduğu faktiki əzablarla işıq sala bilən məlumat az verilir.

Əllillər şikayət edirlər


"Astgik" əllillər birliyi "Əllillərin hüquqlarını qoruyaq və onlara kömək edək" mövzusunda ilk tədbirini keçirdi. "Astgik"in prezidenti Levon Nersesyan və ER-in Dağlıq Qaradağın müxtəlif bölgə və icmaları arasında paylanmaq üçün "Əlil arabaları Fondu" (Wheeljhair Fund) Amerika təşkilatından hər birinin qiyməti 150 ABŞ dolları olan 240 əlil arabasını qəbul etdi. Əlil arabalarının verlməsinə görə cavabdehlik daşıyan birinci şəxs Artik meri Hmacak Abramyan idi, buna görə də, Artikin 17 sakini birinci olaraq yeni əlil arabası almалı idilər.


Əllillərlə işi asanlaşdırmaq və onlara maliyyə yardımı göstərmək üçün Levon Nersesyan əlil uşaqlar üçün yerli valideynlər təşkilatı yaratmayı təklif etdi. Valideynlər təşkilatının sədrini seçmək üçün toplaşdıqda, H. Abramyan bu vəzifəyə ən münasib namizədi - Narine Zakkaryanı həvəslə onlara təqdim etdi. Baxmayaq ki, bu 20 yaşlı təcrübəsiz qız kompüterdən istifadə edə bilmədiyini, məktəbdə ona ingilis dilinin deyil, alman dilinin tədris olunduğunu səmimiyyətlə söyləməyə çalışdı, mer ən yaxşı dostunun qızı olan və şəhər bələdiyyə şurasının üzvü olan bu sadəlövh qızı əmin etməyə çalışdı ki, "sən heç nə etməyəcəksən, sən bir az kompüterdən istifadə etməyi bacarırsan, onu ikiçə aya tam öyrənərsən".

Əlil arabalarını paylamaq vaxtı çatdıqda, Artik şəhər meydanına toplaşmış əlil uşaqların valideynləri əlil arabalarının ölçülərindən və

Jurnalist mərə qarşı açıq-aydın tənqididə yanaşır, lakin hələ də məsələyə dair faktları təqdim etməyə ehtiyac duyulur. Nə üçün mer sədrin seçilməsində ümumiyyətlə hər hansı rola malik olmalıdır? Jurnalist də daxil olmaqla, iştirakçılarından kimse ondan soruştubmu ki, nə üçün yaxın dostunun qızı bu rolu öz üzərinə götürməlidir? Əgər soruştusa, bu, məqaləyə daxil edilməlidir. Əgər soruşmayıbsa, nə üçün soruşmayıb?

Onların şikayətləri nə dərəcədə qanuni idi? Meydانا nə qədər insan toplaşmışdı? Onların neçəsi şikayət edirdi? Əlil arabalarını bəyənən kimsə vardımı? Əgər şikayetlər haqlı idisə, görünür, onlar pulgir talançılara o qədər də bənzəmirdilər. Bu yazının üslubu elə təəssürat yaradır ki, onlar ümumiyyətlə heç nəyə layiq deyillər.





narahatlığından şikayet etdilər və əlil arabası əvəzinə 150 dollar pul istədilər.

Lakin "Astgik" prezidenti təşkilatın fəaliyəti barədə təvazökarlıqla məlumat verərək izah etdi ki, onlar nəqd pul paylaya bilməzlər, çünki artıq onlar əlil arabalarını alıblar və onları buraya yiğiblər. Sonra əlil arabası almalı olan şəxslərin siyahısından Arayik Pampalyanın adı oxundu, əlil uşaq anası olan bu qadın nəinki əlil arabasını almaqdan imtina etdi, həm də uca səslə bəyan etdi ki, bu cür təşkilatların onlara köməklik göstərmək üçün bacardıqlarını etdiklərinə baxmayaraq, mer əlillərə heç bir yardım göstərmir: "Mən sizin əlillərə heç bir bir iş görmək istəmirəm. Bu məni maraqlandırmır" - deyə onları təhqir edir və rədd edir.


Az sonra merlə dul qadın arasında mübahisə qızışdı. Onlardan biri qışqırdı: "Burada heç kim mənə kömək etmədi, mənim əlil uşağım acdır, biz ancaq ayda 3. 600 dramla yaşayırıq", digəri isə cavab verdi: "Siz yalan deyirsiniz, sizə ar olsun, mən neçə dəfə sizə kömək etmişəm. Hər şey şifahi edilib, mən ərizələri yiğib saxlamıram".

Təəssüf ki, biz köhnə əlil arabasını yenisi ilə dəyişdirməyə əlil uşağı inandıra bilmədik.

Mən xeyriyyəciliyə görə minnətdaram, lakin bu hədiyyəni istəmirəm. Mən əlil arabası əvəzinə pul istəyirəm ki, ərzaq və ev alım".

Vəziyyətin qeyri-adi şəkil aldığına görən mer ev üçün kirayə haqqı qismində 5. 000 dram ödəməyi təklif etdi, lakin sonra qadının aqressiv mövqeyindən qəzəblənərək vədini yerinə yetirməkdən imtina etdi. Nəhayət, H. Abramyanın başına "parlaq" fikir gəldi və o, təklif etdi: "Yaxşı, səni "İş əvəzinə yardım" programında qeydə alırdıraq, mən işləri elə quraram ki, siz işə getmədən hər gün 1. 000 dram alarsınız". Əlil uşaq qorxdı ki, möcüzə baş verməz və mer vədini yerinə yetirməz. Bununla belə, "Astgik" əlillər birliyi Artikdəki missiyasını başa vurdu


"Aravot" qəzeti, İrəvan, Ermənistan, 17 iyun 2004



Jurnalist ittihamın doğruluğunu və ya dəqiqliyini müəyyən etsəydi, bu, oxucuya kömək etmiş olardı. Öks təqdirdə bu, iki nəfər arasında qalmaqla kimi görünürlər və oxucular onlardan hansına inanmaq barədə hər hansı rəyə malik deyillər.

Bu, elə səslənir ki, sanki jurnalist əlil arabasını götürməyə uşağı inandırmaqdə iştirak edib. Doğurdanmış belə olub? Əger belə olubsa, bu, o deməkdir ki, jurnalist arabanın əvəzinə pul tələb olunmasına haqq qazandırmağın mümkün olmadığını hesab edir? Jurnalist əmindir ki, yeni arabaları qəbul etmək olar? Jurnalist məqalədə məlumat verilən situasiyada hansısa rol oynamalıdır?

Bu son cümlə dəlaşıqdır. Birlik öz missiyasını necə başa vurdu? O, qalan 239 əlil arabasının paylanması həyata keçirdimi? Əger bunu etdi, qalan iştirakçıların mövqeyi nədən ibarət idi? Diqqəti yalnız merlə bir ailə arasındaki mübahisəyə yönəltməklə jurnalist oxucunu bütün hadisə barədə və digər şəxslərin reaksiyaları və həmin reaksiyaların səciyyəvi cəhətləri barədə daha çox öyrənmək imkanından məhrum etdi.



Bu təhlil psixiatriya xəstəxanasında yanğın əhvalatı haqqında məqalənin başlığında ol-
duqca hissiyyatsız ifadədən istifadə edilməsinə aiddir. "BİŞMIŞ DƏLLİLƏR" başlığı nəinki ru-
hi xəstəlikdən əziyyət çəkən şəxslər barəsindəki stereotiplərin ifadəsi idi, həm də texni-
ki baxımdan qeyri-dəqiq idi, çünkü heç kim alovdan xəsarət almamışdı.

BİŞMIŞ DƏLLİLƏR

Naşır başlığı görə üzr istəyir


Kiçik formatlı şəhər qəzetiinin naşırı psixiatriya xəstəxanasında bu yaxınlarda baş vermiş yanğın haqqında çərşənbə axşamı qəzetdə getmiş məqalənin başlığına görə yazılı şəkildə üzr istədi.


Trenton əhvalatı - Trenton psixiatriya xəstəxanasında iyulun 9-da baş vermiş yanğın barədə məqalə "BİŞMIŞ DƏLLİLƏR" başlığı altında çap olundu. Binada heç bir pasiyent yox idi və heç kim xəsarət almadı. Redaktor səhifəsində naşır Devid B. Bonfield bunu "ruhi xəstələrin vəziyyətinə etinəz yanaşan kobud, düşüncəsiz başlıq" adlandırdı. "Üstəlik, bu, qeyri-dəqiq idi".

Bonfield qeyd etdi ki, 47. 526 tirajlı bu gündəlik qəzetiñ oxucularının şikayət zənglərinin və redaktora mektublarının ardi-arası kəsilmirdi.

"Bu qəzet həmişə güclülərə qarşı gücsüzləri müdafiə etməsi ilə fəxr edib - bu iş üslubu ona Nyu Cersidəki siyasi korrupsiya ətrafindakı "savaşlarda" "Pulitser Prayz" (Pulitzer Prize) mükafatını qazandırıb. Belə olan halda bu, bizə təəccüblü görünməlidir ki, bizim oxucular (bizim əleyhimizə çıxaraq) gücsüzləri müdafiə edirlər və qoy belə olsun. Biz buna nail olmuşuq. Hamı hiddətlidir" - deyə Bonfield yazındı.

◀ Hadisəyə görə üzr isteyərkən naşır nə dərəcədə təhqiramız ifadədən istifadə edilidiyini etiraf etdi və ruhi xəstələri təmsil edən oxucuların və təşkilatların şikayətlərinə dərhal cavab verdi. Onun hərəkəti sübut edir ki, media təşkilatları zaman-zaman ictimaiyyətin təzyiqinə cavab verməlidirlər və rəylərindəki səhvlərə görə onların məsuliyyət daşımaması vacibdir.





O dedi ki, qəzet "sadəcə təkcə ruhi xəstələrin əzablarına qarşı daha həssas olmaqla deyil, həm də onların maraqlarının qatı müdafiəçisi olmaqla öz işində düzəlişlər etməyə çalışacaqdır".


Başlığın müəllifi Toni Persicilli başlığın dərc edildiyinin ertəsi günü üzr istəmişdi. İcmalçı və redaktor yazındı ki, başlıq qeyri-dəqiq və hissiyatsızdır və müəllif tam məsuliyyət daşıyır.


Lakin "Filadelfiya İnkvayorer"in məlumatına görə, Ruhi Xəstələr üçün Milli Alyans ötən həftə bildirdi ki, Persicillinin üzrxahlığı kifayət deyil. Həmin qrup dedi ki, başlıq "son dövrün tarixində institutional qərəzliliyin və ayrı-seçkiliyin ən pis nümunələrindən biridir" və "qəti, təsirli tədbirlər" görməyə çağırıdı.

"Assoşieyted Press", Trenton, Nyu Cersi,
Birləşmiş Ştatlar, 23 iyul 2002

◀ Bu tip hadisəye diqqətin cəlb edilməsi son nəticədə bütün tərəflərə fayda gətirdi. O, müxtəlifliyə aid məsələlərin işıqlandırılmasında media təşkilatını daha məsuliyyətli olmağa məcbur etdi, bu isə öz növbəsinde mühüm sosial məsələlər barədə mümkün qədər qərəzsiz məlumat almaqdə ictimaiyyətə kömək etdi.

◀ Qeyr-hökumət təşkilatları qeyri-həssas işıqlandırma ya aid misallara nəzarət etməli, xəbərlər şöbələrinin fəaliyyətlərinə təzyiq göstərib ictimaiyyəti belə məsələlərə diqqət yetirməyə həvəsləndirməəlidir. Müxbirlər və redaktorlar etriaf etməlidirlər ki, belə qruplar hər cür azlıq icmalarının işıqlandırılmasına aid misilsiz məlumat və məsələhət mənbəyi ola bilərlər.





Bu məqalədə əlil uşaqları müntəzəm dərslərə cəlb etmək üzrə yenilikçi cəhdələr təqdim olunur. Orada problemin həm müsbət, həm də mənfi tərəfləri verilir. Məsələyə ən çox ai-diyiyati olan şəxslərlə, yəni ruhi və ya fiziki cəhətdən əlil uşaqların valideynləri ilə, eləcə də uşaqların özləri ilə müsahibələr və ya onların bildirdiyi fikirlər yazını daha inandırıcı edə bilərdi. Bir çox müxbirlər hətta ağır dərəcə əlil insanlarla informativ söhbətlər aparmağın əslində mümkün olduğunu dərk etmirlər, halbuki onlar unikal və gözlənilməz nöqtəyi-nəzərlər irəli sürə bilərlər. Üstəlik, əlil olmayan uşaqların valideynlərinin və uşaqların özlərinin bu ideyaya reaksiyasını qiymətləndirmək üçün onların daha çox fikirlərini məqaləyə daxil etmək yaxşı olardı.

Bundan əlavə, jurnalist əlil uşaqların müxtəlif kateqoriyaları arasında aydın fərq qoymur. Ruhi cəhətdən qeyr-sabit olan uşaq ruhi xəstə ilə eyni deyil və kiçik fiziki qüsürü və ya dayaq-hərəkət sistemində çatışmazlığı olan uşağın tamamilə başqa problemləri vardır. Əgər Gürcüstan cəmiyyəti belə uşaqların hamısı ilə eyni tərzdə rəftar edirsə, jurnalist bu məqamı qeyd etməlidir.

Bu iş qayğı tələb edir

Son vaxtlar fiziki və ya ruhi cəhətdən əlil uşaqların sağlam uşaqlarla birlikdə təhsil almalarını nəzərdə tutan bирgə tədris barədə söhbətlər güclənib. Məlumat verilir ki, belə metodlar artıq uzun müddətdir ki, xaricdə istifadə olunur. Qeyd etməyə dəyər ki, bir çox xarici ölkələrdə əqli qabiliyyətləri fərqli olan uşaqlar arasında dostluq sinif otaqlarında deyil, experimental məktəb fermalarında başlayır.

Biz Cürcüstanda bu problemin həllini hər hansı yolla sadələşdirmək qərarına gəldik.


Bu yeniliyin Gürcüstanda nə dərəcədə səmərəli olacağını görmək maraqlı olar; əqli qabiliyyətləri fərqli olan uşaqların bir-birinə uyğunlaşması mümkün ola bilərmi? Arxangel Mihail Ruhani Pedaqoji Məktəbinə gedənlər adı uşaqlara bənzəmirlər və bunun səbəbi sadədir: onlar məntiqi düşüncəyə qadir deyillər və gözləri ilə görmədikləri şeyləri qavraya bilmirlər.


Yuxarıda adı çəkilən məktəbin müəllimlərindən biri olan xanım Lali Tservadze bizi dədi ki, xaricdə yalnız əqli inkişafdan orta dərəcədə geri qalan uşaqlar sağlam uşaqlarla birlikdə təhsil ala bilərlər.

◀ Bu informasiyanın mənbəyi kimdir? Bu, bəzi yerlərdə doğru ola bilər, lakin Qərbdə məktəblərin bu cür integrasiyasının adı hal olduğu şübhəli görünür.

◀ Onların əlliliyi konkret olaraq nədədir? Bu, əqli qüsurdur, yoxsa təhsil almaq qabiliyyətinin itməsinin bir formasıdır? Belə əlliller barədə danışarkən mümkün qədər konkret olmaq daha yaxşıdır.

◀ Bu qeyd heç də "xaricdəki" reallığın dəqiqliğinin ifadəsi deyil. Jurnalist müəllimdən xahiş etməli idi ki, nəyi nəzərdə tutduğunu daha konkret söyləsin və onun dediklərini hökmən həqiqət kimi qəbul etməməli idi.





Bu məsələ ilə bağlı Gürcüstanda biz hər şeydən əvvəl cəmiyyəti və sonra müəllimləri bu yeniliyə hazırlamalıyıq. Əks təqdirdə, bəyin iflicindən və ya yüngül fiziki iflicdən əziyyət çəkən və əlil arabalarında oturan uşaqlar ənənəvi məktəblərə aparıldığda hətta daha da narahat ola bilərlər. Təkcə onlara lağ edilməsi deyil, onlara yönələn qəmgin baxışlar da buna səbəb ola bilər. 3 yaşla 7 yaş arasında uşaqlar bir-birini yamsılamağı öyrənirər. Buna görə də, fiziki və ya ruhi cəhətdən əlil uşaqlar məhz bu yaşda normal həmyaşlıları ilə ünsiyətdə olmağa uyğunlaşmalıdırlar. Bunu da qeyd etmək lazımdır ki, bir çox hallarda valideynlər xəstə uşaqlarını qapalı mühitdə saxlamaqla səhvə yol verirlər.


Bu cür müdafiəsiz uşaqların cəmiyyətlə daha çox ünsiyyətdə olmağa ehtiyacı vardır. Yuxarıda adı çəkilən məktəbin müəllimi Maya Xundadze artıq bu cür inteqrasiyaya cəhd göstərib. O, öz uşağınu ruhi çatışmazlığı olan şagirdlərlə birlikdə oxutdurmağa çalışıb. Həqiqətən, əvvəlcə uşaq yeni tanışlarının fərqli davranışını tərzindən və yüksək həssaslığından çəkinmişdi, amma indi onlar yaxşı yola gedirlər.


Mixail Asatiani adına Psixiatriya İnstitutunun direktoru David Zurabaşvili bizi dedi ki, əqli inkişafdan geri qalma ağırılıq dərəcəsinə görə fərqlənir. Adekvat təhsil programı və psixiatrin razılığı olmadan belə uşaqların sağlam uşaqlarla birgə təhsilinə haqq qazandırıla bilməz. Zurabaşvili əqli inkişafdan geri qalmayan, lakin fiziki qüsurları olan yeniyetmələrin birgə təhsil prosesinə qatılmasını mümkün sayır. Əqli inkişafdan geri qalan uşaqların yeni materialın öhdəsindən gəlməsi üçün daha çox vaxt tələb olunur, bu isə adı şagirdlərin təhsil prosesinin ləngiməsinə səbəb ola bilər. Məktəblərdə müəyyən balansı da gözləmək lazımdır: məsələn, hər 10 sağlam uşaqa fiziki və ya əqli qüsürü olan bir uşaq.

Jurnalistedə bele hallar baredə hər hansı statistik rəqəmlər və ya informasiya varmı ki, valideynlər əlil uşaqlarının başqları ilə ünsiyyətdə olmalarına icazə vermirlər və ya onları qapalı mühitdə saxlayırlar? Bu, Gürcüstanda geniş yayılmış problemdirmi?

Müəllimin uşağı ilə jurnalistin söhbət etməsi maraqlı olardı.

Məgər Gürcüstan təhsil sistemi kəkələyən və ya ola bilsin ki axsayan uşaqları sınıfdəki digər uşaqlardan ayırir?







Pedaqoji Elmi Tədqiqat İnstitutunun direktoru Levan Çikvanaya belə şagirdlərin birgə təhsilinin həm müsbət, həm də mənfi tərəflərini görür. O, hesab edir ki, kiçik qüsurları olan (kəkələyən, axsayan) uşaqların...

...sağlam həmyaşıdları ilə birgə təhsili mümkündür, lakin eyni zamanda o, müəllimlərə çox diqqətli olmayı mösləhət görür, çünkü xəstə, fiziki komplekslərdən əziyyət çəkən uşaqlar sinfin ahəngini poza bilərlər. Nəhayət, birgə təhsil metodu, güman ki, yeniyetmələr arasında düzümlülüyün inkişafına şərait yarada bilər, lakin başqa bir məsələ barəsində də düşünmək lazımdır: bizim sağlam uşaqlarımız təhsilə "can yandırımlar" və əqli qüsurları olan uşaqlarla birlikdə təhsil alarkən onların normal təhsilini tam təmin etmək mümkün olacaqmı?

◀ Bu son qeyd həmin təhsilin bəlkə də yaxşı fikir olmadığı barədə jurnalının xəbərdarlığına bənzəyir. Lakin "sağlam" adlandırılan uşaqlar yaxşı oxumurlarsa, məqalədə qeyd edildiyi kimi, bu problemə görə əlil uşaqları ittiham etmək ədalətlidirmi?


"Epoka" qəzeti, Tbilisi, Gürcüstan, *** (tarix)






###PAGE BREAK###

The number of AIDS patients is on the rise in Azerbaijan
This problem is taking on a threatening scale





Bu, əlil insanlar barədə xeyirxah və xoş məramlı məqalədir. Lakin mühüm məsələ bun-dan ibarətdir ki, o, əlil insanların nəzərdən kənar qalması fikrini tənqid etsə də, özü hə-min fikri möhkəmləndirir. Bu, sosial azlıqlar, xüsusən nəzərdən kənarda qalanlar haqqın-dakı məsələlərə aid məqalələrin ümumi problemidir. İnsanlar, o cümlədən jurnalistlər on-lara diqqət yetirməməyə o qədər öyrəşiblər ki, hətta onlar barəsində yazdıqda da özləri ilə söhbət də etmirlər. Bu məqalədə əllillər məqalənin subyektlərindən daha çox, obyektlərinə çevrilirlər. Bəlkə də onların nümayəndəsi Sadıqov əlildir, lakin jurnalist bu barədə bize heç nə demir. Əgər o, əlildirsə, onun özünün konkret əhvalatını eşitmək ma-raqlı olardı: öz əlliliyi barədə nə düşünür, həyatında onun öhdəsindən necə gəlir və ya ne-cə olub ki, o, ictimai fəaliyyətlə məşğul olmağa başlayıb?

Əlil arabası teatrda

Bu, cəfəngiyat deyil, sivilizasiya əlamətidir


"İnkışaf etmiş sosializm" dövründə insanlar əlil ara-basında olan, əl ağacı ilə gəzən və ya protez ayağı olan şəxsə diqqət yetirmirdilər. Ona görə yox ki, bu mənzə-rə onların əhvalatını pozacaqdı, çünki əlil arabasında olan şəxs nəsə adı bir şey idi. Əlil insanlar çətin ki, iri addımlarla işıqlı kommunist gələcəyinə doğru adımla-yan sovet xalqı ilə ayaqlaşa bilərdilər. Digər tərəfdən, biz əlil insanları küçələrdə və ictimai yerlərdə çətin ki, görə bilərdik və buna görə də, sadələvhəcəsinə onların çox olmadığını düşünürük.


Lakin "dəmir pərdə"nin o tayından nadir hallarda bi-zə çatan kinofilmlər və sənədli filmlər göstərir ki, "onların" əlil insanları çoxdur. Onlar küçələrdə, ictimai nəqliyyatda, mağazalarda - qısaca desək, hər yerdə var idilər. Biz hələ də öz həyat şəraitimizdə yaşayaraq "on-lardan" çox-çox yaxşı yaşadığımızı düşünürük.

Lakin yenidənqurma və ondan sonraki hadisələr hər şeyi alt-üst etdi. Əlil insanlar "yer altından" çıxdılar. Mə-lum oldu ki, bu problem "onlarda" deyil, bizdədir, sivil tərzdə düşünmək istəməyən, daha çox mağara adamları kimi düşünən "onlar" deyil, biz imişik. Bu, heç olmasa bizə imkan verdi ki, ehtiyacı olan insanları görək və on-lara kömək edək.

Hazırda Azərbaycanda 25. 000-dən artıq əlil insan var.

Bu cür statistikanı təqdim edərkən mənbəni göstərmək lazımdır. Bu rəqəm haradan götürülüb: hökumətdən, yoxsa əlillərin öz-lərindən; və o, konkret olaraq kimləri əha-tə edir? Bunlar həm fiziki, həm də ruhi çatışmazlığı olan insanlardır, yoxsa sadəcə fi-ziki qüsürü olanlardır?





Cəmiyyətin şəhər idarə heyətinin sədri Əsgər Sadıqov dedi ki, təşkilat 1989-cu ildə yaradılıb və Belarus, Ukrayna və Qazaxıstandan sonra SSRİ-də dördüncü idi.

Bundan əvvəl respublikada cəmi iki cəmiyyət vardı: korlar və karlar cəmiyyətləri.

Əlil insanlar həmin vaxt tam güzəştərə malik idilər, 1996-cı ildə onlar ləğv olundu.

O vaxt onlar əvvəlcə bunu real həyatın faciəsi hesab etdilər, hərçənd ki, özləri bu real həyata sağlam insanlardan heç də az can atmamışdır (hətta bəzən onlardan da artıq can atmışdır).

Ölkədə əlil insanların cəmi 17 təşkilatı vardır. Cəmiyyətin əsas məqsədi əlil insanların problemlərini həll etməkdir.

Əlil insanların cəmiyyət üçün yük olması fikri çox mübahisəlidir. Kor bəxtin yan keçdiyi insanların çoxu artıq həyatda öz yerlərini tapıblar və yalnız onların təhsilinə daha artıq diqqət yetirməyə ehtiyac var. Əlil insanlara uşaqlıqdan kömək etməklə biz onların cəmiyyətə uyğunlaşmasına və hər hansı başqa şəxs kimi yaxşılığın əvəzini cəmiyyətə qaytarmasına imkan yaratmış oluruq.


Fiziki qüsurlarla baxmayaraq, əlil insanlar keyfiyyətli təhsil almaq istəyirlər. Onların buna hüququ vardır (Konstitusiyaya əsasən). Lakin əslində onlar çoxlu problemlər və maneəələrlə rastlaşırlar.


Sadiqov dedi: "Bir dəfə bir gənc bir neçə il dalbadal Qazax rayonundan şəhərə gəlmış, lakin Bakı Dövlət Universitetinə daxil ola bilməmişdi. Onun bütün fənlərdən yaxşı qiymətləri vardı, lakin gənc yazışdan "qeyri-kafi" almışdı. O, Əlillər Cəmiyyətinə müraciət edikdən sonra məlum oldu ki, onun əlində anadangəlmə qüsür vardır və qələmi əlinə görəməkdə çətinlik çəkir. Cəmiyyət ona kömək etməyi qərara alaraq Təhsil Nazirinə məktub yazdı, nazir isə gəncin təkrarən testdən keçməsinə izacə verdi. Tahir Dəmirçiyyev universitetə qəbul olundu. İndi o, Suraxani rayon məktəbində müəllimdir və rayon əlillər cəmiyyətinin sədridir. Lakin onun hələ də problemləri vardır: o, fiziki qüsuruna görə işdən azad edilib və Tahir işə bərpa olunmaq üçün məhkəməyə üz tutub".

◀ Bu cəmiyyətin tam adı nədir? Bu, aşağıda adı çəkilən Əlillər Cəmiyyətidir, onun adı ilk dəfə çəkilərkən tam şəkildə yazılımalıdır.

◀ Burada söhbət hansı güzəştərə gedir? Onlar necə və nə üçün ləğv olundu?

◀ Konstitusiya onlara konkret olaraq nəyi təmin edir? Necə olur ki, bu təminatlar yerinə yetirilmir?





Sadiqov dedi ki, bir çox hallarda əlil insanlara iş və rilmir və onlar qanuni hüquqlarını bərpa etmək üçün məhkəmələrə müraciət etməli olurlar.

Milli Məclisin 25 avqust 1992-ci il tarixli qərarına əsasən, "ölkənin sağlam vətəndaşları kimi əlli lər də sosial, iqtisadi, mülki və əmək hüquqlarına malikdirlər". Sadiqov dedi ki, "əlavə olaraq onların hər birinin çoxlu sosial problemləri vardır ki, hətta sağlam adamlar da onları həll etməkdə çətinlik çəkirlər. Müxtəlif səviyyələrdən olan vəzifəli şəxslər nəhəng gündəlik problemlər yükü, vəzifələrinin prioritetliyi və heç vaxt qurtarmayan işləri ucbatından əlil arabasındaki insanlarla çətin ki, təmasda ola bilərlər. Lakin əgər əlil insanlar zəif səsle evə, əlil arabasına (hələ xüsusü nəqliyyatı demirik) ehtiyacları olduğunu deyirlərsə, biz onlara kömək etməliyik. Vəzifəli şəxslər deyirlər ki, bizim həll edilməli başqa problemlərimiz var və bu bəhanə bizim əlaqələrimizdə bir qaydaya çevrilib".

Sadiqov dedi ki, "Azərbaycan Əllillər Cəmiyyətinin tarixi ərzində yalnız bir dəfə - Filarmonianın zalı bərpa olunarkən məsləhətləşmək üçün onlara müraciət edilib. Əlil insanlar üçün avadanlıqlar konsert zalına, qarberoba, tualet otağına və sairəyə qoyulub. Teatrda əlil arabasında olan şəxs sivil münasibətlərin əlamətidir".

Əlil arabalarının alınması bu gün böyük problemlər yaratmayan yegane məsələdir. Sadiqov dedi ki, bir arabanı almaq üçün əlli şəxs Dövlət Tibb Komissiyasından arayış almalı və onu rayon sosial təminat şöbəsinə təqdim etməlidir, şöbə həmin şəxsi qeydiyyata alacaqdır.

"Bu yaxınlarda Əllilər Cəmiyyətinin Bineqədi şöbəsinin sədri Əsgər Əhmədli həmin rayondakı çörəkbişirmə sexi ilə, hər gün iki ailəyə iki çörək verilməsi barədə razılıq əldə etdi. Ayndır ki, bu, dəryada bir damlaşdır, lakin hər halda bu da bir şeydir...".


Sadiqov xatırlatdı ki, Hacıbala Abutalibov (o, sonradan Süraxanı rayon icra hakimiyyətinin başçısı oldu) bir neçə dəfə əlil insanların problemlərinə həsr olunmuş həftə təşkil edib. Əlil insanların işlədiyi müəssisələrin başçıları onlara güzəştər verir, onların dərəcəsini artırır və iş şəraitini yaxşılaşdırırlar.


◀ Bu, inandırıcı məqaledir. Jurnalist ikinci şəxsin bu fikirlərinə istinad etməkdən sonra birbaşa Tahirlə səhbət etsəydi, daha yaxşı olardı.

◀ Buna nümunə varmı? Bu halda da həmin şəxslər barəsində başqasından eşitməkdən sonra onlarla birbaşa səhbət etmək daha yaxşı olardı.

◀ Yaradılmış şərait konkret olaraq nədən ibarətdir: bəlkə dəhlizlər genişləndirilib, tualet qapılarına dəstəklər qoyulub? Bəzi təfsilatlar məsələnin aydın mənzərəsini yaratmış oladı.

◀ Nəyə əsasən? Sadəcə onların əlil olduğunu görəmi?





Lakin bu gün belə şeylər yoxdur.


Sadiqov dedi ki, qanuna əsasən, birinci və ikinci qrup əllillər əmək haqlarının 25 faizi qədər, üçüncü qrup əllillər isə 15-20 faizi qədər əlavə məvacib almalıdır. "Lakin Xətai rayonunda məktəblərdə işləyən əllillər əmək haqqına əlavəni almamışdır. Onlar yalnız bürokratik prosedurlardan keçidkən sonra ədalətə nail ola bildilər".




Azərbaycan Əllillər cəmiyyətinin şəhər idarə heyətinin (o, 11 raoyunu əhatə edir) yerləşdiyi bina acınacaqlı vəziyyətdədir. O, Səbail rayon icra hakimiyyəti orqanlarının səlahiyyəti daxilindədir. Lakin nə çoxsaylı məktublar, nə də şikayətlər kömək etməyib.


Sadiqov dedi ki, nə iş adamları, nə də dövlət orqanları əllil insanlara kömək etməyə tələsmirlər. "Beynəlxalq Əllillər Günü 3 dekabrda qeyd edilir. Bir qayda olaraq, insanlar yalnız həmin gün bizi yada salırlar. Rayon icra orqanları rayon cəmiyyətlərindən beş-altı nəfəri nahara dəvət edirlər. Bəzən onların hər birinə 20-30 min manat verirlər. Cəmiyyətin bu təbəqəsinə dövlət orqanlarının diqqəti bununla bitir. Lakin biz istəyirik ki, onlar bizi həmin tarixdən əvvəl və sonra da yada salsınlar" - Sadiqov sözlərini belə yekunlaşdırırdı.

"Zerkalo" qəzeti, Bakı, Azərbaycan, 31 oktyabr 2003


Deyilenlər nə vaxt baş verib: Sovet dövründə, yoxsa beş il bundan əvvəl? Bunu bilmək oxucuya kömək etmiş olardı.








7. AZTƏMİNATLI TƏBƏQƏLƏR





Aztəminatlı təbəqələr

Kommunist cəmiyyətlərində narkomanlar, dustaqlar, evsizlər və işsizlər kimi sosial cəhətdən aztəminatlı qruplar ya rəsmən mövcud olmayıb, ya da dövlət düşmənləri kimi nəzərdən keçirilib. Belə qəbul olunmuşdu ki, guya bu qrupların mətbuatda işıqlandırılması onların mövcudluğunu qanuniləşdirə, ağır vəziyyətlərinə görə insanlarda onlara qarşı arzuolunmaz rəğbət hissi yarada bilər. Ona görə də bu qrupların həyatı, narahatlıqları və problemlərinin KİV tərəfindən aşdırılmasına icazə verilməyib.


Lakin zaman keçdikcə aydın oldu ki, bu cür qrupların mövcudluğunun inkar edilməsi cəmiyyətə ciddi ziyan vurur. Kapitalizmə xas edilən ictimai xəstəliklərə tutulmayacağını düşünən hər bir cəmiyyət sonradan aşkarladı ki, özünü bilməməzliyə vurmaq mürəkkəb problemləri yox etmir. Doğrudan da, aztəminatlı vətəndaşların sayının durmadan artması tamamilə əks bir fikri ortaya qoydu: bir şəyin mövcudluğunu inkar etmək nəticədə vəziyyəti daha da mürəkkəbləşdirir.


Aztəminatlı təbəqələrin mediada işıqlandırılmasına yardımçı olajaq bəzi tövsiyələrlə tanış olun:

* Yaşadığınız şəhər və ya regionda mövcud olan aztəminatlı qrupları müəyyənləşdirin. Yaxınlıqdakı fabrik bağlandığına görə işsizlik problemi yaşanır mı? Münaqişə ilə əlaqədar əmlakları dağıldığından, yaxud başqa səbəbdən xeyli evsiz varmı? Regional müharibə veteranları necə, varmı? Bəs narkomanlar? O zaman mətbu orqanlarınızın bu qrupları işıqlandırıb-işıqlandırmadığını aşdırın, yazınızı qiymətləndirib hansı boşluqların qaldığını müəyyənləşdirin.

* Haqqında yazdığınıız işsizlər, narkomanlar, müharibə iştirakçıları və digər qruplardan mütləq müsahibə götürün. Adəton aztəminatlı qrup üzvlərini KİV-də yalnız cinayətlə əlaqədar işıqlandırır, çox vaxt digər hallarda onlardan müsahibə götürmürələr. Bəzən isə hüquq-mühafizə orqanları və digər "ekspertlər" bu qruplara qarşı rəsmi surtdə ittihəm irəli sürülməzdən əvvəl onların taleyi haqda söz deyirlər. Jurnalıslar isə həmin orqanların təqdim etdiyi stereotipləri paylaştığından, məlumatı necə varsa, eləcə də oxuculara çatdırırlar.

* Missiyaları işsizlərə, narkomanlara, evsizlərə və sosial imtiyazlardan məhrum olmuş digər qrup üzvlərinə yardım göstərməkdən ibarət olan QHT-lərlə əlaqə saxlayın. Etibarlı mənbə kimi qəbul edilən bu insanların sayını artırın. Onları süjet üçün ideyalarla bağlı sizə zəng vurmağa sövq edin. Onlardan üzərində işlədik-






ləri ən mühüm məsələlər barədə soruşun. Bu insanlardan dəstəklədikləri qrup üzvləri ilə yaxından tanış olmağınız üçün sizə vaxt ayırmalarını xahiş edin.


* İşsizlərdən, narkomanlardan və başqa qruplardan müsahibə götürərkən yalnız həmin mövzu ilə bağlı verdiyiniz suallarla məhdudlaşmayın. Onların həyatları haqqında hərtərəfli məlumat almağa, ən çox arzuladıqları şeyin nə olduğunu müəyyənləşdirməyə çalışın. Onlardan maraqları, hobbi'ləri, ailə üzvləri və sevdikləri heyvanlar haqqında soruşun. Bu qəbildən suallar sizin onların dərdlərinə şərik olmağınızı, bu insanlara yalnız çatışmazlıq və yararsızlıq prizmasından yanaşmamağınızı imkan verəcək. Onları sadəcə sosial imtiyazlardan məhrum olmuş qrup nümayəndəsi kimi yox, zəngin tarixçəyə və mürəkkəb daxili dünyaya malik real fərd kimi əks etdirməyə cəhd göstərin.

* İctimai bələləri kontekstdə əks etdirin. Əgər narkomaniya son dövrlər mühüm problemə çevrilibssə, buna səbəb olan faktorları araşdırın. Buna səbəb iqtisadi tənəzzüldürmü? Yoxsa narkotik maddələrin müyəssərliyi? İşsizlərin sayı durmadan artırısa, bunun səbəblərini öyrənin. Yerli fabriklər bağlanır mı? İxracatla bağlı tənəzzül yaşınır ki? Əgər siz həbsdə yatmış və yenidən cinayət törədən canilər-dən yazılırsınızsa, keçmiş dustaqlar üçün iş tapmağın nə qədər asan və ya çətin olduğunu araşdırın. Hadisələrin mənzərəsinin bütünlükə təqdim olunması hər zaman digər insanların düşdüyü vəziyyəti anlamaqda oxuculara yardım edər.

* Cox çətin və ya qeyri-adi işi görməyi bacaran bir qrup üzvünün tərcüməyi-halini təqdim edin. Hansısa sahədə iş tapa bilməyən biri özünü digər sahədə sınaya-raq uğur qazanıbmı? Narkotik maddələrdən əl çəkən biri eyni vəziyyətə düşən digər insanlara kömək etmək üçün təşkilat yaradıbmı? Keçmiş dustaq tamamilə islah olunaraq rəssam kimi tanınıbmı?

* Vaxtinizi haqqında yazdığınız insanlarla keçirmək nə qədər mühüm olsa da, onların söylədikləri hər şeyi olduğu kimi qəbul etməməlisiniz. Şübhəsiz ki, bu insanlardan çoxlu sayda kədərli hekayətlər eşidəcəksiniz. Lakin həmin hekayətlərin hər birindəki hadisənin səhihliyini sübut etməyənə kimi bu məlumatı yalnız mənbənizə istinadla verməlisiniz. Məsələn, əgər narkoman yalnız həftədə bir dəfə narkotiklərdən yararlandığını deyirsə, bu məlumatın gerçəkliyindən tam əmin olmadığınıza görə informasiyanı "o, həftədə bir dəfə narkotiklərdən istifadə etdiyiini deyir" şəklində verməlisiniz. Əgər işsiz bir şəxs müraciət etdiyi on işdən rədd cavabı aldığıni deyirsə, bunun doğru olub-olmadığını bilmədiyinizə görə "o, on işdən rədd cavabı aldığıni deyir" yazmalısınız.





Parlament ətrafindakı diləncilər barəsində olan bu məqalədə qarışq mənzərə təqdim edilir. Tamamilə mənfi təəssürat oyadan bir çox bu kimi məqalələrdən fərqli olaraq, bu məqaləyə heç olmasa diləncilərin özlərindən alınan məlumat daxil edilib. Beləliklə, məqalə onların acınacaqlı vəziyyətini ən azı oxucular üçün başa düşülən edir. İşsiz ananın uşaqlarına lazımi qayğı göstərə bilmək üçün kifayət qədər pul əldə etməkdən ötrü dilənməsini asanlıqla başa düşmək olar. Eləcə də məqalə dilənciləri hamılıqla tənqid etməkdən daha çox, onların özləri arasındaki fərqləri təsvir edir.

Diləncilər parlament darvazaları qarşısında Gevorik hələ də ən yaxşıdır

ABŞ-dan və bir çox başqa ölkələrdən fərqli olaraq, Ermənictanda heç kim əhalidəki pulun dəqiq miqdarını bilmir və qalan incanlara nicbətən kimdə daha çox pul olduğu da aydın deyil.


Lakin cəmiyyətdə dərin kök salmış bir inam var ki, aramızdakı ən zəngin adamlar yüksək rütbəli rəsmilər, məşhur sahibkarlar və siyasi xadimlərdir. Ermənistanda əhalinin bir qrupu bu şəxslərdən pul almaqda ixtisaslaşır. Milli Məclisin (MM) üç günlük sessiyalarında yüksək rütbəli rəsmilər, məşhur deputatlar, sahibkarlar bu insanlar üçün əlcətan olurlar, çünki onlar binaya girir və oradan çıxırlar. Dünən Milli Məclisin müntəzəm üç günlük sessiyası müddətində MM-in Dəmirçian girişində belə diləncilərdən yalnız dörd nəfər vardi. Məşhur "HHŞ Gevorik" bir tərəfdə dayanmışdı. Onun dövlət rəsmilərindən və siyasi xadimlərdən pul almaq təcrübəsi böyükdür, HHŞ hakimiyətdə olduğu günlərdən bəri o, bunu təcrübədə sınayıb.


Başqalarından fərqli olaraq, Gevorik yalnız siyasi xadimləri və tanınmış adamları hədəfə alır, yəni yalnız məşhur şəxslərdən pul alır. O, MM-in girişi qarşısına toplaşan digər diləncilərə nifrət edir, bunun cavabında sonuncular da öz növbələrində ona nifrət edirlər.

Bu nifrət tam əsaslıdır. "Mən pul verən adamları görən kimi tanıyıram. Mən yalnız pul verənlərə yaxınlaşırıam, pul verməyənləri isə rahat buraxıram, halbuki bu diləncilər

Bu, qəribə fikirdir. Bu, heç də dəqiq fakt deyil ki, ABŞ-da və digər ölkələrdə insanlar əhalidə nə qədər pul olduğunu dəqiq bilirlər. Jurnalist nəyin əsasında bunu iddia edir?

O, doğrudanmı məshurdur? Jurnalist bununla konkret olaraq nəyi nəzərdə tutur? O, sadəcə o biri diləncilər arasında məshurdur, yoxsa siyasətçilər arasında da məshurdur? O, siyasi aktivist kimi məşhur idimi? O, doğrudanmı ən effektiv diləncidir, yoxsa bu, sadəcə onun lovğalığıdır? Müəyyən məlumatlar bu kontekstdə faydalı olardı.





boynunda qalstuk olan hər kəsdən pul isteyirlər. Pul verməyənlər binaya daxil olur, şikayətlənir və polisə kütləni dağıtmaq barədə göstəriş verirlər. Onları narahat edən diləncilərin kimliyinin fərqi yoxdur", - deyə Gevorik izah edir və elan edir ki, indi o, qalan dilənciləri dağıtmağı polisdən xahiş edəcəkdir.

Gevorik öz gəlirini müzakirə etməyə həvəs götərmir. Lakin o, bildirir ki, digərləri üç günlük sessiyanın hər gündündə 100 ABŞ dolları qazanırlar. "Bəlkə sən 200 qazanırsan?" Mənim bu sualıma Gevorik istehzalı təbəssümlə cavab verir: "Əgər qazandıqlarımın hamısı bundan ibarət ol-sayıdı, mən heç buraya gələrdimmi?"

O biri diləncilər deyirlər ki, bu rəqəmlər sadəcə nağıldır. Artaşat rayonu Noraşen kəndinin sakini Gülnara Poqosyan deyir ki, onun iki oğlu əlildir və o, diləncilik etməklə özünü və uşaqlarını yemək və dərmanlarla təmin edir. "Əgər mən belə böyük məbləğdə pul qazansayıdım aptekə 24. 000 dram borcum olardımı?" - deyə xanım Güli bildirir.

Buna baxmayaraq, o, həmişə ona kömək edən deputatlardan razı qaldığını ifadə edir. O, deyir: "Hər kəs öz istədiyi kimi hərəkət edir. Kimsə cibindən pul çıxarı, 5. 000 dram məbləğində əskinasları kənara ayırır və minlik verir, bir başqası 1. 000 dramlıq əskinası kənara ayırır və yüzlük verir". Bununla belə, o, deputatların böyük məbləğlər verdiyi halları xatırlayır. Xanım Güli deyir: "Məsələn, bizim seçki dairəsindən olan deputat Manvel Qazaryan keçən dekabr o qədər çox pul verdi ki, onunla üç ay dolandıq. Yeni il gündündə mən nəvələrimə dedim ki, yeməkdən qabaq Manvel dayı üçün İsaya dua etsinlər.


Nyu Yorkda yaşayan digər bir dilənci deyir ki, Ruben Ayrapetyan bir dəfə üç diləncinin hər birinə 10. 000 dram vermişdi. Həmin dilənci deyir: "Başqaları çox pul verəndə həmişə onun diləncilər arasında bölüşdürülməsini təklif edir, bununla da mübahisələr üçün səbəb yaratmış olurlar". O, keçmiş və indiki MM-i müqayisə edərək deyir ki, əvvəlki MM-də varlı adamlar az olsa da onlar daha çox pul verirdilər.


Ümumiyyətlə, diləncilər onlara pul verməkdən imtina edənlərin adlarını açıqlamaqdən qorxurlar. "Əgər onlar pul verməkdən imtina edirlərsə, qoy heç olmasa bizə mane ol-

Juranilst qadın adının biziə çox tanış olan formasından istifadə edib. İngiltərədə, məsələn, Elizabeth Smitdən müsəhibə alınırsa, bu zaman ona xanım Liz deyə müraciət olunur. Erməni orijinalında bu, bir qədər təkəbbürlü ifadədir.

Bu, effektiv və təsirli təsvirdir. Əlbəttə, oxucu xanım Guliyə qarşı rəğbət hiss edir və onun dilənməsinin səbələrini anlayır. O, sadəcə tüfeyli kimi təsvir edilməyib. Yerli deputat barədə təfslat gözəl üsuldur.

Məgər bunu onların hamısı xorla söyləyirlər? Birdən artıq şəxs dən dediklərini dırnaq işarəsinin içərisinə almaqdansa, ayrıca bir şəxs dən sitat vermək daha yaxşı olardı.







masınlar. Biz şikayət etsək, onlar da bizdən şikayət edəcəklər.

Onlar ən çox polisdən və (bizim üçün qəribə olsa da) Gevorikdən qorxurlar. Arabir polis Milli Məclisin Dəmirçiyən girişini qarşısındaki dilənçilər kütləsini dağıtmağa çalışır. Polisdən fərqli olaraq, Gevorik dilənçiləri qorxutmaq vəsittəsilə bunu edir. Onlar deyirlər ki, Gevorik MM-in girişini öünüə gəlməsə, həmin gün orada dilənçilərin sayı artar, çünki Gevorkun təpiyindən yaxa qurtaran dilənçi hələ yoxdur. Bu hərəkətinə görə polisin nə üçün onu cəzalandırıldığını barədə sualımıza cavab olaraq onlar ümidsizliklə ciyinlərini çəkirlər. Onlar bilirlər ki, Gevork onlardan fərqli olaraq dollarlar qazanır və hakimiyyətdə olanlar və polis arasında onun sponsorları var.


Dilənçilər, demək olar ki, heç vaxt müxalifətdən pul istəmirlər. Dilənçilər deyirlər: "Biz bilirik ki, onların pulu yoxdur". Onlar siyasi rəğbətləri barədə müzakirə aparmaqdan qorxurlar, çünki bu, pul verən, eləcə də pul verməkldən imtna edən deputatların əhval-ruhiyyəsinə təsir edə bilər. Yeri gəlmışkən, dünən biz İrəvan küçələrində bir neçə dilənçidən soruşduq ki, onlardan hər hansı birinin nə vaxtsa 10. 000 dramı olubmu? Dilənçilərdən biri dedi: "Onlar 10 dramı da həvəssiz verirlər, 10. 000 dramdan isə heç danışmağa dəyməz. İndiyədək bizə verilən ən böyük məbləğ 500 dramdır". Başqa bir dilənçinin bəxti kifayət qədər gətirmişdi, o, bir neçə dəfə 1. 000 dram almışdı, lakin 10. 000 dramlıq əskinası heç xəyalına da gətirmirdi.


"Haykakan Camanak" qəzeti, İrəvan, Ermənistən,
11 may 2004





8. AHILLAR VƏ TƏQAÜDÇÜLƏR





Ahillar və təqaüdçülər

Keçmiş sovet məkanında ahilların çoxu ümidsiz vəziyyətdədir. Əvvəllər bu insanların təqaüdləri minimum yaşayış səviyyəsini təmin etməyə bəs edirdi. Lakin ictimai və iqtisadi dəyişikliklər bir çoxlarını əlavə qazanc mənbəyi axtarmağa vadar etdi. İnflyasiya bu təbəqənin alıcılıq imkanlarını o dərəcədə məhdudlaşdırıldı ki, onların bəziləri hətta küçələrdə dilənçilik etməyə məcbur oldular.

Ahilların acınacaqlı vəziyyəti hamiya məlum olsa da, jurnalistlər bu məsələyə az-az toxunurlar. Süjetlərdə yaşılı insanlar demək olar ki, həmişə hazırkı vəziyyətdən şikayətlənən, beli büük, köhnə şal bağlamış qarilar kimi təsvir olunurlar. Şəraitin passiv qurbanı obrazından fərqli olaraq, qocaların kamil, cəlbedici və öz hüquqlarının müdafiəsində duran şəxs obrazı KİV-də çox nadir hallarda yer alır.


Yaşılı insanların daha fərqli obrazını yaratmaq üçün aşağıdakı tövsiyələrdən yararlanın:


* Yaşadığınız şəhər və ya regionda yaşılılara yardım əlini uzadan təşkilatların mövcud olub-olmadığını araşdırın. Bu təşkilatlarla qocaların üzləşdiyi problemlər haqqında söhbət aparn. Yaşılıların baş çəkdiyi ictimai mərkəz və ya parklarda olun. Onlardan üzləşdikləri problemlər haqqında soruşun. Siz bu problemlər haqqında hər şeyi bildiyinizi düşünə bilərsiniz. Lakin məsələyə daha çox vaxt ayırsanız, öyrəndikləriniz sizi təəccübəldəndirə bilər.

* Əlbəttə, maliyyə problemləri mühüm mövzu olsa da araştırma üçün yeganə aspekt deyil. Məsələn, siz diqqəti qocaların üzləşdiyi səhiyyə problemlərinə yönəldə bilərsiniz. Hansı xəstəliklər yaşılılar arasında daha çox yayılıb və müalicə üçün onlar hara müraciət edə bilərlər? Klinika və xəstəxanalarda qocalarla necə rəftar olunur? İqtisadi problemlər zəif qidalanmaya səbəb olurmu?

* Son on ildə yaşılılarla övladları və onların nəvələri arasındaki münasibətlərdə böyük dəyişikliklər gözə çarpır. Daha gözəl həyat axtarışında olan xeyli gənc öz valideynlərini tərk edir. Bəzi hallarda ailələr müharibədə bir-birindən ayrı düşüb, yaxud son illər baş verən çevrilişlər nəticəsində düçər olduqları çarəsiz xəstəliklə mübarizə aparırlar. Bu məsələləri araşdırıb bir məqalə yazın. İqtisadi və ictimai dəyişikliklərin ailə dinamikasına necə təsir göstərdiyini öyrənin.

* Bir gününüüzü küçədə dilənçilik edən bir və ya bir neçə qoca ilə keçirib bu barədə yazı yazın. Digər insanlar buna necə reaksiya verir? Bəs yaşılıların özləri gör-







dükləri işlə bağlı nə düşünürlər? Onlar bu yolla gündə nə qədər qazanırlar? Qazandıqlarını necə sərf etməyi düşünürlər? Bəs diləndikləri tin-küçəni necə seçirlər?

* Küçədə ticarətlə məşğul olan - şokolad, ətir və s. satan yaşlı kişi və ya qadınla bağlı da eyni müşahidələri aparın. Vəziyyətin iqtisadi tərəfini araşdırın. Onlar malları haradan alır? Buna nə qədər xərc çəkirlər? Bəs ticarətdən nə qədər qazanırlar? Səlahiyyətli orqanlarla onlar arasında hansı problemlər yaşanır?

* Qeyri-adi işlər görən yaşlı insanlardan yazın. Yaşadığınız ərazidə təqaüd yaşında olan, amma hələ də işləyən tanınmış aktyor varmı? Bəs vəkil, həkim və digər peşə sahibləri necə? Maraqlı hobbilərə və qeyri-adi bacarığa malik, idman və digər fiziki fəaliyyət forması ilə məşğul olan istər məşhur, istərsə adı ahıl tapmağa çalışın. Xüsusi maraqlarının olması onların özlərini gənc hiss etmələrinə və həyata maraqlarını artırmağa yardım göstərirmi?

* "Yaş ayrıseçkiliyi" məsələsini araşdırıb bir yazı yazın. Yaşlı insanlara qarşı ayrıseçkiliyi Qərbdə ahilların həyatlarının bir çox aspektlərində özünü bürüzə verən və getdikcə daha da böyük mühüm problem kimi gözdən keçirin. Yaşadığınız regionda bu məsələ ilə bağlı fərqli anlayış mövcuddurmu? Məsələn, yaşlı insanlar iş yerlərində, yaxud həyat fəaliyyətlərinin digər sahələrində ayrıseçkiliklə üzləşirlərmi?







Yaşı 60-dan yuxarı olanlar üçün yarım səs

Liberal Alyansın (LA) nümayəndələri Vesna Perović və Labud Sljukić təklif etdilər ki, Çernoqoriyanın gələcəyi barədə referendumda yaşı 60-dan yuxarı olan əhali yalnız "yarım səsə" malik olmalıdır. Podqoritsa mediası bu gün məlumat verir ki, LA nümayəndələri deyiblər ki, 20 və 60 yaşlılar Çernoqoriyanın gələcəyi barədə qərarlar verməkdə eyni çəkiyə malik ola bilməzlər.


◀ 20 yaşlıların daha çox səs hüququna malik olmalarının mənətiqi nədən ibarətdir? Sadəcə ona görə ki, irəlidə onları hələ uzun həyat gözləyir? 20 yaşlılar həm də 40 yaşlılara nisbətən daha çox səs hüququna malik olmalıdır? Bəz 50 yaşlılara nisbətən? Bəlkə bu planı təklif edənlər düşünürlər ki, 80 yaşlıların ümumiyyətlə səs hüququ olmamalıdır?


"Danas/Beta", Belqrاد, 20 dekabr 2000





9. QAÇQIN VƏ KÖÇKÜNLƏR





Qaçqınlar və köckünlər

Son on ildə Cənub-Şərqi Avropanı bürüyən müharibələr nəhəng qaçqın dalğası yaradıb. Onların bəziləri sərhədləri keçib başqa ölkələrdə acınacaqlı şəraitdə yaşayır, bir qismi isə evsiz-eşiksiz qalaraq özbaşına həyat süren köckün statusu alıb. Vətəndaşlara edilən hücumlara, yayılan kütləvi xəstəliklərə baxmayaraq, bəziləri nisbətən yüngül üsul hesab olunan mühacirət yolu ilə öz ailələrini bir yerdə saxlaya bilirlər. Lakin bu yolda valideynlərini, həyat yoldaşları və uşaqlarını itirənlər də var.


Bu qədər qaçqın və köckünlərin olması onların yaşadıqları yerlərdə ciddi ictimai, iqtisadi və siyasi dəyişikliklərə gətirib çıxarır. Bir çox ölkələrdə yerli əhalinin özü uzun müddət yeni və sərt şəraitə uyğunlaşmaq üçün mübarizə aparır. Bu zaman gəlmələrin varlığına etiraz edənlər də tapılır. Məşhurlaşmaq istəyən siyasetçilər də çox vaxt yerli əhali arasında qaçqın və köckünlərə qarşı narazılıq yaranmasının səbəbkərini olurlar.


Jurnalistlər bu gərgin vəziyyətin məlumatlaşdırılməsinə yardımçı ola, bu məsələdə mühüm rol oynaya bilərlər. Aşağıdakı tövsiyyələrə əməl etməklə bu-na nail olmaq olar:

* İşlədiyiniz mətbu orqanının qaçqın məsələsinə necə yanaşdığını qiymətləndirib buraxılan boşluqları müəyyənləşdirin. Məsələn, qaçqınlar yalnız cinayətlə əlaqədar süjetlərdəmi öz əksini tapır? Yaxud, siz onların özlərinə yardımçı olmaq və ya həyatlarını yaxşılaşdırmaq məqsədilə əl atdıqları vasitələrdən bəhs etməsizmi?

Siyasətçi və ya yerli sakinlərin qaçqın problemi haqqında şikayətlərindən yazarkən qaçqınların özlərini də dinləmisinizmi?

* Qaçqınlar haqqında əksər süjetlərin cinayətlə əlaqədar olması çox labüddür. Düzdür, cinayət problem xarakteri daşıya bilər, lakin bu məsələnin konteksti haqqında yazığınız daha mühümdür. Qaçqınlar arasında işsizlik problemi öz əksini necə tapır? Onlar hansı əziyyətlərə qatlaşırlar? Neçə uşaq saxlayırlar? Əlbəttə, bütün bunlar onların cinayətkar fəaliyyətlərinə bərəət qazandırmamalıdır. Lakin buna baxmayaraq, siz onları belə yaşamağa vadər edən səbəbləri əks etdirməyə çalışmalısınız.






* Vaxtinizi yaşadığınız ərazidəki qacqın düşərgəsində, yaxud qacqınların qanunsuz məskunlaşdıqları evlərdə keçirib bacardığınız qədər daha çox insanla ünsiyətdə olun. Gördükleriniz haqqında məqalə yazın. Onlar hansı şəraitdə yaşayırlar? Hansı evlərdə məskunlaşışblar? Suları varmı? Uşaqlarının istədikləri məktəbə getmək imkanları varmı? Hansı ərzaq məhsulları ilə qidalanırlar?

* Qacqınlarla işləyən və onların maraqlarını təmsil edən istər yerli, istərsə də beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqə saxlayın. Onların qacqınlara kömək məqsədilə hansı işləri gördüklerini araşdırın. Onlardan yaşadığınız ərazidəki qacqınların hazırda üzləşdikləri əsas problemlər haqqında soruşun. Qacqınların həyatı barədə dolğun təsəvvür əldə edə bilməyiniz üçün sizi bir qacqın ailəsi ilə görüşdürmələrini istəyin.

* Çətinlikləri dəf etməyə müvəffəq olan bir və ya bir neçə qacqın tapmağa çalışın. Onlar iş tapmağa necə nail olublar? Bəs ev? Qida? Uşaqlarının təhsil alması necə mümkün oldu? Onlardan çətinliklərə necə sinə gərdikləri barədə və başqa ailələr üçün tövsiyə verə bilib-bilməyəcəklərini soruşun.

* Eyni vəziyyətdə olan başqa insanların həyatını yaxşılaşdırmağa çalışan qacqının taleyindən yazın. Kimsə bu ərazidə məktəb tikibmi? Əgər tikibsə, sınıf otagiñda bir gün keçirib həmin günü təsvir edin. Qacqınlara iş tapmaqdə yardımçı olan bir insan varmı? Müharibə və ya dövlət çevrilişi zamanı izini itirdikləri qohumlarını tapmaqdə qacqınlara yardımçı olan bir insan varmı?

* Cəmiyyətə yenidən ineqrasiya olunarkən qacqınların üzləşdikləri psixoloji və səhhətlə bağlı digər problemləri işıqlandırın. Posttpavmatik stress və digər emosional problemlərdən əziyyət çəkən qacqınların sayını həkimlərdən öyrənin. Öyrənin görün xüsusilə qacqınlar arasında geniş yayılmış xəstəliklər varmı və rəsmilər bu problemlə bağlı hansı tədbirləri görür, hansılarnı görmürlər?





Bu məqalədə köçkünlərə onların layiq olduqları hörmət və rəğbətlə yanaşılır. Bir çox məqalələrdən fərqli olaraq, burada mənfi münasibətdən və şikayətlərdən daha çox, onların vəziyyətini həqiqətən yaxşılaşdırmaq üçün atılan müsbət addımlar da müzakirə olunur. Lakin bununla belə, Azərbaycanda köçkünlərin vəziyyəti barədə konkret təfsilatlar məqalədə çox da verilmir. Eləcə də, treninq laiyhəsi barədə çoxlu təfsilatlar (məsələn, nə qədər vəsait sərf edilməsi və əllərin buna necə reaksiya verməsi) verilmir. Orada köçkünlərdən hər hansı biri ilə heç bir müsahibə olmadığına görə ilk növbədə onların həyatının necə olması barədə həqiqi mənzərə oxucuya çatdırılmır.

Köçkünlər hüquqi yardımla təmin olunmalıdır

Bəşəriyyət 21-ci əsrə elmi və texnoloji tərəqqinin zirvəsində daxil oldu. Lakin bu gün, orta əsrlərdə olduğu kimi, insanlar hələ də "taundan" danışırlar. Mənəviyyat sahəsinə təsir göstərən bu xəstəlik hələ də mövcuddur və onu sağaltmaq olmur. Müasir dövrdə bu tibbi termindən insan cəmiyyətine təsir göstərən terrorizm, millətçilik, irqi və dini dözümsüzlük virusları qrupunu təsvir etmək üçün istifadə edilə bilər. Dözümsüzlük qəzəbə, qisasçılığa səbəb olur və dəhşətli hərb maşını işə salır, insanları əsgərlərə çevrilməyə vadar edir, onları yaşamaq hüququndan, başları üzərindəki damdan və yaşayış vasitələrindən məhrum edir. Terror qurbanları özlərini faydasız cəmiyyətdən təcrid olunmuş insanlar kimi görürər. Qaçqınların taleyi belədir.


Üçüncü minilliyyin başlanğıcında dünya ictimaiyyətinin üzləşdiyi qlobal problemlərdən biri qaçqınlar və köçkünlər problemidir. Təəssüf ki, bizim ölkəmiz qaçqınların sayına görə hələ də dünyada liderdir. Ümumi götürsək, bu gün Azərbaycanda Ermənistandan və ölkənin işgal olunmuş ərazilərindən olan milyondan artıq qaçqın və köçkün var.


Hökumət 21-ci əsrin bu taununa qarşı mübarizə aparmaq üçün istifadə edilə bilən və

Azərbaycan Gənc Hüquqsünaslar Birliyi "Köçkünlər üçün hüquqi treninq" adlı layihə həyata keçirir.

Bu giriş abzasında bir qədər şisirdilmiş ritorika olsa da, orada dünyanın problemlərinə görə birbaşa "dözümsüzlük" ittiham edilir, ola bilsin ki, bu ittihamların hədəfi yaxşı seçilib. Özü də burada jurnalist bir etnik və ya dini qrupun əleyhə olaraq digərinin tərəfini tutmur. O, sadəcə "dözümlülüyün" tərəfindədir.

Yaxşı olardı ki, jurnalist hökumətin nə etməli olduğunu konkret desin, sonra isə hökumətdən etməli olduğunu şeyi nə üçün etmədiyi barədə hesabat istəsin. Hökumət proqramlar tərtib etməlidirmi? Evlər tikməlidirmi? İnsanlara iş tapmalıdır? O, nə etməlidir?





edilməli olan vasitələrə malikdir. Bu məqsəd-lə o, sadəcə kömək üçün müraciət edən insanlara qulaq asmalı, onlara rəğbətlə yanaşmağa başlamalıdır. Əlbəttə, kiməsə maliyyə yardımını göstərilə, kiməsə onlara həyatda öz yerini tutmaqdə kömək edilə bilər. Lakin bununla belə, yardım çağırışları səhrada səslənən çağırış olaraq qalır. Bunun bizim cəmiyyətimizdə baş verdiyini inkar edənlər sadəcə yalançılardır.

Müasir taunla mübarizəyə görə məsuliyyətin böyük payı maarifçiliyin üzərinə düşür.

Məssələn, hüquqları dəfələrlə pozulmuş bir çox əllillər öz hüquqlarından tamamilə xəbərsizdirlər. Bununla bağlı Azərbaycan Gənc Hüquqşunaslar Birliyi bu ilin oktyabrının əvvəlində "Əllillər üçün hüquqi treninq" adlı layihənin icrasına başlayıb. Bu layihə Niderland Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Onun əsas məqsədi didərgin düşən, hüquqi yardımından məhrum olan yüz minlərlə insana yardım etməkdən ibarətdir ki, onlar öz hüquqlarını müdafiə edə bilsinlər.

Gənc Hüquqşunaslar Birliyinin mətbuat katibi Nigar Məlikova dedi ki, layihə üç ay ərzində yerine yetiriləcəkdir. Layihə çərçivəsində birliyin ekspertləri qaçqın qəsəbələrində artıq bir neçə treninq kurslar keçiblər.

Ümumiyyətlə, Məlikova dedi ki, treninq Birləşmiş Millətlər Təşkilatının sənədləri əsasında keçirilib, buraya qaçqınların və köckünlərin hüquqlarının müdafiəsinə dair konvensiyalar və müqavilələr daxildir.


Treninq zamanı qaçqınlar bu kateqoriyaya aid insanların hüquqlarını tənzimləyən mövcud Azərbaycan qanunları ilə də tanış olublar: bunlar münasib yaşayış standartları, təhsil hüququ, yaxın qohumlar barədə məlumat almaq hüququ, pulsuz tibbi yardım hüququ, şəxsiyyət sənədlərinə malik olmaq hüququ, məcburi miqrasiyadan müdafiə hüququ, ölkəyə pulsuz


Bu, mubahisəli fikirdir. Əlbəttə, o, qaçqınların və məcburi köckünlərin öz hüquqlarını bilmələrinə kömək edir. Lakin öz hüquqlarını bilmək onları əldə etməyə nail olmaqla eyni şey deyil. Bu daha çox sizin hüquqlarınızın nə dərəcədə pozulduğunu bilmək üçün vasitedir.

Burada həmin programın nədən ibarət olduğunu daha ətraflı izah etmək yaxşı olardı. O, əllilləri necə maarifləndirəcək: məşgələ və seminarlar vasitəsilə, yoxsa reklam kampaniyası vasitəsilə? Buna nə qədər pul sərf olunacaq? Ümumiyyətlə əllillər üçün hər hansı hüquqi müdafiə vasitələri var mı?

Bu kursların müddəti nə qədərdir? Onlara hansı mövzular daxildir? Bu qədər çoxlu qaçqın olduğu halda layihə üç ay ərzində necə başa çatdırıla bilər? Layihənin davamı olaraq hansı tədbirlər həyata keçirələcəkdir? Didərgin düşmüş insanların buna münasibəti nəcədir? Yəqin ki, jurnalist seminarlardan birinə baş çəkməli və onun barəsində məlumat verməli idi.

Birinci mərhələ nədən ibarət idi? O, yuxarıda qeyd edilən üç ayı əhatə edirmi, yoxsa hələ ikinci mərhələ də var? Layihə barədə təfsilatlar dolaşıqdır.







giriş və pulsuz çıxış hüququ və s. -dən ibarətdir.

Lakin Məlikova dedi ki, bir qayda olaraq, hökumət orqanları əlliilərin hüquqları, imtiyazları və s. barədə onlarda olan bütün informasiyanı əlliilərə vermirlər. Layihəyə gəldikdə, onun birinci mərhələsi artıq başa çatıb.

"Zerkalo" qəzeti, Bakı, Azərbaycan, 24 oktyabr 2003





Bu jurnalist şübhəsiz belə düşünür ki, Azərbaycandakı evlərinə qayıdan hər hansı erməni öz soydaşlarına xəyanət etmiş olur. Görünür, o, həm də hesab edir ki, Ermənistan hökumətini tənqid etmək yolverilməzdır. Məqalə iki erməninin söylədiklərinin mahiyyətini araşdırmaqdan daha çox, guya onlarda vətənpərvərliyin olmadığını görə onlara hücum edir. Mətbuat konfransında onlar konkret olaraq nə deyiblər? Onların tənqidləri nə dərəcədə doğrudur? Bunu bilmək oxucuya yardımçı olardı. Bunun əvəzinə jurnalist iki nəfəri sadəcə təhqir edir.

Ermənilərin köməyi ilə antierməni oyunları


Azərbaycan mətbuatı bu günlərdə erməni immiqrantları Roman Teryan və Artur Apresyanın Bakıda təşkil etdilərini mətbuat konfransı barədə məlumatlarla doludur. Qonşu ölkənin kütləvi informasiya vasitələri bu mövzunu açıq-aşkar məmənunluqla işıqlandırırlar. Bu təbiidir, çünki iki erməni Bakıya ancaq öz vətənlərini tənqid etmək üçün gəlib. Roman Teryan və Artur Apresyan Bakıdan mühacirət edən və 10 ildən artıq Ermənsitanda yaşayan real insanlardır.


Ermənsitan hökuməti yanında Miqrasiya və Qaçqınlar Agentliyinin başçısı Qagik Yeqanyan bizi bu barədə məlumat verdi. Roman Teryan İrvanda, Koryun 23 ünvanında yaşayır və dükanda işləyib. Qagik Yeqanyanın dediyinə görə, narazı qaçqınların çoxu onun agentliyinə üz tutaraq vətən xainlərinin hərəkətlərindən hiddətləndiklərini bildiriblər. Yeri gəlmışkən, Roman Teryanın keçmiş arvadı Aida da agentliyə gəlib. O, qeyd edib ki, keçmiş ərinin hərəkətlərindən sonra ondan haqlı olaraq boşandığını başa düşüb. O, yalnız buna təəssüflənir ki, onun iki keçmiş ərinin soyadını daşıyır.

Hətta dərin təhlil aparmadan aydınndır ki, bu, bizim qonşularımızın işidir. Məqsəd Ermənistani yenə də gözdən salmaqdır, guya biz korrupsiya və qanunsuzluq içərisində batırıq, Azərbaycan isə o qədər demokratikdir ki, hətta əzabkeş erməniləri Bakıda qəbul etməyə

Jurnalist Aida ilə birbaşa danışımı, yoxsa bu, sadəcə ona Yeqanyan tərəfindən verilmiş məlumatdır? İkinci şəxsin vasitəsilə alınmış informasiya, xüsusən də kiminsə öz nöqtəyi-nəzərini möhkəmləndirmək üçün istifadə etdiyi belə informasiya etibarlı hesab oluna bilməz. Jurnalist bunları həmin qadından eşitməyib, məqaləyə daxil eməməli idi.

Ola bilər ki, onlara nəsə vəd edilib və ya edilməyib, lakin jurnalist ermənilərin bəyanatlarını araşdırmaq və onların həqiqət olub-olmadığını müəyyən etmək üçün səmimi cəhdər göstərməlidir. Sübutlar olmadan sadəcə həmin iki nəfəri və Azərbaycan hökumətini tənqid etmək vəziyyətə aydınlıq gətirən heç bir şey vermir.





hazırıdır. Təəssüf ki, hal-hazırda beynəlxalq ictimaiyyət bizim həmvətənlərimiz tərəfindən aldadılır, güman ki, Azərbaycanın hakimiyyət orqanları onlara nəsə vəd ediblər.

Bu, Azərbaycanın ardıcıl olyunlarından biridir, bu, hətta dərin təhlil apırlmadan da aydınlaşdır. Bizi dən tələb olunan yalnız bir neçə məntiqi sual verməkdən və onlara cavab tapmağa çalışmaqdan ibarətdir. Birinci və əsas sual budur: "Ermənilər Azərbaycana necə gedib çıxıblar?". Aydınlaşdır ki, Azərbaycanın hakimiyyət orqanlarının köməyi olmadan onlar bunu edə bilməzdilər. Sadəcə ermənilər NATO-nun "Sühl naminə tərəfdəşlıq" programı çərçivəsində hərbi təlimdə iştirak etməyə hazırlaşarkən Azərbaycanın sonuncu hay-küyünü yada salın.

Xüsusən nəzərə alsaq ki, Azərbaycanda qacqınlar çadırlarda, açıq səma altında yaşayırlar, aydın idi ki, bu ik nəfər Ermənistanda qacqınların ağır sosial şəraitindən şikayət etmək üçün Bakıya gəliblər. Onlar şübhəsiz ki, yanlış ünvana şikayət ediblər. Həmvətənlərimiz siyasi məsələləri də qaldırdılar. Onlar dedilər ki, Robert Koçaryana niffrət edirlər və hesab edirlər ki, Stepan Dəmirçiyən ölkə prezidenti olmalıdır.

Roman Teryan və Artur Apresyan nə gözləyirlər? Bəlkə də onlar ümid edirlər ki, belə böyük hay-küydən sonra ən azı hər hansı zəngin ölkə tərəfindən qacqın hesab ediləcəklər? Bəlkə də onlarla yaxşı rəftar edildiyi təqdirdə həmvətənlərimiz Bakıda qalmaq niyyətindədirler. Ermənistən Miqrasiya və Qacqınlar Agentliyində şəxsi işlərindəki sənədlərdə Apresyan və Teryan Bakıda dörd otaqlı mənzillərini itirdiklərini bildiriblər.

Ola bilsin ki, onlar itirdiklərini qaytarmaq isteyirlər. Lakin onlara ehtiyatlı olmaq lazımlı geləcək, çünkü amansızlıqla qətlə yetirilmək təhlükəsi həmişə qalır.

"AGZ" qəzeti, İrəvan, Ermənistən, 16 aprel 2004


Müxtəlifliyin mətbuatda işıqlandırılması haqda vəsait


Ermənilərin ölkə prezidentini tənqid etmələri mümkün deyilmi? Bu, özlüyündə kimisə qeyri-vətənpərvər edirmi?

Aydındır ki, Azərbaycanda nəyə görə Robert Koçaryani sevmirlər, lakin qeyd etməliyik kimi, həmvətənləri Stepan Dəmirçiyəna heç də yaxşılıq etmiş olmadılar.

İnsanlar haqqında şəxsi məlumatların olduğu materiallar onları istəyən hər kəsə verilirmi? Bir adam kiminsə xoşlamadığı bir hərəketi edirsə, bu, o demək deyil ki, onun haqqındaki şəxsi məlumatlar kiməsə verilə bilər. Jurnalist göstərməlidir ki, bu məlumatı həradan bilir. Onu agentliyin başçısı Yeqanyandan alıbmı? İnsanlar haqqında şəxsi məlumatların olduğu materiallardan hansısa məlumatı, özü də, güman ki, konfidensial məlumatı jurnalistlərə vermək agentliyə qadağan olunubmu?

Bu xəbərdarlıq elə səslənir ki, sanki jurnalist həqiqətən kiminsə onları qətlə yetirəcəyinə ümidi edir. Vəziyyət barədə jurnalistenin şəxsi hissələri necə olursa-olsun, onun belə ehtimallar irəli sürməsi təhrikədici və etkadan kənar haldır.





Bu qısa məqalə polis rəisinə özünü müdafiə etmək şansı verir, lakin qarşı tərəfə eyni şansı vermir. Məqaləyə əsas məsələnin (polisin qaçqınlara qarşı haqsız davranışları) müzakirəsində başlamaqdansa, həm başlıqla, həm də birinci abzasda diqqət rəisin təkzibinə yönəldilir, bu isə pis rəftara məruz qalanların əleyhinə olaraq rəisin dediyi fikirlərin vurğulanmasına xidmət edir.

Polis kistlilərin və çeçen qaçqınlarının köçürülməsi faktını təkzib edir

Kaxeti rayonunun polis rəisi Zurab Tuşuri polis tərəfindən Kist sakinlərinə və Pankisi dərəsində yaşayış çəçen qaçqınlara qarşı qanunsuz hərəkətlər törədildiyi barədə qeyri-hökumət təşkilatlarının ittihamlarını qəti şəkildə təkzib edir.

Qeyd etməyə dəyər ki, əhali özü də polisi bu hərəkətləri tövətməkdə ittiham edir, üstəlik, əhalinin bəzi nümayəndələri polisin etdiyi bu hərəkətlərə etiraz olaraq acliq aksiyasında iştirak edirlər.

Tuşuri əmindir ki, QHT sektorunun və əhalinin ittihamı özlüyündə mənasızdır, əgər həmin hərəkətlər həqiqətən baş versəydi, o halda onlar acliq aksiyasına başlamazdan əvvəl kömək üçün müəyyən orqanlara (hökumət orqanına və ya idarəsinə) müraciət edə bilərdilər.

Kaxeti rayon polisinin rəisi iddia edir ki, "son altı ay ərzində yalnız altı qaçqın həbs edilib. Son iki həftədə iki maşın oğurluğu hadisəsi baş verib və polis dərədə axtarış aparmasayı istintaqı həyata keçirmək mümkün olmazdı".

O, Pankisi dərəsində xüsusi əməliyyatların aparıldığıni inkar etmir, lakin eyni zamanda belə bir faktı qeyd edir ki, polis qanuni hərəkət edib və buna görə də, QHT sektorunun və əhalinin ittihamları əsassızdır.


"24 saat" gündəlik qəzetində dərc olunmuş "Media Nyus"un (yeni agentlik) məqaləsi, Tbilisi, Gürcüstan, 11 may 2004



◆ Burada hansı qanunsuz hərəkətlərdən söhbət gedir? Başlıqla qaçqınların köçürülməsi qeyd olunur, lakin ittihamların nədən ibarət olması hələ də qaranlıq qalır.


Yaxşı olardı ki, məqaləyə ittihamları irəli sürənlərin müəyyən sitatları və ya məlumatları daxil edilsin. Bu, polisin söylədikləri ilə pis rəftara məruz qaldığını iddia edən əhalinin dediklərini tutuşdurmagə və beləliklə balansı gözləməyə kömək edərdi. Üks təqdirdə, sakinlər nəzərdən kənardə qalır və onların nöqtəyi-nəzərini oxucu tərəfindən başa düşülməsi çətin olur.

◆ Bu arqument çox da inandırıcı deyil. Bir hökumət orqanı tərəfindən pis rəftara məruz qalmış əlahinin digər hökumət orqanına şikayət etməsini gözləmək tam ağlabatan deyil. Üstəlik, bəlkə də onlar bunu etmişdilər, cavabında isə heç bir tədbir görülməmişdi. Görünür, jurnalist Tuşurinin dediyi fikirləri dəyrləndirmədən qəbul edir.


◆ Qaçqınların pis rəftara məruz qalmalarının konkret olaraq nədən ibarət olduğu barədə təfsilatları və polisin bunu edib-etmədiyini məqaləyə daxil etmək oxucuya kömək etmiş olardı.








10. CİNSİ ORİENTASIYA





Cinsi oriyentasiya

Son illər Cənubi-Qafqaz ölkələrində cinsi azlıqlar özünü daha çox bürüzə verir. Onlar təşkilatlanaraq jurnalıstları məcbur edir ki, qeyri-ənənəvi cinsi orientasiyalı insanların - mavilər, lesbianlar və biseksualların - qaldırığı mürəkkəb suallara cavab axtarsınlar. Lakin əksər müxbirlər və media qurumları hələ də belə fəndlərə diqqətə, anlayışa və əsas insan hüquqlarına layiq olmayan, cinsi cəhətdən pozğun cəmiyyət tullantıları kimi yanaşır.


Cinsi azlıqları işıqlandırarkən aşağıdakı məsləhətlər sizə yardımçı olar:


* Dilə ciddi fikir verin. Əksər müxbirlər cinsi azlıqları təsvir edərkən "pederast" və "pozğun əyyaşlar" kimi təhqiramız sözlərdən istifadə edirlər. Hər dilin öz spesifik xüsusiyətləri var. Məsələn, ingilis dilində "gay", "lesbian" və "biseksual" sözləri neqativ məna daşımayan neytral terminlardır. Siz də öz dilinizdə işlədilən neytral terminlərdən istifadə edin.

* Transvestitlərlə transseksuallar tamamilə fərqli anlayışlardır. Transvestitlər - qarşı cinsin geyimlərinə üstünlük verən şəxslərdir. Transeksuallar isə orqanizmləri cinsi özəlliklərinə uyğun gəlməyən insanlardır, başqa sözlə, anatomik baxımdan kişi olub özlərini qadın və ya zahirən qadın olub özlərini kişi kimi hiss edənlərdir. Transseksuallar fiziki baxımdan öz cinslərini dəyişmək üçün bəhali və ağrılı cərrahiyə əməliyyatına gedib-getməməyi özləri seçirlər.

* Cinsi azlıqlardan yazarkən onların bəziləri ilə söhbət aparmağınız böyük əhəmiyyət kəsb edir. Başqa insanlar kimi homoseksual, lesbian və digər cinsi azlıqların da ümidi, arzuları və narahatlıqları var. Başqaları kimi onların da peşələri, maraqları və ailələri var. Bu insanlarla ünsiyyət qurmadan onların həyatları, yaxud kim olduqları haqqında anlayışınızı olduğunu zənn etməyin.

* Bir çox insanlar cinsi azlıqlara qarşı sərt münasibət göstərir. Homoseksual və lesbianlardan danışarkən bəzi səlahiyyətli orqan təmsilçilərinin, siyasətçilərin, məmurların və başqa şəxslərin təhqiramız terminlər işlətməsi sizin bir jurnalist kimi yazınızda belə dilə müraciət etmənizə heç bir əsas vermir. Lazım gəldikdə, onların sözlərini başqa şəkildə ifadə edin. Əgər onlardan sitat götirmək istəyirsinizsə, cinsi azlıqların belə dili təhrqiredici və araqızısdırıcı hesab etdiyini də xatırlatmalısınız.







* Cinsi azlıqların uşaqları öz sıralarına cəlb etdiyini, HİV virusunu məqsədli şəkildə yaydığını və cəmiyyətə zərər verəcək digər hərəkətlər etdiyini iddia edən həkim və tədqiqatçıların rəylərini dərhal qəbul etməməlisiniz. Məsələn, əgər kimsə sizə homoseksualların 50%-nin gənclərə sataşdığını deyirse, onların bu statistik məlumatı haradan əldə etdiyini soruşun. Özlərini ekspert adlandıran şəxslər yalan məlumatlardan və təhrif olunmuş faktlardan istifadə edərək ictimai fikri cinsi azlıqlara qarşı yönəltməyə çalışırlar.

* Cinsi azlıqlar haqqında süjetlərin əksəriyyəti qeyri-ənənəvi cinsi orientasiyalı insanlara hücum və ya onların qətli ilə bağlı cinayət işlərini əks etdirir. Çox vaxt belə yazıldarda hücuma məruz qalan qurbanlar elə canilər kimi qələmə verilir. Guya onların günahı digərlərindən fərqlənir. Belə hallarda yadda saxlamaq lazımdır ki, canilər hücuma məruz qalanlar yox, məhz hücum edən şəxslərdir. Jurnalistlər isə çox vaxt səlahiyyətli orqanların qurbanlarının buna layiq olması haqdakı fikirlərini bölüşür, onların bu cür rəylərini qələmə almaqdan çəkinmirlər.

* Cinsi azlıqlar çox vaxt cəmiyyətdən gizli saxlandığından bu cür həmsöhbət tapmaq müşkül məsələyə çevrilə bilər. Ən yaxşısı odur ki, ilk olaraq belə insanları təmsil edən qrup və QHT-lərlə əlaqə saxlayasınız. Onların problemləri ilə bağlı ümumi anlayış əldə etmək üçün təşkilatçılarla danışib onlardan qrupun digər üzvləri ilə əlaqə saxlamana yardımçı olmalarını istəyin. Həmçinin qrupla əlaqəsi olmayan, lakin fərqli perspektivli və daha açıq fikirli ola bilən insanlarla da söhbət aparmağa çalışın.

* Homoseksual, lesbian və digər cinsi azlıqlar haqqında eşitdiyiniz stereotipləri birmənalı qəbul etməyin. Məsələn, əksər insanlar homoseksualların "aktiv" və "passivlər"ə bölgündüyü, passivlərinsə qadın kimi davrandığını düşünürlər. Bu, nəzəriyyə kimi yaxşı səslənsə də, real həyatda cinsi rolların daha mürekkeb nüansları mövcuddur. Homoseksualların hamisinin incəsənətlə bağlı olması, lesbianların kişilərə nifrət etməsi və kişi olmaq arzusu, yaxud qadın paltarı geyinən bütün kişilərin homoseksual olması da həqiqət deyil.





Bu məqalə mahiyyət etibarı ilə Con Elvisi homoseksual olduğuna görə insan öldürməkdə ittiham edir. Məqalədə azyaşlı uşaqlara qarşı onun əxlaqsız hərəkətlər etməsi ittihamına dair şayiələrdən başqa heç bir sübut təqdim edilmir. Eləcə də məqalədə homoseksuallıq pedofiliya ilə qarışdırılır. Bunlar bəzi hallarda bir-birinə yaxın olsa da, mahiyyət etibarı ilə fərqli fenomenlərdir. Beləliklə, Elvis gey yoxsa pedofil olmaqdə itiham edilir, yaxud bunların hər ikisində?

Lesbiyanın rədd cavabı vəhşicəsinə qətlə səbəb oldu

Bu başlıq, qeyri-ixtiyari qərəzliliyin reallığı təhrif edən fikirlərə necə gətirib çıxarmasına aid əla bir nümunədir. Bu ifadə qadını onun uşaqlarının, anasının və öz ölümündə ittiham edir. Məqalədə göstərildiyi kimi, kişinin təklifinə rədd cavabı verənə bu jör hücumlara "səbəb oldu". Həqiqət bundan ibarətdir ki, qadın heç nə etməyib və kişinin zorakı təbiəti qətlə "səbəb olub". Lesbiyan olub-olmamasından asılı olmayaraq, qadın, şübhəsiz ki, öldürülməkdən qorxmadan kişini rədd etmək hüququna malikdir. Bundan başqa, başlıqda birbaşa deyilməsə də, nəzərdə tutulur ki, kişinin rədd edilməsinin səbəbi qadının onunla yatmaq fikrində olmadığı deyil, sadəcə qadının lesbiyan olmasıdır.


Qəzet başlığının altında qadının həyatı barədə bu sətri verməkle problemi mürəkkəbləşdirmiş olur. "Seks macəraları" ifadəsinin vurğulanması əlavə oxucu diqqəti cəlb edə bilərdi, lakin hər halda bu fikir qadının mahiyyət etibarı ilə əxlaqsızlıqla vaxt keçirdiyinə görə cəzalandırıldığını ifadə edir. Lakin məqalədə göstərilir ki, o, həm də sabit ailə əlaqələri olan mehriban ana idi və faktiki olaraq hal-hazırda əlavə "seks macəraları"na maraq göstərmirdi.


Məhkəmə araşdırmasını işıqlandırarkən jurnalistdən gözlənilirdi ki, o, vəkilin və şahidlərin nöqteyi-nəzərlərini, hətta həmin nöqteyi-nəzərlər qərəzli və ya yanlış olsa belə, oxuculara çatdıracaqdır. Lakin bu işdə asanlıqla sezilməyən bir fərq vardır, belə ki, məqalənin birinci cümləsində qətlən rədd cavabı nəticəsində baş verdiyi deyilir, amma başlıqda lesbiyanlığın vəhşicəsinə qətlə" səbəb olduğu nəzərdə tutulur.

Əgər qurbanın seksual oriyentasiyası məqalənin lap əvvəlində qeyd edilirsə, qəldə bunda oynadığı rolü göstərmək üçün jurnalist müəyyən səy göstərməli idi. Əks təqdirdə, bu, sadəcə incə bir təfsilat təəssüratını yaradır və oxucunun əhvalatı başa düşməsi üçün heç bir əlavə şey söyləmir.

Qurbanın seks macəraları

Dünən məhkəmədə bildirildi ki, lesbiyan ana tərəfindən seksual təklifləri rədd edildikdən sonra sərxoş qatil dörd nəfərdən ibarət ailəni vəhşicəsinə qətlə yetirib.





Adnlılar məhkəməsində bildirildi ki, metal məmulatları dileri Devid Morris ərindən boşanmış Mendi Paueri dəmir çubuqla ölenə qədər kötekələyib. Sonra o, heç bir şahidin sağ qalmadığına əmin olmaq üçün qadının qızları 10 yaşlı Keti və 8 yaşlı Emili və qadının 80 yaşlı anası Doris Dousonla da eyni cür davranıb.

Dövlət ittihamının nümayəndəsi Patrik Harrington Suonsidəki Krallıq Məhkəməsinə dedi ki, həmlələr o qədər qəddar idi ki, qurbanların hər birinin kəllə qutusu dağılmışdı və xanım Paeur 38 ədəd müxtəlif xəsarət almışdı. O, əlavə etdi: "Bu, sadəcə qətl deyildi, bu, vəhşicəsinə qətl idi".

"Bütün hallarda, onların kəllələri elə bir qüvvə ilə dağıdılmışdı ki, onların kəllə sümük-lərinə böyük zədə yetirilmişdi".

"Hətta çarpayıda uzanmış əlil nənə Doris Dousonla da eyni cür rəftar edilmişdi".

Cənab Harrington dedi ki, 1999-cu ilin iyununda bacısının uşaqlarına qulluq etdikdən sonra öz uşaqları ilə evə qayıdan 34 yaşlı xanım Paueri 39 yaşlı Morris gözləyirdi. İttiham tərəfinin vəkili dedi ki, qadının onun təkliflərini rədd etməsi Morrisdə "şiddətli qəzəb" partlayışı doğurub.


O, iddia etdi ki, Morris Klaydekdəki (Cənubi Uels) evdə yanım törətməzdən əvvəl vanna otağında üstünü təmizləyib.


Morris xanım Pauerin jəsədini təhqir etməkdə də ittiham olundu, ev yandıqdan sonra cəsəd yanğınsöndürənlər tərəfindən tapılmışdı.

Andlı iclasçılar bildirildi ki, ölümündən azacıq əvvəl xanım Pauer 32 yaşlı keçmiş polis qadın Elison Lyuislə "dəhşətli" dərəcədə aktiv lesbian münasibətlərinə başlamışdı.

Xanım Harrington etiraf etdi ki, "yanlış şübhələr" əvvəlcə xanım Pauerin lesbayan sevigliisinə və sonuncunun ərinə - polis müfəttişinə qarşı yönəlmışdı.

Seksual oriyentasiyaları fərqli olan insanlara qarşı qərəzliliyin mövcud olduğunu nəzərə alsaq, təəccüblü deyil ki, polis öz şübhələrini həmin qadınların həyatının lesbayan aspektinə yönəltmişdi, sanki lesbivanlıqla qətl arasında hansısa əlaqənin olması qəcilməz bir şey idi.





Xanım Lyuis və onun hələ də polisdə qul-luq edən əri Stiven 2000-ci ilin iyununda həbs edildilər. Onların evləri, maşınları və paltarları, vəkilin ifadə etdiyi kimi, "məntiqə söykə-nən, lakin əsassız olan şübhələr" nəticəsində diqqətlə axtarıldı.

Morris 2001-ci ilin martına qədər istinta-qın diqqət mərkəzində olmadı. İddia edildiyi-nə görə, o, polis tərəfindən dindirilərkən daim yalan danışır və qətl gecəsində harada olduğu barədə fərqli fikirlər söyləyirdi.

Lakin məhkəmə ekspertləri aşkar etdilər ki, xanım Pauerin evində tapılan qızıl zəncir-dəki boyalı ləkələri Morrisin mətbəxindəki bo-ya ilə uyğun gəlir.


Xanım Harrington dedi ki, Morris öncə zəncirin ona məxsus olduğunu inkar edirdi, lakin məhkəmə araşdırmasından az öncə etiraf etdi ki, ola bilsin zəncir onundur.


Eləcə də andlı iclasçılara bildirildi ki, qətllərdən bir gün sonra Morris dostuna xanım Pauerlə əlaqədə olduğunu və zənciri onun evində qoyduğunu deyib. O, dostunu əmin etmişdi ki, əvəzində ona yenisini alacaq.

Kreyq-sefn-parkdan (Suonsi Valli) olan Morris qətl ittihamının dörd bəndini rədd etdi və 14 həftə davam edəcəyi gözlənilən məhkə-mə araşdırması davam edir.

Vəkil "məntiqə söykə-nən" şübhələrin qərəzlilikdən başqa nədən ibarət olduğunu izah edib, bunu məqa-leyləyə daxil etmək faydalı olardı.

"Metro" qəzeti, London, Böyük Britaniya,
23 aprel 2002





Bu məqaledə seksual azlıqlara müasir həyatın ağılsızlığının və ənənələrin məhv olmasının təzahürü kimi baxılır. Əlbəttə, bu, bir nöqteyi-nəzərdir, lakin yeganə nöqteyi-nəzər deyil. Məqalədə müsahibə verən müğənni səmimi bir gey kimi həqiqi hissləri və əqidələri barədə danişan müsahibdən daha çox, qəribə şəxs kimi təqdim olunur.

Biseksual Caba Bodcua nə üçün Bris Tsipuriyaya "isnişdi"?

Nə üçün diqqətçəkən müğənni Caba Bodcia "seçilən" şəxsdir?

Konkret bir şey həmişə ümumidən töreyirsə, o halda biz deyə bilərik: əvvəlcə dünya aqlını itirdi, sonra isə bizim ölkə özündən çıxdı. Çərçivələrin olmaması və xaos hər şeyi ağuşuna alıb. Cəmiyyətin bir hissəsi keçmiş unudur. Gürcüstanın illərlə riayət etdiyi ənənələr unudulur. Nə qədər təəccübüllü olsa da, cəmiyyətin böyük bir hissəsi, necə deyərlər, qeyri-ənənəvi sekslə məşğuldur.

Azad seks o dərəcədə hökmranlıq qazanıb ki, hamı hissiyyatını itirib. Bu cür çərçivəsiz qaydalar hər şeydən üstün olduqda, kişi qadına, qadın da kişiyə maraq göstərmir. Bu, şəxsin qeyri-ənənəvi seksdə maraqlı olması üçün münbit zəmin yaradır. Homoseksuallığın, lesbİyanlığın və biseksuallığın yayılması buna nümunədir.

Barəsində sizə danişmağa hazırlaşdığım şəxs Türkiyənin paytaxtı Ankarada populyar olan Caba Bodcua adlı müğənnidir.

- Mən Senakidə doğulmuşam. Hazırda Türkiyənin paytaxtı Ankarada işləyirəm, orada böyük populyarlıq qazanmışam. Mən həm də bir neçə albom buraxmışam.

- Caba, öz fiziki xüsusiyyətlərini qiymətləndir...

- Mən çox seksualam (dostlarımdan bəzi-lərinin adlandırdığı kimi, dəli oğlanam). Mən


◀ Bu başlıqdan Tsipuriyanın Bodcua üçün cəlbedici olduğunu barədə qalmaqallı təəssürat yaranır, hərçənd, məlum olur ki, Bodcua öz həmkarından seksual nöqteyi-nəzərdən deyil, sənət nöqteyi-nəzərindən ilham alır.


İctimai məhdudiyyətlər zəifləyibsə, bir çox insanların alternativlər axtarması nə üçün təəccübüllü olmalıdır?

◀ Qeyri-ənənəvi oriyentasiyalar burada məhdudiyyətsiz sekslə qarışdırılır. Sadəcə kimsə geydirse, lesbİyanırsa, biseksualırsa və ya hər nədirse, bu, o demək deyil ki, onlar hər hansı başqa şəxsdən daha çox sekslə məşğul olurlar.

◀ Məqaləyə görə, seksual azlıqların daha açıq üzə çaxmaları seksual məhdudiyyətlərin azlığı ilə əlaqələndirilir, sanki əvvəller seksual azlıqlar yox idi. Görünür, müəllif başa düşmür ki, bu davranış həmişə mövcud olub, indi əsas fərq bundan ibarətdir ki, insanlar bu barədə daha açıq danışırlar.

Caba Bodcuanın neçə yaşı var? O, hansı növ mahnilər oxuyur? O, Gürcüstanda çox populyar deyilsə və oxular onun haqqında hər şeyi bilmirlərsə, onun barəsində bəzi ümumi məlumatları vermək faydalı olardı. O, doğrudan transseksualdır? Məqalədən belə görünə bilər, lakin əslində bu, aydın deyil. Jurnalist transseksuallar, transvestitlər və homoseksuallar arasındakı fərqi başa düşməlidir, lakin belə görünür ki, burada onları qarışq salır. Homoseksuallar eyni cinsdən olanlara meyl göstərirler. Transvestitlər əks cins kimi geyinməyi xoşlayırlar. Transseksuallar əks cinsin nümayəndəsi olmaq isteyirlər. Transvestitlərin və transseksualların çoxu özlərini heteroseksual hesab edirlər.





bədənimin hər yerində çoxlu kosmetik cərrahiyə əməliyyatları etdirmişəm, yerdə qalan təkcə cinsi orqanımdır. Eləcə də mən ombalarımı kiçiltmişəm.

- Caba, məlumatlara görə, "Neo" klubunda evlənmək istəyirdin. Lakin bu gün subaysan. Nə baş verib? Nə üçün firkini dəyişdin?

- Mən çox "seçilən" adamam. Həmin gün mən nişanlımı bəyənmədim və fikrimi dəyişdim.

- Caba Bodcua və ya "dəli oğlan" üç gün Xobi rayonunda "Sameqrelo mahnısı" adlı beynəlxalq festivalda iştirak edib. Bu tədbirə çoxlu qonaqlar dəvət olunmuşdu və Caba Bodcua Türkiyədən oraya gəlmışdı.

- Caba, sən bu silsilə tədbirləri necə qiymətləndirisən?

- Mən həqiqətən bu tədbirin direktoru Boris Tsipuriyaya "isnişmişəm". Bu tədbirdə hər şey olduqca maraqlı və gözəl şəkildə edilib. Fantastik olan səhnə mənim seksual manəralarımı və geyimimə uyğun qurulmuşdu. Büttün bu şeylərin içərisində ən yaxşısı Batoni Boryadır.

- Borya səni bir kişi kimi cəlb edir, yoxsa sən onun barəsində sənətçi kimi yüksək fikirdəsən?

- Kişi olaraq Borya məndən yaşlı adamlar üçün cəlbedicidir. Demək istədiyim odur ki, mən onu sənətçi kimi qiymətləndirirəm.

- Sənin ailən sənə bu cür davranışını qadağan etmir?


- Mən müasir ailədə böyümüşəm, buna heç bir problemim yoxdur. Niyə təəccüblənir-sən? Bu, sənin aşağı səviyyəni göstərir.


- Sən yenidən evlənmək barədə nə vaxtsa düşünmüşənmi?

- Gürçü dili cins baxımından spesifik dildir. Kişi cinsindən olan Caba Bodcuya verilən bu sualda jurnalist gürçü dilində "evlənmək" felinin qadılara xitabən işlənən formasından istifadə edir. Adı vəziyyətdə bu, təhqirəmiz sayila bilərdi. "Nişanlı" anlayışı üçün istifadə olunan gürçü sözündən aydın olur ki, bu şəxs kişidir və bu fakt Caba Bodcuya qadına müraciət edildiyi kimi müraciət olunmasına haqq qazandırır.

- Həmin davranış nədən ibarətdir? Axı o, hər hansı konkret davranış barədə danışmayıb.

- O, kiminlə evlənmişdi? Nə baş verdi ki, ayrıldılar? Evləndiyi kişi idi, yoxsa qadın? Bu barədə danışmaq faydalı olardı.





- Mən hələ bu barədə düşünməmişəm. Lakin məni cəlb edən kimse həyatımda peyda olarsa, bu, mümkündür.

- Yeri gəlmışkən, sənin çox seksual omban var.

- Bilirəm. Mən ombamı əməliyyat etdirərəkən onu sığortalamışdım.

- Sən Tbilisidə solo-konsert verməyi planlaşdırırsanmı?

- Mən Tbilisidə solo-konsert verməyi planlaşdırıram, o, çox qalmaqallı olacaq.

- "Qalmaqallı" nə deməkdir?

- Mən olduqca yaxşı formada, parlaq geyimdə olacağam. Bir sözlə, çox seksual olacağam və konserti "Seks simvol" adlandıracağam.

- Dostun Saşa Somxişvili barədə nə deyə bilərsən?

- Saşa mənim dostum deyil, o, mənim rəfiqəmdir.

- Mən hələ bu barədə düşünməmişəm. Lakin məni cəlb edən kimse həyatımda peyda olarsa, bu, mümkündür.

- Yeri gəlmışkən, sənin çox seksual omban var.

- Bilirəm. Mən ombamı əməliyyat etdirərəkən onu sığortalamışdım.

- Sən Tbilisidə solo-konsert verməyi planlaşdırırsanmı?

- Mən Tbilisidə solo-konsert verməyi planlaşdırıram, o, çox qalmaqallı olacaq.

- "Qalmaqallı" nə deməkdir?

- Mən olduqca yaxşı formada, parlaq geyimdə olacağam. Bir sözlə, çox seksual olacağam və konserti "Seks simvol" adlandıracağam.


- Dostun Saşa Somxişvili barədə nə deyə bilərsən?


- Saşa mənim dostum deyil, o, mənim rəfiqəmdir.

"Tavisupali" qəzeti, Tbilisi, Gürcüstan,
21-27 oktyabr 2003

◀ - Bu dəyişiklik nəyi bildirir? Onların münasibətləri nədən ibarətdir?

P. S. Bütün bunlardan sonra Caba Bodcua həqiqətən "seçilən adam"dır. O, müləyim, xoş manəraları olan "dəlidir". Özü barəsində qeyd etdiyi kimi, cinsi orqanlar və saqqal onunla real qadın arasında dayanan yeganə şeylərdir. Təəccübəli olsa da, o, çoxlu qadınları da cəlb edir. Mənim təəccübümün həddi-hüdudu yoxdur. Mən yalnız bu sözləri deyə bilərəm: "Əgər bu, kədərli deyilsə, o zaman gülməlidir".





Homoseksuallığı İncil baxımından ittiham edən məqalelər adı haldır. Lakin bir çox liberal xristian və yəhudü ilahiyatçılarının ənənəvi nöqteyi-nəzələrə zidd olan və ya baxışları dəyişmək vaxtının gəlib çatdığını izah edən bəzi arqumentləri həmin məqalələrdə nadir hallarda araşdırılır. Baxmayaraq ki, kimsə bu arqumentləri sadəcə rədd etməklə və İncilə istinad etməklə onlarla razılaşmaya bilər, artıq bu nöqteyi-nəzərlə razılaşanlar onu tam dəstəkləməyə hazırlırlar.

Qəzətdə çıxan "Həftənin möcüzəsi" rubrikasından

Burada hansı dindən söhbət getdiyi bəlli olmur. Şübəhəsiz ki, ermənilərin çoxu Nyu Hempşirin harada yerləşdiyi barədə dəqiq təsəvvürə malik deyiller və ya bu ştat barədə hər hansı təfsilatlardan xəbərsizdirlər. Belə təfsilatlar önəmlidir, çünki onlar məqaləyə dərin məna və kontekst verir.

Bu kinayəli fikir həmin qərar barədə jurnalistic mövqeyinə açıq-aydın işarə vurur. Əlbəttə, problem barədə həqiqətən düşünməkdənə və dəyişən əqidələri və onların məntiqi izahını araşdırmaqdansa kinayəli olmaq daha asandır.


Homoseksuallıq günah sayılır, lakin bu gün həyatın bir çox digər aspektləri var ki, insanlar onlara diqqət yetirmirlər. Bir çox müasir ilahiyatçılar homoseksuallıq barədə İncildəki fikirləri hazırkı əsrə aid hökmələr kimi götürməkdən daha çox, onlara həmin kitabın yazılılığı tarixi era kontekstində baxırlar. Bundan başqa, İncildə iki qadın arasında deyil, kişilər arasında cinsi əlaqədən danışılır, buradan çıxarılan yeganə məntiqi neticə ondan ibarət ola bilər ki, lesbİyanlıq tanrının nəzərində yaxşıdır. Lakin bu mövqə homoseksuallığa və geylərə qası mövqelərinə haqq qazandırmaq üçün İncilə istinad etməyi xoşlayanların əsla dəsətkləmədikləri mövqedir. Bu məsələlərin heç biri jurnalist tərəfindən araşdırılmır.


► Avqustun 5-də Yepiskoplar şurası aşkar homoseksual olan Cim Robertsonu Nyu Hempşir yepiskopu təyin etmək barədə təccübəli qərar çıxartdı.

Lakin bu, hələ tam əhvalat deyil. Bu ruhani (bu ifadəni işlətdiyimə görə məni bağışlayın)...


Yepiskoplar sammitində öz partnyoru Mark Endryu ilə birlikdə iştirak edib və hətta elan edib: "Bu, təkcə mənim arzumun həyata keçməsi deyil, həm də Tanrıdan işarədir". Sadəcə olaraq təccübəlidür ki, homoseksuallıq xristianlığın bir nömrəli kitabı olan İncildə ən böyük və ən çox lənətlənən günah sayıldığı halda xristian idarəsi adlanan qurum bu cür hərəkəti özünə necə rəva görə bilər.


"Iravunq" qəzeti, İrəvan, Ermənistən,
8 avqust 2004





**11. MÜXALİFƏT VƏ
DISSİDENTLƏR**






Post-sovet ölkələrindəki əsas problemlərdən biri də o idi ki, siyasi müxtəliflik və fərqli baxışların ifadə olunması vətəndaş cəmiyyətinin normal, təbii elementləri kimi qəbul edilmirdi. Bəzi ölkələr keçid dövrünü digərlərinə nisbətən uğurla başa vuraraq, müxalifət partiyalarının digərləri ilə bərabər mübarizə aparmasına şərait yaradıblar. Buna baxmayaraq, əksər ölkə və regionlarda proses yarımcıq qalıb. Bu ölkələrdə yerli hökumətlər digərlərinin fikirlərinə normal yanaşdıqlarını, onları qəbul etdiklərini desələr də, müxalifətdən olan vətəndaşların fikir ifadə etmələrinə hüquqi, siyasi və iqtisadi əngəl törətməkdə davam edirlər. Bəzən hakim qüvvənin yeritdiyi siyasətlə razılaşmayan insanlara xain, hətta satqın kimi davranırlar və onlar ədalətsiz şəkildə cinayət törətməkdə ittiham olunurlar.


Bəzən jurnalistlər və mətbu orqanları da müxtəlif səbəblərdən müxalifət təmsilçilərinin rəylərinə yer verilməməsi ilə razılaşırlar. Bu zaman onlar həm səlahiyyətli orqanların, həm də öz iş maraqlarının ciddi təzyiqi altında ola bilərlər. Yaxud, jurnalistlər də inanırlar ki, cəmiyyətdə gedən mübahisələrdə bu və ya digər tərəf yanlış düşünür. Bu zaman onlar yazdıqlarını sübut etməyin lazımsız olduğunu düşünürülər. Çox vaxt mətbu orqanları hökumətin tərəfini saxlayır, müxalifət qüvvələrini təmsil edən jurnalistlər isə hadisələrin rəsmi versiyalarının işıqlandırılmasının qarşısına çəpər çəkməyə cəhd göstərirler.

KİV-in cəmiyyətdə oynadığı əsas rolldardan biri müzakirələrdə bütün tərəflərin iştirakına imkan yaratmaqdır. Aşağıdakı məsləhətlər sizə buna nail olmaqdə yardımçı olacaq:

* Arxivləri araşdıraraq mətbuat orqanınızın yazılarında buraxılan boşluqları müəyyənləşdirin. Fikir verin, siz əsas diqqəti yalnız bir siyasi partiyaya yönəltməməsiniz ki% Yaxud, yalnız eyni fikirdə olan insanlardan sitat gətirməmisiniz ki? Dövlət orqanlarına meydan oxuyan müxalifət liderlərinə onlara qarşı irəli sürülən ittihamları cavablandırmaq imkanı verilibmi? Qarşı tərəfin sözlərinə nə vaxtsa əhəmiyyət verilibmi?

* Əhəmiyyətli məsələlərə əsr etdiyiniz yazınızı çoxluğun və ya hökumət nümayəndələrinin baxışları ilə məhdudlaşdırımayın. Əgər hökumət tədbir keçirib bəyanatla çıxış edirsə, irəli sürülən siyasi kursla razılaşmayan insanları tapmağa çalışın. Bu, başqa siyasətçilər, o cümlədən ziyalılar, qeyri-hökumət təşkilatlarının üzvləri, iş adamları, yaxud küçədən keçən adi vətəndaşlar ola bilər.






* Müxalifet liderləri arasından mənbələr tapın. Problemlərini, rəylərini, inanclarını və fikirlərini müzakirə etmək üçün onlarla əlaqə saxlayıb görüş keçirin. Onların baxışlarının həmişə yanzınızda daxil edəcəyinizi vəd etməyin, ancaq onlardan məlumat vermək istədikləri əhəmiyyətli bir hadisə barədə sizinlə mütləq əlaqə saxlamalarını xahiş edin.


* Hökumət yeni qanun və ya başqa qanunvericilik aktı təklif edirəsə, onu diqqətlə təhlil edin. Bunun kimin xeyrinə, kimin ziyanına olduğunu araşdırıb, əleyhdar qrupun nümayəndəsi ilə əlaqə saxlayın. Dövlət orqanlarının siyasi kursa bəraət qazandıran dəllillərini dərhal qəbul etməyin.

* Hökumət əleyhinə çıxan insanları "dissident" və ya "dissident təfəkkürlü" kimi təsvir etməyin. Unutmayın ki, plüralist cəmiyyətdə rəy və siyasi mövqelərdəki müxtəliflik çox normal haldır. Hökumət siyasətinə qarşı sərt narazılığını bildirən insanlar əsas insan hüquqlarından yararlandıqlarına görə xüsusi kateqoriyaya aid edilməməlidir. Onlar, sadəcə, məsuliyyət daşıyan şəxslərin fikirləri ilə razı deyilər.

* Müxtəlif fəndlər və ya partiyaların tutduğu mövqelər arasındaki fərqləri işırtməyin. Çox vaxt insanların özləri, xüsusən də siyasetçilər reytinqlərini yüksəltmək, yaxud da özlərini daha cəsarətli göstərmək üçün məsələni işiştirdilər. Rəy müxtəlifliyinin bürüzə verdiyi həssas mövzulara toxunarkən hər bir mövqeni dəqiq xarakterizə edib, araqızışdırıcı çıxışlar etmədiyinizdən əmin olun.

* Hökumətdən nərazi olan müxalifət liderləri və digər şəxslər də hakimiyyətdəki qüvvələr kimi sərt və avtoritar ola bilərlər. Onların hazırkı hökumətə zidd getmələri hakimiyyətə gəldikdən sonra tamamilə fərqli şəkildə davranacaqlarını düşünməyə heç bir əsas vermir. Onları hökumət əleyhinə şüərlər söyləməkdən başqa bir iş görüb-görmədikləri haqda sorğu-sual tutun və programlarını ictimaiyyətə izah edin. Bir jurnalist kimi siz cəmiyyətdəki mübahisə və problemlərdə mövcud olan hər bir tərəfin iddialarına şübhə ilə yanaşmalısınız.






Bu məqalə birbaşa bəyan edilir ki, müxalifətin mitinqlər keçirməsi pis fikirdir və orada hər hansı sübut götirilmədən Əliyevə qarşı ittiham təkrar edilir və ictimaiyyət onların tərəfində deyil. Ş. Əliyev nəyin əsasında bunu iddia edir? Onun fikrini təsdiq edən rəy sorğusu aparılıbmı? Bu, açıq-aydın özünə sərf edən arqumentdir və məqalə böyük məmnu-niyətlə onu təkrar edir.


Müxalifətin mitinq keçirməsinə ehtiyac yoxdur

Şaiddin Əliyev: "İctimai rəy bunun əleyhinədir"

Müxalifətin yenidən mitinq keçirərək ictimaiyyətdə çəşqinləq yaratmaq cəhdini birmənalı qarşılanır. Millət vəkili Şaiddin Əliyev bildirib ki, müxalifətin mitinqlər keçirməsinə ehtiyac yoxdur.

Cünki siyasi partiyalar öz fikirlərini mətbuat vasitəsilə də ictimaiyyətə çatdırı bilərlər. Hər şeyi mitinqlər vasitəsilə həyata keçirmək düzgün deyil. Ş. Əliyev heab edir ki, mitinqlərin keçirilməsinə ictimai rəy mənfiidir: "Yaxşı olar ki, müxalifət Daglıq Qarabag məsələsində aktivlik göstərsin. Bu problemin həlli istiqamətlərini beynəlxalq təşkilatlar qarşısında qaldırsın".






Bu məqaledə siyasi rəqibləri xəyanətkar davranışında ittiham etmək üçün vətənpərvərliyin məhdud anlayışından istifadə edilir. Görünür, müəllif düşünür ki, vətənpərvər olmaq hökuməti dəstəkləmək deməkdir, belə ki, hazırkı rəhbərliyi tənqid etmək ölkəyə xəyanət etməyə bərabərdir. Bundan başqa, məqalə müxalifətdə olan siyasetçilərin Ermənistən böyük düşməni Azərbaycanın maraqları naminə hərəkət etdiklərini iddia etməklə vəziyyəti gərginləşdirir - bu bəyanat bir çox qəzet oxucularının təşviş və hiddətinə səbəb olur və onları birbaşa Geqamyanın və Koçaryanın əleyhinə qaldırır.


Düşmənimin düşməni mənim dostumdur?

Köhnə Dünya, yəni Avropa qəhrəmanlarla və xainlərlə bol olan zəngin tarixə malikdir. Onlar öz məqsədlərini həyata keçirmək üçün bu və ya digər yolu seçirlər, bütün addımlar bu məqsədə yönələrək ya qəhrəmanlıq, ya da xəyanət sayılır. Minlərlə insan hər gün Köhnə Dünyaya daxil olur və hər gün yeni-yeni əməller və işlər başlayır. Bu gün tarixin təkəri bizi Avropa Şurasında erməni müxalifətinin iki nümayəndəsinin uğursuzluğa düşər olmuş missiyasına qaytarır (bu, tam ağılsızlıqla qəhrəmanlıq ruhu kimi təsvir edilir). Lakin bu şəxslər öz şəxsi maraqlarını xalqın və ölkənin maraqlarından üstün tutmadıqlarını sübut etmək imkanına hələ ki, malikdirlər. Bu məqsəd üçün öz səhvini ictimayyət qarşısında etiraf etmək cəsarətində bulunmaq və xaricdən dəstək qazanmaq təşəbbüsünün bu dəfə də uğursuzluğa düşər olduğunu bəyan etmək tələb olunur. Amma bu dəfə türklər və azərbaycanlılar üçün dəyirman işlədənlər damğasından yaxa qurtarmaq Artaşes Geqamyan və Şavarş Koçaryan üçün çox çətindir;...

...bu, Avropa Şurası Parlament Assambleyasının bu yaxınlardakı sessiyasında öz ölkələrinə qarşı ittihəmi dəstəklədiklərinə, xüsusən Azərbaycan nümayəndə heyətinin ardıcıl dəstəklənməsinə nail olduqlarına görə onların qazandıqları addır.

◀ Ölkə başçılarına və ya onların hərəkətlərinə müxalif olmaq qeyri-vətənpərvər olmaqla və ya ölkənin özüne hər hansı şəkildə qeyri-loyal olmaqla eyni şey deyil.





Belə bir deyim vardır: "Düşmənimin düşməni mənim dostumdur". Bu, Ermənistanın radikal müxalifət nümayəndələri Artaşes Geqamyanın, Şavarş Koçaryanın və Azərbaycan nümayəndə heyətinin Strasburqdə etdiklərinə aiddir: onlar istəsələr də, istəməsələr də məraqları üst-üstə düşür.

Məqsədinə çatmaq (ölkənin qanuni həkimiyətini devirmək) üçün radikal müxalifət müxtəlif variantlardan: qanunsuz mitinqlərdən və konstitusiyaya zidd hərəkətlərdən, ...

...ictimai iğtişəslərdən, cəmiyyətə və beynəlxalq ictimaiyyətə yalan informasiya verməkdən istifadə edərək eksperimentlər aparır.

Bundan başqa, sonuncu metodun əsil praktiki tətbiq üsulu vardır: "Milli Birlik" partiyasının sədri kimi Artaşes Geqamyan etiraf edir ki, onlar Ermənistandakı xarici diplomatik missiyalara videoyazılardan təqdim edirlər.

Aydındır ki, müxalifət nümayəndələri özləri ilə Strasburqa bir neçə nümunə aparıblar. Lakin Avropa Şurası tərəfindən müəyyən edilən bunlar, necə deyərlər, "şəxsi versiyalarıdır" və lazımi lisenziyaları yoxdur. Beləliklə, cənab A. Qeqamyan və cənab Ş. Koçaryan öz ölkələrinə və xalqlarına böhtan atmaqdan ibarət xəyanətkar missiyalarını həyat keçirə bilməyərək...

...başqa metodlara üz tutmağa məcbur olular. Avropa Şurası Parlament Assambleyasının qərarının göstərdiyi kimi, başqa metodlarda müxalifətin gözlədiyi nəticəni vermedi.

Lakin onların fəaliyyəti özləri üçün daimi damgaya çevrilib: "Milli Birlik" partiyasının lideri fikirnin ayrılıqları cəmiyyəti parçalamaq hüququna malik deyil. Avropa bunu başa düz-

Müxalifətdə olan siyasetçilər Azerbaycanla həməhəng işləməsini düşünmək onların legitimliyinə xələl gətirmək üçün nəzərdə tutulan əsassız və kinli təhqiridir. Əger jurnalist bu məqalədə olduğu kimi sübut təqdim edirsə, məsələ o vaxt araşdırılmış olur ki, ittihamı cavab vermək üçün müxalifət nümayəndələrinə şans verilsin. Lakin məqaləni onların hər ikisinin Ermənistan hökumətinə müxalif olması ətrafında qurmaq böyük haqsızlıqdır.


Mitinqləri qanunsuz edən konkert səbəb nədir? Onlar konstitusiya zidd olan hansı hərəkətləri edirlər? Bunnlar məqalədə göstərilməlidir. Əks təqdirdə, deyilən fikirlərin düzgünlüyü barədə insanların mülahizə yürütməsi mümkünüsüz olur. Əger hərəkətlər qanunsuz və konstitusiya ziddirsə, həmin hərəkətlərin qadağan olunmasına razı olub-olmadıqları barədə qərar verə bilmək üçün oxucular daha çox informasiyaya malik olmalıdır.


Söhbət hansı ictimai iğtişəslərdən və ya yalan informasiya verməkdən gedir? Bu, konkret nümunələr və rilməklə məqalədə göstərilməlidir, əks təqdirdə bu, adı şayıədir.

Konkretna olaraq nəyin videoyazılı? Jurnalist burada hansı növ fəaliyyətdən danışır? Həmin fəaliyyət nədən ibarət olursa-olsun, onda pis olan nədir? Tam izahat vermədən bu cür ittihad irəli sürmək çox yaritmaz jurnalistikadır.

Onların xəyanətkarlığı nədən ibarət idi? Sadəcə hökuməti tənqid edən materialı təqdim etməkdənmi?

Aydın deyil ki, burada hansı başqa metodlardan söhbət geidir? Jurnalist həm də sözügedən qərarın nədən ibarət olduğunu izah etməlidir. Bəlkə də bəzi oxucular bu əhvalatdan xəbərdardırlar, lakin şübhəsiz ki, çoxları (bəlkə də eksəriyyəti) xəbərdar deyillər.





şüb və bu cür seçimin qarşısını alıb. İndi təkcə o qalır ki, Artaşes Geqamyan və Şavarş Koçaryan və ümumiyyətlə radikal müxalifət liderləri başa düşsünlər ki, xəyanətkarların xidməti, həvəslə qəbul edilib-edilməməsindən asılı olmayaraq, hər halda onların arxasında gülüşlə qarşılanır. Bu, on azı belədir, lakin demokratik baxışlarından asılı olmayaraq, xəyanətkarların xidmət göstərdiyi şəxslər, xüsusən də onların öz xalqı xəyanətkarları heç vaxt unutmurlar. Ötən həftənin sonunda Strasburqdən qayıdan nümayəndə heyətimizin qarşılanması mərasimi sonuncu fikri təsdiq edir. Erməni gəncləri Şavarş Koçaryanı və Artaşes Geqamyanı "Ar olsun sizə, xainlər", "Azərbaycan prezidenti... Artaşes Geqamyan" və digər buna bənzər şüarların yazılıdığı plakatlarla qarşıladılar.


P. S. Dünən, Mətbuat Azadlığı Gündündə təşkil edilən və fikri ifadə etmək azadlığının ardıcılları tərəfindən "Hayastani Hanrapet-yun"un dəvət edilmədiyi mətbuat konfransında (cənab Geqamyan bu məlumatı xaricdə elan etsə mən təəccüblənərəm) Artaşes Geqamyan bir daha etiraf etdi ki, o, xaricilərin xəbərcisi kimi işləyib. "Bizim operatorumuz müntəzəm olaraq hər şeyi çekirdi və bu kadrları hər üç aydan bir Avropa Şurasına üvvəl olan bütün ölkələrin səfirlərinə göndərirdi".


Müxalifət fealları daim iddia edirlər ki, fikri ifadə etmək azadlığı təhlükədədir və onlar efir vaxtından məhrumdur. Əgər "Milli Birliyin" özünün (məlum olduğu kimi) qeydiyyata alınmış media orqanı yoxdursa, bu halda məqalədə "bizim operatorlar" kimlərdir? Bu sxemin əsası dərhal aydın olur: müxalifət jurnalıst olmayan şəxsi kamerası ilə təchiz edir, sxemi tərtib edir və sonra bütün Avropaya elan edir ki, Ermənistanda jurnalıst hüquqları pozulur. Lakin partiyanın operatoru jurnalıst sayıla bilərmi?

◀ Sadəcə bəzi vətəndaşların müxalifət liderlərini xəyanətkarlıqda ittiham etməsi, əlbəttə ki, bunun həqiqət olduğu demək deyil.

◀ Çəkilənlər nədən ibarət idi? Çəkilənlər nə olur-olsun, onları müxalifət asanlıqla əldə edirdi, deməli, burada böyük sərr ola bliməzdi. Materialın xarici vətəndaşlara bu cür göndərilməsi heç bir xəyanət sayıla bilməz.

◀ Eyni suali məqalənin müəllifinə vermək olar. Hakim rejimin bu dərəcədə lehinə olan şəxs jurnalıst adlandırılara bliərmi? İstənilən halda, müəllif fərziyyə qurmaqla məşğuldur: bu videomateriallər faktiki olaraq necə toplanıb?






Cənab Geqamyan dünənki mətbuat konfransında bunu da etiraf etdi ki, o da bütün müxalifət kimi müəyyən istəkləri olan sahibkarlar tərəfindən maliyyələşdirilir, "onlar bizim üçün Moskvada, Londonda, Vyanada mitinqlər təşkil edirlər". O, ən kədərləndirici hissəni sona saxladı: "Onlar mənşəcə ermənidirlər, lakin vətənpərvərdirlər". Yəni cənab Geqamyanın bəyanatı o deməkdir ki, əgər şəxs ermənidirsə, o, vətənpərvər deyil, lakin o, vəsait verirsə, böyük vətənpərvərdir.


Bütün bunları nəzərə alsaq, təəccübüldən ki, cənab Geqamyan Azərbaycanın neft ehtiyatlarının ardığını xoşbəxtliklə bəyan etməlidir. Yeri gəlmışkən, Ukrayna prezidenti Leonid Kuçma bəyan edib ki, Azərbaycanın heç vaxt nefti olmayıb, bununla da azərbaycanlı siyasi xadimlərin qəzəbinə səbəb olub... bəlkə elə cənab Geqamyan və cənab Koçaryan da qəzəblənirlər?

"Hayastani Hanrapetutyun" qəzeti, İrəvan,
Ermənistən, 4 may 2004


Jurnalistin nöqteyi-nəzəri sadəcə əsassızdır: kimse hökuməti dəstəkləyirsə, o, vətənpərvərdir, dəstəkləmir, vətənpərvər deyil.


Müxalifət üzvlərini Azərbaycanla sıx əlaqələndirmək cəhdini oxucuları onların əleyhinə qaldırmağın sadəcə daha bir üsuludur.





12. FOTOŞƏKİL VƏ TƏSVİR





Bir çox hallarda süjeti müşayiət edən şəkillər informasiya ötürməkdə sözlər qədər həllədici rol oynayır. İstər qəzet fotosəkli, istərsə də televiziya təsvirindən ibarət vizual elementlər oxucu və tamaşaçılara güclü, çox vaxt da həyəcanlandırıcı mesajlar çatdırı bilər. Adətən bu mesajlar onları seçən şəxslərin xəbəri olma-dan şüuraltına təsir göstərir.

Materialın hansı şəkillə müşayiət olunacağı barədə qərar verərkən təsvirin uzun müddət oxucu və ya tamaşaçıların xatirində qala biləcəyini yaddan çıxarma-malısınız. Onlar mətni oxumaya, yaxud yalnız başlıq və şəkilaltı yazılarından başqa heç bir qeydə nəzər salmaya bilərlər. Buna görə də, seçdiyiniz təsvirlər ifadə etmək istədiyiniz mənaya zidd olmamalı, materialın məğzini tam şəkildə əks et-dirməlidir.


Aşağıdakı tövsiyyələr sizin işinizi daha da asanlaşdırır:


* Təsvirin mətnin məğzinə uyğun olduğuna əmin olun. Bəzən ən güclü fotosəkil və ya kadr belə mövzudan kənar mənənə əks etdirə bilər. Məsələn, dilənçilik edən ac qaçqın şəkli bəzilərdə mərhəmet, bəzilərdə isə nifret hissi oyada bilər. Lakin bu təsvir çox güman ki, həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edən qaçqınlar haqqında məqaləyə uyğun gəlməyəcək.

* Jurnalist və fotoqraf süjeti əvvəlcədən müzakirə etməli və vahid komanda şək-lində işləməyə çalışmalıdır. Əksər qəzetlərdə jurnalist və fotoqraflar bir-birinə az diqqət yetirir, fərqli iş gördükələrini düşünüb işlerinin bir-biri ilə sıx bağlı olduğunu unudurlar. Müxbirlər yaxşı illüstrasiyası olan yazının daha çox insan tərəfin-dən oxunduğuunu dərk etməlidirlər. Fotoqraflar da bilməlidilər ki, yalnız dolğun mətn onların şəkillərinin mahiyyətini aça bilər.

* Ən yaxşı jurnalist odur ki, yazılarında fotosəkil və ya təsvirlərdən istifadə etsin, ən azı yazı üçün seçilən təsvirdən xəbərdar olsun. Çünkü müxbirlər süjetlə daha sıx əlaqəsi olan insanlardır və fotosəkillərin onlardan xəbərsiz süjetə əlavə edil-məsi materialın məğzinin təhlükə qarşısına qoyulması deməkdir.

* Şəkilaltı titrlər fotosəkli dəqiq ifadə edirmi? Təsvirin şərhə ehtiyacı olmadığınına tam əmin deyilsinizsə, ona müəyyən kontekstli şəkilaltı yazı əlavə etmək ye-







rinə düşər. Buna baxmayaraq, səhvə yol verməmək üçün məqaləni yazan jurnalistin həmin yazıları oxuyub bəyəndiyindən əmin olun.

* Stereotipləri möhkəmləndirməyə xidmət edən fotosəkillərlə ehtiyatlı olun. Belə təsvirlər maraqsız olması ilə yanaşı, həm də yeni, maarifləndirici heç bir informasiya kəsb etmir. Hər kəs döngələrdə özlərini nümayiş etdirən fahişələrin yüzlərlə fotosəkləni görüb. Bu cür qadınların tamam başqa şəraitdə, məsələn, universitetə gedərkən, yaxud uşaqları üçün yemək bişirərkən təsvir olunduqları fotosəkillərlə daha maraqlı seçim olardı.


* Təsvirin keyfiyyətini yaxşılaşdırmaq və ya anonim bir şəxsin sıfətini gizlətmək kimi məsələlər istisna olmaqla, fotosəkilləri dəyişdirməyə çalışmayın. Müasir texnologiyalardan yararlanaraq əyani təsvirlər üzərində düzəlişlər etmək - məsələn, şəkildən bəzi insanları çıxarmaq, yaxud iki nəfəri bir-birinə yaxınlaşdırmaq və s. çox asanlaşır. Lakin bunlar jurnalistin məlumatı dəqiq və vicdanla çatdırmaqla bağlı üzərinə götürdüyü öhdəliyi kökündən təhrif edir.


* Həddindən artıq zorakılıq və bu kimi başqa qrafik təsvirlərlə ehtiyatlı olun. Müəyyən süjetləri, məsələn, müharibədəki qəddarlığı, ayrıseçkiliyi və ya ictimai ədalətsizliyi eks etdirmək üçün bu təsvirlərdən istifadə böyük əhəmiyyət kəsb edərdi. Lakin effektiv jurnalistika ilə istismar arasında qalın xətt olmalıdır. Əgər təsvirlər insanları düşünməyə vadar etmir, onları yalnız məyus edirsə, onda yaxşı olardı ki, şəkil seçiminizə bir daha nəzər salasınız.





13. TƏDRİS MODULLARI





Tədris modulları

Müxtəlifliyin mətbuatda işıqlandırılması üzrə məşğələlər ən azı bir neçə saat, ən çoxu bir neçə gün, hətta bir həftə davam edə bilər. Bu məşğələlər daha uzun müddətli jurnalistika kursunun bir hissəsi kimi və ya müstəqil seminar şəklində təqdim oluna bilər. Kursların məzmunu və strukturu iştirakçı-jurnalistenin tələbatlarından asılı olduğuna görə, məşğələ prosesi ilə bağlı sərt qaydalar və süretli üsullar təklif etmək qeyri-mümkündür.

Buna baxmayaraq, sizə təqdim olunan modul prinsipi müəllimlərə ayrı-ayrı auditoriyaların tələblərinə cavab verəcək elementləri toplayıb seçməyə imkan yaradır. Hər modulda qaldırılan məsələlər qısa və ya geniş müzakirə edilə bilər. Lakin moduldakı məsələlərin hərtərəfli tədqiqinə təxminən yarım gün sərf edilməsi ən münasib variantdır.

Müzakirələri hazırlayarkən mümkün qədər geniş nümunə seçimindən, o cümlədən iştirakçıların yazdıqları materiallardan, regional qəzetlərin son buraxılış nüsxələrindəki məqalələrdən və bu kitabdakı misallardan yararlanmağa çalışın. Bunu da yadda saxlayın ki, modullar bir-biri ilə zəncirvari bağlıdır, onların hər biri bu mürəkkəb jurnalistika problemlərini araşdırmaq üçün lazımlı bilik və bacarıqları inkişaf etdirməyə kömək göstərir.

Aşağıda təqdim olunan qaydalar sizə yardımçı olar.

- 1) Yarım günlük seminar üçün Modul 1-dən yararlanın.
- 2) Bir günlük seminar üçün Modul 1 və 2-yə baxın.
- 3) İki günlük seminar üçün Modul 1-4-ə nəzər yetirin.
- 4) İki gündən çox davam edən seminar üçün bütün modulları gözdən keçirməyə çalışın.


Seminarnın istər yarım gün, istərsə də bir həftə davam etməsindən asılı olmayaq, bütün iştirakçıları müxtəlifliyi necə əks etdirməklə bağlı ideyaları həyata keçirməyə yardımçı olacaq fərdi fəaliyyət planı hazırlanmağa ruhlandırın.


Seminara hazırlıq

İştirakılara Seminardan Öncə Verilən Tapşırıqlar.

Seminarnın aparıcısı hər bir iştirakçıdan seminar başlamazdan ən azı 4 həftə əvvəl aşağıdakı məlumatların ona göndərilməsini istəməlidir. Seminar rəhbəri isə öz növbəsində bu materialları əvvəlcədən gözdən keçirib hazırlamalıdır.

Hər bir iştirakçı aşağıdakı materialları göndərməlidir:





* İştirakçının çalıştığı qəzeti 5 sayı

* İştirakçının təmsil etdiyi qəzet, radio, yaxud televiziyyada öz əksini tapan və onun hərtərəfli işıqlandırılmış, yaxşı yazılmış və tarazlaşdırılmış süjet hesab etdiyi yazı nümunəsi

* İştirakçının çalışdığı qəzet, radio, yaxud televiziyyada müxtəlifiyyin yoxluğunu əks etdirən yazı (süjet) nümunəsi

Hər bir iştirakçı aşağıdakı məlumatları göndərməlidir:

* Əhatə dairəsindəki müxtəlif etnik qruplar, əhalinin sayı

* Yaşı 25-ə kimi, 25-40 arası, 41-60 arası və 60-dan yuxarı olan əhalinin təxminini faizi

* Əhatə dairəsindəki qadınların təxminini faizi

Seminardan Öncə Materialların Təhlili

Seminar başlamazdan öncə seminar aparıcısı iştirakçılardan göndərdiyi qəzet və verilişləri, o cümlədən statistik məlumatları diqqətlə nəzərdən keçirməli, qəzeti zəif və güclü tərəflərini təhlil etməlidir. O, əhalinin bir hissəsi tərəfindən təhqiqədici qəbul edilən dildən və yazınlarda rast gəlinən stereotiplərdən spesifik misallar tapmalıdır. Aparıcı hər iştirakçının göndərdiyi materialı onun qəzetinin auditoriyasına aid olan oxucu gözü ilə nəzərdən keçirir.

Güclü və zəif tərəfləri əks etdirməkdə aparıcıya aşağıdakı misallar yardımçı olar:

1. Spesifik etnik və ya irqi qruplar yazınlarda cəmiyyətin problemi kimi işıqlandırılır.

Qəzet müxtəlif irqi və ya etnik qruplardan bəhs edən müzakirələri işıqlandırır. Lakin yazıda adıçəkilən etnik qrupların öz icmalarındakı, o cümlədən bütövlükdə cəmiyyətdəki müsbət, faydalı və yardımçı rollarından bəhs edilmir.

2. Bir həftə boyunca işıqlandırılan cinayət hadisələrində canilər əsasən bir etnik və ya irqi qrupun üzvləridir.

Cinayətdə şübhəli bilinənlər bir irqi və ya etnik qrupa məxsusdursa, onların təsviri xüsusiyyətdən çox ümumiliyi əks etdirir. "Boyu 1 m 72 sm, çəkisi 90 kq olan qaradərili kişi" misalında şübhəlinin geyimi, ayaqqabısı və s. haqqında heç bir məlumat verilmir.

3. Ziddiyyətli redaktə


Qəzet, radio və televiziya süjetlərində müəyyən etnik qrup, yaşlılar, əllil insanlar, yaxud qadınlara qarşı təhqirəmiz və ya şablon dilindən istifadə edilirmi?


4. Yerli mətbu organlarında məsələnin zəif işıqlandırılması.

Yerli qəzet, radio və televiziya müntəzəm olaraq müxtəlif irqi və ya etnik qruplar, yaşlılar, əllillər, yaxud qadınlardan haqqında yeni materiallar verirmi?

5. Etnik icmaların qənaətbəxş işıqlandırılmasına.

Qəzet, radio və televiziyyada müəyyən etnik qrup və ya dini azlıqlardan bəhs edilirmi? Əgər bəhs edilirsə, həmin qrupları təsvir etmək üçün bayağı ifadələr, stereotiplər və təhqirəmiz ifadələrdən istifadə olunurmu?





6. Adı yazı və verilişlərə etnik icma üzvlərinin daxil edilməməsi.

Qəzət, radio və televiziya mənbə kimi müxtəlif etnik, dini, yaxud irqi qrupa mənsub iş adamlarına, həkim, vəkil və professorlara istinad edirmi? İraqi, etnik, yaxud dini məsələlərə aid olmayan mövzularla bağlı onların rəyləri soruşulurmu? Cəmiyyət həyatının bütün elementləri ilə bağlı mövzularda qadınlar mənbə rolunu oynayır mı?

Misal: Süjet hamilə qadınların sağlığını və doğuşqabağı səhiyyə xidmətlərinin əhəmiyyətini müzakirə edən yerli xəstəxana həkimlərindən bəhs edir. Sözlərindən sitat gətirilən həkimlər arasında ya qadın, ya da dini, yaxud etnik azlıq nümayəndəsi varmı?

7. Qəzətdəki fotosəkillərin qadınları, azlıqları və "özgələri" kifayət qədər işıqlandırmasız.

Qəzətdə, radio və televiziya süjetlərində azlıq nümayəndələrinin fotosəkillərindən müntəzəm olaraq istifadə olunurmu? Bəs qadınların, yaşlılarının, yaxud əlil insanların necə?

Misal: Hamilə qadılara doğuşqabağı səhiyyə xidmətlərinin yaxşılaşdırılmasıından söhbət açan həkimlər haqqında süjetdə fotosəkillərdən istifadə edilmiş? Fotoşəkildə kim eks olunur? Kişi, yoxsa qadın? Bu, hər hansı etnik qrupa mənsub həkimin şəklidirmi? Bəs əliliyi olan həkim necə?

Seminar aparıcısı iştirakçılarından əldə edilən materialları sistemləşdirib


modullar üçün misal kimi istifadə etməlidir. Əgər iştirakçıların göndərdiyi nümunələrin təhlilini seminardan öncə başa çatdırmaq mümkün olmayıbsa, hər modulda misal kimi təqdim edilən paralel nümunələrdən yararlana bilərsiniz.


Aparıcı seminar prosesində istifadə üçün nəzərdə tutulan materialların toplanması mexanizmini hazırlamalı və həmin misallardan lazım gəldikdə növbəti seminarlarda da istifadə etməlidir.

8. Əsas elementi irqi, etnik, yaxud dini birliliklərin olduğu süjetlərdə tarixi kontekstin öz eksini tapmaması.

Qəzət, radio, yaxud televiziyanın xəbərlər departamenti etnik, irqi, yaxud dini birliliklərdən bəhs edərkən dəqiq tarixi kontekst təsvir olunurmu? Əgər olunursa, kimin tarixi? Tarixi kontekstin dəqiq və yetərli təqdimini necə müəyyənləşdiririk?

iştirakçıların təqdim etdiyi materiallar oxucu təhlilləri ilə birlikdə seminar, yaxud treninglərdə aparıcının prosesə müdaxiləsi və qrup şəklində müzakirələr üçün mühüm material roluunu oynayacaq.





Modul 1: TARİX VƏ MÜXTƏLİFLİK

Məqsəd:

Cəmiyyət daxilində təcrid olunmanın tarixini və bunun cəmiyyətlərimizin inkişafına göstərdiyi təsiri müzakirə etmək üçün şərait yaradın. Keçmişə bir anlıq nəzər salınması hər bir iştirakçıya mediadakı işi çərçivəsində yeni daxilet mə modelini qurmaqda yardımçı olacaq.

Prinsip:

Mətbuatın müzakirələrə müəyyən forma verməyə və dəqiq, obyektiv informasiyanın köməyi ilə oxşar cəhətləri müəyyənləşdirməyə imkanı var.

Nəticə: Cəmiyyətimizin bütün təbəqələri tarix boyu bir çox qrupların yaşadığı gerçek və şüurlu təcridetmənin qarşısının alınmasında iştirak edəcək.

Cəmiyyət və ya dövlət daxilində davam edən münaqişələrdə medianın rolu onilliklər boyunca baş verən dəyişikliklərlə bağlı təkliflə irəli sürməkdən ibarət olub. İstər yeni mühacirlər, istərsə də uzun müddət ərzində millətin bir hissəsinə çevrilmiş etnik qruplarla bağlı müzakirələr zamanı jurnalistlər əhalii tərkibindəki dəyişikliklərin, yaxud illərlə mövcud olan azlıq mədəniyyətlərinin dövlətin inkişafına bugünkü və gələcək təsiri haqqında anlayış yaratmaqdə mühüm rol oynayır.

Hər dövlətdə əsas axından təcrid olunan bir və ya bir neçə qrup mövcuddur. Keçmiş Britaniya müstəmləkələri sayılan Afrika və Qərəaiib adalarından, yaxud Cənubi Asiyadan Böyük Britaniyaya gələn mühacirlər onilliklər boyunca təcrid edilmələrindən, stereotipləşdiril-


mədən və ağdərililərin onlara nifretindən şikayətlənilər. Avropa dövlətlərinin keçmiş müstəmləkələrinin əksəriyyətində vətəndaşların eyni dili paylaşıqları ölkəyə köçməsi onlara qarşı neqativ münasibət yaradıb. Keçmiş müstəmləkələrdən olan mühacirlər anlayıblar ki, eyni dili paylaşmaq onlara qarşı qonaqpərvər münasibət yaratmır.


Avropanın bir çox ölkələrində mühacirlərin mövcudluğu yanlış təsəvvür və güvensizliyə səbəb olur ki, bu da ciddi münaqişə yaranması ilə nəticələnir. Bu arada digər dövlətlərdə fərqli mədəniyyətlər heç bir dəyişikliyə uğramadan yüz illər boyu mövcud olublar.

Müxbirlər də əhalinin qalan hissəsi kimi çox vaxt ictimai anlayış və düzümlülüyü artıran tarixi perspektivlərdən yararlana bilmir, buna görə də müşkül vəziyyətə düşürlər. Jurnalistlər xəbərləri təqdim edərkən həqiqi tarixi perspektivləri işıqlandırma bilmədiklərinə görə münaqişələri qızışdırmaqdə, nifreti artırmaqdə və cəmiyyətlərdəki fikir ayrılıqlarını dərinləşdirməkdə ittiham olunublar.

İctimaiyyətin təcrid olunma tarixi boyunca bütün dünya ölkələri itkilərlə üzləşib. Elə bir dövlət yoxdur ki, bizi qonşularımızdan ayıran fərqlərə görə yaranan münaqişələr ona təsir göstərməsin.

Bu gün cəmiyyətimizin üzvlərinin əksəriyyəti tarixi təcridolunma prosesinin başlanma səbəbini bilməyə bilər. Buna baxmayaraq, həmimiz bu prosesin ictimai quruluşun ayrılmaz hissəsi olduğundan xəbərdarıq. Azlıq təşkil edənlər gözə görünmürələr. Təcrid olunanlar ümidiyərinin boşça çıxdığını görüb gec-tez cəmiyyətə daxil edilmələrini isteyəcəklər.





Onların bu tələbləri isə daha böyük dözümsüzlüyü, yanlış fikirlərə, növbəti təcrid olunmaya və zorakı münaqişələrə səbəb olan reaksiya yarada bilər.

Tarixi təcrid olunmanın yaratdığı gərginliyi azaltmaqdə ən əsas rollardan birini media oynayır. Media azad informasiya axınında bütün insanların iştirakına imkan və debatlar üçün təhlükəsiz şərait yaradır, mübahisələr qızışlıqda isə cəmiyyətin gündəlik həyatı ilə bağlı əsas məsələlərdə hər iki tərəfin işıqlandırılmasına imkan verir. Bu istiqamətdə atılacaq ilk addım səhiyyə və rifah, assosiativ iqtisadiyyat, təhsil və ailə həyatı kimi ictimai sahələrdə bütün qrupların gündəlik işıqlandırılmasıdır. Məhz gündəlik həyatla bağlı xəbərlərdə hər kəsdən istisnasız bəhs etmək jurnalistlərə tərəf tutmadan fərqli ictimai proses yaratmaq üçün nadir imkan verir.

Jurnalistlər cəmiyyət həyatının qeydçiləri olmalıdır. Onların əlində cəmiyyəti dolaşib topladıqları məlumatlardan həmin cəmiyyət üzvlərinin həyatları barədə yazı və ya süjet hazırlamaq imkanı var. Jurnalistlər heç bir tərəf tutmadan fərqli cəmiyyətlərdə ümumi fikrə yol açan müzakirələr üçün ictimai şərait yarada bilərlər. Misal: Qəzetdə çalışan jurnalist iri bir şəhərdə iqtisadi rəqabət haqqında məqalələr toplusu hazırlanır. Müxbir bu rəqabətdə iştirak edən müxtəlif etnik, irqi, yaxud dini qruplar, yaşılı insanlar və qadınlar arasında mənbə tapmaq üçün çox çalışır. İstifadə edəcəyi mənbələri diqqətlə araşdırıldıqdan sonra jurnalist oxşar cəhətləri olan bir qrup yaratmağa nail olur. Belə ki, oxucular

əslində özlərindən tamam fərqli hesab etdikləri insanların onların təcrübələrini paylaşıqlarını görmək imkanı əldə edirlər.

Aparıcı üçün Qeyd

* Qəzetlərdə bu cür işıqlandırılan digər məqalələrdən misallar gətirin, yaxud iştirakçıların seminarдан öncə göndərdiyi misallardan yararlanın.


* İştirakçıları məqalələrin cəmiyyət üzvlərinin fikirlərini özündə daha çox ümumiləşdirməsi yolları barədə düşünməyə vadar edin. Müxtəliflik baxımdan mövzunu genişləndirmək üçün müxbir hansı addımları atardı?


* İlk müzakirə bütöv qrupla aparılmalıdır. İştirakçıların cavabından sonra seminar rəhbəri müzakirəni daha da qızışdırmaq məqsədilə müəyyən qruplarla təcrübələrinə əsasən müxbirlərə bir misal ətrafında suallar verməyə başlamalıdır.

Müxbirlər tərəfindən veriləcək suallardan misallar:

* Hər hansı bir mövzu ilə bağlı müxtəlif etnik, dini, yaxud irqi qruplardan olan insanlarla birgə iş təcrübəniz olub? Təcrübənin ən çətin məqamı nə olub? Sizin mənbələriniz olan insanın, yaxud insanların reaksiyası necə olub?

* Aldığınız informasiyanı yazıda istifadə edə bilmisinizmi? Süjet məhz etnik və ya irqi qrupa aid idimi? İraqi və ya etnik yanaşmalara iqtisadi reallıqla-






rı da əlavə etsəydiniz, süjet daha effektiv olmazdı ki?


Daha sonra aparıcı iştirakçıların 3-4 nəfərdən ibarət kiçik qruplarda müzakirə edəcəkləri ikinci misalı təqdim etməlidir. Hər qrup süjetə ümumi cəhətlərin daxil edilməsini daha da təkmilləşdirmək üçün əhatə dairəsi üzrə plan hazırlamalıdır.

Seminarın aparıcısı hər qrupu bu modul üzrə aparılan müzakirədən müxtəlifliklə bağlı ən azı üç nəticə çıxarmağa vadar etməlidir. "Öyrənilən Dörs" sözləri yazılan plakat seminar otağının divarına yapışdırılır. Seminar rəhbəri tapşırığın məğzini jurnalistlərə

anlatmalı, daxiletmə prosesinin cəmiyyətin tarazlı, ətraflı və özündə ehtiva edən elementləri ilə birgə görünüşünün media istehlakçularına təqdimatı üçün imkan yaratdığını bildirməlidir. Anlatmalıdır ki, bu, tarixi yazan şəxslər kimi jurnalistlərə yardımçı olur.

Qeydlər əsasında hər iştirakçı məlumat verməlidir ki, öz yazılarına yeni tarixi kontekst əlavə etmək məqsədilə hansı addımları atmağı düşünür. Hər iştirakçının növbəti addımı fərdi xarakter daşımalıdır. Seminarın aparıcısı hər iştirakçını yararlana biləcəyi təfərrüatlarla təmin etməlidir. Vəsaitin sonunda atılacaq addımlar barədə məlumat əldə edə bilərsiniz.





Məqsəd

Müxtəlifliyi əks etdirən xəbərə anlayış vermək.

Prinsip

Müxtəliflik və cəmiyyətdəki azlıq üzvlərinin səsləri bütövlükdə cəmiyyəti zənginləşdirir və canlandırır.

Hər kəsin danışmağa mövzusu var, lakin hər mövzu xəbər deyil! Nəyin xəbər olduğunu müəyyən etmək üçün biz "xəbər nədir?" sualından başlamalıyıq.

Seminar rəhbəri soruşmalıdır: Siz xəbərə necə anlayış verirsınız?

Seminar rəhbəri üçün qeyd

* Hər bir iştirakçıdan xahiş edilməlidir ki, xəbər nə demək olduğunu tapşırıq üçün verilmiş kağızda yazılı şəkildə müəyyən etsin. Hami öz anlayışını yazdıqdan sonra iştirakçıların hər biri öz cavabını oxumalıdır, bu zaman seminar başçısı onları qeydlər etməlidir.

* Anlayışları iri kağız vərəqlərdə qeyd etmək olar, sonra onlar otaq boyunca asılır ki, iştirakçılar bu tapşırığı bitirdikdən sonra anlayışlar aydın görünə bilsin.

* Anlayışlara iştirakçıların adlarını əlavə etmək lazımdır.

Bu tapşırıqdan göründüyü kimi, bizim oxumuz "xəbər nədir?" anlayışı üzərində dərinindən düşünməli oluruq. Nə üçün? Çünkü anlayışın verilməsində çoxlu məqamlar var. Oxuculara və tamaşaçılara çatdırılmalı olan müəyyən hadisələrin xəbər təşkəl edib-etmədiyini müəyyən edərkən hər birimiz öz tarixi baxışlarımızi bu məsələyə cəlb edirik.

Jurnalistikanın əsas məhsulu olan bu anlayışlar, ən ümumi şəkildə götürsək:

* müxbirlərin və redaktorların oxucular üçün aktual hesab etdikləri cari hadisələr barədə icti-

maiyyətə məlumat verir.

* cəmiyyətdəki çoxlu mənbələrdən rəsmi informasiyanın çatdırılmasını təmin edir.

* Oxuculara çatdırılmalı olan, müxbirlərin və redaktorların mühüm hesab etdikləri məlumatları işıqlandırır.


Seminar rəsbəri üçün qeyd


* İştirakılardan soruşun: "öncə müəyyən etdidiyimiz xəbər anlayışına indi daxil edilməli olan bəzi yeni elementlər hansılardır ki, həmin elementlər müxtəliflik üçün mühüm sayılır və işıqlandırıldığımız xəbərə daxil edilir? "

Hər birimiz şəxsi həyat təcrübəmizə əsaslanaraq xəbərə anlayış veririk. Həyatında əllil insanlarla ünsiyyət təcrübəsi olmayan hər hansı şəxslə müqayisədə əllil uşağı böyüdən jurnalist bununla bağlı hadisələrə xəbər kimi işıqlandırılmağa daha çox layiq olan məsələlər ki-mi baxacaqdır.

Seminar rəhbəri soruşmalıdır: şəxsi təcrübələrimiz xəbərə verdiyimiz anlayışa necə təsir göstərir? Şəxsi təcrübələrə, milliyyətə, yaşa, irqə, dini mənsubiyyətə və cinsə əsaslanan xəbər anlayışına hansı yeni elementlər əlavə oluna bilər? Bu müzakirə geniş tərkibli qrupda aparıla bilər və ya siz qrupu daha kiçik qruplara böle bilərsiniz. Hər bir qrup qeydlər etmək və müzakirənin sonunda bütün qrup qarşısında cavab barədə məlumat vermək üçün bir nəfəri təyin etməlidir.

Cəmiyyətə informasiyanı necə çatdırmağımızın tərkib elementininə çevrilən müxtəlifliyin mövcud olduğu cəmiyyətdə xəbərə anlayış





vermək barədə müzakirəyə iştirakçıları cəlb etmək üçün aşağıdakı fikirlərdən istifadə oluna bilər. Xəbər:

* sadəcə ənənəvi olaraq işıqlandırılan şəxsləri və ya məşhur iş adamlarını işaqlandırmaq deyil. İnsanların məşgullüğuna kömək edən, iqtisadiyyata xeyir verən, iş sahəsinə yeniliklər gətirən kiçik iş adamları və qadınlar haqqında məsələlər xəbər kimi çatdırıla bilən əhvalatlara nümunə ola bilər.

* şəxsi xarakterli olmalıdır ki, insanlar onu özürlə ilə əlaqələndirə bilsinlər.

* cəmiyyətlərimizi, cəmiyyət üzvlərinin hüquqlarını, vəzifələrini və bacarıqlarını başa düşmək vasitəsidir.

* aktual məlumatdır.

Seminar rəhbəri soruşmalıdır: Ötən axşam iştirakçılar ailələri ilə nəyi müzakirə ediblər, dünən kofe içərkən, yaxud səhər yeməyi və ya nahar yeyərkən nə barədə danışıblar? Jurnalist kimi vəzifələrini yerinə yetirərkən deyil, cəmiyyətin üzvü kimi adı fəaliyyətləri ilə məşğul olarkən onlara hansı məsələlər mühüm təsir bağışlayıb?

İştirakılardan soruşun ki, onlar axırıncı fikrin ("Xəbər aktual məlumatdır") nəyi ifadə etdiyi barədə nə düşünürlər və həmin fikir müxtəlif və daim dəyişən dünyada, dini, milli və ictimai mühitdə jurnalistikyanın rolu barədə onların anşayışlarına nə dərəcədə uyğun gəlir? Xəbərə verilən bu son anlayışa hansı dəyərlər səciyyəvidir?

Seminar rəhbəri üçün qeyd

Arqumentlər gətirilməsini, suallar verilməsini, fikirlərə etiraz bildirilməsini həvəsləndirin. Rəhbər müzakirə əsasında deyilmiş fikir-

lərə redaktə etməyə və düzgün formaya salmağa başlamalıdır. Cəmiyyətə informasiyanı necə çatdırmağımızın tərkib elementinə çevrilən müxtəlifliyin mövcud olduğu cəmiyyətdə müxtəlifliyə anlayış vermək barədə müzakirəyə iştirakçıları cəlb etmək üçün aşağıdakı fikirlərdən istifadə oluna bilər:

* Vətəndaş azadlıqlardan təkcə cəmiyyətin bir hissəsi deyil, bütün insanlar istifadə edə bilməlidir.

* Ədalət mühakiməsi hamı üçündür.

Seminar rəhbəri soruşmalıdır: Sizin cəmiyyətinizdə bu dəyərlər özünü necə göstərir? Bu dəyərləri hamı bölüşdürürmü? Müəyyən qruplar bundan xaric edilibmi və bu xaric edilmə müvafiq ərazidə xəbərləri yayan kütłəvi informasiya vasitələrini oxumaq, dinləmək və ya seyr etməkdən məhrum olmanı ifadə edirmi?


Seminar rəhbəri üçün qeyd


Seminar rəhbəri iştirakçıları aktuallıq barədə sonrakı müzakirəyə cəlb etməlidir. Xəbər kimin üçün aktualdır? Oxucu qadındırsa, yaşı 65 yuxarı olan qadındırsa, və ya konkret etnik köklərə malik qadındırsa, aktuallıq məsələsi fərqli olacaqdır mı? Problem barədə canlı diskuсиyanı və aktuallığa anlayış verilməsini həvəsləndirin ki, aktuallığın yönəlmış olduğu oxucuya veriləcək anlayışa daha çox müxtəliflik elementləri əlavə olunsun.

Seminar rəhbəri xəbərin nə demək olduğu barədə müzakirəni yekunlaşdırıckən aşağıdakı məqamları qeyd etməlidir:

* Xəbərə verilən anlayışlar xəbərin insanların həyatı üçün aktual olduğunu əks etdirməlidir.

* Aktuallığa anlayış vermək çətindir, çünkü medianın təqdim etdiyi informasiyadan istifadə





edən və aktuallıq barədə çoxsaylı fərqli anlayışları olan bir çox insan kateqoriyaları vardır.

İştirakçılara verilmək üçün suallar: Geniş oxucu kütləsi üçün aktual olan informasiyanın axtarılması liderlərə və status-kvonu təmsil edən şəxslərə aid informasiyaya əsaslanan xəbərin çatdırılmasına nisbətən daha məqsədə uyğundrumu? Informasiyanın təqdim edilməsində status-kvonu və ya keçmiş qaydanı saxlamaqdan daha çox, aktuallığa diqqət yetirən qəzet və jurnalist üçün risklər (əgər varsa) nədər ibarətdir?

İştirakçılara verilmək üçün suallar: Aktuallıq diqqət mərkəzindədirse, sizin üçün aktual olan şeyin mənim üçün aktual olmadığını necə müəyyən etməli? Biz aktuallıq barədə hər iki nöqteyi-nəzərin məqalələrimizdə əks olunmasına necə nail ola bilərik?

Xəbər barədə daha çox anlayışlar:

* elə hadisələri (böyük və kiçik) nəzərdə tutur ki, onlar necə yaşadığımız, harada yaşadığımız barədə bizə məlumat verir, zəmanəmizi bizə izah edir və bəşər tarixini biliklərlə, dözümlü-lükələ davam etdirməyimizə və araştırma aparmağımıza kömək edir.

* elə informasiyanı nəzərdə tutur ki, fərd, qrup və ya cəmiyyət tərəfindən önəmlili sayılır.

* şəxsə aidiyəti olan hər şeyi nəzərdə tutur. Məgər bu doğru deyilmi ki, nəsə sizə təsir göstərisə, deməli, o sizin üçün xəbərdir? Bu, elə bir şeydir ki, sizə istər emosional, istər maliyyə, istərsə də fiziki baxımdan təsir göstərməsində asılı olmayıaraq siz onun barəsində məlumat almaq istəyirsiniz. Bu xəbərin faktiki qəzet məqaləsinə çevrilib-çevrilməməsi hər gün və hər bir qəzet tərəfindən müəyyən edilən prioritətlərə əsaslanır.

* Nəyin xəbər olduğunu müəyyən edərkən siz qəzet nəşri posesinə hər kəsin fərdi əqidələrini cəlb etmiş olursunuz. Siz bu yolla getməyə başladıqda, yolun sonunda xəbər barəsində daha çox haçalanın yanaşmaya gəlib çıxırsınız. Hər kəsin öz gündəlik məsələləri və xəbər barədə anlayışı olur.


* Hansı məlumatın xəbər olması məsələsinə daha geniş və əhatəli baxış tələb olunur.


İştirakçılar üçün sual: Öz işiniz və qəzeti-niz, radio və ya televiziya təşkilatınız çərçivəsində hansı məlumatın xəbər olması məsələsinə daha geniş və əhatəli nöqteyi-nəzərdən necə anlayış verərdiniz?

Müzakirəni inkişaf etdirmək üçün seminar rəhbəri aşağıdakılardı soruşa bilər:

* İşçi heyətindəki müxtəlifliyin: yaş, cins, etnik qruplar, dini əqidələr, seksual oriyentasiyaların xəbərə təsiri barəsində nə deyə bilərsiniz? Xəbər qəzetlərdə işləyən insanlar tərəfindən müəyyən olunduğuna görə, əgər işçi heyəti müxtəlifdirse, xəbərə anlayış verilməsi də müxtəlif cür olacaqdır.

* İnsanlar nə haqqında danışırlar? Xəbər, yəqin ki, haqqında insanların danışdığı məlumatdır, buna görə də, qəzetiñ tərkibindəki işçi heyəti insanların nə barədə danışdığını aşkarmağı bacarmalıdır. Biz xəbərləri qonşularımızdan, qəhvəxanadan, yeməkhanadan əldə etməli və haqqında ictimaiyyətin söhbət etdiyi, lakin xəbər səhifələrimizdə verə bilmədiyimiz daha çox məsələlərin müəyyən edilməsinə kömək etməliyik.





Seminar rəhbəri tərəfindən nəzərə alınmalı məsələlər

Neyin xəbər olduğu barədə müzakirədən gördüyüümüz kimi, hər bir jurnalist bu məsələyə müxtəlif bucaqdan yanaşır. Hər bir iştirakçı hansı məlumatın xəbər olduğuna müxtəlif cür anlayış verəcəkdir və bu tapşırıq ərzində meydana çıxan məsələlərə və suallara hər birimiz müxtəlif cavablar verəcəyik.

Hər birimiz nəzərdən keçirməliyik ki, xəbərə verdiyimiz anlayış bizim qəzet, radio və ya televiziya təşkilatımız tərəfindən xəbərə verilən anlayışa uyğun gəlirmi? Əgər anlayışlar eyni deyilsə, bu boşluğu aradan qaldırmaq üçün gündəlik fəaliyyətimizdə nə etməliyik? Burada kompromiss nədən ibarətdir? Müxtəliflik məsələsini necə işıqlandırı bilərik və necə edə bilərik ki, üzərində çalışığımız hər bir hadisədə o, nəzərə alınsın? Biz əhatəlilik və müxtəliflik məsələsini bir fərd olaraq necə ifadə edə bilərik və təşkilatımız çərçivəsində xəbər mədəiyyətini dəyişdirməyə necə başlaya bilərik? Bəs cəmiyyətimiz daxildində?

Həyatımızda adı məqamlar vardır ki, müxtəlifliyin işıqlandırılması onları əhatə etmək üçün nəzərdə tutulub. Bunun edilməsi anlaşmaya və dözuünlüyə səbəb olur və mübahisə etmək, razılaşmamaq və hətta fikir ayrılığı üçün (fərdlər, qruplar və icmalar arasındaki müxtəlifliyə hörmət dəyərləri vurgulanmaqla) imkanların olduğu vahid cəmiyyəti formalasdır.

Əgər insanlar mediada özlərini görmürləsə, yaşadıqları cəmiyyətin bir hissəsi kimi də özlərini görə bilməyəcklər. Jurnalistlər bütün cəmiyyəti işıqlandırmalıdırlarsa, bu zaman cəmiyyətin bütün üzvlərinin əhatə olunacağını təmin etmək üçün üsullar tapmalıdır.

Məsələn, son dövrlərin tarixi göstərir ki, hökumətin siyasəti barədə fərqli səslərin eşidilməsinə imkan verilmədən həmin siyasəti barədə məlumat verilməsi bir çox xalqlarda fəşizm, separatizm və etnik nifrətə zəmin yaradır.

Seminar rəhbəri soruştmalıdır: Sizin fikrinizcə, müxtəlifliyin hansı mühüm məsələləri xəbərləri təqdim edən media tərəfindən əhatə olunmur?


Seminar rəhbəri bütün cavabları iri kağız vərəqlərdə yazmalı və bütün iştirakçıların görə biləcəyi yerdə asmalıdır.


Seminar rəhbəri üçün qeyd

Gözəlmək olar ki, cavablar bölgədəki etnik münaqişələrin tarixi, etnik münaqişə və ya irqi ayrı-seçkilik siyasetləri, milli, irqi və dini dözümsüzlük siyasetləri kimi mövzuları əhatə edəcəkdir.

Seminar rəhbəri qrupdan xahiş edə bilər ki, zəif icmaları işıqlandırmaq vasitəsilə onların gücləndirilməsinə medianın necə kömək etdiyi barədə son dövrlərə aid nümunələr göstərsinlər. Bunlar yerli və ya Ruandaya, Yaxın Şərqə, Avropaya və sairəyə aid nümunələr ola bilər. Bundan əlavə, seminar rəhbəri son nəticədə münaqişə və hərbi əməliyyatlara şərait yaranan məlumatlara aid konkret nümunələri araşdırmalıdır. Seminar rəhbəri həmçinin qeyd etməlidir ki, münaqişələrin tarixlə əlaqədar olması elə bir zəmin yaradır ki, onun öhdəsindən gəlmək çətin olur, çünki medianın istifadə etdiyi yeganə vasitələr münaqişə, onun tarixi, habelə münaqişəyə və barışlı səylərinə aid siyasetlər barədə məqalələrin verilməsidir.

Birinci, biz qarşıdurma və münaqişələrdən geri çəkilməli və gündəlik həyata nəzər salmalıyıq. Seminar rəhbəri bu qaydani yadda saxlamalı və iştirakçılara xatırlatmalıdır ki, müxtəlifliyin güclü işıqlandırılması gündəlik





həyatın işıqlandırılmasından başlayır. Biz bütün insanları başlıca üsul vasitəsilə müntəzəm, gündəlik işıqlandırmaya daxil etmək üçün yollar axtarırıq. Məsələn, insanlar etnik azlıq qruplarına mənsub olan şəxslərin adlarını (qadınların adlarını, müxtəlif irqi və ya dini qruplardan olan şəxslərin adlarını) oxumağa başlayırlarsa, həmin şəxslərin milli dialoq və debatların tərkib hissəsi olduqlarını düşünməyə başlayırlar.

Jurnalistlər müxtəlif qruplardan olan mənbələrdən istifadəni genişləndirməlidirlər. Oxucular və dinləyicilər başa düşsələr ki, xəbərləri təqdim edən media cəmiyyətin bütün təbəqələrinin baxış və təcrübələrinin əhatə edilməsində maraqlıdır, həmin mediaya inam artar.

Avropada, Afrikada, Asiyada və ya Amekada olmasından asılı olmayıaraq, bir çox qəzetlər və yayım təşkilatları ilk növbədə hökumətin qəbul etdiyi qərarları və həmin qərarların necə həyata keçirilcəyini işıqlandırmaq aləti kimi istifadə edilib. Əhatəliliyə, müxtəlifliyə əsaslanan jurnalistikada hökumətin siyasetinin və əməlinin cəmiyyətin müxtəlif üzvlərinə necə təsir göstərməsi barədə söylənilən fikirlər hökumətin bəyanatlarını arxa plana keçirir. Jurnalist cəmiyyətdən gələn və hökumətin hərəkəti və ya hərəkətsizliyi barədə fikir söyləyən səslərin eşidilməsinə imkan vermək üçün işləyir.

Cəmiyyətin daxilindən gələn bütün səslər eşidildikdə, biz daha çox əhalini müzakirələrə qatmaq imkanlarımızı genişləndirmiş oluruz; media müzakirə meydanına çevrilir və bu, zaman keçdikcə cəmiyyətə imkan verəcəkdir ki, bütün üzvlərinin maraqlarını nəzərə almaqla öz problemlərini həll etsin.

Seminar rəhbəri üçün qeyd

Aydın olmalıdır ki, baş verən dəyişiklik kütləvi surətdə təksil olunan dəyişiklik demək deyil. Jurnalistika xəç yürüşü deyil. Media sadəcə müxtəlif səslərin eşidilə biləcəyi yeri təqdim edir.

Başlangıçda seminar rəhbəri iştirakçılarından xahiş etməlidir ki, gündəlik həyata təsir göstərən məsələlərin siyahısını təqdim etsinlər. Müzakirələrin yaranmasına kömək etmək üçün nümunələr:

- * Sağlamlıq
- * Təhsil
- * Şəxsi maliyyə vəsaitləri
- * Uşaqlar və onların inkişafı
- * Din və ya əqidə


Seminar rəhbəri bu kateqoriyaların hər hansı biri barədə xəbərləri əks etdirən məqalə nümunələrinə malik olmalıdır ki, onları iştirakçılaraverə bilsin. Təhlilin bazası kimi belə məqalələrdən istifadə edərək müzakirə edin ki, necə etmək olar ki, məqalələr cəmiyyətin daha çox elementlərini (yaş, etnik qrup, əllilik, cins) əhatə etsin.


Nümunə: doğumqabağı tibbi qulluq barədə məqalə. Azlıqlardan və ya etnik qruplardan olan hər hansı həkim varmı? Eyni vaxtda həm həkim və pasiyent olan qadınlar varmı? Doğumqabağı tibbi qulluq məsələsi müzakirə olunarkən nəzərə alınmalıdır olan hər hansı dini məsələlər varmı? Bu mövzuya aid məqalədə əhatəlilik məqsədləri üçün kimlərdən istifadə etmək olar? Bu müxtəlif mənbələri necə müəyyən edəcəksiniz?

Seminar rəhbəri üçün qeyd

Seminar məşğələsinin başlanmasıından əvvəl hər bir iştirakçının təqdim etdiyi və ya özünü hazırladığınız demoqrafik məlumatları iştirakçılarla müzakirə etməyə başlayın və müzakirələrin bazası kimi konkret cəmiyyət daxilində müxtəliflik məsələsindən isifadə edin.

Müzakirəyə şərait yaratmaq üçün nəzərdən keçirilməli olan hipotetik suallar





- Sual 1

* Sizin cəmiyyətdə əhalinin 30%-ini 25 yaşdan 40 yaşadək qadınlar təşkil edirsin, bu faktın işıqlandırmaya nə kimi təsiri ola bilər?

Müzakirəyə şərait yaratmaq üçün bəzi idəyalar. Elə qadınlar var ki, doğum yaşındadırlar. Onlar səhiyyə və təhsil məsələlərinə, eləcə də tərbiyə strategiyası barədə məlumatlara maraq göstərəcəklər. Onlar səhiyyə, təhsil və sosial təminat məsələlərinə aid hökumət siyasətlərinin inkişafına maraq göstərəcək və həmin siyasətlərin onların gündəlik həyatına necə təsir göstərəcəyini bilmək istəyəcəklər.

Seminar rəhbəri sual verir: Onlar üçün maraqlı ola biləcək hər hansı başqa məsələlər varmı? Qeyd edin ki, əhalinin bu təqəbəsi doğum yaşından keçdikdə onların maraqları dəyişəcəkdir. Onlar doğum yaşından keçdikdə nəyə maraq göstərə bilərlər? Seminar rəhbəri təklif etməlidir ki, iştirakçılar aşağıdakı sətirlərin müzairosu zamanı meyarlar qismində öz həyatlarından istifadə etsinlər.

Sizin qəzetdə, radio və ya televiziyyada bu mövzu işıqlandırılırmı? O, tez-tez işıqlandırılırları və bu işıqlandırılmanın keyfiyyətini necə qiymətləndirərdiniz? Siz xəbərlər barədə məlumatlarınıza bu konkret qrupun informasiyaya olan tələbatlarına cavab verən məlumat əlavə etmək üçün nə edərdiniz? Siz bu qrupun informasiyaya olan tələbatlarını nəzərdən keçirərək kişilər üçün maraqlı olan məlumatları da təqdim edərdinizmi?

Nəzərə alın ki, konkret qrupların maraq dairəsinin müəyyən edilməsi heç də o demək deyil ki, digər qruplar oradan xaric edilməlidir.

Sonuncu mülahizə barədə seminar iştirakçılarının rəylərini soruşun. Konkret qrupun işıqlandırılmasından həmin qrupdan olmayan digər şəxslər necə faydalana bilərlər? İştirakçılardan hər hansı biri bu fikri təsdiq edə bilən məqalə üçün ideya və ya konsepsiyalara malikdirmi? Konsepsiyanı nümayiş etdirmək üçün konkret nümunələr hazırlamaqdan ötrü iştirakçılar birləşdə çalışın.

dirmi? İştirakçılardan xahiş edin ki, konsepsiyanı nümayiş etdirmək üçün konkret nümunələr təqdim etsinlər.

Müzakirəyə şərait yaratmaq üçün nəzərdən keçirilməli olan hipotetik suallar

- Sual 2

* Sizin cəmiyyətdə əhalinin 20%-inin yaşı 65-dən yuxarıdırsa, bu faktın işıqlandırmaya nə kimi təsiri ola bilər?


Müzakirəyə şərait yaratmaq üçün bəzi idəyalar. Səyahət və asudə vaxtın keçirilməsi; şəxsi mallyə vəsaitləri (çox da uzun sürməyən işdən sonra əlavə gəlir əldə etmək); pensiya çıxmağın planlaşdırılması; sağlamlıq məsələləri. Bu əhali qrupunun maraqlarını işıqlandırmağa çalışarkən bu qrup barədə daha hansı məlumatlar sizə faydalı ola bilər? Onlar səyahət edirlərmi? Səyahət məqsədilə ölkənin konkret əraziləri diqqət mərkəzində olur, yoxsa qonşu ölkələr? Səyahət bu kateqoriyaya aid insanların etnik mənşəyindən asılıdır mı? O, bu kateqoriyaya aid insanların iqtisadi vəziyyətindən asılıdır mı?


Yuxarıdakı qaydada, sonuncu mülahizə barədə seminar iştirakçılarının rəylərini soruşun. Konkret qrupun işıqlandırılmasından digər qrupların üzvləri necə faydalana bilərlər? İştirakçılardan hər hansı biri bu fikri təsdiq edə bilən məqalə üçün ideya və ya konsepsiyalara malikdirmi? Konsepsiyanı nümayiş etdirmək üçün konkret nümunələr hazırlamaqdan ötrü iştirakçılar birləşdə çalışın.

Müzakirəyə şərait yaratmaq üçün nəzərdən keçirilməli olan hipotetik suallar

- Sual 3

* Demografik rəqəmlər ərazidəki əhalinin 30%-inin 25 yaşdan aşağı olduğunu göstərirse, bu statistikanın işıqlandırmaya nə kimi təsiri ola bilər?





Müzakirəyə şərait yaratmaq üçün bəzi idəyalar. İncəsənt (xüsusilə musiqi); şəxsi maliyyə vəsaitləri; sağlamlıq və rifah. Qəzətin bilməli olduğu və ya genişləndirməyi nəzərdə tutmali olduğu işıqlandırma məsələlərini müəyyən etmək üçün bu qrupun maraqları barədə hansı digər məlumatlar zəruri ola bilər? İdman və asudə vaxtın keçirilməsi? Qarşılıqlı münasibətlərin qurulması? Sizin qəzet bu mövzuları işıqlandırır mı?

Yuxarıda qeyd edilən qaydada konkret qrupun işıqlandırılmasından bütün qrupların faydalananmasına aid məsələlərin üzərində çalışın.

Seminar rəhbəri iştirakçıların seçdiyi qəzet və yayım nümunələrinin icmallarından, mözunu həmin nümunələr üzərində ətraflı izah etmək üçün, istifadə etməlidir. Seminarın keçirildiyi ölkəki və ya bölgəki milliyyət, yaş və cins məsələlərinə aid olduqca konkret suallar verilə bilər.

Praktiki məşğələ

İştirakçılar dörd nəfərlik qruplara bölünürler. Hər bir iştirakçı digər iştirakçının qəzet, radio və ya televiziyanın istehsal etdiyi xəbər məhsullarını götürür və nəzərdən keçirir ki, iştirakçılar arasında paylanmış demoqrafik məlumatlara əsaslanan əsas komponentlərin həmin məhsulda təmsil olunması barədə suallar ver sin. İştirakçılar bir-birinə auditoriyaları və xəbər məhsulları barədə suallar verdiklərinə görə, qeyri-formal demoqrafik profil deyilənlərin əsasında təmin olunur. Hər bir iştirakçı bütün qrupa məruzə etmək üçün müzakirə zamanı qeydlər aparmalıdır.

İştirakçılar aşağıdakıları axtarırlar:

* Demoqrafik profilli maraqlı əhvalat.

* Cəmiyyətin bütün təbəqələrini qəzətin əhatə edib-etmədiyini müəyyənləşdirməyə kömək edə bilən hansı informasiya naməlumdur?

Araşdırmanın nəticələri və kiçik qruplar daxilində müzakirələr məşğələnin bütün iştirakçılarının diqqətinə təqdim olunur. Müxtəlifliyin daha geniş işıqlandırılması üçün təkmilləşdirilmə tələb edən məsələlərlə bağlı sonrakı nümunənin müzakirəsinə diqqət yetirmək lazımdır.


Lügətdən istifadə


Sözlərdən düzgün istifadə edib-etmədiyimizi yoxlamaq üçün atılmalıdır birinci addım sadədir: lügətdən istifadə etməli. Kitab elə bir mənbədir ki, cəmiyyətimizə təfsilatları dəqiq və düzgün çatdırmaq yolları üzərində düşünərkən gündəlik işimizdə ondan istiadə edə bilərik.

Lügət həm də səhvlərdən yaxa qurtarmaq üçün sözlərə nəzarəti yaxşılaşdırmaqdə jurnalistlərin istfadə edə biləcəyi vasitədir, bələ ki, biz ölkəmiz, cəmiyyətimiz və orada yaşayan insanlar və özümüz barəsində təsəvvür yaradırıq.

Zaman dəyişir. Anlayışlar dəyişir. Lügət bu faktı bizə xatırlada bilər, istifadə etdiyimiz sözlərin mənşəyini yadımıza sala bilər və yazdığımız məqalələr üçün düzgün sözlər seçməkdə bizə kömək edə bilər.

Sözlərin mənasının dəyişməsinə aid nümunə Getto: 1960-cı illərdə lügətdəki anlayışlarda getto qanunla məcburi qaydada şəhərin müəyyən məhdud zonasında yaşamalı olan və Avropa-pada poqromlar adlandırılınan insanlar qrupunun yaşadığı yer kimi təsvir edilirdi. Hal-hazırda onun ikinci anlayışı əlavə olunub. Həmin anlayış sosial, iqtisadi və ya hüquqi təzyiqlər ucbaşından azlıq qrupu üzvlərinin yaşadığı şəhərin məhəlləsini və ya hissəsini təsvir etmək üçün bu sözdən istifadə etməyə imkan verir. Bu ikinci anlayışa daxil edilən əsas faktlar getto yaratmaq üçün hökumət tədbirini nəzərdə tutan əvvəlki anlayışı dəyişib.





Müxbirlər və redaktorlar bu sözdən istifadə etməzdən bilməlidirlər ki:

1) sözügedən ərazidə yalnız azlıq qrupu yaşayır; və

2) onlar orada sosial, iqtisadi və ya hüquqi təzyiqlər ucbatından yaşayırlar.

Həqiqətən, dünyadakı şəhərlərdə elə yerlər var ki, onları getto adlandırmak olar, lakin jurnalistlər çox diqqətli olmalıdır ki, bu anlayışın tələb etdiyi bütün faktların mövcudluğuna ria-yət edilsin. Bir daha qeyd edək ki, bu söz orta dərəcəli mənzil standartlarına cavab verməyən hər hansı qəsəbənin ərazisi barəsində diqqətçəkən ifadə kimi istifadə edilə bilməz. Bundan başqa, eksər hallarda jurnalistlər konkret olmaq imkanından və məqalədəki hadisənin baş verdiyi ərazinin və ya rayonun adını çəkmək imkanından istifadə etməlidirlər.

Barrio: Bu söz də eyni fakta əsaslanan konkret mənaya malikdir. Lügətə əsasən, barrio şəhərin və ya qəsəbənin ispan dilli məhəlləsi və ya rayonudur. Lügətdən bələdçi kimi istifadə edərək öyrənirik ki, "barrio"dan "getto"nun sinonimi kimi istifadə edə bilmərik. Bundan başqa, lügətdə həmin məhəllə və rayonda iqtisadi, sosial və ya hüquqi təzyiqlər barədə heç nə deyilmir. Bu söz yalnız konkret ispan dilli rayonlara şamil olunur. Barrio getto deyil. O, yoxsul məhəllələri deyil. O, ispan dillilərin yaşadığı yerdir.

Seminar rəhbəri üçün qeyd

İştirakçılarından xahiş edin ki, öz dillərində olan və müzakirə oluna bilən sözlər desinlər. Seminar rəhbərinin müzakirə üçün ehtiyatda bir neçə sözü olmalıdır. Mümkün olan hallarda, mü-


zakirə etdiyiniz sözlərin dəqiq mənasını araşdırmaq üçün iştirakçıların lügətdən istifadə etmələrinə imkan yaradın. Müəyyən məqamlarda bu tapşırıq yanlışlıqları çox əyani göstərə bilər bilər. Sözlərin populyar mənaları dəqiq deyilsə və siz həmin sözlərdən yanlış istifadə edildiyini hesab edirsizsə, iştirakçılarından soruşun ki, onların fikirincə yanlış istifadə nə kimi təsirə malikdir və ya malik olub? Bu yanlış istifadənin təsirinə ən çox məruz qalan kimlərdir?


Konkret anlayışlar yarıklara qarşı

Barrio və getto yanlış istifadə etdiyimiz və ya yanlış tətbiq etdiyimiz sözlərin sadəcə bir cüt nümunəsidir. Daha yaxşı təqdim edilən yazıda və ya məlumatda önemli rol oynayan yerlər, şərait, iqtisadiyyat çox zaman dildəki sözlərdən yanlış istifadə ucbatından dolaşılıqla səbəb olan yarıklardan və stereotiplərdən istifadə edilmədən da-ha dəqiq təsvir edilmiş olur.

Jurnalistlər bilməlidirlər ki, məqalələrimiz üçün müsahibə aldığımız insanların çoxu lügətə müraciət etmir və anlayışları dəqiqləşdirmirlər. Ola bilsin ki, onlar belə bir faktın fərqliqə varımlar ki, nailiyyət və ya gəlir məsələlərində milli mənsubiyyət fərqləndirici əlamət deyil. Yaxud etnik qruplar yoxsul, cinayətkar, az savadlı və ya savadsız, mühacir və ya seçki hüquqları olmayan sözlərinin sinonimi deyil.

Oxuları və mənbələri maarifləndirin. Görəsən yaşı çox olan vətəndaşlar barədə nə qədər jurnalist məqalələr ya-





zab və onları "ahl" adlandırib, lakin müsahibə aldıqları insanların yaşlarını soruşmayıb? Bir daha sözlərin mənasına diqqət yetirin. "Ahil" və "yaşlı" sözləri yaşı 65-dən yuxarı olan insanlara şamil olunur.

Xəbərlər xidmətinin məqaləsində kişinin "şikəst" adlandırılması və onun konkret şikəstliyinin nədən ibarət olduğunu təsvir edilməməsi barədə nə düşünürsünüz? Yenə də sözün mənasına nəzər salaq. Onun anlayışı çox konkretdir və əllil hesab edilən insanların yalnız kiçik faizinə şamil olunur. Müxtəlifliklərinə görə insanlara fərq qoymaq olarmı? Xeyr, bunlar jurnalistləri bölrək bizim xidmət göstərdiyimiz insanlardan ayıran fərqlərdir. Onlar cəmiyyətimizi qütbəşdirən fərqlərdir.

21-ci əsrə daxil olarkən biz qütbəşmənin davam etməyəcəyinə və genişlənməyəcəyinə görə böyük məsuliyyət daşımaqdə davam edirik, sadəcə ona görə ki, lügətdə bir neçə sözə baxmaq üçün həddən artıq məşğul, həddən artıq tənbəl və həddən artıq laqeydik.


Sual: söhbət irqi və ya milli mənsubiyətdən getdikdə məsələni necə işiqlandırmalı?


Cavab: söhbət irqi və ya milli mənsubiyətdən getdikdə jurnalistlər məqalə yazarkən ehtiyatlı olmalıdır. Jurnalistlər bu məsələləri öz həmkarları ilə söhbət etməklə ətraflı aydınlaşdırmalı, tarixi məlumatları yoxlamalı və məqalədə həmin məsələlərin şisirdilməməsini və məqaləyə etnik bucaqdan yanaşılmamasını təmin etməlidirlər.

Seminar rəhbəri üçün qeyd

* Öncə istifadə edilmiş nümunələrə ikinci dəfə nəzər salın. Məqalə necə yazılmalıdır ki, oxucunun sezə biləcəyi hər hansı neqativ tondan yaxa qurtarmaqla və ya etnik mənsubiyət məsələsinin qabardılmasını dəyişdirməklə məqaləni düzgün bucaqdan işıqlandırmaq mümkün olsun?

* Əgər sizdə etnik mənsubiyət məsələsini düzgün şəkildə çatdırın məqalələrin nümunələri varsa, bu nümunələrdən istifadə edərək irqi və ya milli mənsubiyət elementinin düzgün olmayan tərzdə təqdim edildiyi məqalələrlə onlar arasındaki fərqlərə nəzər salın.





Modul 2: XƏBƏR NƏDİR?

Məqsəd:

Müxtəlifliyi əks etdirən xəbərin nə olduğunu dərk etmək.

Prinsip:

Müxtəliflik və azlıqların rəyləri cəmiyyətin bütövlükdə daha zəngin və rəngarəng işıqlandırılmasına yardımçı olur.

Hər kəsin öz hekayəsi var, lakin hər hekayə xəbər deyil! Xəbərin nə olduğunu müəyyən etmək üçün biz yuxarıda qoyulan sualın cavabını tapmayılıq.

Seminarın aparıcısı soruşur: Xəbər deyəndə nə başa düşürsünüz?

Aparıcı üçün qeyd

- * Hər iştirakçı xəbər haqqında düşündüklərini tapşırıq üçün nəzərdə tutulmuş vərəqə yazmalıdır. Tapşırıq yerinə yetirilən kimi iştirakçıların hər biri sualı şəfahi şəkildə cavablandırımalı, seminar rəhbəri isə özündə qeydlər aparmalıdır.

- * Xəbərə verilən təriflər böyük vərəqlərdə yazılmalı, tapşırığın yerinə yetirilməsi başa çatana kimi bu vərəqlər iştirakçıların yaxşı görmələri üçün otağın divarlarına yapışdırılmalıdır. İştirakçıların adları vərəqlərdə qeyd olunmamalıdır.

Bu tapşırıqdan gördüyüümüz kimi, çıxarımlız xəbərə tərif vermək üçün böyük cəhd göstərməliyik. Buna səbəb nədir? Səbəb məsələyə müxtəlif cür yanaşmadır. Bizim hər birimiz müəyyən hadisələrin oxucu və ya tamaşaçılara

çatdırılacaq xəbəri ehtiva edib-etmədiyini müəyyənləşdirmək üçün öz tarixi perspektivlərimizi irəli sürürük.

Jurnalistikanın istehsal etdiyi əsas məhsul: ən ümumi xarakter daşıyan təriflər:

- * İctimaiyyəti hazırda baş verən, müxbir və redaktorların fikrincə oxucuları maraqlandıran hadisələr haqqında məlumatlandırır.

- * İctimaiyyəti saysız mənbələrdən rəsmi informasiya ilə təmin edir.


- * Müxbir və redaktorların oxularımıza çatdırılacaq mühüm məlumat hesab etdiklərini işıqlandırır.


Aparıcı üçün qeyd

- * İştirakçılara bu sualı verin: "Xəbərin tərifinə informasiyada müxtəliflik və ehtivanın əhəmiyyətini özündə cəmləşdirən hansı yeni elementlər daxil edilməlidir?"

Bizim hər birimiz xəbərə şəxsi həyat təcrübələrinə əsasən tərif veririk. Əllil uşaq böyüdən bir jurnalist bu tip xəbərləri belə təcrübə keçməyən şəxsden fərqli olaraq daha əhəmiyyətli hesab edəcək. Yaşlı qohumunun qayğısına qalan şəxs isə bu mövzunu belə təcrübəsi olmayan kəslərdən fərqli olaraq daha vacib sayacaq.

Aparıcı soruşur: Şəxsi təcrübələrimiz xəbər anlayışımıza necə təsir göstərir? Şəxsi təcrübələrə, yaşa, irqə, cinsə, etnik və ya dini mənsubiyətə əsaslanaraq xəbər anlayışına hansı elementləri əlavə etmək olardı? Müzikə bö-





yük və ya daha kiçik qruplarda aparıla bilər. Hər qrupda qeydlər aparmaq və cavabları müzakirənin sonunda bütöv qrupa bildirmək bir nəfərə həvalə edilməlidir.

Aparıcı soruşmalıdır: Qrup bir gün əvvəl ailələri ilə müzakirə etdikləri məsələlər haqqında nə düşünür; onlar bir gün əvvəl çay süfrəsi başında və ya nahar zamanı nə haqqında danışır-dilar? Jurnalist kimi yox, cəmiyyətin adı bir üzvü kimi normal həyatlarını sürərkən onlara ən böyük təsir göstərən hadisələr hansı olub?

Müzakirələr, sorğular təşkil edin və təşviqedici mülahizələr irəli sürünlər. Seminarın rəhbəri müzakirə əsasında mülahizələri şəfahi şəkildə redaktə edib onları daha da kəskinləşdirməyə başlamalıdır. Aşağıdakı mülahizələr iştirakçıları müxtəlifliyin informasiya çatdırma elementininə çevriliyi fərqli cəmiyyətdə xəbər anlayışı ilə bağlı müzakirəyə cəlb etməyə yardımçı ola bilər:

- * Xəbərlərdə yalnız medianın daim diqqət mərkəzində olan insanlar, yaxud ən tanınmış iş adamları işıqlandırılmamalıdır.

Xəbər imkanlarına misal kimi sakinləri işlə təmin etməyə kömək göstərən, iqtisadiyyatın inkişafına yardım edən, iş yerinə yeniliklər gətirən kiçik biznesmenləri və qadınları göstərmək olar.

- * İnsanlar informasiyanı özlərinə yaxın hesab etmələri üçün xəbər şəxsi xarakter daşımmalıdır.

- * Xəbər cəmiyyətlərimizi, o cümlədən cəmiyyət üzvlərinin hüquq, öhdəlik və bacarıqlarını anlamaq vasitəsidir.

- * Xəbərlər məsələlərin mahiyyətini açır.

Aparıcı üçün qeyd

Sonuncu mülahizə barədə və bu anlayışın daim

dəyişən dünya, region, dövlət, yaxud çalışdıqları cəmiyyətdə jurnalist kimi oynadıqları rola necə uyğun gəlməzsi barədə iştirakçıların fikirlərini öyrənen. Xəbər haqqında sonuncu tərifdə hansı dəyərlər özünü bürüzə verir?

Seminarin aparıcısı iştirakçıları aidiyatlılıqla bağlı müzakirəyə cəlb etməlidir.


Aparıcı soruşmalıdır: Kim üçün əhəmiyyətli? Bir xəbər adı qadın, yaşı 65-dən yuxarı olan qadın və ya etnik mənşəbiyəti olan qadın oxucu üçün eyni dərəcədə əhəmiyyətli sayılırmı? Əhəmiyyət məsələsinin yönəldiyi oxucular arasındaki fərq artdıqca, əhəmiyyət anlayışını müəyyənləşdirmək cəhdli və imkani ilə bağlı canlı müzakirə təşkil edin.


Seminar rəhbəri xəbərin tərifi ilə bağlı müzakirəyə istinad edərək aşağıdakı məqamları qeyd etməlidir:

- * Xəbər anlayışları xəbərin insanların həyatları ilə bağlı əhəmiyyətini özündə cəmləşdirməlidir.

- * Əhəmiyyət anlayışına müxtəlif cür yanaşan fərqli insan tipləri mövcud olduğundan və bu insanlar medianın onlara təqdim etdiyi hər cür informasiyadan yararlandığından, əhəmiyyət anlayışını müəyyənləşdirmək çətindir.

iştirakılara veriləcək suallar: Geniş oxucu kütlələri üçün əhəmiyyət kəsb edən xəbər axtarışı məlumatın liderlərə və ya hazırkı vəziyyəti təmsil edən insanlara istinadən müəyyənləşdirilməsindən daha məqsədə uyğun hesab olunur? Məlumat çatdırında hazırkı və köhnə qaydaları dəstekləməyən, əksinə əhəmiyyətə diqqət yetirən jurnalist və ya qəzetin üzləşəcəyi risklər hansılardır?





İştirakçılara veiləcək suallar: Əgər əsas diqqət əhəmiyyətə verilirsə, o zaman biz birinə aid olan məsələnin diğərinə aid olmaması faktı ilə necə bacara bilərik? Hər iki əhəmiyyət perspektivini yazımızda necə əks etdirə bilərik?

Xəbərin özündə ehtiva etdiyi digər anlayışlar:

* Necə və harada yaşadığımız barədə məlumat verən, yaşadığımız dövrü şərh edən və bəşər tarixini bilik, döyümlülük, müstəqil tədqiqatla davam etdirməkdə bizə yardımçı olan böyük və kiçik hadisələr.

* Fərd, qrup və ya cəmiyyət tərəfindən əhəmiyyətli hesab olunan infomasiya.

* Xəbərin nə olduğunu müəyyənləşdirərkən hər kəsin fərdi yanlış fikirləri məlumat toplama prosesinin tərkib hissəsinə çevirilir. Siz bu yola qədəm qoysanız, xəbərə əhəmiyyətsiz şəkil-də yanaşacaqsınız. Hər kəsin öz gündəliyi və xəbər barədə öz təsəvvürləri var.

* Xəbər üçün lazımlı anlayışlara daha geniş və hərtərəfli nəzər.

İştirakçılara verilecek sual: İşiniz, çalışığınız qəzet, radio və ya televiziya şirkətində xəbərin daha geniş və hərtərəfli nəzərdən keçirilməsi dedikdə nə başa düşürsünüz?

Seminarın aparıcısı iştirakçıları sualı cavablandırmağa vadar etməlidir.

* Müzakirəni davam etdirmək üçün soruşun: Bəs yaş, cins, etnik qruplar,


dini mənsubiyyyət, seksual orientasiyanın öz əksini tapdıığı fərqli heyətin xəbərə təsirindən nə deyə bilərsiniz?


* Xəbəri qəzətlərdə çalışanlar müəyyənləşdirirsə, heyətin başqalarından fərqlənməsi xəbərin də bu cəhətdən daha fərqli işqlandırılması ilə nəticələnəcək.

* İnsanlar nə barədə danışırlar?

Xəbər insanların danışdıqlarını əks etdirirsə, biz danışılanları qəzətin heynətinə tərcümə edə bilməliyik. Biz xəbərləri qonşularımızdan, kafe və bufetlərdən eşitdiyimiz məlumatları çatdırmalı və bunların xəbər səhifələrində çatışmayan mühüm məsələ olub-olmadığını müəyyəndəşdirməkdə yardım göstərməliyik.

Aparıcının müzakirəyə vurduğu yekun: Məsələ ilə bağlı apardığımız müzakirədən gördükümüz kimi, hər bir jurnalist məsələyə müxtəlif yöndən yanaşır. Hər iştirakçı xəbər haqqında fərqli tərif irəli sürdü və bizim hər birimiz tapşırıqlardakı məsələ və sualları müxtəlif cür cavablandırdıq. Hər birimiz xəbər anlayışının qəzet, radio və televiziya şirkətlərinin irəli sürdüyü anlayışlara uyğun gəlib-gəlməməsi barədə düşünməliyik. Əgər belə deyilsə, boşluğu aradan qaldırmaq üçün gündəlik hansı işləri görməliyik? Güzəştə getməliyikmi? Müxtəliflik məsələsini üzərində işlədiyimiz süjetlərin hər birinə necə aid edə bilərik? Ehtiva və müxtəliflik məsələlərinə bir fərd kimi necə yanaşıb çalışığımız təşkilatlarda yenilik gətirməyə başlaya bilərik? Bəs cəmiyyətlərimizdə necə?





Modul 3: MÜXTƏLİFLİK NƏDİR VƏ O NİYƏ ƏHƏMİYYƏT KƏSB EDİR?

Məqsəd:

Məlumatın daha fərqli şəkildə işıqlandırılması üçün jurnalistin hansı imkanlara malik olduğunu müəyyənləşdirmək.

Prinsip:

Aramızda mövcud olan etnik, siyasi, yaş, cins, dini və ya iqtisadi fərqlərə baxmayaraq, hamımız yaşadığımız və çalışdığımız cəmiyyətin üzvləriyik; hamımız daha böyük cəmiyyətin üzvlərinə çevrilmək istəyirik.

Müxtəlifliyin eks etdirilməsi həyatımızın ümumi axarını işıqlandırmağa yönəlib. Bu da anlayış və dözumlülük yaratmaqla yanaşı, həm də fərd, qrup və cəmiyyətlər arasındaki fərqlərə hörmətlə yanaşılmasına imkan yaradır. Həmçinin müzakirə və fikir ayrılıqlarına imkan yaranan vahid cəmiyyət strukturunun meydana gəlməsinə səbəb olur.

Özlərini mediada görməyən insanlar özlərini yaşadıqları cəmiyyətin bir hissəsi kimi hiss etməyəcəklər. Cəmiyyəti hərtərəfli şəkildə işıqlandırmaq istəyən jurnalistlər cəmiyyətin bütün üzvlərini işıqlandırmaq üçün yollar axtarır tərmalıdır.

Məsələn, yaxın tarix göstərir ki, hökumət siyasetini işıqlandırarkən bu siyasətlə bağlı fərqli rəylərin eşidilməsinə imkan verilməməsi bir sira ölkələrdə irqçılık, təriqətçilik və etnik nifrətə yol açıb.

Aparıcı soruştur: Müxtəliflik medianın işıqlandırıldığı hansı vacib məsələləri eks etdirməlidir?


Seminarın aparıcısı cavabları böyük vərəqlərə yazışdırmağın görə biləcəkləri yerə yapışdırılmalıdır.


Aparıcı üçün qeyd:

Cavabların regionda etnik rəqabətin tarixi; etnik rəqabət və ya irqi fərq siyaseti; etnik, irqi və dini dözulməzlik kimi mövzuları ehtiva edəcəyi gözlənilir.

Seminarın aparıcısı qrupdan media fəaliyyətinin cəmiyyətlərin güclənməsi, yaxud zəifləməsinə göstərdiyi təsir ilə bağlı son dövrlərdən misallar göstərmələrini istəyə bilər. Misallar istər yaşadığınız ölkəyə, istərsə də Ruanda, Yaxın Şərqi, Kanada, Qərbi Avropaya və s. aid ola bilər. Bundan əlavə, seminar rəhbəri son nəticədə rəqabət və müharibəyə səbəb olan media fəaliyyəti ilə bağlı da bəzi təfərrüatları soruşturmaları olmalıdır. Medianın müraciət etdiyi mövzular yalnız rəqabət, onun tarixçəsi, münaqışə və barışq siyasetindən ibarətdirsə, onda aparıcı sübut etməlidir ki, münaqışələrin tarixi əlaqələrə verdiyi əlavə çaları aradan qaldırmaq çox çətindir.

Əvvəlcə biz toqquşma və münaqışələrdən kənar durub gündəlik həyatımıza nəzər salma-hıq. Seminarın aparıcısı əvvəlki modula istinadə edərək iştirakçılara müxtəlifliyin eks olunmasının gündəlik həyatın işıqlandırılması ilə başlığından xatırlatmalıdır. Biz bütün insanları adı qaydada eks etdirməyin yollarını axtarıraq. Məsələn, insanlar azlıq təşkil edən etnik qruplara xarakterik olmayan adları - qadın adlarını, müxtəlif irqi və ya dini qrup üzvlərinin ad-





larını oxusalar, özlerini milli dialoq və ya müzakirənin bir hissəsi kimi hiss etməyə başlayacaqlar.

Jurnalistlər müxtəlif qruplardan olan mənbələrdən daha geniş istifadə etməlidirlər. Oxucu və tamaşaçılar bütün cəmiyyət təbəqələrinin süjetə daxil edilən fikir və təcrübələrinin maraqlı olduğunu anladıqca, medianın qazandığı etibar daha da artacaq.

İstər Avropa, Afrika və Asiya, istərsə də Amerikada fəaliyyət göstərən qəzet, radio və televiziya qurumlarının əksəriyyəti onilliklər boyunca əsasən hökumətin verdiyi qərarlar və onların həyata keçirilməsi haqqında məlumat çatdırıran vasitə rolunu oynayıb. Qovuşdurucu, müxtəlifliyi əks etdirən jurnalistika modelində hökumət bəyanatları arxa plana çəkilir, hökumət siyaseti və təcrübəsinin cəmiyyətin müxtəlif üzvlərinə təsirindən danışılır. Jurnalist hökumət fəaliyyəti, yaxud fəaliyyətsizliyi barədə cəmiyyət üzvlərinin fikir söyləməyinə imkan verir.

Cəmiyyətdəki rəylər dinləndikdən sonra biz müzakirəyə daha geniş kütlələri daxil etmək üçün bacarıqlarımızı gücləndiririk; vaxtı gələndə media cəmiyyətin öz problemlərini bütün üzvlərinin maraqlarına uyğun şəkildə həll etməsinə imkan verə bilən debat forumuna çevrilir.

Aparıcı üçün qeyd:

Dəyişiklik yaratmaq heç də onu idarə etmək demək deyil. Jurnalistika xac yürüşünə bənzəmir. Media fərqli rəylərin eşidilə biləcəyi şəraiti təqdim edir.

İlk önce seminar aparıcısı iştirakçılarından gündəlik həyatı əks etdirən mövzuların siyahısını istəyir. Müzakirəyə başlamaqda yardımçı olacaq məsallar: Səhiyyə; təhsil; şəxsi maliyyə; uşaqlar və onların inkişafı; din və ya inanc.


Seminarın aparıcısı bu kateqoriyalara uyğun gələn müvafiq məqalələrdən ibarət nümunələri iştirakçılara verməlidir. Məqalələrdən təhlil məqsədilə yararlanaraq daha çox cəmiyyət elementini - yaş, etnik qrup, əllilik, cinsi xüsusiyyətləri daxil etməklə yازının genişləndirilmə imkanlarını müzakirə edin.


Misal: Hamilə qadınların əməl etdikləri gigiyena qaydaları haqqında bir yazı. Məqalədə azlıq və ya etnik qrup üzvü olan həkimlərdən bəhs edilirmi? Yazında qadın xəstələr kimi qadın həkimlər də yer almır? Hamilə qadınların gigieyna qaydalarını müzakirə edərkən hər hansı dini məsələləri də gözdən keçirmək lazımdır mı? Bu mövzu ilə bağlı qovuşdurma anlayışının yaradıcısı kim ola bilərdi? Həmin fərqli mənbələri necə yerləşdirə bilərdiniz?

Aparıcı üçün qeyd:

Seminardan önce hər iştirakçının göndərdiyi, yaxud özünü hazırladığınız və cəmiyyətdə müxtəlifliklə bağlı müzakirələrdə əsas kimi istifadə edəcəyiniz statistik (demoqrafik) informasiya haqqında müzakirəyə başlayın.

Müzakirəni qızışdıracaq ritorik sular:





Cəmiyyətinizdəki əhalinin 30%-i 25-40 yaş arası qadınlardan təşkil olunubsa, bu fakt onların maraq dairələrinə necə təsir göstərər?

Müzakirəni qızışdıracaq bir neçə cavab:

Bu qadınların hamısı övlad dünyaya gətirəcək yaşıdadırlar. Onlar səhiyyə və təhsil, o cümlədən tərbiyə strategiyaları, həmçinin səhiyyə, təhsil və rifahla əlaqədar hökumət siyasətinin hazırlanması ilə maraqlanacaq və bu siyasətlərin onların gündəlik həyatlarına təsirini öyrənmək istəyəcəklər.

Aparıcı soruşur: Həmin qadınların maraqlana biləcəyi başqa mövzular da varmı? Əhalinin bu təbəqəsinin yaşı 40-1 ötdükdən sonra onların maraq dairəsinin tamamilə dəyişəcəyini qeyd etməyi unutmayın. Yaşları 40-1 ötdükdən sonra onların maraq dairəsinə nələr daxil olacaq? Seminarın aparıcısı aşağıdakı mövzular ətrafında müzakirə apararkən iştirakçılara öz həyatlarına istinad etməyi təklif etməlidir.

Bu mövzular çalışığınız qəzet, radio və televiziya süjetlərində öz əksini tapır mı?

Materialın keyfiyyətini necə qiymətləndirər və bunu tez-tez edərdiniz mi? Bu qrupun informasiya ehtiyaclarını ödəmək məqsədilə məqalənizə məzmun əlavə etmək üçün nə edərdiniz? Bu qrupun informasiya ehtiyaclarını nəzərə alarkən kişiləri də maraqlı informasiyalarla təmin edirsinizmi? Yaddan çıxarmayın ki, müəyyən qrupların maraq dairələrini nəzərə almağı-

niz digərlərini təcrid etməyə əsas vermir.

Aparıcı üçün qeyd:

Sonuncu bəyanatla bağlı seminar iştirakçılarının fikirlərini öyrənin. Müəyyən qrup barədə məlumat digər qrupun da informasiya ehtiyacını necə ödəyə bilər? İştirakçılar arasında bu bəyanatı təsdiqləyən süjetlə bağlı fikir və ya fərziyyə irəli sürənlər var mı? İştirakçılarından bu nəzəriyyə ilə bağlı konkret misallar göstirmələrini isteyin.


* Əhalinin 20%-nin yaşı 65-dən yuxarıdırırsa, bu fakt informasiyanın işıqlanırılmasına necə təsir göstərə bilər?

Müzakirəni qızışdıracaq bir neçə cavab:

Səyahət və asudə vaxt keçirmə; şəxsi maliyyə (işsizlərin ?-khklk ilə bağlı statistik məlumat); istefaya çıxmamaq planları; sağlamlıqla bağlı problemlər. Bu qrup insanları maraqlandırma biləcək material hazırlamaq üçün sizə daha hansı informasiya lazımlı olacaq? Onlar səyahət edirlər? Səyahət ölkənin müəyyən ərazilərinə, yoxsa qonşu ölkələrə edilir? Səyahət bu qrupdan olan insanların etnik tarixi, yoxsa iqtisadi vəziyyəti ilə əlaqədardır?

Aparıcı üçün qeyd:

Yuxarıda qeyd olunduğu kimi, seminar iştirakçılarının sonuncu mülahizə ilə bağlı fikirlərini soruşun. Müəyyən bir qrup üçün maraqlı doğuran informasiya digər qrup üzvləri üçün də maraqlıdırı? İştirakçılar mülahizəni təsdiqləyəcək süjetlə bağlı ideya verə və ya hansısa nəzəriyyədən misal götirə bi-





lərlərmi? Nəzəriyyəni konkret misallarla təmin etmək üçün iştirakçılarla işləyin.

* Əgər statistika əhalinin 30%-nin yarısının 25-dən aşağı olduğunu göstərirsə, bu rəqəmlər informasiyanın çatdırılmasına necə təsir göstərə bilər?

Müzakirəni qızışdıracaq bir neçə cavab:

İncəsənət (xüsusən, musiqi); şəxsi maliyyə və səhiyyə. Qəzətin əhatə dairəsini genişləndirmək məqsədilə bu qrupun maraqları ilə bağlı daha hansı informasiya əhəmiyyətli xarakter daşıyır? İdman və asudə vaxt keçirmə? Əlaqələr? Çalışdıığınız qəzet bu mövzuları işıqlandırır mı?

Aparıcı üçün qeyd:

Eyni məsələlər əhatə dairəsini genişləndirən bütün qruplara aid edilir.

Aparıcı bu modulda iştirakçıların qəzet və veriliş nümunələrindən seçdiyi misallardan istifadə etməlidir. Etnik mənsubiyət, yaş və cender məsələlərinə gəlincə, seminarın keçirildiyi ölkə və ya regiondan asılı olaraq suallar bir qədər spesifik xarakter daşıya bilər.

Tapşırıq:

İştirakçılar dörd nəfərlik qruplara bölnür. Hər iştirakçı digər iştirakçının qəzet, radio və ya televiziya verilişini götürərək materialı nəzərdən keçirir. Daha sonra iştirakçılar arasında bölüşdürülmən statistik (demoqrafik) informasiyaya əsaslanaraq əsas elementlərin təsviri ilə bağlı suallar


verir. İştirakçılar bir-birinə auditoriya və informasiya müxtəlifliyi barədə suallar verərkən qeyri-rəsmi statistik (demoqrafik) məlumat deyilənlər əsasında formallaşır. Hər bir iştirakçı sonradan bütün qrupa məlumat vəmək üçün müzakirələr boyunca özündə qeydlər aparmalıdır.


İştirakçılar aşağıdakıların axtarışındadırlar:

* Süjetli statistik (demoqrafik) məlumat.

* Qəzətin cəmiyyətin bütün təbəqələrini əhatə edib-etmədiyini müəyyənləşdirməkdə yardımçı olacaq informasiya hələ məlum deyil.

Misalların gözdən keçirilməsi və kiçik qrup müzakirələrinin nəticələri seminara təqdim olunur. Müxtəlifliyin daha yaxşı əks olunması vacib sayılan sahələrlə bağlı qeydlər edilməli və bu məsələlər növbəti modulda aparılan müzakirələrdə öz əksini tapmalıdır.





Modul 4: DİLLƏ BAĞLI XÜSUSİ MÜZAKİRƏ MƏQAMLARI

Məqsəd:

Irqi və etnik stereotipləşmələrdən qaçmaq üçün dildən istifadə anlayışını inkişaf etdirmek.

Prinsip:

İşlətdiyimiz sözlər cəmiyyətimizi qəzet oxumağa, verilişlərə baxıb dirləməyə və bizə inanmağa vadar edir. Həmin bu sözlər müxtəlif qruplar haqqında neqativ ictimai qavrayışları əbədiləşdirərək medianı yanlış fikirlər yayan ədalətsiz informasiya vasitələri kimi qələmə verir. Odur ki, müəyyən sözlərin işlətməməyin səbəblərini öyrənmək zəruridir.

Aparıcı üçün qeyd:

Seminarın aparıcısı iştirakçıların əvvəlcədən göndərdikləri qəzətdən, radio və ya televiziya verilişlərindən seçilən misallardan istifadə edərək müzakirə təşkil etməlidir. Əgər sizdə çap olunmuş nüsxənin əslidirsə, müzakirədə hər bir iştirakçının oxuyub tətbiq edə bilməsi üçün istifadə edəcəyiniz məqalələrin fotonüsxəsini çıxarıın. Süjetlər isə nümayiş etdiriləcək.

Əksər media qurumları stereotip və ya fikir ayrılıqları yaratmaqla məşğul olmurlar. Buna baxmayaraq, jurnalistlər çox vaxt qrup stereotiplərini və ya dözülməzliyi aradan qaldırmağa çalışarkən dildən effektiv şəkildə istifadə edə bilmirlər. Müasir medianın dildən lazımı şəkildə istifadə etməməsi nəticəsində ortaya çıxan problemlərdən qaçmaqdə maraqlı olan jurnalistlərin əsas vəzifələri aşağıdakılardan ibarət olmalıdır:

Yazında dəqiqlik qaydalarına əməl etməyiniz sizin dildən saf şəkildə yararlanmağınızı imkan yaradacaq.


Müxtəliflik axtarışında ikən yazında seçib işlətdiyimiz sözlər çox böyük əhəmiyyət kəsb edir. İlk önce sözləri ehtiyatla seçib hörmətsizlik ifadə edən stereotip və bayağı ifadələrdən qaçmaq lazımdır ki, müxtəlif etnik və irqi qrup üzvlərini ədalət və dəqiqliklə təqdim edə bilək.


Bəzi informasiya təşkilatları dildən yanlış istifadəyə görə yaranan problemləri qeydə alan komitə yaradıb. Digər təşkilatlar isə dil məsələlərini üslubla bağlı təkmilləşdirikləri qayda-qanunların tərkib hissəsinə çevirib.

Buna baxmayaraq, jurnalistlərin əksəriyyəti istifadə etdikləri sözləri seçmələrinin səbəbləri barədə düşünməyə imkan tapmırlar. Vaxt darlığı və ya məqalənin hazırlanması prosesinin çox vaxt aparması seçimlərimizi məhdudlaşdırır. Belə olan halda, ən uyğun sözün seçiminə isə çox nadir hallarda vaxt qalır.

Media cəmiyyət müxtəlifliyinin dərinliyinə getdikcə və bizlər müxtəlifliyin jurnalistlərə təsirini araşdırıqca, işlətdiyimiz sözlərə ikinci dəfə nəzər salmağa məcbur oluruq.

Həqiqətən də, cəmiyyətin bütün təbəqələri haqqında dəqiqlik məlumat vermək və düzgün söyü seçmək cəhdli insanlara müraciətə və məkan təsvirlərinə diqqət yetirməyimizin məntiqi izahıdır. Biz düzgün və yanlış istifadə etdiyimiz dilə diqqətlə nəzər saldıqda siyasi düzəlişlər etməyə yox, bizi müyəssər olan bütün qayda və vasitələrdən istifadə edərək işimizi düzgün şəkildə görməyə çalışırıq.





Lügətdən İstifadə

Sözdən düzgün və yanlış istifadə üzərində aparılan yoxlama prosesinin ilk mərhələsi çox sadədir:

Lügətdən yararlanın. Cəmiyyətin nüanslarını dəqiq və ədalətli şəkildə əks etdirmək yollarını axtararkən kitab gündəlik işimizə yenidən və yenidən daxil edilən vasitəyə çevrilir.

Zaman dəyişir. Mənalar da dəyişir. Lügət bu faktı, işlətdiyimiz sözlərin mənbəyini xatırlatmaqdə və yazdığını materiallар üçün düzgün olanını seçməkdə bizi yardımçı ola bilər.

Misal:

Getto: 60-cı illərdə lügətlərdə "getto" qanunların bir qrup insanı şəhərin məhdud ərazisində yaşamağa vadə edən (xüsusilə də Avropada qırğınlara aid edilən) anlayış kimi qəbul olunurdu. Ancaq indi sözün ikinci mənası meydana gəlib. İkinci mənada "getto" ictimai, iqtisadi və ya hüquqi təzyiqlərə görə azlıq nümayəndələrinin yaşadığı şəhər məhəlləsi və ya rayonu ifadə edir. Bu sözün ikinci mənası yaranandan sonra artıq "hökumətin getto yaratmaq məqsədilə atdığı addım" ifadəsi də əvvəlki mənasını dəyişir.

Bu sözü istifadə etməzdən öncə müxbir və redaktorlar nəyi bilməlidir?

- 1) qeyd olunan ərazidə yalnız azlıqlar yaşayır,
- 2) onlar orada ictimai, iqtisadi və hüquqi təzyiqlərə görə yaşamaq məcburiyyətindədirler.

Aparıcı üçün qeyd:

İştirakçılar öz dillerində misal götirə biləcəkləri sözlər tapmalıdır. Seminarın rəhbəri müzakirə üçün bir neçə söz hazırlamalıdır. Lazım gələrsə, iştirakçıları müzakirə edilən sözlərin dəqiq mənalarını lügətdən tapmağa vadə edin.

Bəzən bu tapşırıq ifşa edici xarakter daşıya bilər. Ümumişlək mənanın dəqiq verilmədiyi hallarda iştirakçılarından yanlış istifadənin yol açıldığı nəticələr barədə nə düşündüklərini öyrənin. Yanlış istifadə ən çox kimə mənəvi ziyan vurub?


Bütün dünya şəhərlərində getto adlandırılara bilən yerlər var. Lakin jurnalistlər bu sözü məhz öz mənasında işlətmək üçün bütün zəruri faktların mövcudluğundan əmin olmalıdır. Unutmayın ki, bu sözü orta sinfin yaşayış standartlarına uyğun gəlməyən hər hansı ərazi mənasında işlətmək olmaz. Bundan əlavə, əksər hallarda jurnalistlər hadisənin baş verdiyi ərazini, yaxud onun qonşuluğundakı ərazini xüsusi vurgulamaq imkanından yararlanmalıdır.


Oxucu və mənbələri maarifləndirin

Yaşlı vətəndaşlardan bəhs edilən materialda müsahibə götürdükləri insanların yaşını soruşmadan onları "yaşlı" adlandıran nə qədər jurnalist var?!

Bəs vəziyyətini təsvir etmədən "əlil" adlandırılın şəxs haqqında xəbərə nə deyirsiniz? Sözün mənasını yenidən araşdırın. Çox spesifik məna daşıyan bu söz əmək qabiliyyətindən məhrum olunmuş insan qrupunu ifadə edir. Bunlar fərq qoyulmayan spesifik xüsusiyyətlərdir? Xeyr, bunlar jurnalistləri xidmət göstərdikləri insanlardan ayıran fərqli cəhətlərdir. Cəmiyyətimizi müəyyən qruplara bölən də məhz bu xüsusiyyətlərdir.

21-ci əsrə daxil olduğumuz bir dövrdə qruplaşma prosesinin davam edib genişlənməməsi üçün üzərimizə düşən böyük məsuliyyətlərdən biri də vaxt darlığına baxmayaraq bir neçə sözün lügətdə axtaşına tənbəllik və ya laqeydlik göstərməməkdir.





Bir neçə əlavə məsləhət:

* Sifət və zərflərdən istifadə edərkən diqqətli olun. Bu sözlər stereotipləri əbədiləşdirə bilən təsvir vasitələridir. Jurnalistlər isə təsvirçi yox, müxbirlərdir.

Biz yalnız oxucu, dinləyici və ya tamaşaçıları hadisə haqqında müəyyən bir nəticəyə gələ bilmələri üçün faktlarla təmin edirik. Bizim vəzifəmiz cəmiyyətə inanmalı olduqları şeyləri aşılımaq deyil. Bizim vəzifəmiz cəmiyyətin hər bir üzvünün yaşayış tərzi, üzvlüyün imtiyaz və məsuliyyəti barədə qərar verməsinə yardımçı olacaq obyektiv faktlar təqdim etməkdir.

* Ən çox mənəvi ziyan vurulan qrup üzvləri ilə bağlı dərin mənalı termin və ya ifadələrdən qaçın. Bəzən belə ifadələr imtiyazlardan məhrumetmə anlayışı yarada bilər. Biz mənbəni tutqun, görünməz bir qüvvə kimi təsvir edərkən yaratdığımız obrazın stereotip olduğunu anlayırıqmı? Biz söz və ifadələri seçərkən adı oxucu, dinləyəci və tamaşaçını nəzərə almalıyıq. Auditoriyaya fikrimizdə tutduğumuzu ötürürük? İstəmədən, yaxud düşünmədən spesifik qrupların stereotiplərini daha da möhkəmlədirikmi?

Sözlərimiz cəmiyyət üzvlərini - hər dəfə bir nəfəri də olsa qəzetimizi oxumağa, verilişlərimizə tamaşa etməyə və hər gün çatdırduğumız informasiyaya inanmağa vadar edəcək bir qüvvəyə malikdir. Biz dərin mənalı, yaxud bayağı ifadə və jarqonlardan istifadə edərkən cəmiyyət və media arasında yaranmış inamı itirmək təhlükəsi ilə üzləşirik.

Seçdiyimiz sözlər əvvəlki nəsil, yaxud siyasi rejim kimi medianın da cəmiyyətin müəyyən təbəqələrinə qeyri-obyektiv yanaşması haqda anlayışlarını möhkəmlədə bilər. İslətdiyimiz sözlər oxunanda, yaxud eşidiləndə ictimai, siyasi, iqtisadi və hüquqi dinamikliyin nif-

rət, qorxu, qruplaşma və münaqışə ilə nəticələndiyi əvvəlki dövrlərin təcrübələrini xatırladır. Bununla da hər dəfə biz söz azadlığını qiyamətləndirən cəmiyyətə doğru irəliləmək əvəzinə daha da geriyə gedirik.

Stereotipin nə olduğunu müəyyənləşdirin. İştirakçılarından fikirlərini paylaşıqları etnik, irqi və ya dini qruplarla bağlı mövcud olan stereotipləri müzakirə etməyi xahiş edin.

İştirakçılarından mənsub olduqları irqi və ya etnik qruplarla bağlı qəzet məqaləsi, yaxud radio və televiziya xəbərinə rast gəldikdə hansı hissələr keçirdiklərini soruşun.

Aparıcı üçün qeyd:

"Dildən istifadə zamanı müxtəlifliyi necə eks etdirməli" mövzusunu müzakirə edərkən iştirakçıların əvvəlcədən göndərdikləri qəzet nümunələrindən yararlanın. Stereotiplərdən qaçmaq, yaxud aradan qaldırmaq üçün məqalələrdə istifadə edilən dili necə dəyişmək olar?


Aşağıdakı məqamlara diqqət yetirin:


* Aydın təsəvvür yaratmayan söz və ifadələrdən qaçın.

Misal: Dini azadlığın bərpa olunduğu bir dövlətdə İehovanın şahidləri, baptistlər və protestantlar kimi azlıq təşkil edən dini qurumların sektalar şəklində təsviri yanlış xarakter daşımaqla yanaşı həm də "əsas təşkilatlar"ın, yəni katolik, müsəlman və ortodoks qurumların xidmətindən istifadə edən cəmiyyətin qeyri-dəqiq mənzərəsini canlandırır.

Aparıcı üçün qeyd:


Bu məqamda seminarın aparıcısı qrupdakı bir nəfərdən "təriqət" sözünün mənasını oxumağı xahiş etməli və bu sözün müəyyən dini qrup üzvlərinə göstərdiyi mənfi təsirin səbəbləri ilə bağlı müzakirə aparmalıdır.






- * Stereotipləri təsdiq və ya inkar etməyə meylli insanların təsvirindən qaçın.
- * Yaşlı insanları mərhəmət ifadə etmədən və ya alçaltmadan dəqiqliklə təsvir edən sözlər dən yararlanın.
- * Yaşlı insanları stereotipləşdirən, məsələn, zəif, taqətsiz, sıkəst sözlərindən istifadədən çəkinin.
- * Qadınları ərə getdikləri insana görə təsvir etməyin. Yazılarımızdə qadının təkbaşına əks edilməsinə imkan yaradılmalıdır. Onlara kiminsə xanımı kimi yox, fərdi şəkildə yanaşın.
- * Dildə coğrafi və ya tarixi səhvlərə yol verməyin.
- * Təfərrüatları yazmaqdan çəkinməyin. Məsələn, cinayətlə bağlı xəbərdə şübhəli şəxs "yaşı 20-30 arasında olan qaradərili kişi" kimi təsvir olunur. Təfərrüatları polisdən öyrənməyə çalışın. Geyimi necədir? Onu haradan qaçarkən görüblər? Saçları necədir?

Jurnalist sual verməsə, səlahiyyətli orqanlar təfərrüatları açıqlamayacaq. Bizim spesifik xarakterli suallarımız isə cəmiyyətə şübhəli bilinən şəxsin müəyyən etnik və ya irqi qrupa mənsub 50% insanlara aid edilə biləcək ümumi təsvirini yox, konkret təsvirini təqdim etməkdə yardımçı olur. Bəs təfərrüatlar çatışmayanda nə etməli? Əgər verilən təsvir hüquq-mühafizə orqanlarının canını ələ keçirməsinə yardımçı olmursa, onda bu cür təsvirin hansısa başqa bir məqsədə xidmət edib-etmədiyi barədə düşünen.





Modul 5: ETNİK MƏNSUBİYYƏT DÀİR SUALLAR

Sizə qrupda aparacağınız müzakirə üçün aşağıdakı sual və cavablar təqdim olunur. Müzakirəni iştirakçıların təcrübələrinə əsaslanan spesifik misallar ətrafında aparın. Aşağıda göstərilən cavablar sona yox, başlanğıca işarə sayılmalıdır. Nümunə kimi istifadə etdiyiniz məqalələrdə etnik və ya irqi mənsubiyətin müvafiq şəkildə təsvir edilib-edilməməsi ilə bağlı müzakirə aparmaq üçün iştirakçılara kifayət qədər vaxt verin. İştirakçılar aparıcının müzakirədə fəal iştirak etməsi və onu daha da inkişaf etdirməsi üçün məsələlər qaldıracaqlar. Beləliklə də o, bütün qrupun səmərəli müzakirə aparmasına yardımçı olacaq. Müzakirənin sonunda seminarın aparıcısı qrupun gəldiyi nəticələri ümumilaşdırmalıdır.

Bu dəfə səslənən fikirlər və qeydlər regionda etnik mənsubiyət və məlumatçatdırma məsələsi ilə bağlı sual-cavab şəklində aparılacaq müzakirələr üçün saxlanmalıdır.

Aparıcı üçün qeyd:

Cinayətkarlıq haqqında yazılar çox vaxt etnik mənsubiyət və məlumatçatdırma ilə bağlı müzakirələr üçün əsas kimi istifadə edilir. İştirakçıların əvvəlcədən göndərdikləri qəzetlərdən belə misallar tapmaq çox asandır.

Sual: İraqi və ya etnik mənsubiyət nə zaman əhəmiyyətli xarakter daşıyır?

Cavab: Ümumiyyətlə, irqi və ya etnik mənsubiyət özünü yazının kökündə duran faktor kimi bürüzə verməyən kimi heç bir əhəmiyyət kəsb etmir. Siyaset, ictimai fəaliyyət və ya ictimai şəraitdən bəhs edən yazıldarda etnik mənsubiyət avtomatik olaraq əhəmiyyət kəsb etmir.


Müxbirlər oxucunu etnik mənsubiyətin müüm məsələ olduğuna inandıran söz seçimlərində çox diqqətli olmalıdır.


Misal: Böyük şəhərlərdə bir etnik qrup kiçik dükan və ya ticarət müəssisəsinə sahib ola bilər. Bu dükanlar çox vaxt digər qrupların vəhşiliyinə səbəb olur və nifrətinin hədəfinə çevrilir. Belə olmasına baxmayaraq, vandalizm aktından yazarkən müxbir bunun etnik tərkibli olduğunu güman etməməlidir. Düzdür, belə hadisələrdə ilk baxışdan etnik mənsubiyət əsas kimi görünə bilər. Lakin etibarlı mənbələrin verdiyi məlumatlar və daha dərin araştırma nəticəsində aşkarlanı bilər ki, hadisə qonşuluqda yaşayan insanlar arasındaki şəxsi münasibətlər və ya hansısa digər səbəblər üzündən baş verib. Bu halda etnik mənsubiyət əhəmiyyətli faktor deyil və informasiya oxucunu bir qrup üzvlərinin digər qrup üzvlərinə ziyan vurmaq istədiyinə inandırmamalıdır.

Aparıcı üçün qeyd:

İraqi mənsubiyətin hadisənin mərkəzində durub-durmadiğını, bunun zəngin-yoxsul məsələsi ilə əlaqəli olub-olmadığını müəyyənləşdirməyin yolları haqqında müzakirə aparın. Yoxsa bu, sadəcə nəzarət altından çıxan cinayət elementidir? Material vəziyyəti dəqiq necə eks etdirə bilər? Əgər şəxs çoxluq təşkil edən qrupa mənsubdursa, onun etnik mənsubiyətinin aydınlaşdırılıb-aydınlaşdırılmayacağını soruşun. Əgər cavab mənfidirsə, etnik mənsubiyətin hadisə ilə əlaqəli olub-olmaması dərindən təhlil edilməlidir.

Seminarın aparıcısı insanların etnik mənsubiyəti ilə əlaqədar tapdışı misallarla materia-





lın etnik, yaxud irqi vəziyyət haqqında olduğunu sübuta yetirməlidir.

Sual: Materiala irqi və ya etnik yanaşmanı kim müəyyənləşdirir?

Cavab: Hadisənin etnik və ya irqi mənə daşıyıcı-daşımaması ilə bağlı qərarı jurnalistin özü verməməlidir. Bunu faktlar ifadə etməlidir. Çox vaxt dövlət orqanlarındakı mənbə jurnalistə irqi və ya etnik mənsubiyyətin hadisənin elementi olduğunu deyəcək. Rəsmi bəyanatların nə dərəcədə obyektiv olması müvafiq cəmiyyətlərin nümayəndələri ilə səhbət zamanı yoxlanıla bilər. İraqi və ya etnik qrup üzvləri arasından mənbələr tapın. Əgər rəsmilər hadisədə irqi və ya etnik çalarların olduğunu iddia edirlərsə, materialınızda bu məsələ ilə bağlı coxsayılı fikirlər öz əksini tapacaq. Həmin rəsmilərdən hadisədə etnik çalarların mövcudluğunu necə müəyyənləşdiriklərini soruşun.

Misal: Polis quldur dəstələr arasındaki toqquşmanın etnik zəmində baş verdiyini deyir. Müxbir bunun səbəbini araşdırmaq məqsədilə hadisəni etnik toqquşma adlandıran polisi tapır. Onun sözlərinə görə, toqquşmada iştirak edən dəstələr ayrı-ayrı etnik qruplara məxsusdurlar. Əslində isə müharibəni şəhər küçələrində qanunsuz narkotika alveri ilə məşğul olan cinayətkar dəstələr aparırlar. Deməli, münaqışə etnik xarakterli deyil, narkotik alverçilərinin ərazi üstündə davasına görə ortaya çıxan bir olaydır. Hadisənin etnik elementi ola bilər? Mümkündür. Lakin bu, münaqışənin ən mühüm səbəbi olmaya da bilər. Buna görə də müxbirin bu materialda etnik məsələyə hansı şəkildə istinad edəcəyinin müəyyənləşdirilməsində ehtiyatlı olmaq lazımdır.

Sual: İnsanlar necə adlandırılmalıdır?

Cavab: Bu məsələni həll etməyin bir yolu sitat gətirilən, yaxud istinad edilən mənbənin özün-

dən necə təsvir olunmaq istədiyini soruşmaqdır. Buna baxmayaraq, mənbənin etnik mənsubiyyətini materialın mövzusuna aid olduğu zaman qeyd etmək ümumi bir qaydaya çevrilib.


Yadınızda saxlayın ki, min sözün çatdırı biləcəyi hər şeyi bir təsvirdə ifadə etmək olar. Çox vaxt mənbələrin etnik mənsubiyyətini qəzet və ya televiziyyadakı təsvirlərdən istifadə etməklə effektiv formada əks etdirmək mümkündür. Əgər mümkün dürsə, niyə də mənbənizi bilvasitə təsvir etmək əvəzinə real insan kimi ifadə etməyəsiniz?


Aparıcı üçün qeyd:

Mənbənin təsvirləri mümkün qədər spesifik olmalıdır. İraqi mənsubiyyət haqqında məlumat əhəmiyyətli sayıldığı zaman bir kəsin yalnız Asiyadan olduğunu qeyd etmək həmin şəxs haqqında heç bir mühüm informasiya vermir. Spesifik olun. Ümumiləşdirmələr stereotiplərə yol açır. Yaxşı jurnalist etnik mənsubiyyət də daxil olmaqla hər şeyə spesifik yanaşmalıdır. Həmin şəxs Asiyanın hansı ölkəsindəndir?

Sual: Bəs mühacirlər necə?

Cavab: Eyni qaydalar onlara da aid edilir. Büttün mühacirləri afrikalı, asiyali kimi siniflərə bölməkdən çəkinin. Materialdakı haqqında danışilan insanın haralı olduğu barədə spesifik təfərruatlar oxucu və ya tamaşaçıya daha geniş məlumat çatdırır. Amerikalı olduğu söylənən şəxs Kanada, ABŞ və ya Latin Amerikasından ola bilər. Yazında bir şəxsin Asiyalı olduğunu qeyd etmək oxucuya heç bir şey vermir; burada ən vacib məlumat həmin şəxsin vətəni sayılan ölkədir. Oxucuya şəxsin dövlət, ştat və ya şəhəri haqqında da məlumat verin. Afrika böyük qitədir. Həmin şəxs afrikalırsa, dövlətin adını mütləq qeyd edin. Əsas qayda: oxucu və ya tamaşaçının spesifik informasiya ilə təmin edin.





Modul 6: MƏNBƏLƏRİ NECƏ ARTIRMALI

Məqsəd:

Program iştirakçılara yeni və fərqli mənbələr tapmaqdə yardımçı olmaq.

Prinsip:

Xəbərlərdə fərqli mənbələr daha fərqli informasiyanın ortaya çıxmasına səbəb olacaq.

Məlumatçatdırında istifadə etdiyimiz mənbə tapmaq üsulunu dəyişmək müxbirin üzərinə düşən və xeyli şüurlu fəaliyyət tələb edən bir məsuliyyətdir. Material hazırlayarkən daha çox rəy öyrənməkdə maraqlı olan hər bir müxbir cəmiyyət üzlərindən əlaqə yaratdığı hər bir kəsin vasitəsilə mənbələrinin sayını artırmalıdır. Təsadüfi görüşlər sizə müvafiq süjetə fərqli perspektivdən yanaşan həkim və ya vəkillər görüşmək imkanı verə bilər. Təsadüfi görüşlər sizə müxtəlif etnik qrupa mənsub hörmətli akademiklərin ad və telefon nömrəsini eldə etmək imkanı verə bilər. Maraqlı bir şəxslə qurulan əlaqə onilliklər boyunca müxbirlərin əsas dayağı olan hökumət mənbələrindən də kənara çıxan mənbə siyahısını genişləndirmək imkanı verir. Ən yaxşı müxbirlər ən geniş fərqli mənbə şəbəkəsinə malik olanlardır.

Aparıcı üçün qeyd:

Xəbərlər üçün mənbələrin genişləndirilməsi mövzusunda müzakirə aparmaq məqsədilə iştirakçıların öncədən göndərdikləri nümunələrdən 4 material seçin. İştirakçılardan hər məqaləni oxuyub kiçik qruplara bölmələrini, daha sonra isə mənbə və ya fikir müxtəlifliyinə görə məqalələri qiymətləndirmələrini istəyin. Sitat


gətirilən şəxslər yalnız kişilərdirmi? Sitat gətirilən şəxslər yalnız hökumət nümayəndələrindirmi? Məsələ ilə bağlı irqi və ya etnik qrupların rəyinin də soruşulması mümkün olduğu halda sitat yalnız çoxluq təşkil edən qrupdan gətirilib?


Düşünün:

* Balansın qorunmadığı yazıldan ehtiyatlı olun. Azlıqlardan bəhs edən məsələlərdə çoxluqların şərhinə ehtiyac yoxdur; yəhudilərlə bağlı yazıldarda anti-semitlərin şərhinə, gey və lesbianlarla bağlı məsələlərdə isə bu cür insanlara nifrətlə yanaşanların şərhinə ehtiyac yoxdur. Mənbələrin mexaniki "balanslaşdırılması" əslində stereotip, bayağı ifadələr və yanlış fikirlərdən istifadə imkanlarını artırmaqla yanaşı həm də qeyri-obyektiv informasiyaya yol açə bilər.

* Ahilların yaşayış tərzini təsvir edərkən ehtiyatlı olun.

Bir çox ölkələrdə qadınla kişinin evlilik şəhadətnaməsinin olmamasında, iki kişi, yaxud iki qadının bir yerde yaşamásında qəribə heç nə yoxdur. Əgər bunu təsvir etməlisinizsə, öyüdnəsihətlərdən çəkinib ağıllı və ədəbli ifadələrdən yararlanın. Əksər jurnalistlər uzun müddətli əlaqələri və ya yaşayış tərzlərini təsvir etmək üçün "ortaq", yaxud "yaxın dost" ifadələrindən istifadə edirlər.







Əsas məqam: güman etməyin, sadəcə süjetin qəhrəmanından bu əlaqəni necə xarakterizə etdiyini soruşun.

Aparıcı üçün qeyd:

Materialları yenidən nəzərdən keçirin. Hər iştirakçıdan materiala əlavə edilə biləcək digər kateqoriya insanların siyahısını tutmağı xahiş edin. Eyni tapşırığı yerdə qalan 3 məqalə üzərində də yerinə yetirin. İştirakçılarla məqalələrin perspektivlərini genişləndirmək üçün mənbələri necə müəyyənləşdirmək barədə müzakirə aparın.





Modul 7: TƏSVİRLƏR

Jurnalistlərə bütün irqi, etnik və dini qrupları qəzet, jurnal və televiziyyada əks etdirmə imkanı verən ən başlıca yollardan biri də fotosəkillərdir.

Aparıcı üçün qeyd:

Seminar iştirakçılarından soruşun ki, onların işlədiyi qəzet və ya televiziyyalar azlıqların əks olunduğu hansı şəkillərdən yararlanıblar. Azlıqlar daimi müxbir, yoxsa müəyyən sahədə ixtisaslaşan müxbir kimi fəaliyyət göstərirmi? Əsas qəhrəmanı qadınlar olan məqalələr qadın təsvirləri ilə müşayiət olunur, yoxsa şəkillər və video kadrlarda kişilərə üstünlük verilir? Seminarın aparıcısı iştirakçıların göndərdikləri qəzet və video süjet nümunələrindən, yaxud da özünün tapıldığı və müxtəliflik çatışmazlığını ən yaxşı şəkildə əks etdirəcəyini düşündüyü misallardan yararlanmalıdır.

* Misalları qrupa göstərdikcə, əsasən kişilərdən ibarət olan hökumət mənbələrindən, onların şəkil və təsvirlərindən yararlanmaq əvəzinə, iştirakçıları bu materiallara fərqli gözlə baxmağa, yazının daha hansı şəkildə təqdim oluna bilinəcəyi barədə düşünməyə vadar edin.

* İştirakılardan cinayətlə bağlı məqalələri və onları müşayiət edən fotosəkilləri nəzərdən keçirməyi xahiş edin. Cinayətlə bağlı məqalələr çox vaxt ifadəli olur. Xəbərlərdə müharibə və ya iğtişaşlar baş verən ərazilərin fotosəkillərini tapın. Bu təsvirlər iğtişaş və ya döyüş səhnələrini qeyri-obyektiv şəkildə əks etdirir? Videokadrlar əsasən hər hansı bir rəyi ifadə edir? Jurnalistin vəzifəsi bundan ibarətdir, yox-

sa bundan ibarət olmamalıdır? Güclü siyasi və ya tarixi kontekstə malik, ənənəvi olaraq yalnız hökumətin rəyini ifadə edən məqalələrdə təqdim olunan rəylərdən necə yayınmaq mümkündür?


Həm şəkil, həm də kadrlardan ibarət təsvirlər xəbəri əks etdirməlidir. Lakin xəbəri əks etdirmək üçün kimin təsvirlərindən istifadə edilməsi barədə heç bir qayda yoxdur. Sensasiya xarakterli, bədbəxt hadisələr və hadisə baş verən yerdə canlı bağıntılar istisna olmaqla çox vaxt jurnalistlərə seçim hüququ verilir.


Aparıcı üçün qeyd:

iştirakçıların göndərdikləri qəzet və videokadrları nəzərdən keçirib təsvirlərin müzakirəsinə başlayın. Qəzet və televiziyanın istifadə etdiyi və hadisəyə uyğun gələn təsvirlərdən fərqlənən təsvirlər təqdim etmək üçün digər imkanları müzakirə edin. İştirakçıların təqdim etdiyi videokadrlardan seçilmiş süjetləri müzakirə edin. Təsvirlərdən istifadə edərək hadisəni daha fərqli nöqtəyi-nəzərdən təqdim etmək imkanı varmı?

Mühüm hadisə baş verəndə fotoqraflar kameraları eyniliyi təmsil edən insanlara tərəf yönəltmək əvəzinə izdiham arasında fərqliliyi sezmək imkanı axtara bilərlər.

Misal: Bu yaxınlarda keçirilən seçkilərlə bağlı məqalədə fotoqraf seçki məntəqəsində seçkilərə nəzarət edən və səs verən iki qadının şəklini təqdim etmişdi. Fotoqraf bilirdi ki, bu səhnə kişilərin üstünlük təşkil etdiyi cəmiyyətdə əvvəl-





lər işiq üzü görə bilməzdi. Buna görə də, onun çəkdiyi şəkil yeni günün başlandığından xəbər verir. Çox güman ki, fotoqraf digər seçki mən-təqəsinə gedib qadınların əvəzinə kişilərin şəklini çəkməklə işini bitirə bilərdi. Bu halda fotoqraf dəyişikliyi əks etdirdi. Və bu dəyişiklik istənilən halda oxucu, yaxud tamaşaçıya öz təsirini göstərəcək. Onlar şüurlu, yaxud da şüursuz şəkildə cəmiyyətdə qadınların rolundakı dəyişikliyi hiss etməyə başlayacaqlar.

Aparıcı üçün qeyd:

Cəmiyyət daxilində zəif sezilən dəyişikliyi təqdim edən yeni təsvir nümunələrini tapın. Seminardan əvvəl iştirakçıların göndərdiyi materiallar arasında beləsi varmı? Nümunələr arasında xəbəri dəyişmədən onu fərqli tərzdə təqdim edə biləcək şəkillər varmı?

Təsvirlərin müxtəlifliyinin yoxlanmasında əsas məqsədlərdən biri bəzi oxucu və tamaşaçılarımızı bu sözləri söyləməyə sövq etdirməkdir: "Özümü qəzətinizdə və televiziya verilişində görməyimə imkan verdiyinizə görə çox sağ olun. Mənə sizin, medianın hər gün çatdırıldığı məlumatlar vasitəsilə cəmiyyətin bir hissəsi olmağa imkan verdiyinizə görə çox sağ olun. "

Aparıcı üçün qeyd:

Bu məqamda seminar rəhbəri vurğulamalıdır ki, qəzet və televiziyyada konkret hansısa təsvirin verilməsi şəkillərin yayılmış-yayılmanınacağı barədə qərarı verən şəxslərin seçimidir.

Qəzet və ya televiziyyada müxtəlifliyi əks etdirən təsvirlərə üstünlük verilməli olsa, təsvirlərin seçilməsi ilə bağlı qərarlar necə dəyişməlidir? Əvvəlki səhifələrə qayıdır bu modulda daha once nəzərdən keçirilən kadr və qəzet təsvirlərinə baxın. Edilə biləcək seçimləri göstərin. Bu seçim nə vaxt edilməli idi və seçimi

kim edir? Seminarnın aparıcısı qrupu baş vermiş hadisəni əks etdirən təsvirin gözdən keçirilməsi ilə bağlı müzakirəyə cəlb etməlidir. Eyni zamanda, iştirakçıların diqqətini fotoqraf/müxbirin hansı obyekti çəkməsi ilə bağlı yerindəcə apardığı seçimə yönəltməlidir.

Mediada istifadə olunan fotosəkillər təsvir seçimi aparıllarkən verilən qərarı da özündə əks etdirir. Vizual effektlərin seçiminə görə məsuliyyət daşıyan hər bir kəs yazını ən yaxşı şəkildə təmin etməli, beləliklə də mümkün qədər çox oxucu cəlb etməyin yolları barədə düşünməlidir.


Aparıcı üçün qeyd:


Yerli qəzətlərdən təsvirsiz 2-3 məqalə seçim müxtəliflik prinsipləri əsasında onları ən yaxşı formada əks etdirəcək şəkillər barədə müzakirəyə başlayın. Hər yazı ilə bağlı irəli sürürlən təklifləri iştirakçıların görə bilməsi üçün böyük vərəqlərə yazın. Proses başa çatan kimi iştirakçılara eyni prosesi təsvirlərə görə məsuliyyət daşıdıqları məqalələr üzərində də aparmağı təklif edin. Hər bir iştirakçı bu prosesi çalışdığı informasiya təşkilatının bir hissəsinə necə çeviri bilər?

Redaktor Sərhləri: Eskizlər

Redaktor eskizləri xüsusi bir problemdir. Hörmətsizlik ifadə edən bu eskizlər bəzən siyasi baxışları və ya ictimai uyğunsuzluğu kəskin şəkildə əks etdirir. Eskizlər çox vaxt azlıq təşkil edən qrupların stereotipləri əsasında əldə edilən qazanc mənbəyidir.

Lakin cəmiyyəti parçalayan stereotipləri, o cümlədən nifrət və inamsızlığı möhkəmləndirməyə meylli olan bu eskizlər də qiymətləndirilmə xəstəliyinə tutulur. Onun dərmanı isə journalist və informasiya təşkilatlarının ayıqlığı və apardıqları müntəzəm müzakirələrdir.





Redaktor eskizlərinə dair nümunələr tapıb iştirakçılar üçün onların üzünü çıxarın. İştirakçılardan eskizlərdə digər irqi, etnik və ya dini qrupa mənsub şəxslər üçün təhqiredici bir şeyin olub-olmadığını sorusun.

Sonuncu sual:

İştirakçılar eskizlərin ifadə etdiyi mesaja görə təhqiri "layiqli qiymət" hesab edirlərmi? Redaktor şərhinin hər hansı əhali təbəqəsini hədələyəcək dərəcədə təhqiredici olub-olmadığını müəyyənləşdirmək üçün iştirakçıların cavabından istifadə edin.

Aparıcı üçün qeyd:

Redaktor eskizi və qəzet, yaxud televiziyyada materialları müşayiət edən fotoşəkillər arasındakı fərqlə bağlı müzakirə aparın. Hər ikisində hansı fərqli standartlardan istifadə olunur? Külə həmin fərqi anlayır mı? Əger təhqiredici es-kiz işıq üzü görsə, iştirakçılar bununla bağlı hansı addımların atılmalı olduğunu düşünür? Əger cəmiyyət bundan şikayətlənsə necə? Bəs əger hər kəs bunu təhqiredici hesab edib şikayətlənməsə necə? Şikayətlərin baş qaldırımması faktı cəmiyyətlə media arasında yaranan və medianın həll etməli olduğu bir problemə işarədirmi?

Fərdi fəaliyyət planı


Fərdi Fəaliyyət Planı program ərzində jurnalistlərin öyrəndiyi, müzakirə və təhlil etdiyi məsələləri tətbiq etməkdə yardımçı olan açar rolunu oynayır. Bu, iştirakçıları peşəkarlar kimi hər gün gördükleri işi fəal və dəyişik şəkildə həyata keçirməyə cəsarətləndirən bir vasitədir. Bundan əlavə, jurnalistlər bu dəyişikliyi yalnız fərdi fəaliyyətlərində yox, həmkarları, informasiya təşkilatları, peşəkar assosiasiya və ittifaqlarla işlərində də tətbiq edə bilərlər. Fərdi Fəaliyyət Planı (FFP) digər fərd və


müəssisələrə də təsir göstərən bir mexanizm ola bilər.

Seminarın əvvəlində aparıcı çap edilmiş FFP blankındaki suallarla bağlı bəzi dəyişikliklər edərək vərəqəni hər bir iştirakçıya paylayır. FFP blankı doldurulmazdan əvvəl qrupda müzakirə olunmalıdır və aparıcı hər iştirakçını qarşısına qoymuş məqsədə, istifadə edəcəyi vasitələr və qurduğu qrafikə mümkün qədər spesifik yanaşmağa cəsarətləndirməlidir. FFP-nin 6 ay ərzində həyata keçirilməsi ilə bağlı təklif irəli sürülməsinə baxmayaraq, bu, aparıcının özünün və FFP-ni nəzərdən keçirməli olan qrupun ixtiyarına verilir. Sonuncu dərsdə FFP blankı doldurulduğdan sonra aparıcı hər iştirakçıya öz Fəaliyyət Planını qrupla bölüşməyi təklif etməlidir.

Aparıcı aşağıda müzakirə ediləcək işə nəzarət prosesinə yardımcı olmaq üçün hər bir iştirakçı ilə bağlı qeydlər etməlidir. FFP-yə görə verilən möhlət əsasında aparıcının işə nəzarət etməsi çox yaxşı olardı. Müxtəliflik məsələlərinə həssas yanaşan jurnalistikən öhdəliklərini yerinə yetirmək çox vaxt ayrı-ayrı şəxs və ya müəssisə üçün də çətin olur. İşə nəzarət qrafiki işə ilk müzakirələrdə toxunulan materialları nəzərdən keçirmək, sonrakı müzakirələrə cəsərəti artırmaq və müxtəlifliklə bağlı qoyulan ilk məqsədləri möhkəmləndirmək imkanı verir. On yaxşı halda belə işə nəzarət prosesi seminarlarda, müvafiq nəşrlərin dərci, digər təlim və dəstək formasında təşkil olunmalıdır.

Missiyanızı yaddan çıxarmayın: İctimai anlaşma və dözümlülük vasitələri sayılan qəzet, radio və televiziya xəbərlərinə inamı və dəyərləndirmələri gücləndirmək.





Əsas məqsədlər:

- * Bütün xəbərlərdə rəy və təsvir müxtəlifliyini artırmaq
- * Oxucu, dinləyici və tamaşaçılarla potensial oxucu, dinləyici və tamaşaçılar arasında əlaqələri möhkəmləndirmək
- * Oxucu, dinləyici və tamaşaçı auditoriyasını genişləndirərək cəmiyyətin digər təbəqələrini də buraya daxil etmək
- * Kütləvi informasiya vasitəsinin daxilində komanda işini və əlaqələri genişləndirmək.

Fərdi Fəaliyyət Planı bu program ərzində araşdırığınız məsələləri tətbiq etməyə başlarkən atılan ən mühüm addimdır. Hər iştirakçı jurnalist kimi iş başına qayıtdıqdan sonra yaranacağı konkret fəaliyyət planı hazırlamalıdır.

Bir dəqiqə fasılə verib fikir və təsvir müxtəlifliyini artırmaq, stereotipləri aradan qaldırmak, dildən ehtiyatla istifadə etmək və ümumiyyətlə, program ərzində müzakirə etdiyiniz müxtəlifliyi əks etdirən məsələlərə həssas ya-naşmaqla bağlı konkret tətbiq edəcəyiniz vasitələr barədə düşünün.

Daha sonra programın əvvəlində qoyduğunuz bəzi məqsədlərinizə çatmaq üçün atacağınız addimları yazıda qısaca təsvir edin. Planınızı 6 aylığına hazırlayın; hər 6 aylıq fasılə ərzində isə nailiyyətlərinizi nəzərdən keçirin: cəmiyyətin anlayış və düzümlülüğünü dəstəkləyən medianın əsasını qoymağa doğru irəliləyərkən qarşınıza başqa bir məqsəd qoyun. Fəaliyyət Planları - program başa çatan kimi yerinə yetirəcəyinizi düşündürünüz xüsusi tapşırıq yönələn müsbət bəyanatlardır. Fəaliyyət Planı yuxarıda təsvir olunan bəzi məqsədlərə nail olmaq üçün hazırladığınız şəxsi iş planı kimi nəzərdən keçirilməlidir. 6 ay və ya daha çox za-

man kəsiyində nail ola biləcəyiniz məqsədi qarşıya qoymaq böyük əhəmiyyət kəsb edir. Aşağıda sizə bir neçə misal təqdim olunur. Nümunələri genişləndirib dəyişdirmək və ya sizin üçün yararlı olacaq fəaliyyət planı hazırlamaq üçün boş sahələrdən yararlanın.

1) Mən çalışdığım yerdə başqa bir jurnalistlə birlikdə müxtəliflik prinsiplərini müzakirə edib təlimdə hazırladığım materialları onunla bölüşəcəyəm. Mən bu məqsədlə:

2) Mən dildən dəqiqliklə istifadə edib hörmətsiz, bayağı ifadələrdən, bu və ya digər qrupa qarşı təhqiredici xarakter daşıyan, yaxud daşıya bilən digər dərin mənalı terminləri aradan qaldırmaq üçün işimə nəzarət edəcəyəm. Mən bu məqsədlə:


3) Mən dildən daha dəqiq istifadə strategiyalarımı digər jurnalistlərlə bölüşəcəyəm. Mən bu məqsədlə:



4) Mən müxtəliflik prinsiplərini müzakirə etmək üçün digər heyət üçün təlimlər təşkil edəcəyəm ki,

5) Mən çalışdığım qəzet və ya televiziyada verilən təsvirlərə nəzarət edib materiallarımда fərqli təsvirlərə - qadınlar, yaşlılar, fərqli irqi, etnik və ya dini mənsubiyətləri olan insanlara yer verməklə bağlı təkliflər irəli sürəcək və plan quracağam. Mən ilk öncə:

Qeyd:


Təkliflər yalnız ehtimal edilən fəaliyyət planı nümunələridir. Yuxarıdakı misallar əsasında öz bəyanatlarınızı hazırlayın. Konkretliyə və spesifikasiyə üstünlük verin. Realist olun. Nə qədər sadə olsa da, yadda saxlayın ki, bizim hər birmiz mediada fikir müxtəlifliyini artırmağa doğru bir addım atsaq, ictimai anlaşma və düzümlülük vasitəsini yaratmaq məqsədinə daha da yaxınlaşırıq.








14. İZAHLI LÜĞƏT







İzahlı Lügət


YAŞ AYRISEÇKİLİYİ	Bir kəsin yaşı və ya ahılların stereotipləri əsasında formalaşan yanlış rəy, yaxud ayrışęçkilik.
ANTİ-SEMİTİZM	Yəhudilərin dini fəaliyyəti və inancları, yaxud etnik stereotipləri ilə bağlı mənfi fikirlərə əsaslanaraq yaranan yanlış rəy və ya ayrışęçkilik.
FANATİZM	Bir kəsin başqa perspektivlərə və onu dəstekləyən insanlara qarşı mövhumatçı dözümsüzlük və ya yanlış rəylərlə müşayiət olunan fikirlərinə, yaşayış tərzinə və inancına şüursuz sadıqlıyi.
KLASSİZM	Sosial-iqtisadi mövqeyə əsaslanan mənfi rəy və ya ayrışęçkilik.
ƏLİLLİK	Bir kəsin müəyyən fəaliyyətləri icra edə bilməsini məhdudlaşdırın və ya imkan verməyən, zehni fəaliyyətə mənfi təsir göstərən fiziki, yaxud əqli zədə.
AYRISEÇKİLİK	İş, yaşayış, siyasi hüquqlar, ictimaiyyət üçün nəzərdə tutulan yerlərlə bağlı, o cümlədən bir sıra sahələrdə digər mədəniyyət, etnik icma və sosial qrup üzvlərinə qarşı ədalətsiz münasibət.
MÜXTƏLİFLİK	Həm fəndlər, həm də insan qrupları arasında istər şəxsi seçimlə əlaqəsi olmayan əsas aspektlərdə (yaş, etnik mənsubiyət, cins, seksual orientasiya, əllilik və s.), istərsə də ikinci dərəcəli aspektlərdə (təhsil, coğrafi məkan, ailə vəziyyəti, dini inanclar və s.) bir-birindən fərqlənən keyfiyyət və xüsusiyyətlərin mövcudluğu.
BƏRABƏRLİK	Başqaları kimi eyni ləyaqətə, mövqeyə və imtiyazlara malik olmaq və ya belə bir imkanın müyəssərliliyi.
ETNOSENTRİZM	Digər etnik qrupların bir kəsin fərdi dəyərləri, standartları, meyarları əsasında şüurlu, yaxud şüursuz surətdə mülahizəsi və alternativ yanaşmaların inkar edilməsi.
NİFRƏT HADİSƏSİ	İraq, din, cins, seksual orientasiya və başqa meyarlar əsasında bir kəsi yaxud onun əmlakını hədəfə çevirən basqın, təhqir, yaxud digər təcavüzkar və düşməncəsinə münasibət.





YAŞ AYRIŞEÇKİLİYİ	Bir kəsin yaşı və ya ahilların stereotipləri əsasında formalaşan yanlış rəy, yaxud ayrıseçkilik.
HETEROSEKSUALLIQ	Homoseksuallıq və biseksuallığın şüurlu və ya şüursuz surətdə heteroseksuallıqdan aşağıda durmasının qəbul edilməsi.
HOMOFOBİYA	Mavi, lesbian və biseksual olan və ya olduğu güman edilən insanlara qarşı qorxu və ya nifrət hissi.
ÇOXMƏDƏNİYYƏTLİLİK	Cəmiyyətdə yanaşı mövcud olan geniş mədəniyyət, din, etnik icma spektrinin qəbul edilməsi və hörmətlə yanaşılması.
ÖNCƏDƏN YARANAN YANLIŞ RƏY	Bütöv bir qrupa qarşı irrasional şübhə və ya nifrət hissi; başqaları haqda qismən və ya əsasən onların spesifik etnik qrupa mənsubluğunundan, dinindən və ayrı sosial qrupa aidliyindən irəli gələn statusları ilə bağlı yanlış mühakimə və ya rəy.
İRQÇILİK	Bir etnik qrupun şürur, mənəviyyat, inanc, həyat tərzi və digər anadangəlmə keyfiyyətlərə görə digərlərindən üstün olması barədə fikrə əsasən yaranan yanlış rəy, yaxud ayrıseçkilik.
QAPAZALTILIQ	Əslində mürekkeb və coxsayılı səbəblərdən yaranan ictimai, iqtisadi və digər problemlərə görə bütöv bir qrupu və ya həmin qrupun üzvünü təqsirləndirmə aktı.
SEKSUAL ORİENTASIYA	Bir kəsin seksual marağının eyni, qarşı, yaxud hər iki cinsin nümayəndələrinə yönəlməsi
STEREOTİP	Bütöv bir qrup barədə fərdi fərqləri və ya müxtəliflik ehtimalını inkar edən, yaxud bunlara əhəmiyyət verməyən ümumiləşdirmə.
TOLERANTLIQ	Digər mədəniyyətlərin, etnik icmaların və sosial qrupların təcrübəsinin, düşüncə tərzinin və inanclarının qəbul edilməsi və onlara qarşı qərəzsiz münasibət.
KSENOFOBİYA	Əcnəbilərə və başqa mədəniyyət, yaxud etnik qrupları təmsil edən insanlara qarşı dərin ikrah, qorxu və ya nifrət hissi.





Məlumatçatdırma Müxtəliflik Şəbəkəsinin (MMŞ) Cənub-Şərqi Avropa Filialı

Albaniya Media İnstitutu - Tirana
Rəmzi Lani - Direktor
[httr://rages.albaniaonline.net/institutemedia/](http://rages.albaniaonline.net/institutemedia/)

Müstəqil Elektron Media Assosiasiyyası (MEMA) - Belqrad
Veran Matiç - Direktor
[httr://www.anem.org.yu/anemnews/indexSr.ysr](http://www.anem.org.yu/anemnews/indexSr.ysr)

Beta İnformasiya Agentliyi - Belqrad
Draqan Yanjiç - Direktor
[httr://www.beta.so.yu/](http://www.beta.so.yu/)

Müstəqil Jurnalistika Mərkəzi - Buxarest
Ioana Avedani - Direktor
[httr://www.iyf-siy.org/](http://www.iyf-siy.org/)


Müstəqil Jurnalistika Mərkəzi - Budapeşt
Şandor Orban - Direktor
[httr://www.media-diversity.org/rdn_rartners.htm](http://www.media-diversity.org/rdn_rartners.htm)


Müstəqil Jurnalistika Mərkəzi - Çisinau
Ancela Siribu - Direktor
[httr://iys.iatr.md/en/](http://iys.iatr.md/en/)

Çoxmədəniyyətli Anlaşma və Əməkdaşlıq Mərkəzi - Skopye
Kim Mehmeti - Direktor

Serbiya Müstəqil Jurnalistika Assosiasiyyası - Belqrad
Militsa Lukiç-Kaviç - Direktor

Jurnalistlərin Beynəlxalq Təhsil Mərkəzi - Opatiya
Stjepan Maloviç - Direktor
[httr://isey.hnd.hr/](http://isey.hnd.hr/)





Makedoniya Media İstitutu - Skopye
Janeta Traykoska - Direktor
<http://www.mim.org.mk/index.htm>

Media Mərkəzi - Sarayevo
Boro Kontić - Direktor
<http://www.media.ba/>

Media İnkışafi Mərkəzi - Sofiya
Oqnian Zlatev - Direktor
<http://www.mediasenterbg.org/>


Media Planlaşdırma İstitutu - Sarayevo
Zoran Udovikić - Direktor
http://www.media-diversity.org/rdn_rarthers.htm


Qaraçı Mətbuat Mərkəzi - Budapeşt
Qabor Bernat - Direktor

STİNA İnformasiya Agentliyi - Split
Stoyan Obradović - Direktor
http://www.media-diversity.org/rdn_rartners.htm

"Viyesti" gündəlik müstəqil qəzeti - Podgoritsa
Jelyko İvanović - Direktor
<http://www.viesti.sg.yu>

Məlumatçatdırma Müxtəliflik Şəbəkəsi (MMŞ) tərəfdaşlarının əlaqə nömrələrini MMİ-dən əldə edə bilərsiniz.





□ □ □

□ □ □



Londonda əsası qoyulmuş Mediada Müxtəliflik İnstitutu inkişaf etmiş cəmiyyətlərdə ziddiyətləri aradan qaldırmağın yolunu məlumatı müxtəlif formada çatdırmaqdə görən obyektiv qeyri-mənfiət təşkilatıdır. İnstitutun Məlumatçatdırma Müxtəlifliyi Şəbəkəsi (MMŞ) jurnalistləri, informasiya qurumlarını, KİV-ə yardım mərkəzlərini, jurnalistika məktəblərini və digər təşkilatları bir yerdə toplayaraq onlarla birgə müxtəliflik, azlıqlar, qruplararası münaqişələr və insan hüquqları məsələləri ilə bağlı daha dərin ictimai anlayışa sahib olmaq üçün KİV-in bütün gücünü səfərbər edir. Azlıqlar, müxtəliflik, etnik azlıqlar arasındaki münasibətləri işıqlandıran MMŞ yüksək standartlara cavab verən professional jurnalistikani təbliğ edərək həmin standartları həyata keçirmək üçün vasitələr işləyir, üsullar hazırlayır və praktiki məlumatçatdırma təşəbbüsü göstərir.


Fərqli qruplar arasında anlayış yaratmaq üçün məlumatın ədalətli, dəqiq, sevindirici və hərtərəfli olması zəruridir. KİV-in özü çox vaxt qərəz və ayrıseçkilik təbliğ edən silah rolunu oynayır. MMİ-nin əsas məqsədi bu baxışları dəyişib KİV-i insan hüquqları və demokratiyani möhkəmləndirmə vasitəsinə çevirməkdir.


Biz buna:

- * Təcrübə keçən jurnalistlərlə;
- * Jurnalistikadan dərs deyən professorlar və akademiklərlə;
- * KİV sahibləri və qurumda qanun qəbul edən şəxslərlə;
- * KİV qurumları, insan hüquqlarının müdafiəsi ilə məşğul olan və azlıqlara məxsus təşkilatlarla təhsil, təlim və əməkdaşlıq münasibətləri quraraq nail oluruq.

Müxtəliflik məsələsinə bütün aspektlərdən hərtərəfli yanaşma İnstitutun özünəməxsus xüsusiyyətidir. Biz jurnalistlərə və KİV-in kommersiya direktorlarına ən yaxşı şəkildə təlim keçir; azlıqlara məxsus qurumlara KİV-lə əlaqə qurmağı öyrədir; azlıqlara məxsus KİV-in möhkəmləndirilməsi üzərində işləyir və gələcək jurnalist nəslini yetişdircək professorlarla çalışırıq. MMİ-nin fəaliyyət dairəsi 9 əsas sahəyə bölünür:

1. jurnalist və KİV-də qərar qəbul edənlər üçün müxtəliflik barədə məlumatlandırma kursu;
2. bir qədər təcrübə toplamış jurnalistlər üçün praktiki müxtəliflik üzrə kurs və professional inkişaf;
3. qrup şəklində məlumat vermə və informasiya agentlikləri ilə bağlı layihələr də daxil olmaqla müxtəlif formada xəber hazırlama təşəbbüsü;
4. jurnalistika fakültələri ilə birgə müxtəliflik üzrə tədris planının hazırlanması;
5. azlıq təşkil edən qruplar üçün KİV və ictimai əlaqələr üzrə kurs;
6. KİV vasitəsilə münaqişələrin aradan qaldırılması məqsədilə hazırlanın layihələr;
7. müxtəliflik üzrə kitabların, vəsaitlərin və tədris vəsaitlərinin istehsalı;
8. jurnalistlər üçün Zədələnmələrdən Sonrakı Stress Həyecanını vurgulayan münaqişədən sonrakı professional inkişaf;
9. KİV-in müxtəlifliyi işıqlandıran məsələləri müşahidə etməsi.





QHT-lər üçün media ilə əlaqələr üzrə vəsait

Müəllif: Sara Silver

Tərcüməçi: Sara Abdullazadə

Ön Söz: Nəsi Uord, Militsa Peşic

Media Müxtəliflik İnstitutu [www.media-diversity.org], London
tərəfindən nəşr edilib

Çapa hazırlayanlar

Elşad Fərzəliyev, Media Müxtəliflik İnstitutu

Lidiya Əl Xuri, Media Müxtəliflik İnstitutu

Kompüter Dizaynı

Rafiq Ömərov

Format

220x240 mm 144 səh

Kitab “Yeni Nəsil” Nəşrlər Evində çap edilmişdir

Bakı 2004

